

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL
NAZİRLİYİ**

**İsmayılov Nazim İsrafil oğlu
Yusifova Sevda Fərrux qızı**

**FƏLŞƏFƏ
(fəlsəfi fikrin inkişaf tarixi)
Ali məktəblər üçün dərs vəsaiti
II nəşri (əlavələrlə)**

Bakı - 2020

Elmi redaktor : Respublikanın əməkdar elm xadimi,
fəlsəfə elmləri doktoru, prof. Gülnaz Abdullazadə.

Məsul redaktor : AMEA Fəlsəfə İnstitutu,
fəlsəfə üzrə fəlsəfə doktoru, Nicat Əliyev

Rəyçilər :

1. prof. Tərlan Quliyev
2. prof. Adilə Kərimbəyova
3. dos. Kamina Məmmədova
4. b/m. Xavər Səfərova

İsmayılov N.İ., Yusifova S.F.
Fəlsəfə (fəlsəfi fikrin inkişaf tarixi).
Ali məktəblər üçün dərs vəsaiti. II nəşri (əlavələrlə).
Bakı - 2020, ADNSU nəşriyyatı, 176 səh.

II nəşrə ön söz

XX əsrin sonu - XXI əsrin birinci 20 ili bütün dünyada çox ciddi dəyişikliklərə səbəb olmuş bir sıra ictimai - siyasi proseslərlə əlamətdar olmuşdur. Bunlardan ən mühümlərinə misal kimi: yer üzərində həyatın bütün sahələrini əhatə edən qloballaşma prosesini, dünya sosializm sisteminin dağılmاسını göstərmək olar. Bütün dünyani əhatə edən silkələnmələrdən ən sonu isə, 2019-cu ilin son ayında Çində başlamış, lakin bir neçə ay içində bütün dünyani öz cənginə almış, iqtisadi, siyasi, mədəni həyatı iflic etmiş (ölkənin dünyyanın ən güclü və ya ən zəifi olmasına məhəl qoymadan), dünyyanın ən son qlobal probleminə çevrilmiş "Covid -19" yeni növ koronovirusu (artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tarixə ən təhlükəli viruslardan biri kimi daxil olmuş və bütün dünyada pandemiya kimi elan olunmuşdur) təkcə dünya səhiyyəsinin deyil, fəlsəfi fikrin də qarşısında bir sıra məsələlərə yeni baxış buxarımdan baxılmasını zəruri etmişdir.

Fəlsəfənin bizim həyatımızda oynadığı rola skeptik yanaşanların yadına salmaq istərdik ki, tarix boyu fəlsəfənin bəzi sahələrinin inkişafı dünyının, varlığın, insan həyatının mənasının, mövcud quruluş və qaydaların mahiyyətinin və s. dərk edilməsi prosesində baş vermişdir. İnsanlar həyatlarının ən ağır məqamlarında çıxış yolunu, gələcəyə aparan yolu həyatın fəlsəfi anlamında axtarırlar. Fəlsəfə ən əvvəldən insanın həyatının mənasının dərk edilməsində müstəsna rol oynamış, fəlsəfi düşüncələr, arqumentlər isə ilk baxışda nə qədər mücərrəd görünə də, həmişə insanın necə yaşamalı olduğu, fəaliyyətinin mənasının əsaslandırılması ilə bağlı olub və bu heç də təsadüfi deyil - çünki həyatın bu cür təxirəsalınmaz suallarından, əslində elə fəlsəfi düşüncənin özü başlayır.

Bələliklə, biliyə və zəkaya əsaslanan fəlsəfə təkcə varlığın, idrakin və insanla dünya arasındakı əlaqələrin ümumi prinsipləri haqqında deyil, o, həm də gerçəkliyi insanların tələblərinə uyğun şəkildə dəyişdirməyin təlimidir. Formalaşmış bir bilik sistemi kimi, fəlsəfi nəzəriyyənin spesifikliyi onun qanun, kateqoriya və prinsiplərinin ümumbəşəri xarakter daşımıası və eyni zamanda təbiətə, cəmiyyətə və insanlar arasındaki münasibətlərə tətbiq olunmasıdır.

Lakin bütün bu qeyd olunanların müqabilində biz nəyi müşahidə edirik? Son 10 ildə fəlsəfə fənninin tədrisində baş verən bəzi təzyiqlər və sıxışdırıcılar çox da ürək açan deyildir. "Son illərdə Azərbaycan ali məktəblərinin tədris planlarında fəlsəfəyə və ictimai-siyasi fənlərə ayrılan saatların azaldılması, bu fənlərin bir çoxunun ixtisas edilməsi ... kütləvi informasiya vasitələrində fəlsəfi fikir tariximizə və ümumiyyətlə mənəvi təkamülə, dünyagörüşünün genişlənməsinə xidmət edən verilişlərə çox az yer ayrılması ... mədəni-mənəvi dəyərlərin yetərincə təbliğ olunmaması - bütün bunlar bizi narahat edir."¹

Bu gün, təkcə ölkəmizdə deyil, bütövlükdə bütün dünyada vətəndaş cəmiyyətinin, şəxsiyyətin azadlığının, qanuni dövlətin təşəkkülünün mahiyyəti və yolları kimi aktual problemlər fəal surətdə müzakirə olunur və : "Cəmiyyətimizin tarixinin indiki dönüş mərhələsində fəlsəfənin gerçəkliyə münasibətini dəyişdirmək, onu mürəkkəb həyat problemlərinin həllinə yönəltmək tələb olunur."²

Fəlsəfənin bu cür problemlərin həllində oynadığı rolu başa düşmək üçün, təkcə onu xatırlatmaq kifayətdir ki, bu problemlər ilk dəfə məhz fəlsəfədə ortaya atılmış və bu təxminən üç yüz il bundan əvvəl (XVIII əsrə) J.J. Russo, T.Hobbs, C. Lokk kimi böyük filosoflarının əsərlərində öz əksini tapmışdır.

Mövcud fəlsəfi problemlər içərisində tələbələr üçün ən sadə və aydın görünənlərinə misal kimi, dünyyanın inkişaf tarixinə yeni bucaq altında (XXI əsrin inkişaf platformasından) baxılmasını;

1. Mehdiyev R.Ə. Ön söz əvəzi: Fəlsəfə, elm və siyasət. - "Fəlsəfə və sosial - siyasi elmlər" (elmi-nəzəri jurnal). Bakı, 2010, № 1, s.9.

2. Hacıyev Z. C. Fəlsəfə. Ali məktəblər üçün dərslik. Bakı, 2012, s.18.

bütün dünyada baş verən proseslərin fonunda bəşəri dəyərlərin, insan həyatının mənasının, onun mahiyyətinin yenidən gündəmə gətirilərək, araşdırılmasını və s. misal göstərmək olar ki, bütün bunlara da yeni zaman kəsiyindən nəzər salınmasına ehtiyac duyulur.

Fəlsəfə mövcud dünyanın insanın qarşısında bilavasitə təqdim olunduğu, yəni onun təkcə göründüyü kimi kanstatasiyası (ifadəsi) ilə kifayətlənmir. O, həyatın dərinliklərini, dünyani onun ən vacib və fundamental xassələri və xüsusiyyətləri nöqteyi - nəzərindən tədqiq edərək, bu günə qədər bizi bəlli olmayanları ümumiləşdirərək, üzə çıxartmağa və bununla da insanın bu dünyadakı vəzifələrini aşkar etməyə cəhd edir. Bu gün bu qəbildən olan və bir çox digər fəlsəfi problemləri zamanın tələblərindən irəli gələrək araşdırmadan, qarşıda duran bəşəri problemləri öyrənmədən, onları dərk etmək qeyri - mümkündür. Bütün bunlar yeni gerçəklilikə uyğun olaraq, dünyani daha dərindən dərk etməyə və dünya və insan həyatının mahiyyətinin tənqidi surətdə anlanılması əsasında, gənclərdə düzgün məntiqi təfəkkürün formalaşmasına kömək etməlidir.

İsmayılov N.İ., Yusifova S.F.

P.S. - Ismayılov N.İ. metodik vəsaitə "İkinci nəşrə ön söz"ün yazılmasında və "Qədim Azərbaycanda fəlsəfi fikrin inkişafı" və "Orta əsrlərdə Azərbaycan fəlsəfəsi" bölmələrini yazmış ADNSU-nun baş müəllimi Yusifova Sevda Fərrux qızına öz minnətdarlığını bildirir.

I Hissə. Fəlsəfənin predmeti.

Fəlsəfə dünya və insanın bu dünyadakı yeri ilə bağlı baxışların formalaşmasına, dünyagörüş yönlü sualların nəzəri təhlili və həllinə yönəlmış mənəvi fəaliyyət formasıdır. Şüurun dünyagörüş formalarından olan mifologiyadan və dindən fərqli olaraq, fəlsəfə (şüurun dünyagörüşü forması kimi), dünyanın və insan həyatının təqidi və rasional surətdə dərk edilməsi kimi, öz yönümünü nə nüfuza və ənənələrə, nə də fövqəltəbi güvvələrə kor-koranə inama istinad (apellyasiya) edərək deyil, dünyanın azad dərrakə və təqidi dərk edilməsi prinsiplərinə əsaslanır. Fəlsəfə qədim zamanlardan "elmlər elmi" adlandırılmış, empirik və nəzəri biliyin müxtəlif sahələrinin əsası hesab edilmişdir. Bir elm sahəsi kimi fəlsəfə təxminən üç min il bundan əvvəl Qədim Şərqdə - Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, eramızdan əvvəl VII - VI əsrlərdə isə Antik Yunanıstanda klassik forma kəsb etmişdir. Dünyagörüşün forması kimi fəlsəfə dünyanın mahiyyəti, həyatın mənası, dünyani dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemidir. O, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir.

Tarixdə "fəlsəfə" sözünü ilk dəfə antik yunan filosofu Pifaqorun İslətdiyi qəbul edilib, lakin bəzi tarixi sənədlərdə bu sözün yaranması Herodot və Heraklitin adı ilə də bağlanır. Yunanca "filio" - sevirəm, "sophio" isə müdrik deməkdir, yəni fəlsəfə - müdrikliyi, hikməti sevmək, müdrikliyə rəğbət bəsləmək mənasında işlədir. Bu sözün mənasını ilk dəfə qədim yunan mütəfəkkirləri Platon (e.ə. 428/27 - 348-ci illər) və Aristotel (e.ə. 384 - 322-ci illər) dərindən təhlil etmiş, fəlsəfəni xüsusi bir elm kimi ilk dəfə fərqləndirən də məhz Platon olmuşdur. Lakin filosof olmaq üçün təkcə müdrikliyi sevmək kifayət deyil, çünki, müdrikliyə sevgi hələ insanı onun sahibi və yaradını etmir, hərçənd ki, filosof olmaq üçün, bu çox vacib şərtdir. Bundan başqa, burada digər bir sual da açılmamış qalır – "bəs müdriklik özü nədir?"

Filosoflar özləri bu suala müxtəlif cür cavablar verib və hər kəs özünə görə "filosofluq" edib. Fəlsəfənin müxtəlif cür anlanılması da məhz bununla bağlıdır. Məşhur alman filosofu İ.Q. Fixte (1762 - 1814) yazırkı ki,: "hətta indiki fəlsəfi yazıçılar arasında çətin ki, yarımdüjün¹ belələri təpilsin ki, fəlsəfənin nə olduğunu bilsinlər."²

Pifaqora əsasən, fəlsəfənin mənası – həqiqətin axtarışıdır və onun bu fikri ilə qədim yunan filosofu Heraklit də şərık idi. Ancaq, sofistlər tamamilə başqa cür fikirləşirdilər. Onların fikrincə, filosofun əsas məqsədi - öz şagirdlərinə müdrikliyi öyrətməkdir. Platon isə güman edirdi ki, fəlsəfənin məqsədi əbədi və mütləq həqiqətlərin dərk edilməsindədir ki, bu da ancaq anadan doğularkən müdrik qəlbə malik olan şəxslərə (filosoflara) məxsusdur və buna görə filosof olmurlar, filosof kimi doğulurlar. Aristotelin fikrincə isə fəlsəfənin məqsədi – dünyanın özündə ümuminin anlanılması, dərk edilməsidir, onun predmetini isə ilk başlangıç və varlığın səbəbləri təşkil edir. Onun fikrincə, fəlsəfə yeganə elmdir ki, özü - özü üçün mövcuddur və o, "biliyi və başa düşməni, bilik və başa düşmənin özü üçün"dür.³

Pifaqorun anlamında filosof həqiqəti dərk etməyə çalışan dərin düşüncəli adamdır. Digər antik yunan filosofu Sokrat isə fəlsəfəni həqiqətə məhəbbət elimi kimi qiymətləndirirdi. Bu dövrün yunan filosofları fəlsəfəni xeyirxahlığı, xoşbəxt yaşamağ sənəti, Aristotel kimi dahi isə fəlsəfəni "başlangıclar haqqında elm" və biliklərin universal sistemi kimi səciyyələndirmişdir. Lakin fəlsəfənin təməlində müdriklik dursa da, "muditliklə" "filosof" sözləri mənaca eyni deyildir və tarixən müdriklik daha qədimdir. Yunan filosofu Laertli Diogen "Məşhur filosofların həyatı,

1. düjün - on iki ədədi; şeytan düjünü - on üç rəqəmi.

2. Bax: Фихте И. Г. Ясное, как солнце, сообщение широкой публике о подлинной сущности новейшей философии. Moskva, 1993. s. 5.

3. Bax: Aristotel. Əsərləri 4 cilddə, Moskva, 1975. cild 1, s. 69 (rusca).

təlimləri və deyimləri haqqında” əsərində qədim mağların cəmiyyət, ədalət, xeyirxahlıq haqqındaki fikirlərinin yunan filosoflarına böyük təsir göstərdiyini qeyd etmişdir. Belə isə, fəlsəfənin mənbəyinin Antik Yunanistan deyil, Qədim Şərqlə bağlı olduğunu göstərir. Klassik alman fəlsəfəsinin banilərindən biri olan Hegel qeyd edirdi ki, mütləq ruh haqqında biliklər şərqdən qərbə doğru hərəkət etmişdir. Qədim Şərqi müdriklərinin Antik dövrün Yunan filosoflarının dünyagörüşlərinə çox böyük müsbət təsir göstərdiyini həmin dövrdə fəaliyyət göstərən Yunan filosofları özləri də etiraf etmişdilər. Lakin ilkin fəlsəfi görüşlərin şərq alımlarınə məxsus olmasına baxmayaraq, fəlsəfə bir elm kimi sistemli şəkildə ilk dəfə Yunanistanda öyrənilməyə və tədris olunmağa başlanmışdır.

Orta əsrlərdə Şərqdə ərəb dilli alımlar etiraf edirdilər ki, “hikmət sevərlik” mənasında fəlsəfə sözü yunanlara məxsusdur. Məsələn, elm aləmində Aristoteldən sonra “İkinci müəllim” (əl-Müəllim əs-sani) fəxri adını qazanmış türk mənşəli Əbu Nəsr Məhəmməd əl-Fərabi (870-950) yazırkı ki: “Bu elm, deyirlər, qədimdə iraq əhli olan kildanılardə mövcud imiş, sonra Misir əhlinə, ondan yunanlara, daha sonra assurilərə və nəhayət ərəblərə keçmişdir. Həmin elmin bütün məzmunu öz ifadəsini yunan dilində tapmış, sonra assuri dilinə, daha sonra ərəb dilinə çevrilmişdir. Yunanlarda bu elmə yiylənmiş kəslər onu mütləq sürətdə hikmət və ən əzəli hikmət, onu qazanmağı və ona vərdiş etməyi isə fəlsəfə adlandırmışlar.”

Fəlsəfənin *predmetini* varlıq, təbiət, cəmiyyət, insan, real gerçeklik təşkil edir, lakin bu elm sahələrini bir çox digər elmlər də, məsələn, fizika, kimya, biologiya, psixologiya və s. elmlər də öyrənir, tədqiq edir və fəlsəfənin onlardan başlıca fərqi ondan ibarətdir ki, o, təbiət hadisələrini, cəmiyyətin inkişaf qanuna uyğunluqlarını və insan təfəkkürünün ümumi cəhətlərini tədqiq edir. Bizim hələ orta məktəbdən öyrəndiyimiz dəqiq elmlərin predmeti isə çox yiğcamdır. Fəlsəfənin predmetinin əsasında isə bütövlükdə insanın dünyaya münasibəti durur. Bir çox əsrlər boyu fəlsəfə dünya, insan və s. haqqında mövcud olan bütün bilikləri özündə cəmləşdirmişdir, yəni bizim bu gün bildiyimiz riyaziyyat, biologiya, fizika, coğrafiya, tarix, astranomiya, məntiq və s. bu kimi elmlər qədimdə mövcud olmamışdır və ancaq tarixi inkişafın müəyyən mərhələsində, bu elm sahələrinin ayrı-ayrılıqlı inkişafı nəticəsində bu elmlər tədricən fəlsəfədən ayrılaq, müstəqil bilik sahəsinə çevrilmişlər. Bu proses əlbətdə ki, tədricən fəlsəfənin də tədqiqat dairəsini müəyyənləşdirmiş və predmetini formalasdırılmışdır.

Fəlsəfə və elm.

Fəlsəfənin dünya elminin inkişafındakı rolundan danışarkən, XX əsrin sonlarının Azərbaycan fəlsəfi fikrinin inkişafında öz izini qoymuş filosoflarımızdan biri, A.Şükurovun yazdığı bir fikir ilə razılaşmamaq qeyri - mümkündür : " Fəlsəfəni dünyani yaratmağın universal elmi ilə eyniləşdirməyin klassik nümunəsini Hegelin "Təbiət fəlsəfəsi"ində görmək mümkündür. Hegel mütləq ideyanın inkişaf etməkdə olan proyeksiyası kimi, öz dünya obrazından çıxış edərək belə hesab edirdi ki, onun fəlsəfəsi öz nəticələrini xüsusi elmlərə diktə edə bilər, onların nailiyyətlərini qiymətləndirə bilər. Bəzi hallarda isə onları tamamilə əvəz edə bilər ... Digər filosoflar fəlsəfənin təbiii, dəqiq və humanitar elmləri əvəz etməsini qəbul etməmişdir. Onların nöqtəyi - nəzərinə görə fəlsəfə müxtəlif elmi bilik sahələrinin arasında vasitəçi və koordinator rolunu oynaya bilər, elmi tədqiqat nəticələrinin ümumiləşdirilməsi forması ola bilər. Bu baxış filosof - pozitivistlər O.Kont, H.Spenser, V.Vundt və başqaları üçün səciyyəvi olmuşdur."¹

1. Şükürov A. Fəlsəfə. İkinci nəşr (Ali məktəblər üçün dərslik). Bakı , 2011, s.7-8

Fəlsəfə insanın təkcə elmi deyil, idrakı və praktiki fəaliyyətinin də bütün formalarını ümumiləşdirir. Fəlsəfə elmdən qat-qat daha geniş bir materialı ümumiləşdirib əhatə etdiyinə görə, özünün ideya və prinsipləri ilə elmi də qabaqlaya bilir, yəni, o, elmin hələ mənimseməyə, tədqiq etməyə başlamadığı ideyaları irəli sürərək, ortaya çıxarır və onları inkişaf etdirib, ümumiləşdirir. Buna görə də, elmi inqilablar dövründə fəlsəfə, fəlsəfə sahəsində toplanmış biliklər vasitəsilə hətta elmin sonrakı inkişafına da (məsələn, fəlsəfənin konstruktiv - evristik və digər funksiyalarından istifadə etməklə) təkan verə bilir. Nəhayət, elmin təməli artıq yenidən qurulduğdan sonra, bunun yeni şəraitə uyğun şərh olunub, əsaslandırılması lazımlıdır. Lakin bu işin elmin öz çərçivəsi daxilində edilməsi mümkün olmadığı üçün, burada yenidən geniş fəlsəfi əsaslandırmaya ehtiyac olur.

Uzun illər boyu fəlsəfəyə təbiət, cəmiyyət və təfəkkürün ən ümumi inkişaf qanunlarını öyrənən bir elm olması kimi tərif verilməsi hamı tərəfindən qəbul edilsə də, bu gün bu tərif qənaətbəxş hesab edilə bilməz, çünkü, o, fəlsəfəni elmdən ayırmaga imkan vermir. Bu cür fərqləndirməyə cəhd edilməsi bütövlükdə iki arqumentə əsaslanır:

1. Guya fəlsəfə abstrakt, digər elmlər isə konkretdir.

2. İkinci dəlil isə ondan ibarətdir ki, fəlsəfə ümumbəşəri elm kimi bütün dünyani öyrənir, ayrı-ayrı elmlər isə onun hissələrini öyrənir.

Ilk baxışda hər şey düzdür. Lakin fəlsəfə ilə elmin fərqi təkcə bundan ibarət deyil.

Fəlsəfə elmdən fərqli olaraq, dünyagörüşün nəzəri formasıdır. Dünyagörüşü insanın dünyaya və insanın dünyadakı yeri və roluna dair baxışlar sistemidir. Dünyagörüşün spesifikliyi təkcə onun dünyaya baxış olması, yalnız sadəcə dünya və insan haqqında bilik olması ilə əhatələnmir. Bu, insanın bu dünyadakı öz yeri, mövqeyi, rolu və məqsədinin qiymətləndirməsi ilə əlaqədardır. Əgər insanın dünyaya bu cür dəyər münasibəti yoxdur, dünyagörüş də yoxdur.

Elm dünyagörüşün formallaşmasına öz töhfəsini versə də (dünya haqqında ayrı-ayrı biliklər kimi), özü dünyagörüş deyil, yəni bütövlükdə dünyaya qiymət vermir. Elmin vəzifəsi öz predmeti, tədqiqi etdiyi çərçivə hüdudlarında dünyada baş verən müxtəlif ayrı - ayrı hadisələri, cisimləri, prosesləri (və insanı mürəkkəb bir obyekt kimi) öyrənmək, dünyanın quruluşu, fəaliyyəti və inkişafının obyektiv qanunlarını aşkar etmək, yəni, dünyanın müxtəlif sahələrdə obyektiv mənzərəsini yaratmaqdır. Məzmun baxımından neytral olan elm, tətbiqində neytral ola bilməz, çünkü elmi kəşflərin nəticələrindən həm yaxşı, həm də pis məqsədlər üçün (məs.: atom stansiyaları-müsbat, atom bombaları isə - mənfi və s.) istifadə edilə bilər. Fəlsəfə isə dünyagörüşün forması kimi, mahiyyət və məzmunca dəyər kimi neytral ola bilməz. Fəlsəfi bilik, elmi bilikdən fərqli olaraq, insanın dünyaya dəyər münasibəti, əlaqəsi ilə üzvi şəkildə "çulgalasıdır". Fəlsəfənin özəlliyyi ondadır ki, o, insan fəaliyyətinin müxtəlif sahələrində (təkcə elmdə deyil) əldə edilmiş biliklərin ümumiləşdirilməsi əsasında formallaşır. Başqa sözlə, təcrübə, müxtəlif sahələrdə (elmi, dini, bədii, adi bilik və s.) toplanmış idrakin nəticələri fəlsəfə üçün material olur ki, bütün bunları da emal edərək, fəlsəfə insan biliklərində yeni, dəyərlə və əvəzolunmaz bir şey yaradır.

Bu gün fəlsəfə ilə müxtəlif elmlər arasında fərqli və oxşar cəhətlərin olduğunu xüsuslu ilə qeyd etmək lazımdır. Məsələn, dəqiq elmlər dünyani bütövlükdə deyil, onun ayrı-ayrı sahələrini müəyyən nəzəriyyələr, cihazlar, müşahidələr və təcrübələr vasitəsilə öyrəndikləri halda, fəlsəfə ayrılıqda heç bir elmin həll edə bilmədiyi məsələləri tədqiq edir. Çox vaxt elmi problemlərin arxasında elə ciddi fəlsəfi problemlər durur ki, onları aydınlaşdırmadan bu və ya digər elmi kəşflərin əhəmiyyətini müəyyən etmək qeyri-mümkündür. Məsələn, görkəmli təbiətşunas alim M. Born elmi axtarışlarda fəlsəfi dünyagörüşün istiqamətverici əhəmiyyətindən danışarkən etiraf etmişdir ki, fizika öz nəticələrinin fəlsəfi dəyərini anladığda yaşayır. Dəqiq elmlərdə olduğu kimi, fəlsəfi biliklər də isbat olunandır və onlar inama, emosiyaya deyil, əsaslı mənətiqi dəlillərə söykənərək, obyektiv bilik verir.

Bu gün elə bir elm və həyat sahəsi yoxdur ki, onun fəlsəfəsi olmasın: həyatın, təbiətin, mədəniyyətin, iqtisadiyyatın, siyasətin, hüququn, musiqinin, riyaziyyatın və sairənin fəlsəfəsi - yəni

müasir dövrdə fəlsəfəyə böyük ehtiyac vardır. Büyüğün alman filosofu İ.Q.Fixtenin (1762 - 1814) dili ilə desək, fəlsəfə nəinki ən ümumi elmdir, o həm də hər bir biliyin ilkin şərtidir. Bəşər tarixində fəlsəfənin universal, ən ümumi suallara cavab verməyə çalışan bir elm sahəsi olduğunu bir çox görkəmli elm və mədəniyyət dahləri də təsdiq etmişdilər. Bir çox elm sahələrinin nümayəndələri öz tədqiqatlarında nəzəri fikirlərini ifadə etmək üçün fəlsəfi metodlardan, analiz və sintezdən, anlayışlardan geniş surətdə istifadə edirlər. Məsələn, fəlsəfənin idrak nəzəriyyəsindən bütün elmlərin nümayəndələri yararlanır. Təbiət və həyat fəlsəfəsindən müasir fizika, biologiya, kimya kimi elmlər də çox bəhrələnlərlər. Fikrimizi görkəmli rus alimi V.Vernadskinin aşağıdakı sözləri ilə təsdiqləyə bilərik : "Elm fəlsəfənin qoynunda yaranmışdır. Mövcud olduğu min illər ərzində fəlsəfə qüdrətli insan zəkasını formalaşdırılmış, insan ağlığını dərin təhlildən keçirmişdir ... insanların gələcəyi haqqında nəzəriyyəni formalaşdırmaq üçün də fəlsəfi təfəkkür aparatına müraciət etməli oldum"¹

Müasir dövrdə də ixtisasından asılı olmayaraq, hamı fəlsəfi problemlərlə maraqlanır. Fəlsəfənin əsas vəzifələrindən biri müxtəlif elmi biliklər arasında vasitəçi və koordinator kimi, müxtəlif elm sahələrində elmi tədqiqatların nəticələrinin ümumiləşdiricisi rolunda çıxış etməsidir. Tarix boyu şairlər, yazıçılar, musiqiçilər, rəccamlar, müxtəlif elm sahələrinin adamları da filosoflar kimi bəşəri problemləri araşdırmağa, onları fəlsəfi nöqtəyi - nəzərdən tədqiq etməyə, fəlsəfi ideyalara bədii forma verməyə cəhd etmişlər. A.Şükürovun "Fəlsəfə" dərsliyində 2-ci nəşrə müqəddimədə vurgulandığı kimi: "Filosof fəlsəfi ideyalara bədii forma verir. Volterin "Kandid", A.Kamyunun "Özgə", J.P.Sartrın əsərlərini xatırlamaq kifayətdir. Qədim Romanın filosof-atomisti T.L.Kar "Şeylərin təbiəti haqqında" fəlsəfi traktatını poema şəklində vermişdir. Platonun dialoqları fəlsəfə tarixinə nə qədər aiddirsə, bir o qədər də ədəbiyyat tarixinə aiddir. T.Mannın, R.Muxilin, M.Prustun, C.Coysun, F.Kafkanın, X.Kortasarın, U.Ekonun və s. əsərləri fəlsəfi proza hesab olunur. Fəlsəfə və ədəbiyyatın üzvü sintezi kimi F.Dostoyevskinin, L.Tostoyun əsərlərini nümunə göstərə bilərik."

Fəlsəfənin əsas vəzifəsi, predmeti insanların dünyagörüşü ilə bağlı məsələləri araşdırmaqdan, onlara cavablarının axtarılmasından ibarətdir. Fəlsəfənin əsas mahiyyəti həqiqəti dərk etməyin əbədi axtarışında olmasıdır. Məsələn, əgər riyaziyyat, fizika, kimya kimi dəqiqlik elmlər məsələnin dəqiqli həlli yollarını axtarırsa, fəlsəfə daha geniş məfhumlar olan materiya, ruh, varlıq, təfəkkür, zaman, məkan, şüur, idrak və digər bu cür böyük həcmli kateqoriyaların mahiyyətini öyrənməyə, onları dərk edib, izah etməyə çalışır. Lakin bu cür məsələlərin birdəfəlik həllini vermək qeyri-mümkündür, çünki bütün elmlərdə edilən yeni kəşflər bu məsələlərin izahına yeni - yeni çalarlar əlavə edir. Son nəticədə isə biz yaşadığımız dünyani daha dərindən öyrənir, onun yeni tərəflərini kəşf və izah edirik. Lakin fəlsəfənin elə problemləri də var ki, bunları əsrlər boyu bütün bəşəriyyətin etdiyi kəşflərin cəmi vasitəsi ilə belə izah etmək, onlara cavab vermək qeyri-mümkündür. Bu cür problemlər içərisində, məsələn, təkcə dunyanın, kainatın necə yaranması, ruh, varlıq, insanın canlı varlıq kimi bu dünyadakı rolu, gözəllik, həqiqət və s. "əbədi məsələlər"lə bağlı sualları misal çəkmək olar ki, bunlar daim geniş müzakirə və mübahisə obyekti olmuş və bu gün də bu sualların araşdırılması fəlsəfənin başlıca işidir. Dünyagörüş öz məzmununda müxtəlif bilikləri, baxışları, təsəvvürləri, məlumatları, ümidi ləri, əqidələri, inamları və s. birləşdirir.

Müasir dövrdə elmlər adətən beş qrupa bölünür ki, bunlar fəlsəfi, hünarlı, dəqiqli, texniki elmlər və təbiətşunaslıqdır. Bu elmlər sistemində fəlsəfənin başlıca vəzifəsi bu elmləri bir-biri ilə əlaqələndirmək, onların nailiyətlərini ümumiləşdirərək, təbiəti, cəmiyyəti, insanı öyrənən elmlər arasında bir növ integrasiya vasitəsi kimi çıxış etməsidir. Fəlsəfənin "varlıq", "ziddiyyət", "forma", "məzmun", "məkan", "zaman", "səbəb", "nəticə", "qanun" və s. onlarla bu cür böyük həcmli

1. Bax : Вернадский В.И. Философские мысли натуралиста. Moskva, 1988, s. 464

kateqoriyaları¹ bütün elmlərdə istifadə edilir ki, bunlarsız onların inkişafı qeyri-mümkündür. Fəlsəfə ilə elm əsrlər boyu bir-biri ilə qırılmaz tellərlə bağlı olub və bir-birindən faydalayıblar. Müasir elmi ideyaların əksəriyyəti vaxtı ilə fəlsəfə tərəfindən irəli sürülmüşdür.

Fəlsəfənin strukturu, əsas məsələsi, kateqoriya və funksiyaları.

Fəlsəfənin uzun tarixi inkişafı dövründə onun daxilində nisbətən müstəqil və bir - biri ilə qarşılıqlı əlaqədə olan bir sıra bilik sahələri formalaşmışdır : varlıq (ontologiya²), idrak (qnoseologiya³), insan (fəlsəfi antropologiya⁴), cəmiyyət haqqında nəzəriyyələr (sosial fəlsəfə), məntiq, etika, estetika, kulturalogiya, dinin, elmin, tarixin fəlsəfəsi.

Fəlsəfənin strukturunda beş əsas bölmə :				
Ontologiya - (idealit fəlsəfədə varlıq haqqında metafizik nəzəriyyə)	Qnoseologiya- (idrak nəzəriyyəsi)	Aksiologiya - (predmet və hadisələrin qiymətləndirilməsini, insanı dəyərləri öyrənən elm)	Praksiologiya- (insanın əməli fəaliyyəti, insanı dəyərlərin real həyatda reallaşdırılması, praktika haqqında təlim)	Sosiologiya - (cəmiyyəti mikro və makro səviyyədə öyrənən elm)

Fəlsəfənin qeyd edilən bu əsas bölmələri tamın, yəni bütövlükdə fəlsəfənin bərabər hissələri kimi təsəvvür edilə bilər ki, bu da fəlsəfi biliyin strukturunu təşkil edir.

Mənşəyinə görə fəlsəfənin əsas və birinci hissəsini təşkil edən **ontologiyada** dünya ilə insan arasındakı ən ümumi əlaqələrin problemləri tədqiq edilir. Ontologiyada insan real dönyanın və varlığın xüsusi düşüncənən struktur vahidi kimi, onunla dünya arasında mövcud olan ən ümumi qarşılıqlı əlaqələrdə tədqiq olunur. Bu, insanı dönyanın mahiyyəti və onun necə yaranması, dönyanın əsasında nəyin - maddi, yoxsa ruhi - mənəvi başlangıçın durduğunu, dönyanın ümumi inkişaf istiqamətlərini və s. araşdırmağa sövq edir.

Fəlsəfə dönyanın dərk edilməsi və bizim dünya haqqındaki biliklərimizin doğruluğu məsələlərini son dərəcə qəti şəkildə qoyur. Fəlsəfənin bir qolu kimi **idrak** nəzəriyyəsində (və ya **qnoseologiyada**), insanın idrak fəaliyyətinin qanunları, biliyin (hisslər, fikirlər, konsepsiyalar) obyektiv gerçəkliyə münasibəti, idrak prosesinin mərhələləri və formaları, onun etibarlılıq və həqiqətinin şərtləri və meyarları öyrənilir.

Aksioloji səviyyədə ilk növbədə insanın varlığa münasibəti tədqiq olunur. İnsan mənəvi varlıq kimi nəinki dünyani öyrənir, o, həm də onun bir hissəsi kimi yaşayır, emosional surətdə öz varlığını, digər insanlarla münasibətlərini, özünün hüquq və vəzifələrini dərk edir.


1. Kategoriya - obyektiv varlığın ən mühüm və ümumi hadisələrini ifadə edən elmi məfhum, anlayış.
2. Ontologiya - idealist fəlsəfədə varlıq haqqında metafizik nəzəriyyə.
3. Qnoseologiya - idrak nəzəriyyəsi.
4. Antropologiya - insanın bioloji təbiətindən bəhs edən elm.

Praksiologiya¹ yunanca "fəaliyyət" və "elm, təlim" sözlərinin cəmindən yaranıb, mənası insan fəaliyyəti haqqında nəzəriyyə, insanı dəyərlərin real həyatda tətbiqi deməkdir. Praksiologiyada əsasən insanın praktiki fəaliyyətinin real həyatla, obyektiv, maddi dünya ilə əlaqəsi təhlil edilir və burada praktika dünya ilə insan, varlıqla təfəkkür arasında fəal əlaqələndirici rolunda çıxış edir.

Fəlsəfənin əsas məsələsi - insan təfəkkürü ilə varlıq, maddi ilə ideal, ruh ilə təbiət, materiya ilə şur, subyektiv ilə obyektiv və s. arasındaki münasibətləri öyrənib, tədqiq etməkdən ibarətdir. Fəlsəfə təbiət, cəmiyyət, insan haqqında ən ümumi spesifik nəzəri baxışlar sistemi, bütövlükdə insanın dünyaya münasibəti haqqında təlimdir. F.Engels özünün "Lyudviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu" əsərində fəlsəfənin əsas məsələsini iki sualaltı hissəyə (tərəfə) bölmüşdür.

Fəlsəfənin əsas məsələsini ... təşkil edir.	
insanın dünyaya münasibəti	insan idrakının gerçekliyə münasibəti

Fəlsəfənin əsas məsələsində başlıca sual - nəyin əsas və ilkin olmasıdır. Fəlsəfənin əsas məsələsinin birinci tərəfini dünyanın maddi başlangıçca, yoxsa ilahi qüvvə tərəfindən yaradıldığınn qəbul edilməsi təşkill edir. Bu sualın ikinci tərəfini isə dünyanın dərk edilə bilinməsi, yoxsa onun dərk edilməz olması təşkil edir.



Ontoloji münasibət:
(varlıq, dünya haqqında
nəzəriyyə)

Qnoseoloji münasibət :
(idrak haqqında
nəzəriyyə)

Ontoloji münasibətin əsasını nəyin - materianının, yoxsa şüurun birinci olması, **qnoseoloji** münasibətdə isə dünyanın dərk edilən olub, olmaması məsələsi təşkil edir.

1. Praksiologiya sözünün mənşəyi fransız Luis Bardoya aiddir. O, bu termini ilk dəfə elmlərin təsnifatına həsr etdirdiyi kitabının (1882-ci ildə çap etdirdiyi) vermişdir. "Praksiologiya" terminini 1890-ci ildə ilk dəfə elmə gətirən isə, XIX əsrin fransız filosofu Alfred Espinas olmuşdur. Bu elmin sonraki inkişafı XX əsrin məşhur, mənşəcə alman olan iqtisadçı, filosof, tarixçi və sosioloq Lyudviq fon Mizesomun adı ilə bağlıdır.

Süurun varlığa münasibəti ona görə fəlsəfənin əsas məsələsidir ki, fəlsəfi dünyagörüşün formallaşması, digər fəlsəfi problemlərin həlli ondan başlayır və ondan asılıdır. Bu suala bu və ya digər cavabın verilməsi, müxtəlif fəlsəfi istiqamətlərin və məktəblərin spesifik xüsusiyyətlərini təyin edir. Bu suallardan irəli gələrək, fəlsəfənin əsas məsələsinin dərk edilməsində əsasən iki yanaşma tərzinin: yəni *materialist* və *idealistic yanaşma* tərzinin olduğunu geyd etmək lazımdır.

Fəlsəfənin əsas məsələsi:		
	Materialist yanaşma	Idealist yanaşma
Sualın 1-ci tərəfi	Dünya maddi başlangıçca malikdir	Dünya ilahi qüvvə tərəfindən yaradılıb
Sualın 2-ci tərəfi	Dünya dərk ediləndir və o bizim şüurumuzda olduğu kimi əks olunur	Dünya dərk edilməzdir, çünki dünyada mövcud olan bütün şəylər və baş verən bütün proseslər İlahi qüvvənin istəyinin nəticəsidir

Fəlsəfənin əsas məsələsində varlığın maddi və idealist təfsirini bəzən Demokritin (Demokrit xətti - materialist yanaşma) və Platonun (Platonun xətti - idealist yanaşma) adı ilə əlaqələndirirlər (söyü gedilən bu iki: materialist və idealist "xətt" və ya "yanaşma" terminləri V.İ.Leninə məxsusdur). Müəyyən mənada, fəlsəfənin və elmin son iki min illik inkişafı, Yer üzərindəki və bütövlükdə Kainatdakı iki diametrik bir-birinə zidd olan mübahisə tarixi kimi təqdim edilə bilər. Demokrit və Platon, fəlsəfi düşüncə tarixində materializm və idealizm adlandırılan iki aparıcı düşüncə ənənəsinin əsasını qoyan filosoflar kimi tanınırlar.

Fəlsəfənin əsas məsələsində Demokrit xətti (materialist yanaşma).

Qədim yunan filosofu Demokritin (e.ə. 460 - e.ə. 370) fikrincə, varlıq sadə və bölünməz bir şeydir və o, bunu atom (yunanca "atom" - "bölünməz", "kəsilməmiş" deməkdir) adlandırır. O, atomu ən kiçik və bölünməz fiziki hissəcik kimi düşünərək, bu anlayışa materialist bir şərh verir. Atomlardan bizim qavrayışımıza əlçatan olan (yəni, bizim dərk edə bildiyimiz) müxtəlif cisimlər yaranır. Onun fikrincə, ancaq varlıq dərk ediləndir. Saysız-hesabsız miqdarda atomların mövcudluğunu qəbul edən Demokrit, varlığın tək olduğu müddəəsini inkar edirdi.

Fəlsəfənin əsas məsələsində Platon xətti (idealistic yanaşma).

Platonun bu məsələyə yanaşması Demokritdən tam fərqli idi. Platon varlığı əbədi və dəyişməz, yalnız ağılla dərk edilə bilən və hissi qavrayışa əlçatmaz bir şey kimi xarakterizə edirdi. Demokrit kimi Platon da varlığı çoxluq şəklində götürürdü. Amma Demokrit varlığı maddi bir şey, fiziki atom kimi başa düşürdü, Platon buna ideal, qeyri-cismani bir törəmə - ideya kimi baxırdı. Bu cür yanaşma tərzi gələcəkdə Platonu fəlsəfədə idealizmin banisi edir.

Demokritin və Platonun fəlsəfi fikirləri ilə daha ətraflı surətdə Antik Yunan fəlsəfəsi bölməsində tanış olacaq (bax - səh. 65 - 78).

Materializm və idealizm dünyaya iki fərqli baxışlar sistemi kimi fəlsəfi fikrin inkişafında mühüm istiqamətlərdir. Materializm latin sözü olan "materialis" sözündən əmələ gəlib, mənası - maddi deməkdir. Materializm materiyani, yəni obyektiv reallığı bütün mövcudatın əsası, başlangıcı, ideal təsəvvürün isə - yəni iradə, ruh, hissələrin isə törəmə olduğunu iddia edən fəlsəfi baxışdır.

Materializm :	
qədim sadələv materializm	metafizik materializm
mexaniki materializm	dialektik materializm

Materialistlərin fikrincə, materiya 1-ci, əzəl və şüurumuzun əsasıdır, şüur isə 2-ci, materiyadan yaranma, törəmdir. Lakin burada bir məsələni qeyd etmək lazımdır ki, nəyinsə 1-ci olduğunu qeyd edərkən, nəyin 1-ci yarandığı və ya nəyin nədən törədiyi yox (yəni, idealistlərə görə - 1-ci şüur, ruh, materialistlərə görə isə - 1-ci materiyanın yarandığı yox), hansınınsa digerinə münasibətdə birinci olması nəzərdə tutulur.

Materialistlərin fikrincə dünya dərk ediləndir, çünki dünyada mövcud olan bütün şeylər və baş verən bütün hadisələr bizim şüurumuzda olduğu kimi əks olunur və biz onları görə və dərk edə bilirik. Lakin bizim dünyamızda və ondan kənardə elə şeylər, proseslər, hallar, xüsusiyyətlər və s. var ki, biz onları hiss orqanlarımız vasitəsi ilə duya, görə, eşidə, hiss edə bilməsək də, onun varlığı, necə baş verdiyi haqqında mühakimə yürüdə bilirik.

Idealistlər isə bunun tam əksini iddia edirlər. İdealizm, varlığın düşüncədən müstəqil olaraq mövcud olduğunu qəbul edən "realizm", "materializm" kimi fəlsəfi cərəyanların tam qarşı qütbündə duran fəlsəfi nəzəriyyədir. Fəlsəfi mənada idealizm dünyanın yalnız bizim düşüncələrimizdə, ruhumuzda, ideyada əks olunması fikirini qəbul edir.

Idealizmin iki əsas növü var: obyektiv və subyektiv .

İdealistlərə gürə fəlsəfənin əsas məsələsində:	
Ümumi cəhət :	
İdealistlərə gürə fəlsəfənin əsas sualının 1-ci tərəfi - həm obyektiv, həm də subyektiv idealistlər dünyanın yaradıcısı kimi Allahın (yəni, ilahi varlığın) varlığını qəbul edirlər.	
Obyektiv idealistlər	Subyektiv idealistlər
- Şüur, ruh insandan əvvəl, ondan kənardə və ondan asılı olmadan mövcuddur (Platon, Hegel)	<ul style="list-style-type: none"> - İnsanın fərdi şüurunu əsas götürürlər (Berkli, Max, Avinarius). - Dünya zahiri təzahür, hadisə kimi dərk ediləndir, mahiyyət kimi yox. (Kant) - Dərketmə hiss orqanları vasitəsi ilə baş verir, insan şüuru isə hiss orqanlarından xaricdə yerləşənləri dərk etmək qabiliyyətinə malik deyil. (Holbax, Didro)

Filosof – müdrikliyə cəhd edən, həqiqəti axtaran, sevən insandır. Buna görə də filosofun hədəfi - "tamı tam kimi" anlamaq, bütün mövcudatın, hər şeyin, varlığın ilkin səbəbinin nədən ibarət olduğunu dərk etməkdən ibarətdir. İlk fəlsəfi təsəvvürlər varlıq və dünya haqqında toplanmış konkret biliklər deyil, onların mahiyyəti haqqında məntiqi izaha əsaslanan ümumi təsəvvürlərdən ibarət idi. Yunanlar belə hesab edirdilər ki, fəlsəfənin başlanğıçı insanın dünya və özü qarşısında təəccübəlməsindən başlayır. Beləliklə, filosofluq etmək ancaq insana məxsusdur. Fəlsəfə – həqiqətə və düzlüyə insanın təmiz sevgisi, "biliyin özünə görə bilikdir" (Aristotel, "Metafizika"). Fəlsəfəni məhz bu cür anlayan Roma mütəfəkkiri Siseron geyd edirdi ki, fəlsəfəni sevməmək - doğma ananı sevməmək kimi bir şeydir.

İnsanın dünyani dərk etməsində *fəlsəfi kateqoriyaların* rolu müstəsnadır. *Kateqoriya idrakin və gerçəkliyin əhəmiyyətli və ümumi xüsusiyyətlərini ifadə edən, fəlsəfənin ən ümumi və fundamental anlayışlarına deyilir və onlar idrakin tarixi inkişafının ümumiləşdirilməsinin nəticəsi kimi yaranmışlar*. Fəlsəfi kateqoriyalar vasitəsi ilə insan ən ümumi anlayışlar vasitəsi ilə təbiətin, cəmiyyətin və təfəkkürün ən umumi və vacib xüsusiyyətlərini dərk edə bilir. Kateqoriya anlayışını fəlsəfəyə ilk dəfə antik dövrün ən böyük filosoflarından biri olan Aristotel görtirmişdir. Kateqoriyalar insanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəlsəfi anlayışlardır və zaman kəsiyində onlar da dəyişir və formalaşır, sayı çoxalır, məzmunu genişlənir.

Fəlsəfənin əsas kateqoriyaları :	
Məkan	Zaman
Səbəb	Nəticə
Mahiyyət	Hərəkət
Kəmiyyət	Keyfiyyət
Məzmun	Forma
Zərurət	Təsadüf
Təkcə	Ümumi
İmkan	Gerçəklilik

Fəlsəfədə **"funksiya"** - hərəkət üsulunu, fəlsəfi bilik sisteminin təzahür fəallığını, bu sistemin həll etdiyi vəzifələrin ümumi formalarını nəzərdə tutur. Funksiya termininin latınca mənası - icra və ya əməl etmək, həyata keçirmək; yerinə yetirilmiş iş deməkdir.

Uşakovun lüğətində isə funksiya - bir halın, digər bir haldan asılılığı və bu dəyişmənin digər halın dəyişməsi ilə dəyişməsi kimi izah edilir. Büyük Sovet Ensiklopediyasında funksiya sözünün mənası bu cür izah edilir: funksiya - iki (qrup) obyektin münasibətləridir və burada birinin dəyişməsi digərinin dəyişməsinə səbəb olur¹.

1. Вах: Значение слова Функция - <http://tolkslovar.ru/f3227.html>

Fəlsəfənin bəzi funksiyaları :	
Dünyagörüşü funksiyası: - humanist, - sosial - akseoloji ¹ , - mədəni - tərbiyəvi, - inikas - informasiya.	Metodoloji funksiya : - evristik ² , - koordinasiya ³ , - integrasiya ⁴ ,

Dünyagörüşün tipləri və formaları.

Dünyagörüşün əsas məsələsini - insanın dünyaya münasibəti, dünyagörüşün mənbəyi, onun problemini isə, fərdin varlığı təşkil edir. Dünyagörüşü içtimai və fərdi şurun özəyi, insanların fəaliyyətinin istiqamətvericisidir.

Dünyagörüşün formalaşmasında əsas amillər :		
dərkətmə	qiymətləndirmə	fəaliyyət

Dünyagörüşü - insanın onu əhatə edən dünya haqqında məcmu təsəvvürleri, orada onun yeri, həmçinin gündəlik həyatda insanın davranışını müəyyən edən qiymətli oriyentasiyalar sistemidir.

Əksər hallarda **filosoflar** **dünyagörüşün dörd tipinin** olduğunu geyd edirlər :

-
1. Aksiologiya yunan dilində - "dəyər" və "söz, elm" sözlərinin birləşməsindən əmələ gəlib, fəlsəfənin bir qolu kimi, dəyərlər nəzəriyyəsini nəzərdə tutur. Dəyərlərlə bağlı məsələni tarixdə ilk dəfə Sokrat araşdırmışdır. Akseoloji funksiya - mədəni dəyərlər və onların insanın və cəmiyyətin təşəkkülündəki rolunu təsvir və izah edən kateqoriyaların, meyarlar sisteminin formalaşmasını, dəyərlərin təbiəti, reallıqdakı yeri və dəyər dünyasının strukturu ilə bağlı məsələləri, yəni fərqli dəyərlərin bir-biri ilə, sosial və mədəni faktorlarla əlaqəsini araşdırır.
 2. Evristika - nəzəri tədqiqatın məntiqi və metodik üsulları sistemini, evristik funksiya isə - elmi biliklərin artırılmasına köməklik etdirilməsini nəzərdə tutur.
 3. koordinasiya - uyğunlaşdırma, əlaqələndirmə.
 4. İnteqrasiya - birləşmə (inkişaf prosesində ayrı-ayrı hissələrin və ya elementlərin bir tam şəklində birləşməsi).

Dünyagörüşün tipləri:		
1.	Mifoloji:	- xüsusiyyətləri: insan dünyası ilə təbiətin bir-birindən ayrılmazlığı; insan təbiətin ayrılmaz hissəsi kimi qəbul edilir, təbiətin özü isə ilahiləşdirilir;
2.	Dini:	- xüsusiyyətləri: insan və təbiət bir-birindən ayrılır; - bizi əhatə edən dünyada baş verən bütün hadisələr fövqəltəbii güvvələrin müdaxiləsi vasitəsi ilə baxılır; - bizi əhatə edən dünya Allah tərəfindən yaradılmışdır, buna görə də bu dünyanın mahiyyətini rasional yolla dərk etmək mümkün deyil;
3.	Adı :	- xüsusiyyətləri: bizi əhatə edən dünyanın bütün hadisələri həyat təcrübəsi və sağlam düşüncə mövqelərindən baxılır; - adı dünyagörüşün köməyi ilə dünyanın yalnız xarici təzahürlərini aşkar etmək olar, amma onların daxili mahiyyətini dərk etmək olmaz (məsələn, qədim insanlar xarici əlamətlərə görə yağışın nə vaxt yağacağını müəyyən edə bilirdilər);
4.	Elmi - nəzəri :	- xüsusiyyətləri: bizi əhatə edən dünyanın hadisələri rasional yolla izah olunur, yəni bu, təfəkkürün məntiqi qanunlarının və elmi məlumatların köməyi ilə izah olunurdu. Fəlsəfə məhz dünyagörüşünün bu tipinə əsaslanırı.

Dünyagörüşün formalarına ən əvvəl mifologianın, inkişafın sonrakı mərhələsində isə din və fəlsəfənin adlarını çəkmək lazımdır.

Mifologiya ibtidai icma və ya qəbilə - tayfa sisteminə adekvat olan bir dünyagörüş idi. Bu dövrdə insanlar arasındaki münasibətlər olduqca sadə, aydın, konkret seziklən və başa düşülən idi. İctimai təşkilatın əsas prinsipi qan - qohumluğu əlaqəsinə əsaslanırdı. İnsanlar bir-birlərinə qohum kimi baxırdılar. İqtisadi sahədə də (həddən artıq məhsul, əmək bölgüsü və mübadilə yarandıqda) münasibətlər eyni dərəcədə aydın idi. Məsələn, tayfalar arasında mübadilə zamanı, bir öküz - on torba taxila mübadilə edilirdisə, bu hər kəs üçün aydın idi. Bu çür aydın, əyani konkret münasibətlər adekvat dünyagörüşün də formallaşmasına səbəb olmalı idi.

Dünyagörüşün formaları :	
Mifologiya -	dünya haqqında, ibtidai icma cəmiyyəti, insana məxsus fantastik təsəvvür və mifləri öyrənən elm və ictimai inkişafın ilkin mərhələsində bütün xalqlar üçün xarakterik olan ictimai şürur formasıdır
Din - (latınca “religion”) insanı Tanrıya bağlayan vasitədir	Fəlsəfə - varlığın, insan təfəkkürünün və idrak prosesinin ən ümumi qanuna uyğunluqları haqqında elmdir.

Mifologiya insanların dünyayı dərk etməsində içtimai düşüncənin ilk forması kimi müstəsna rola malik idi. Mifologiya - yunanca əfsanə, rəvayət, nağıl, dastan və s. haqda söz, təlim, elm deməkdir. Dünyada elə bir xalq tapmaq mümkün deyil ki, o öz inkişafında bu mərhələdən keçməmiş olsun. Qədim dövrlərdə mifologiya müxtəlif xalqlarda əfsanə, mif, epos, dastan, rəvayət, nağıl və s. formalarda mövcud olmuş və orada Tanrılardan və digər əfsanəvi personajlardan, onların həyatlarından, başlarına gələn fantastik əhvalatlardan, onların ığidliklərindən, ədalətin, işıqlı qüvvələrin zülm, qaranlıq qüvvələr üzərindəki qələbəsindən və s. söhbət açılırdı. Mifologiya xalqların mənəviyyatının, onların bütövlükdə bütün mədəniyyətinin - incəsənət, poeziya, musiqi və ədəbiyyatının inkişafına çox böyük təsir göstərmişdir.

Mifologiya dünyagörüşün elə bir tarixi tipidir ki, burada dünya və insan obrazlı - simvolik formada dərk edilir və onun üçün ən tipik olan şey insanın dünyası bədii - obrazlı və hissiyyatlı - əyani formada dərk etməsidir. Mifologiya anlayışlarla deyil, obrazlarla dərk etmədir və burada insan bütün mövcud olanı özü ilə eyniləşdirərək, özünü təbiətdən ayırmır.

Mifologianın tipik xüsusiyyətləri:	
Antropomorfizm	- İnsanın hər şeyi özü ilə eyniləşdirməsi. (Hərfi mənada antropomorfizm - insanlılaşdırma deməkdir.)
Animizm	- Canlandırma, ruhlandırma. (Yəni, animizmə görə insanın, heyvanların, bitkilərin, suların, daşların və s. qəlbi, ruhu var.)
Alogizm (məntiqsizlik)	- Günəşi dayandırmaq, ölmüşü diriltmək, canlandırmaq olar və s. - yəni miflərin öz məntiqi (məntiqsiz məntiq) mövcuddur

İnsanın dünyaya mifoloji baxışlarının inkişafı sonrakı mərhələdə dinin və fəlsəfənin formallaşmasına, onların inkişafına təkan vermişdir. Fəlsəfə mifologianın antropomorfizminə (antropomorfizm - ibtidai insanların təfəkküründə: insan xassələrini təbiət qüvvələrinə və hadisələrinə aid etmə; allahı insan şəklində təsəvvür etmə) qarşı dünyadan obyektiv güvvələrin fəaliyyət dairəsi kimi təsəvvürleri, miflərin ənənəviliyinə və vasitəsizliyinə isə - bu cür təsəvvürlerin alternativ variantlarının şüurlu axtarışını, onların qarşılıqlı tənqidini və məntiqi əsaslandırma əsasında bu variantların qəbulunu qoyur.

Nə üçün bizim er.əv. I minillikdə dünyagörüşün yeni bir formasına ehtiyac yaranmışdır? Qeyd etmək lazımdır ki, **hər hansı bir dünyagörüş bu dövrdə mövcud olan həyat tərzini və insanlar arasındaki münasibətlərlə müəyyən edilir**. İstər mifologiya, istərsə də ondan sonra formalanmış dini görüşlər təbiətin və sosial həyatın emosional fantastik inikasının əsasında yaranmışlar. Qədim dirlər və mifologiyalar politeist və ya çoxallahlıdırlar. Tanrılar antropomorfik varlıqlardır və onlar güclü və ölməzdirlər, lakin onların dünya üzərindəki hakimiyyəti qeyri - məhdud deyil: tanrıların özləri də insanlar kimi taleyin gedişinə tabedirlər və bundan heç kəs qaça bilməz. Tanrılar da insanlar kimi xeyirxah və ya xain, hiyləgər, məkrli, qəddar ola bilir, bir - biri ilə küsüşə və ya barışa, bir - biri ilə mübahisə edə bilir, insanlar kimi bir-birlərinə aşiq olurlar və s.

Fövqəltəbi qüvvəyə inama əsaslanan mifologiyadan və dindən fərqli olaraq, biliyə və zəkaya arxalanan fəlsəfə dünyayı rasional surətdə izah etməyə əsaslanır və dünyagörüşün rasional-nəzəri forması kimi çıxış edir. Fəlsəfi dünyagörüş gerçek müşahidələrə və məntiqi təhlilə əsaslanır. Fəlsəfi düşüncənin yaradıcı axtarışı ilk növbədə, insanla dünyadakı münasibətlərin

problemlerini nəzəri cəhətdən dərk etmək, dünyanın vahid və bütövlüyünü anlamaq, insanların təbii və sosial dünyadakı yerini və məqsədini anlamaq istəyi ilə bağlıdır.

Çox vaxt fəlsəfənin yaranma səbəbləri ilə bağlı suala cavab verərkən iki əsas səbəb göstərilir: elmi biliklərin artması və zehni əməyin fiziki əməkdən ayrılması. Əlbəttə ki, fəlsəfənin yaranmasında bu iki amil çox vacib rol oynayıb. Fəlsəfə xüsusi bilik sahəsi olduğundan, təbii olaraq, biliyin artması onun meydana gəlməsinə kömək edib. Fəlsəfə xüsusi hazırlıq, vaxt, səy tələb edən ictimai şüurun xüsusi bir formasıdır. Digər zəruri şərt - sərbəst fikrin mübadiləsi, müzakirələr, məntiqli əsaslandırılmış təqdimat və müəyyən bir nöqtəyi-nəzərin dəstəklənməsinin mümkün olduğu xüsusi bir intellektual və mənəvi mühitin yaradılmasıdır. Cəmiyyətin həyat tərzində, insanlar arasındaki münasibətlərdə kəskin dəyişikliklərin baş verməsi, yeni bir dünyagörüşün formallaşmasına da ehtiyac yaradır. Qan - qohumluğuna əsaslanan qəbilə - tayfa quruluşu, sinfi quruluşa əsaslanan (quldarlıq və ya feodal) sosial təşkilatın ərazi - vətəndaş prinsipi ilə əvəz olundu. İnsanlar bir - birlərinə qohum kimi deyil, yad bir adam, vətəndaş kimi yanaşmağa, münasibət qurmağa başladılar. Özgəninkiləşdirmə, mürəkkəb, dinamik münasibətlər təkcə ictimai-siyasi həyatda deyil, iqtisadi sahədə də baş verirdi. Əmtəə - pul münasibətləri insanların həyatına qeyri-maddi, abstrakt bir şey təqdim etdi (çünki, pul malların qeyri-maddi, universal mücərrəd ekvivalentidir).

İnsanlar arasındaki münasibətlərin mücərrədləşdiyi, yadlaşlığı bir dövrdə, adekvat mücərrəd dünyagörüşün formasına ehtiyac yaranır ki, bu cür forma da məhz fəlsəfə olur.

Dünyanın vahid bir sistem kimi inkişafını zəka əsasında dərk edən fəlsəfə, dünyagörüşün emosional sferasına, insanın narahatlıqlarına, iman axtarışına, Mütləqlə (Allahla) şəxsi ünsiyyət istəyinə üstünlük verilməsi və s. ilə səciyyələnən dini şüurdan fərqlənir.

Fəlsəfənin əsas istiqamətləri :	
Mifologiya - ictimai şüurun ilkin forması	Ontologiya- varlıq haqqında təlim
Qnesiologiya - (idrak nəzəriyyəsi) Yunanca mənası : bilik haqqında təlim	Epistemologiya - fəlsəfənin məlumatın təbiəti, əhatəsi və qaynağı ilə maraqlanan bölməsi (məlumat fəlsəfəsi)
Məntiq - insan təfəkkürü haqqında təlim	Etika - ictimai şur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə
Estetika - hisslər haqqında elm	Din fəlsəfəsi - dinə yönəlmiş fəlsəfi baxışların məcmusu
Elm fəlsəfəsi - fəlsəfə ilə elmi biliklərin qarşılıqlı inteqrasiyası və zənginləşməsi	Tarix fəlsəfəsi - tarixi faktları zəruri əlaqələr ilə birləşdirərək, onların fəlsəfi mahiyyətinin axtarılması
Sosial fəlsəfə - cəmiyyət haqqında nəzəriyyə	Antropologiya - insan haqqında nəzəriyyə
Aksiologiya - insani dəyərləri öyrənən elm	Fəlsəfə tarixi - fəlsəfi biliklərin inkişafını öyrənən elm.

Bütövlükde fəlsəfənin tarixi özü - özlüyündə "müdrilik kitabı" təşkil edir ki, əgər onu diqqətlə oxusaq, bu müasir problemlərin həlli üçün cox şey verə bilər. Buna görə də əvvəlcə aydınlaşdırmaq lazımdır - fəlsəfə necə yaranıb, öz tarixi inkişafında hansı mərhələlərdən keçib və bu gün onun inkişafı və durumu hansı səviyyədədir.

Bəzi fəlsəfi nəzəriyyələr :	
idealizm	materializm
modernizm ¹	peripatetizm ⁵
pragmatizm ²	pozitivizm ⁶
ekzistensializm ³	rasionalizm ⁷
skeptisizm ⁴	irrasionalizm ⁸

II Hissə. Fəlsəfi fikrin əsas inkişaf mərhələləri.

Fəlsəfə insanların mənəvi fəaliyyətinin üsulu kimi bəşəriyyətin ümumi mənəvi mədəniyyətinin ən qədim hissələrindən birini təşkil edir. İnsanlar hər zaman təbiət, cəmiyyət və idrakla bağlı problemlər ətrafında, insanın mövcudluğu, həyatın mənası və təyinatı haqqında, bütövlükde cəmiyyətin inkişaf qanunları haqqında düşünmüşlər. Bu suallara cavablar bir çox hallarda bəşəriyyətin tarixində mövcud olan prioritətlərlə bağlı idi. Məsələn, antik dövrdə insanı maraqlandıran suallar içərisində təbiətin və varlığın mənşəyi və digər bu cür məsələlər əsas yer tuturdu. İndi bu məsələlər əsasən elmi maraq sahisi keçib. Fəlsəfəni isə müasir dövrdə bu məsələlərlə yanaşı *həyatın mənası, insanın və bəşəriyyətin sağ qalması kimi problemlər* daha çox düşündürür. Hər zaman kəsiyində cəmiyyətin həyatında radikal dəyişikliklər baş verəndə, orada baş verənlərin fəlsəfi mənasının dərk edilməsini tələb edən yeni-yeni problemlər yaranırdı ki, bu da

-
1. Modernizm : a) müasirlik; b) XIX əsrin sonunda və XX əsrin başlangıcında sənət və ədəbiyyatda realizmə zidd cərəyan.
 2. Pragmatizm : a) müasir fəlsəfədə gerçekliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan; b) tarixi hadisələrin yalnız zahiri əlaqə və ardıcılıqlı cəhətdən təsviri.
 - 3.Ekzistensializm - həyatın mənasızlığını, ictimai fəaliyyətin faydasızlığını, əxlaqın əsassızlığını sübut etməyə çalışan imperializm dövrünün fəlsəfi cərəyanı.
 4. Skeptisizm - a) obyektiv varlığın insan tərəfindən dərk edilə bilməsini inkar edən idealist fəlsəfi cərəyan; b) hər şeyə şübhə ilə baxmaq, yanaşmaq.
 5. Peripatetizm - materializm ilə idealizm arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi.
 6. Pozitivizm - subyektiv idealist fəlsəfi cərəyan (təcrübəyə, faktlara , reallığa əsaslanma).
 7. Rasionalizm - təfəkkürü duyğu qavrayışından ayıran və yanlış olaraq əqli yeganə idrak vasitəsi hesab edən idealist fəlsəfi cərəyan (əql və idrak ilə iş görmək, öz işində, hərəkətində əqlə və idraka əsaslanmaq).
 8. İrrasionalizm - idealist fəlsəfədə bütün hadisələrin kökünü irrasional əsas təşkil etdiyini iddia edən və elmi məntiqi idrakı inkar edən cərəyan.

insanları varlıq haqqında, bütün mövcud olan şeylər haqqında yenidən düşünməyə, əvvəlki elmi təsəvvürlərə düzəlişlər etməyə məcbur edirdi. Fəlsəfə qədim dövrlərdən cəmiyyətin qarşısında elə suallar qoyurdu ki, bunlar daha sonra təbiətşünaslığın, siyasetin, incəsənətin, dinin və hüququn tədqiqat predmetinə çevrilirdi.

Fəlsəfə hələ antik dövrlərdən bütün elmlərin elmi sayılırdı. Aristotel hətta onu elmlərin "çariçası" (şahin, çarın arvadı), elmlərin xanımı adlandırırdı. Həqiqətən də, o zaman fəlsəfə mifologiyadan və dindən ona varis qalmış dünyagörüş xarakterli nəzəri məlumatların bütöv məcmusunu özündə cəmləşdirə bilmışdır.

Fəlsəfə nədir və nəyi öyrənir : (dünya filosoflarının bu haqda fikirləri)	
Avesta	- müdriklik elmidir.
Əl - Fərabi	- varlıq haqqında elmdir
İbn Sina	- hikmət haqqında elmdir
İbn Rüşd	- mövcudluq haqqında elmdir
Əl Kindi	- həqiqət haqqında elmdir
Mötəzililər ¹	- fəlsəfə saqlamlar üçün qida, din isə xəstələr üçün dərmandır.
Sokrat	- həqiqətə məhəbbət elmidir
Demokrit	- xoşbəxt olmaq elmidir.
Platon	- tamın, ümuminin dərk olunmasıdır.
Aristotel	- nəzəri elmin bir hissəsi kimi elmlər elmidir.
Akvinalı Foma	- həqiqət haqqında, ilkin varlıq haqqında elmdir.
Rene Dekart	- elmlər elmidir.
Fixte	- elm haqqında təlimdir
Kant	- nəzəri cəhətdən formulə edilmiş dünyagörüşüdür.
Feryerbax	- maddi olanın mənəvi olana münasibətidir.
F. Engels	- təfəkkürün varlığı, ruhun təbiətə olan münasibətidir.
Marksizm:	- təbiət, cəmiyyət və insan təfəkkürünün ən ümumi inkişaf qanuna uyğunluqları haqqında elmdir.
Spinoza	- ümumiləşdirilmiş bir riyaziyyatdır.

Fəlsəfə tarixi inkişafın müxtəlif dövrlərində müxtəlif elmi - nəzəri problemləri araşdırılmış və müxtəlif vəzifələri yerinə yetirmişdir. Məsələn, bunu biz müxtəlif dövrlərdə yaşamış filosofların fəlsəfə, onun mahiyyəti və rolü haqqındaki fikirlərindən də görə bilərik.

Fəlsəfi ideyaların rüseyimləri hələ gerçəkliyin mifoloji dərk edilməsinin dərinliklərində (e.ə. III - II minilliklərdə) yaranmağa başlayır. Fəlsəfə bizim eradan əvvəl VII - VI əsrlərdə mifoloji ənənələrin fonunda hər hansı bir dini mərasim və müqəddəs dondan (rəngdən) uzaq olan müstəqil düşüncə aktı kimi, bəşəriyyət tarixində şərqiñ ilk sinfi cəmiyyətlərində yaranmışdı. Xüsusi bilik

1. Mötəziliyin yaranması islamın yaranması, onun dünya dininə çevrilmesi ilə bağlı olmuşdur. Mötəzilliyyətin banisi Vasil İbn Əta (700 - 749-cu illər) hesab olunur.

sahəsi kimi fəlsəfə avrosentristlərin səhv və qərəzli iddialarına baxmayaraq (avrosentristlər fəlsəfənin qərbədə yarandığını iddia edirlər), ilk dəfə məhz Qədim Şərqdə : Misir, Babilistan, Hindistan və Çində meydana gəlmış və inkişaf etmişdi.

Fəlsəfi fikrin ilk dəfə məhz Qədim Şərqdə yarandığını subut edən dəlillər içərisində riyaziyyat, astronomiya, təbabət, mexanika və s. elmlərin vətəninin Qədim Şərq olmasıdır. Təxminən bu vaxtlar Antik Yunanıstanda da fəlsəfi fikir inkişaf edib, formalaşmışdı. Beləliklə, bizim bu gün "fəlsəfə" adlandırdığımız elm demək olar ki, adlarını çəkdiyimiz bu məkanlarda eyni vaxtda - təxminən bizim e.ə. VII əsr ilə - b.e.ə. V əsr arasında yaranmışdır.

Qədim dövrdən etibarən fəlsəfənin yaranması və inkişafi tarixi müəyyən dövrlər və ölkələr, bölgələr üzrə araşdırılıb, tədqiq edilmişdir, məsələn : Qədim dünya və ya XX əsr fəlsəfəsi; Qədim Şərq fəlsəfəsi; Qədim dövrdə Misirdə fəlsəfi fikrin inkişafı və s.

Tarixilik baxımından fəlsəfənin inkişaf mərhələri:	
1.	- Qədim dünya fəlsəfəsi (bizim eradan əvvəl VII - bizim eranın V əsrinə qədər, daha dəqiq - Qərbi Roma imperiyasının 476-cı ildə süqtuna qədərki dövrü əhatə edir. Bəzən Antik fəlsəfənin sonunu - eramızın 529-cu ilində Roma imperatoru Yustinian tərəfindən Afinada fəlsəfi məktəblərin və hər şeydən əvvəl Platonun Akademiyasının bağlanması tarixinə qədərki dövrə kimi də qəbul edirlər);
2.	- Orta əsrlər fəlsəfəsi (V - XIV əsrlər). Orta əsrlər əsasən 500 - 1500-cü illər arasındaki dövrü əhatə edir ;
3.	- İntibah dövrünün fəlsəfəsi (XV-XVI əsrlər);
4.	- Yeni dövrün fəlsəfəsi (XVII - XIX əsrlər);
5.	- Müasir dövrün fəlsəfəsi (XX - XXI əsrin əvvəli).

Qədim dövrdə Misirdə fəlsəfi fikir.

Qədim Şərqdə hələ eramızdan əvvəl IV-III minillikdə, ilk növbədə Misir və Babilistanda quldarlıq quruluşu özünün yüksək inkişaf mərhələsinə çatmış, burada inkişaf etmiş quldarlıq dövlətləri mövcud olmuş, əkinçilik və heyvandarlıq, sənətkarlıq inkişaf etmişdi. Burada riyaziyyat, astronomiya, təbabət və s. elmlər inkişaf edirdi və şərq müdrikləri öz müddəalarını sübut etmək üçün bu elmlərin nailiyyətlərindən geniş istifadə edirdilər. Qədim Şərq ölkələrində yaranan və inkişaf edən fəlsəfi ideyalar burada təşəkkül tapmış təbiət elmlərinə əsaslanırdı. Bu dövrdə misirlilərin Nil çayının daşma və çəkilməsinin səbəbini öyrənmək cəhdli astronomiya elminin inkişafına (məsələn, onlar bütclər haqqında topladıqları biliklər əsasında Günəşin hərəkətini 12 hissəyə - 12 aya bölmüşlər ki, bu da bizə məlum olan "Zodiak bütclər" haqqında mövcud

biliklərin əsasını təşkil etmiş və bunların əsasında təxminən altı min il bundan əvvəl Qədim Misirdə ilk ay təqvimini tərtib edilmişdir. Bu təqvimə görə il 29.5 gündən ibarət olan 12 aya bölünür və ilin əvvəlində ona 5 müqəddəs gün əlavə edilirdi və son nəticədə bir il 365 günə bərabər idi. Astroloji, yəni Zodiaka əsaslanan ay təqvimini bütün mövcud təqvimlərdən ən qədimidir və günəş təqvimini ay təqvimindən çox - çox gec meydana gəlmışdır. Bir ay silsiləsi (dövrü) təxminən 29,5 gün davam edir və bir Ay dörd əsas fazadan (mərhələdən) keçir :1) təzə ay; 2) ayın birinci dörddə biri (rübü); 3) bədr (14 gecəlik ay) və 4) ayın son dörddə biri (rübü). Ayın bu mərhələləri qədimdən bütün ay təqvimlərində qeyd edilir, birinci ay günü isə təzə ayın çıxıldığı gündən sayılırdı. Təzə ay hər dəfə Zodiakin yeni nişanından - bürcündən başlanır); əkinçiliyin inkişafı həndəsə elminin; binaların tikilməsi və suvarma kanallarının çəkilməsi riyaziyyatın və mexanika elminin inkişafına təkan vermişdi. O dövrün Misir riyaziyyatçılarının bizə gəlib çatan 36 gil lövhə üzərindəki riyazi mətnləri sübut edir ki, həndəsə sahəsində təqribi kvadrat kök alma, oturacağı kvadrat olan kəsik piramidanın hesablanması ($P=3,16$), çevrənin uzunluğunun diametrə nisbəti və s. bu kimi hesablamalar hələ o dövrdə artıq onlara bəlli idi. Bunu həmçinin, məhz bu elmlərin sayəsində inşa edilmiş, dünya mədəniyyətinin sirli və nadir incilərindən biri olan Misir piramidaları və xüsusilə də onlardan ən nəhəngi - 146 metr hündürlüyü olan Xüfu (Xeops) ehramının inşası da şübut edir. Bu dövrdə Misirdə insanların anatomik quruluşu, qan dövranı, insan bədəninin mumiyalanması və s. ilə bağlı geniş biliklər toplanmış və bu sahələrdə öz dövrü üçün çox böyük nailiyyətlər əldə edilmişdir. Bir tərəfdən bütün bu elmi biliklər, digər tərəfdən isə çox zəngin Misir mifologiyası, burada fəlsəfi fikrin inkişafı üçün geniş imkanlar açmışdır. Məsələn, miflərə dini məzmun verilməsi tezliklə fəlsəfi baxışla əvəz olunmağa başladı və ilk bu cür əsərlərdən biri sayılan "Arfaçının mahnısı"nda artıq "axırət dünyası" anlayışı şübhə altına alınır və əsərdə qeyd edilir ki, hələ o dünyadan heç kim qayıtmamışdır ki, onun haqqında bir məlumat versin. Əsərdə qeyd edilir ki, insan yalnız öz əməlləri sayəsində əbədi yaşıya bilər, bunun üçün isə o elə işləməli və yaşamalıdır ki, ondan sonra yaşayanlar həmişə onun əməllərini xatırlasın. İnsan problemi hələ qədim dövrlərdən şərq fəlsəfəsində mərkəzi yerlərdən birini tutmuş və burada əsas tədqiqat obyekti insanların həyat fəaliyyəti və həyat tərzi olmuşdur.

"Ölünüün tərənnümü" əsərində isə "Arfaçının mahnısı"ndan fərqli olaraq axırət dünyasının mövcudluğu ideyası irəli sürülsə də, əsərdə gerçək dünyamızda mənalı həyat sürüb, xoşbəxtlik tapmaq fikri axırət dünyasında xoşbəxtliyə ümidi etmək ideyasından daha yaxşı, daha müsbət hal kimi təqdim olunur. Zaman keçdikcə Misirdə mifoloji və digər baxışlar fəlsəfi baxışlarla - ətraf aləmə, həyata yeni münasibətlə əvəz olunmağa başladı.¹

1. Qədim dövrdə Şərqdə fəlsəfi fikrin inkişafı ilə bağlı daha müfəssəl məlumat almaq üçün aşağıdakı mənbələrə müraciət etmək olar: 1) Şükürov A. "Fəlsəfə". Ali məktəblər üçün dərslik. 2-ci nəşri. Bakı, 2008 , s.101 - 136. ; 2) Azərbaycan filosofları.Vikipediya, açıq ensiklopediya.; 3) Mehdiyev R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı, 2010, Rusca ikinci nəşrindən tərcümə. s.48 - 54; 4) Hacıyev Z.C. Fəlsəfə. Ali məktəblər üçün dərslik. Bakı, 2012, s.27 - 36.

Qədim Babilistanda fəlsəfi fikir.

Qədim Şərqdə eramızdan əvvəl III minillikdə Babilistan da özünün çiçəklənmə dövrünə qədəm qoyur. Burada inkişaf etmiş əkinçiliyə, heyvandarlığa, sənətkarlığa və elmin müxtəlif sahələrini əhatə edərək, bütün bunlara arxalanan güclü quldarlıq dövləti formalaşır. Babilistanda bu vaxt riyaziyyat, Yer, Günəş, Ay və kainatla, insan orqanizmi və bəzi xəstəliklərin müalicəsi ilə bağlı müəyyən biliklər toplusu mövcud idi. Bu dövr Qədim Babilistanda Şumer mifologiyasının və eposunun əsasında dünya və insanın buradakı yeri, insan davranışının normaları, cəmiyyət, siyaset və s. haqqında ilk fəlsəfi təsəvvürlər yaranır. Əvvəlcə Şumer, sonra isə Babil tayfaları allahları insan surətində, fövqəladə gücü malik, qeyri-adi ölçüdə təsəvvür edirdilər. Ümumiyyətlə qədim şərqdə eramızdan əvvəl IV - II minillikdə dinin formalaşmasında mövcud olan səciyyəvi cəhət onun politeist (coxallahlılıq) xarakterə malik olması olmuşdur.

Bizə gəlib çatmış ən qədim əsatirlərdən biri bu gün dünya incilərindən biri hesab olunan, təxminən b.e.ə. III - II minilliklərdə formalaşmış "**Bilqamış**" və ya "**Hər şeyi görmüş**" (akkad dilində - "ša nagba imuru") eposudur ki, burada əbədi həyat, gözəllik, xeyirxahlıq, dostluq, insan həyatı, onun faniliyi, ölüm, insan həyatının mənası və digər fəlsəfi məsələlər öz əksini tapmışdır.

Bəzi tədqiqatçıların fikrincə, Bilqamış haqqında bizə gəlib çatan gil lövhələr üzərində edilmiş yazıların ilk lövhələri ən qədim yazılı ədəbiyyat nümunəsi kimi bizim eramızdan əvvəl III minilliyyin ortalarına aiddir. Müəyyən ehtimallara görə, Bilqamışın hətta tarixi şəxsiyyət olması, onun adına guya qədim Şumer çarlarının siyahısında rast gəlindiyi, onun eramızdan əvvəl təxminən 2800 - 2700-cü illər arasında Urukun 5-ci luqalı ("luqal" - şumer dilində "böyük insan", hökmdar deməkdir) olması söylənilir.¹ Er. əv. XVIII əsrəndən etibarən onun adı ilahiləşdirilməyə, hətta şumer allahları arasında çəkilməyə, onun haqqında müxtəlif əfsanələr yaranmağa başlayır.

Nineviya şəhərində tapılmış "Bilqamış" eposunun bizə gəlib çatan ən dolğun versiyası (Nineviya - er.əv. VIII - VII əsrlərdə Assiriya dövlətinin paytaxtı, indi isə müasir İrak dövləti ərazisindəki Əl-Mosul şəhəridir. Azur hökmdarı Azurbanipal Nineviyada gil lövhələrdən ibarət ilk kitabxana təşkil etmişdir və məhz bu kitabxananın da fondunda müəllifi bilinməyən "Bilqmış dastanı" yerləşir), hər biri 6 sutundan ibarət olan 12 gil üzərində xırda yazı ilə yazılmış gil lövhədən ibarətdir və və bura təxminən 3 min mahnı daxildir. Nineviyada tapılmış nüsxəyə uyğun olaraq epos(nineviya versiyası), müasir tərcümələrdə 12 lövhəyə uyğun - 12 mahniya və ya cədvələ bölünmüştür. Dastanın orijinal mətni əvvəlcə ingilis dilinə, sonra rus dilindən Azərbaycan dilinə tərcümə edilmişdir. Hər cədvəldə ayrıca bir mahnı yazılmışdır ki, bu mahnilərin da hər biri 300 sətirdən ibarətdir. Eposun Nineviya şəhərində tapılmış, demək olar ki, bu tam versiyası er.əv. II minilliklə - er.əv. VII-VI əsrlər arasında yazılmış və Aşşurbanipalın kitabxanasında tapılmışdır.

1.Bax:100 Великих мифов и легенд.Сказание о Гильгамеше.- <https://info.wikireading.ru/2843>

**"Bilqamış" eposunun Nineviyada təpılmış nüsxəsinin
12 cədvəlinə uyğun 12 mahnı**

Cədvəl	Mahnı
I	Bilqamışın azğınlığı və Enkidunun yaradılması.
II	Enkidunun Uruka gəlişi və qəhrəmanların dostluğu.
III	Humbabıya qarşı yürüşə hazırlıqlar.
IV	Humbabıya qarşı yürüş.
V	Humbabı ilə döyüş.
VI	Iştar və Bilqamış. Göy öküzü ilə mübarizə.
VII	Enkidunun xəstəliyi və ölümü.
VIII	Enkiduya yas tutulması və dəfnı.
IX	Bilqamışın Dünya Okeanının sahilinə qədər səyahəti.
X	Bilqamışın Okean üzərindən keçidi.
XI	Bilqamış Utnapıştı adasında. Qayıdış.
XII	Cəhənnəmdən Enkidunun ruhunun çağırılması.

Dastanın əvvəlində göstərilir ki, Bilqamış gəncliyində gücünü nəyə sərf edəcəyini bilməyən, öz təbəələrini incidən, kefcil və azğın bir həyat sürən gənc hökmdar olmuşdur. Bundan cana yiğilmiş Uruk şəhərinin sakinləri allahlara yalvarırlar ki, onlar Bilqamışa müqavimət göstərə biləcək bir qüvvə - rəqib yaratsınlar. Uruk əhalisinin xahişinə əsasən Allahların razılığı ilə İlahə Aruru gildən gücdə Bilqamışa bərabər olan Enkidu adlı qüdrətli yarı insan - yarı heyvan düzəldir. Enkidu heyvani çevikliyə və sürətə malik idi, bədəni isə uzun tükə örtülmüşdür. Müəyyən bir müddət Enkidu insan cəmiyyətinin mövcudluğundan xəbərsiz halda meşədə yaşayaraq, ot ilə qidalandığından və bütün heyvanların dilini bildiyindən vəhşi heyvanlar onu özlərinki kimi, yəni heyvan kimi qəbul edirlər.

Günlərin birində Bilgəmis yatıb yuxuda görür ki, guya, göydən yerə ağır bir daş düşür və Uruk şəhəri sakinlərinin hamısı ona səcdə etməyə başlayırlar. Bilgəmis özü isə sanki, canlı varlıq imiş kimi bu daşa aşiq olur və onu anasına gətirir. Bilgəmisin anası, müdrik ilahə Ninsün Bilgəmisin yuxusunu bu cür yozur: Bilgəmis qardaşı kimi sevəcəyi güclü bir dost tapacaq.

Tezliklə, meşədə ov edən ovçulardan biri Bilqamışa şikayət edir ki, meşədə vəhşi bir adam peyda olub və o, ovçuları qorxudaraq, ovlarını onların əllərindən alır, ovçu tələlərinin üstünü basdırır, heyvanları azad edir. Bilqamış allahların onu öldürmək üçün Enkidunu (yarı insan - yarı heyvan olan bir varlığı) yaratdıqlarından agah olan kimi, ovçuya məsləhət edir ki, gözəl bir qadın tapıb, onu meşəyə göndərsin və onun köməyi ilə bu vəhşi adamı aldadıb meşədən şəhərə gətirsin.

Övçü şəhərdə Şamxat adlı gözəl bir qadın tapır və onunla birlikdə meşəyə gedir. Yüngül əxlaqlı bu qadın Enkidunu aldadaraq Uruka gətirir. İnsan cəmiyyətinə qovuşan və burada ilk dəfə çörəyin və çaxırın dadına baxan Enkidu öz vəhşi - heyvani təbiətini tam itirir.

Bir müddətdən sonra Enkidu Bilgəmis ilə görüşür və aralarında baş verən döyüsdə heç biri digərini məğlub edə bilmir. Bundan sonra onlar dostlaşır və birgə döyüşməyə başlayırlar. Bilgəmis Enkidunu anası Ninsünə yanına aparır və o, hər ikisinə öz oğlu kimi xeyir-dua verir. Taleyinin bu cür əlverişli dönüşünə baxmayaraq, Enkidu "kədərlənir, oturaraq ağlayır". Bilgəmis ondan bu cür kədərlənməsinin səbəbini soruşduqda, Enkidu cavab verir ki:

"Qəhər, mənim dostum, boğazımı yırtır:

Boş - boşuna otururam, gücüm yox olur."

Onda Bilgamış Enkiduya təklif edir ki, Livan dağlarındakı məşələrdə yaşayan Humbabunu (div, əjdaha) məhv etmək üçün, onunla birlikdə oraya getsin. Əvvəlcə onlar qorxunc Humbaba ilə döyüşüb ona qalib gəlirlər. Sonra onlar gözəl və insanın ağını başından çıxaran məhəbbət və məhsuldarlıq ilahəsi İştaranın göndərdiyi dəhşətli və müdhiş öküzlə döyüşür və ona da qalib gəlirlər. (İlahə İştara onun məhəbbətini rədd etdiyinə görə, Bilqamışa acığını tutmuş və göy öküzü onun üzərinə göndərmişdir). Dostların Humbabanı öldürdüklərinə və Sidr məşəsindəki bütün ağacları qırıb, böyük kökləri kökündən çıxartdıqlarına görə allahların onlara gəzəbi tutur və allahlar Enkidunun ölümünə hökm verirlər. (Axşam Enkidu yuxuda Allahların Məşvərətini görür: guya, Allahlar Humbabanı və öküzü öldürdüklərinə görə Bilqamış və Enkiduya acıqları tutub və onlar dostların hər ikisini, yoxsaancaq birini cəzalandırmaq ətrafında mübahisə edirlər. Uzun mübahisələrdən sonra allahlar belə qərara gəlirlər ki : "Qoyancaq Enkidu olsun, Bilqamış isə ölməməlidir." Enkidu öz yuxusunu Bilqamışa danışır və hər ikisi çox kədərlənirlər. Bilqamış allahlara müxtəlif bəxşişlər, onların pərəstişgahını isə qızilla bəzəyəcini vəd etsə də, allahlar ona cavab verirlər ki, onlar öz qərarlarını dəyişməyəcəklər. Nəticədə, allahların iradəsi ilə Enkidu xəstələnərək ölürlər.)

Dostu Enkidunun onun gözü qabağında naməlum xəstəlikdən ölümü Bilqamısı bərk sarsıdır və o dərk edir ki, o da nə vaxtsa ölcəkdir, çünki ölüm bütün insanların taleyinə yazılıbdır. İnsanları ölümsüz etməyi, ölümə qalib gəlməyin sırrını öyrənməyi qarşısına məqsəd qoyan Bilqamış Gündögana doğru gedərək, Ölüm dənizini keçir və nəhayət vaxtı ilə insanlar arasında yeganə əbədi həyat qazanmış Utnapişti ilə rastlaşır. (Dastanın Enkidudan sonra Utnapişti ilə bağlı olan hissəsi, artıq ikinci bir dastanın mövzusudur. Geyd edək ki, buradakı Utnapişti obrazı qədim dinlərdəki Nuh obrazı ilə oxşardır.) Utnapişti Bilqamışa izah edir ki, insan ömrü əbədi deyil, lakin əbədiyyatı qazanmağın bir yolu var - bu da insanlara xeyir verən mənalı həyat sürməkdir. Bilqamış ondan necə əbədi həyat qazandığının sırrını soruşanda, Utnapişti dünyani su basan zaman özünün nə etdiyini Bilqamışa danışır (dünyanın su altında qalması haqqında rəvayət, Bibliyada Nuhun başına gələn oxşar əhvalarlarla eynilik təşkil edir).

"Bilqamış" eposunda dünyani su basarkən Utnapiştinin xilas olması ilə bağlı rəvayət öz mahiyyəti etibarı ilə ayrıca bir dastanı xatırladır (Utnapiştinin dünya daşqını ilə bağlı Bilqamışa söylədikləri, eposun XI cədvəlində 9 - 199-cu sətirlərdə öz əksini tapmışdır). Dastanda qeyd edilir ki, insanların allahlara göstərdikləri inamsızlığın və itaətsizliyin qabağında allahlar insanları cəzalandırmaq qərarına gəlirlər. Bütün allahlar and içir ki, insanların bu qərardan xəbərləri olmamalıdır. Allahların bu hökmünün Enlil (sumer-akkad mifologiyasında 3 əsas allahdan biri - *küləklər hökmdarı*) tərəfindən icra etməsinin qarşısını almaq üçün, Eya hiyləyə əl atır (Eya da digər allahlar kimi insanlara veriləcək cəza haqqında onlara məlumat verməyəcəyinə and içmişdi) : yəni, o, bu sırrı insanlara deyil, qamış daxmaya danışaraq, onun vasitəsi ilə bu xəbəri Utnapiştiyə çatdırır. Utnapişti isə ağaclarдан böyük bir sal düzəldir və öz ailə üzvlərini və yer üzündə olan bütün heyvan və quşların hər birindən bir cüt götürürək, dənizə çıxır. Onlar böyük təhlükələrə, əzab-əziyyətə dözərək sonda salamat qalırlar. Utnapişti Bilqamışa bildirir ki, məhz çətinliklərə mərdliklə sinə gəldiyinə görə allahlar ona əbədi həyat bağışlamışlar. Sonra Bilqamışa yazıçı gələn Utnapiştinin arvadı, Utnapiştidən xahiş edir ki, Bilqamışla vidalaşarkən ona bir hədiyyə etsin. Utnapişti də Ölüm dənizinin dibində olan cavanlıq çıçəyinin sırrını və yerini Bilqamışa deyir. Bilqamış bir çox çətinliklə üzləşərək, bu çıçəyi əldə edir. Lalik ona ölməzlik verəcək çıçəyi əldə etməsinə baxmayaraq, Bilqamış çıçəyi özü istifadə etmir və onu öz xalqı üçün aparmaq qərarına gəlir. Yolda Bilqamış kiçik bir göl qırığında yuyunmaq və bir az istirahət etmək üçün dayanır. Bundan istifadə edən bir ilan yuvasından çıxaraq, çıçəyi Bilqamışdan oğurlayıb yeyir və həmin an dərisini dəyişərək həm cavanlaşır, həm də əbədi həyat qazanır.

Dastanın sonunda kefi pozulmuş Bilqamış Uruk şəhərinə qayıdır. Şəhərin əhalisi onun gayidəsinə çox sevinir. Uruk çarlığının çıçəklənməsi, şəhərin ətrafında hələ onun özü tərəfindən verilmiş əmrə əsasən ucaldılan divarların (düşmən həmlələrinin qarşısını almaq üçün) tam tikilib

qurtarması Bilqamısı çox sevindirir. Sonda Bilqamış allahların ona verdikləri nəsihəti tam dərk edir: ölməzliyi insan ancaq öz yaxşı əməlləri, gördüyü yaxşı işlərlə qazana bilər və insan ona bəxş olunmuş qısa ömrünü qiymətləndirməyi və onu mənalı keçirməyi bacarmalıdır.

Bizə gəlib çatmış Qədim Babilistan ədəbi abidələrindən biri də "**Müdrik Axikar haqqında**" adlanır və burada müdriklik, əxlaqla bağlı yüzdən artıq etik nəsihət toplanmışdır. Bu müdrik kəlamlara və nəsihətlərə misal kimi aşağıdakıları göstərmək olar : 1) "Həddən artıq şirin olsan səni udarlar, həddən artıq acı olsan, səni bir kənara atarlar". 2) "Sakit danışmaq lazımdır, əgər səs-küy salmaq iş göstəricisi hesab olunsa idi, onda uzunqulaq gündə bir ev tikərdi".

Qədim Babilistan ədəbi abidələrindən 3-cüsü "**Ağanın qul ilə söhbəti**" adlanır. Əsərin əsas qayəsini hökmdarın qəzəbinə gəlmış quldarın öz qulu ilə söhbəti təşkil edir ki, burada da biz qul sahibinin öz quluna verdiyi müxtəlif öyüd-nəsihətlərə: ölümənən sonrakı həyatın mənasız, məhəbbət və kef məclisinin isə müvəqqəti olduğuna, heç vaxt hökmdarın səxavətinə ümid bağlamamağı və s. tövsiyyələrə rast gəlirik.¹

Qədim Hindistanda fəlsəfi fikrin inkişafı.

Qədim Hindistanda ilk fəlsəfəöncəsi ideyalar təxminən bizin eradan əvvəl II minillikdə formalaşmağa başlayır. Qeyd etmək lazımdır ki, bəşəriyyətə fəlsəfi ideyaların, ənənələrin, məktəblərin bundan erkən yaranmış nümunələri haqda məlumatlar gəlib çatmayıb. Bütövlükdə **qədim Hind fəlsəfəsi 3 dövrə bölünür: vedlər (b.e.ə. XV-VI əsrlər), klassik (b.e.ə. VI-II əsrlər) və epik dövr (b.e.ə. II - b.e. VII əsrlər).**

Qədim Hindistanda ilk fəlsəfi ideyalar "**Vedlər**" adlanan ədəbi abidələr olub. Qədim Hindistanda cəmiyyətin mənəvi mədəniyyətinin və fəlsəfi fikrin inkişafında vedlərin çox böyük rolü olmuşdur. "Vedlər" hindlilərin qədim müqəddəs kitabı hesab olunur və bu sözün hərfi mənası - bilik, bilmə, xəbərdar olmaq deməkdir. Vedlər hind mədəniyyətinin ən qədim yazılı abidəsi olub, dünyagörüşü məsələlərinin dini - fəlsəfi təfsirləri əsasında yaranmışdır.

Həmin dövrdə şimal - qərbdən Hindistana soxulan maldarlıqla məşğul olan ari tayfaları yerli əhalini əsarət altına alır. Qədim Hindistanda bu dövrdə ibtidai icma quruluşunun süqutu, burada sinifli cəmiyyətin və dövlətlərin yaranmasına gətirib çıxardır. Nəticədə, formalaşan cəmiyyət əvvəlcə 4 **varnaya** (qrupa), sonralar isə bunun əsasında formalaşmış **kastalara** bölünür.

Qədim Hindistanda cəmiyyətin varnalara görə bölgüsü.	
1-ci varna	brəhmənlər (kahinlər - Onlar təhsilli, xüsusi biliklərə malik olduqlarına görə cəmiyyətin və dini ideologiyasına inkişafına böyük təsir göstərirdilər.)
2-ci varna	kşatrilər (hərbi aristokratiya);
3-cü varna	vayşilər (əkinçilər, sənətkarlar, tacirlər);
4-cü varna	şudralar (aşağı varna - Onlar əsasən müharibələrdə əsir alınmış adamlardan təşkil olunurdu və icmaya üzv ola bilmədikləri üçün, onun işində də iştirak edə bilməzdilər. Onlar cəmiyyətdə (yuxarıda göstərilən) birinci üç varnaya tabe idilər və ən ağır işləri görürdülər.

1. Bax : Z.C. Hacıyev. Fəlsəfə. Ali məktəblər üçün dərslik. Bakı, 2012, s.31.

II və I minilliklərin qovşağında yaranmış "Vedlərdə" tarixdə ilk dəfə olaraq insanı əhatə edən dünyanın fəlsəfi izah edilməsinə cəhd edilmiş, dünya, insan və mənəvi həyat haqqında ilkin yarı-mifik, yarı-dini, fəlsəfə öncəsi təsəvvürlər ifadə olunmuşdur. İlk yazılı məmbə kimi, Vedlərdə allahları tərənnüm edən himnlər, ayin və mərasimlər, müxtəlif kəlamlar, dini nəğmələr, ovsun və cadular və s. öz əksini tapmışdır. Vedlər dörd hissəyə (qrupa) bölünür və bunlardan ən qədimini samhitlər, yəni himnlər təşkil edir ki, onlar da öz növbəsində 4 hössəyə bölünürler. Samhitlərin içərisində ən qədimi (bu hind mədəniyyətinin mifoloji mərhələsinə aiddir), təxminən 1.5 min il bizim eradan əvvəl yaranmış dini himnlər məcmuəsi olan Riqvedalardır. Riqveda və Samavedada tanrılaroxunan himnlər və yalvarışlar, Yacurveda və Axtarvavedada isə qurbanlıq heyvanları kəsən zaman deyilən yalvarışlar, cadu üçün dualar toplanmışdır.

Vedlər dörd hissəyə (qrupa) bölünür.	
1-ci	Samhitlər. (Himnlər. Ən qədim himnlər - Riqvedalar , dini himnlər məcmuəsi kimi bizim eradan 1500 il əvvəl yaranmışdır.)
2-ci	Brəhmənlər. (Ritual mətnlər məcmuəsi. Samveda - mahnilər)
3-cü	Aranyakilər. (Tərkidünya adamlar üçün davranış qaydaları, öyüdlər. Yacurveda - qurbanlıq adətləri.)
4-cü	Upanışadlar. (Fəlsəfi hissə: dünyagörüşü məsələlərinin dini-fəlsəfi təfsirləri)

Ayin və mərasim mətnləri məcmuəsi olan Brəhmənlər eyni zananda buddizmə qədər Hindistanda hakim din olmuş Brahmanizmin də əsasını təşkil edirdi. Hindistanda ilk fəlsəfi məsələləri özündə əks etdirən və Upanışadlar (Upanışadların hərfi tərcüməsi: müəllimin ayaqları önemdə oturmaq; müqəddəs bilikdir. Formasına görə Upanışadlar müəllimin şagirdləri ilə, müdrikin həqiqəti axtaran insanla dialoqunu xatırladır) adlanan dördüncü hissə b.e.ə. IX - VI əsrlərdə (bəzi tədqiqatçılara görə isə b.e.ə. 800 - 300-cü illərdə) yaranmışdır. Özündə dini - idealist, həm də materialist təlimləri cəmləşdirən Upanışadlarda artıq fəlsəfi şüurun ilk elementlərinin və ilk fəlsəfi təlimlərin formallaşması müşahidə olunur. Bütövlükdə biziə məlum olan təxminən 100-ə yaxın Upanışadlardan ən məşhurlarında, ətraf mühitin dini - mifoloji şərhi sonra daha da inkişaf etdirilərək, müəyyən mənada dünyada baş verən hadisələrin diferensial dərk edilməsinə qədər yüksəlir. Beləliklə də, biliklərin müxtəlif növlərinin mövcudluğu haqqında ideyalar meydana çıxır. Bunların sırasında astronomiya, ritorika, qrammatika, məntiq, saylar haqqında və hərb sənəti ilə bağlı bilikləri misal çəkə bilərik. Bütövlükdə "Upanışadlarda" dünyanın dini-mifoloji izahından tamamilə qurtulmaq mümkün olmasa da, onları *ən erkən fəlsəfi əsərlər* hesab etmək olar. "Upanışadlarda" təbiətin və insanın ilkin əsası, insanın onu əhatə edən aləmdəki yeri və rolü, insanın mahiyyəti, dərkətmə qabiliyyəti, davranış normaları və s. bu kimi mühüm fəlsəfi problemlərin qoyulmasına və müzakirəsinə cəhd edilmişdir. Əlbəttə ki, bütün bu problemlərin şərhi və izahi çox ziddiyətlidir. Dünya hadisələrinin, yəni insanın yaşadığı mühitin yaranmasının ilkin səbəbinin və ilk əsasının izahında başlıca rol mənəvi başlangıca verilir ki, bu da "brəhmən" və ya "atman" anlayışları ilə ifadə olunurdu. "Upanışad" mətnlərinin əksəriyyətində "brəhmən" və "atman" mənəvi absolyut (Tanrı) kimi şərh edilir.

Upanışadlarda həmçinin ilk dəfə olaraq ruhların köçməsi (samsara) problemi və keçmiş hərəkətlərin qiymətləndirilməsi (karma) öz əksini tapmışdır.

Vedaların birinci 3 hissəsi əsasən himnlərdən, ritual mətnlərdən, davranış qaydalarından ibarət olduqları halda, Upanışadalarda fəlsəfi problemlərin açılışında arqumentlərə daha çox üstünlük verilirdi. Hind fəlsəfəsinin məqsədi fəlsəfə ilə həyat arasında körpü yaratmaq idi.

Bizim eradan əvvəl VI - V əsrlərdə Hindistanda bir sıra fəlsəfi məktəblər yaranır. Qədim Hind fəlsəfəsi əsasən iki - 1) ortodoksal (ortodoks - bir məsləkin sabit və ardıcıl tərəfdarı olan şəxs) və 2) qeyri-ortodoksal istiqamətdə inkişaf etmişdir.

Qədim Hindistanda mövcud olmuş fəlsəfi məktəblər:	
Ortodoksal (Vedaları qəbul edən dini-idealistic məktəblər)	Qeyri - ortodoksal (Vedaları qəbul etməyənlər)
1. Mimansa (b.er. əv. VI əsr) 2. Sankhya (b.er.əv.VI əsr) 3. Vayşeşika (b.er.VI– V əsrlər) 4. Vedanta (b.er.əv IV– II əsrlər) 5. Nyaya (b.er.əv.III əsr) 6. Yoqa (b.er.əvII əsr)	1. Buddizm (b.er. əv. VII—VI əsr) 2. Caynizm (b.er. əv. VI əsr) 3. Çarvaka - lokayata (b.er.əv. IV - III əsr)

Qədim Hindistanda bizim eramızdan əvvəl VI-V yüzilliklərdə yaranıb, inkişaf edən **Buddizm** brahmanizmə (kahinliyə) qarşı çıxış edirdi. **Buddizmin yaradıcısı**, sonralar özünü real həyatda **Budda adlandıran ilk şəxs**, b.er.əv. təxminən 563 (və ya 623) - 483 (543)-cü illər arasında Nepalın Hindistanla sərhəddində yerləşən Lumbini şəhərində doğulub, sonralar **Hindistanda yaşmış Hindistan şahzadəsi Sidhartha Qautama Şakyamuni** hasab olunur (Hindistanda Kuşinaqarda vəfat edib). **Budda**- "nurlanmış", **Sidhartha** - "məqsədə çatmış" və ya "arzunu həyata keçirmiş" deməkdir, **Qautama** isə onun mənsub olduğu qəbilənin soy adıdır. Onun atası Śudxodana Hindistanın hakim nəslinə mənsub olub, Şakyamuni nəslindən idi. Śudxodana bəşər tarixinin bu dövründə **birinci** olaraq Nurlanmaya çatmışdır. Onun oğlu isə tarixdə "**Şakyamuni Buddası**" adı ilə məşhur olur və tarixdə bizim dövrümüzün **4-cü buddası** olur. Şakyalar Himolay dağının ətəklərində, paytaxtı Kapilavastu şəhəri olan müstəqil çarlıqlarını yaratmışdır. Buddanın **anası - Maha Maya** (və ya Mayyadevi Buddanı həyata gətirdikdən bir həftə sonra vəfat etmişdir), həyat yoldaşı - Yaşodhara, oğlunun adı isə Rahula olub. Buddanın - Tathaqata, Bhaqavan, Cina, Suqata və digər coxsayılı adları olub. Sidhartha çox yaxşı təhsil almış və elmlərə yiyələnməkdə, incəsənət sahəsində və idman yarışlarında hamını üstələyirdi. Budda 29 yaşına qədər Lumbinidə sevinc dolu, qayğısız bir həyat yaşamışdır. Lakin, bir gün şahzadə müstəqil surətdə öz gələcək mülklərindəki vətəndaşlarının necə yaşadıqlarını görmək üçün gəzməyə çıxır. Bütün həyatı boyu o yalnız cavaklıq, sağlamlıq və sevincə qarşılaşlığı halda, burada o ağır xəstə olan adam, qoca və hətta ölmüş adamla rastlaşır və gördükleri onu bərk sarsıdır, çünkü bu məqama qədər o bunların heç biri ilə rastlaşmamışdı. Bütün bunların müqabilində o dərk edir ki, onun çox sevdiyi atasını, arvadı və oğlunu, dostlarını və hətta özünü istirabların əsas səbəbləri olan xəstəliklərdən, qocalıqdan və ölümün yaxasından qurtara bilməyəcəkdir. O, dərk edir ki, özünü, ailəsini və xalqını iztirablardan qurtarmaq üçün o, iztirabların "dərmanını", ondan qurtuluşun yollarını tapıb, göstərməlidir. Gecə hamı yatarkən, o, heç kimə xəbər vermədən "dərmanın" axtarışına çıxır. Şahzadə Sidhartha Qautama 35 yaşında taxt - tacdan və ailəsindən imtina edərək, yaşadığı sarayı tərk edir və asketik (tərki - dünya) həyat sürən səyyaha çevrilir. O, əsl-nəcabətin işarəsi olan uzun gözəl saçlarını kəsir və şraman olur (şraman - hərfi mənada cəhd, səy göstərən

demək olub, səyahət edən asket, tərki-dünya rahib, Qədim Hindistanda bizim eradan əvvəl VI - III əsrlerdə həqiqəti axtaran dini zahid, filosofdur.)

Əvvəlcə o, bədənin və əqlin intizamı vasitəsilə insanın ilahi başlangıca yiyələnmə istəyinin vasitəsi kimi, **yoqa meditasiyasına** müraciət edir. Lakin, allaha yaxınlaşmağın bu üsulu onu qane etmir və o, sərt asketik həyat yolunu seçir. Onun rastlaşdığı asketlərin görkəmi onu sarsıdır - bu insanlar öz ağıllarına güvənərək, bədənlərinə laqeyd münasibət göstərirdilər. Sidhartha belə qərara gəlir ki, məhz hissi təəssüratlar əqlin dərk etmə imkanlarına mane olur və buna görə də əgər onları dəf etsək, onda ağıl daha aydın olar. Sidharthanın seçdiyi bu yol çox sərt olduğundan, o, hətta ölümlə üz - üzə qarşılaşır. Lakin, bu yol da onu məqsədinə çatdırır. Asketizmi bir kənara atan Sidhartha, üzü şərqə doğru bir ağacın dibində oturaraq, özünə söz verir ki, onu narahat edən bütün sualların cavabını tapmayana qədər bu yeri tərk etməyəcəkdir. Bədr gecəsi (14 gecəlik ay) Sidhartha meditasiya transinin (trans - hipnoz, ekstaz zamanı şüurun tutulması) 4 pilləsini keçərək, bütün baş verənləri dərk edir və sonuncu gecəyə keçən zaman nurlanır və **Budda, yəni "Nurlanmış"** olur. Budda "nirvana"ya gedən, yəni bütün əzab - əziyyətlərdən azad olmağa aparan yolu görür. Beləliklə, o 6 il axtarışlardan sonra ailəsinə və xalqına verdiyi vədi yerinə yetirərək, iztirablardan azad olmağın "dərmanını" tapır və sonrakı 45 il, yəni ömrünün sonuna kimi ona müraciət edənlərin hamısına bunun yollarını göstərir.

35 yaşında Budda özünün "Diarma çarxının birinci döngəsi" adlanan 1-ci moizəsini oxuyur və uzun illər düşündükdən sonra Buddizm dininin təməlini qoyur. Budda öz yolunu **orta yol** adlandırdı, çünki o, həm asketizmi, həm də həyatdan ancaq həzz almağı təbliğ edən hedonizmi¹ rədd edirdi və bu moizəsində o, **"Dörd Nəcib Həqiqət"**i elan edir.

Buddaya görə "Dörd Nəcib Həqiqət" in mahiyyəti:	
1-ci	- Sansara² - insan həyatı iztirabdır. Bütün insan həyatı - doğum, ölüm, xəstəlik, qocalıq və sairə - bunlar hamısı iztirabdır;
2-ci	- İztirabların yaranma səbəbi var. Bu - həzzlərə cəhd edilməsi, insan həyatına mane olan emosiyalardır.
3-cü	- İztirablara son qoymaq - bağlılıqdan (məhəbbətdən) əl çəkmək və tərki - dünyalıq (ayrı düşmək) vasitəsi ilə mümkündür. Buna mane olan emosiyalar müdrikliyə çevrilir və iztirabların kökü olan bilməməzlik, xəbərsizlik rədd edilir.
4-cü	- İztirablara son qoymağın yolu "Nəcib səkkizlik yol"udur: 1) düzgün baxış bucağı; 2) düzgün niyyət, məqsəd; 3) düz söz; 4) düzgün davranış; 5) düzgün həyat tərzi; 6) düzgün səy; 7) düzgün fikir yürüdülməsi; 8) düzgün olaraq diqqətin bir yerdə cəmləşdirilməsi.

1. hedonizm - yunanca: həzz, ləzzət deməkdir.

2. Sansara (sanskritdə - "dolaşma, səyahət etmə" deməkdir) hind dinlərində mərkəzi anlayışlardan biridir. Sansara karma³ vasitəsi ilə dünyadakı doğum və ölümün dövriyyəsinin (dövr etməsinin) məhdudlaşdırılmasıdır : ruh özünün keçmiş fəaliyyətinin nəticələrindən (karma) azad olmağa (mokşə) və qurtulmağa çalışır. Sansaradan qurtarmaq üçün isə rahib olmaq və səkkizlik yolu keçməklə, azad olub müqəddəsliyə (arhat) çatmaq lazımdır. Bundan sonra nirvana halı - sönmə, bitmə həli gəlir ki, bu da mənəvi yoluñ ən son məqamı, sansaradan azad olmadır.

3. karma (sanskritdə - əməl, səbəb - nəticə, əvəzini, haqqını vermək deməkdir) Hindistan din və fəlsəfəsində mərkəzi anlayışlardan biridir. Səbəb - nəticə qanunu kimi **karmaya görə**, insanın mömin, pak və ya qüsurlu, günah dolu həyatını, taleyini təyin edirlər.

Budda tərəfindən elan edilmiş bu dörd həqiqətdə dərin fəlsəfi məna var. Onun birinci hissəsini Budda tərəfindən bəyan edilmiş "Varlığın üç xarakteristikası" təşkil edir.

Buddaya görə "Varlığın üç xarakteristikası":	
1-ci xarakteristika	- varlıqları təşkil edən bütün şeylər keçicidir. Mövcud olan bütün canlı məxluqlar meydana gəlir, dəyişikliyə məruz qalır və yox olurlar.
2-ci xarakteristika	- bütün hissələr özlərinin daimi "mən"indən məhrumdur. İnsanlar həzz olmağa çalışarkən unudurlar ki, o vaxt ki, onlar onlara nail olacaqlar, bu həzzlər onları artıq sevindirməməyə, cazibədarlığını itirə və hətta arzu edilməyən bir şeyə çevrilə bilər, yəni onların "Mən"i, istəklərin əsası kimi dəyişkəndir.
3-cü xarakteristika	- varlığı təşkil edən hər şey iztirablarla doludur. Buddanın fikrincə, insanları əhatə edən <i>hadisələrin axını</i> dəyişkən olduğuna görə, heç zaman əsl xösbəxtliyin və ruhi rahatlığın mənbəyi ola bilməz. Bundan əlavə, bir - birinin arxasında sahilə qaçan dənizin dalğaları kimi, arzuların da bir - birinin ardınca həyata keçməməsi insanlara sonsuz əzablar gətirir.

Buddizmə görə, iztirabların səbəbi varlığın yaşamaq, fərdi xösbəxtliyə nail olmaq istəyidir. İztirabların öhdəsindən gəlməyin yolu isə hər şeydən, hamidan və hətta özündən mütləq surətdə azad olmaqdır.

Buddizmə görə insan ilk növbədə 10 "zəncirdən" azad olmalıdır :	
1	- əminlikdən ki, onun fərdiyətçiliyi və ruhu dəyişməzdır;
2	- şübhələrdən ki, sansaradan azad olmanın asan yolu vardır;
3	- müxtəlif dini adət-ənənələrdən - onlar xilas olmağa kömək edir;
4	- ehtiras və istəkdən;
5	- qəzəbdən;
6	- yerdəki həyata sevgidən;
7	- gələcək həyatın göydə keçirilməsi istəyindən;
8	- hədsiz lovğalıqdan;
9	- təkəbbür və qürurdan;
10	- bilməməzlik və xəbərsizlikdən.

Dörd həqiqəti dərk etmiş və 10 "zəncirdən" azad olmuş insan mənəvi mükəmməlliyyə, nirvana vəziyyətinə çata bilər. Öz "zəncirlərindən" azad olma və öz karmasının (taleyinin) əldə

edilməsi həqiqi inam və qətiyyətlə, söz və işlə, həqiqi həyat və səylə, həqiqi niyyət və özünü dərk etməklə təmin olunur və bu çox çətin bir yoldur. Bu yolda həm hissi həzzlə bağlı həyat, həm də özünə işkəncə, əzab vermə, ifratçı asketizm (zahidlik, tərki-dünyalıq) rədd edilir.

Həyatda tabeçilik duyğularını aşlayan buddizm, dindən daha çox, bir fəlsəfi sistem kimi formalasmışdır. Buddizm təliminin əsasını müxtəlif rəvayətlər təşkil edir və bu təlimin əsas kitabı olan "**Tripitaka**" (sanskr. - "pitaka" - səbət, zənbil, "tripitaka" isə - "üç səbət", "üç zəmbil" deməkdir) üç bölmədən ibarətdir. Buddizmin bu müqəddəs mətnlər toplusu Buddanın nurlanmasından bir az sonra - bizim eradan əvvəl V-III əsrlərdə yaranmışdır. "Tripitaka" (üç səbət anlayışı) - bu müqəddəs kitabın üç bölməyə bölünməsi ilə bağlı idi: yəni, "Tripitaka"nın **palma yarpaqlarında yazılmış mətnləri lülə halında bükülmüş vəziyyətdə üç hörmə səbətdə** - yəni, hər hissə ayrıca bir səbətdə saxlanılırdı.

Buddizm təliminin əsas kitabı olan "Tripitaka"nın bölmələri.	
1-ci bölmə - "Vinaya-pitaka"	- " Vinaya-pitaka " ("Vinaya" - buddist monax nizamnaməsidir) buddist monax icmasının həyatını nizama salmağa çağırılmış (onların özlərini aparmaq qaydaları və s.) mətnlər toplusudur. Burada həmçinin hər qaydanın necə yaranması ilə bağlı tarix, Qautama Buddanın böyük və müxtəlif cinsli mənəvi icmada harmoniyanın saxlanılması məsələlərinin özü tərəfindən necə həll etməsi haqda rəvayətlər öz əksini tapıb.
2-ci bölmə - "Sutta-pitake"	- " Sutta-pitake "də 10 000-dən çox, şəxsən Buddanın şəxsi həyatı və onun ən yaxın şagirdlərinə aid olan sutra yiğilmişdir. Hər Sutra - aforizmləri xatırladaraq, özündə teoremlər kimi bir neçə sözdən ibarət olan qısa qaydaları xatırladır ki, onların da ətrafında mərasim, fəlsəfə, qrammatika və s. ilə bağlı baxışlar formalasılır.
3-cü bölmə - "Abhidharma-pitaka"	- " Abhidharma-pitaka " Budda təliminin fəlsəfi traktatlarının toplusudur ki, burada onun nəzəriyyəsi sistemləşdirilmişdir. Əgər Tripitakinin birinci iki bölməsi Nurlanmaya nail olmanın praktiki nəzəriyyəsini bəyan edirsə, üçüncü səbət təlimin əsaslarının nəzəri hazırlamasına həsr edilmişdir.

Buddizm dini - fəlsəfi baxışlar sistemi kimi iki qola bölünür : 1) Buddanın ən ardıcıl sələfləri hesab edilən Hinayana (kiçik araba) adlanan məzhəbə qulluq edənlərə və 2) Mahayana (böyük araba) adlanan məzhəbə qulluq edənlərə. Hinayanada tanrıçılıq yoxdur və onun əsasını etik məsələlər təşkil edir. Mahayanada isə tanrıçılığa gətirən Bothisatvalar kultu (yəni, Buddanı və Bothisatvaları ilahiləşdirib, onlara ibadət edirdilər) vardır ki, bu kultun əsasını da nirvana məqamına çatmış, lakin o həddi axıra qədər keçib əbədiyyata qovuşmayanlar təşkil edirdi. Mahayanaçılardan nirvanaya tam girməmələrinin səbəbi isə özlərinin əsas missiyalarının məhz digər insanların yetkinliyə çatmasına yardım etmələrində görmələri idi.

Düzgün həyat buddizmdə beş ehkam (pançasi) vasitəsi ilə yaşıana bilər.

**Buddist əxlaqı, mənəviyyatı davranışında beş prinsipin
reallaşdırılmasını güman edir :**

1-ci	- öldürməkdən vaz keç, canlılara ziyan vermə,
2-ci	- oğurluqdan vaz keç, başqasının malını mənimsemə,
3-cü	- pozğunluqdan vaz keç, cinsi əxlarsızlıq etmə,
4-cü	- yalandan vaz keç, aldatma,
5-ci	- spirtli içki içmə.

Buddanın baxışlarının xüsusiyyəti ondan ibarətdir ki, bütün anlama və dərk etmələr, biliklər və nailiyyətlər insan səyinin nəticəsidir. Onun fikrincə, məsələn, dünyanın daimi, yoxsa sonlu olması və s. bu kimi məsələlər az əhəmiyyətlidir və insanları xilas olmaq məqsədindən yayındır. Budda güman edirdi ki, şəxsi nirvanaya nail olmaqdan başqa insanda digər bir əhəmiyyətli hədəf də olmalıdır: bu bütün insan cəmiyyətinin xoşbəxtliyinə nail olmaq, bundan daha yüksək hədəf isə - bütün canlı varlıqların xoşbəxtliyini təmin etməkdir.

Buddizm təliminə görə, Budda özü şəxsən, gələcək zəvvarların ziyarət etməli olduqları dörd yeri təyin etmişdir.

**Budda tərəfindən gələcək zəvvarların ziyarət etməli olduqları
dörd müqəddəs yer:**

1.	Onun doğulduğu yer;
2.	Onun nurlandığı yer;
3.	Onun ilk moizə etdiyi yer;
4.	Onun vəfat etdiyi yer.

Qədim Çində fəlsəfi fikrin inkişafı.

Çin bir dövlət kimi bizim eramızdan əvvəl II minilliyin əvvəllerində meydana gəlməşdi. Çin qədim tarixi, mədəniyyəti və fəlsəfəsi olan bir ölkədir. Eramızdan əvvəl II minilliyin ortalarında Çində Şan-İn dövlətində (e.ə. XVII-XI əsrlərdə) təsərrüfatın quldarlıq forması yaranır. Qulların əməyi (qulları müharibələrdə əsir alınanlar təşkil edirdi) heyvandarlıqda və kənd təsərrüfatında geniş istifadə olunurdu. Bizim eramızdan əvvəl XI əsrədə Şan-İn dövləti müharibə nəticəsində Çjou tayfasına məğlub olur. Bundan sonra öz hakimiyyət dinastiyasını quran Çjou tayfası eramızdan əvvəl 3- cü əsrə qədər mövcud olmuşdur.

Qədim Çin dövlətində iyerarxik despotizm quruluşu mövcud idi. Dövlətin başında monarx dururdu. İrsi hakimiyyətə malik olan monarx eyni zamanda birinci kahin və torpağın yeganə sahibi idi. Eramızdan əvvəl II və I minilliyin əvvəllerində Çində dini dünyagörüş hökmranlıq edirdi. Çinlilər inanırdılar ki, dünyada mövcud olan və baş verən hər şey göyün yazılısından, istəyindən (yəni, tale, qismət, alın yazısı) asılıdır. Buna görə də çinlilər dövlət başçısının "göyün oğlu"

olduğuna inanırdılar. Çinlilər həyatlarının müəyyən ruhların təsirindən asılı olduğuna inanırdılar və buna görə də Çində bu ruhlara qurban verilməsi halı mövcud idi.

Şan - İn dövründə dini və mifoloji dünyagörüş dominant idi. Çin miflərinin fərqli əlamətlərindən biri tanrıların və miflərdə mövcud olan ruhların zoomorf (etnoqrafiyada zoomorfizm - allahları heyvanlar şəklində təsəvvür edən ibtidai dini etiqaddır) təbiətə malik olması idi. Qədim Çin tanrılarının (Şan-di) bir çoxunun heyvanlar, quşlar və balıqlarla açıq bir bənzərliyi var idi. Lakin Şan-di yalnız ali tanrı deyil, həm də miflərə görə, Yin qəbiləsinin də əcdadı idi.

Qədim Çin dininin ən vacib ünsürtünü əedadların kultu təşkil edir. Bu kulta görə, əedadlara ehtiram edilməsi, gələcək nəslin sonrakı həyatına və taleyinə çox böyük təsir göstərir.

Qədim dövrlərdə nə göyün, nə də yerin olmadığı zamanlarda, Kainat tutqun formasız bir xaosu xatırladırı. Onun daxilində dünyanın yaranması, nizamlanması ilə məşğul olan iki ruh - **İn** və **Yan** doğulur. Kainatın mənşəyi haqqında miflərdə biz naturfəlsəfənin hələ qeyri-müəyyən, ilkin rüşeymlərini görə bilərik. Təfəkkürün mifoloji forması, hakim forma kimi, eramızdan əvvəl I minilliyə qədər mövcud olmuşdu. İbtidai icma quruluşunun parçalanması və yeni bir ictimai istehsal sisteminin yaranması heç də miflərin yox olmasına səbəb olmadı. Bir çox mifoloji obrazlar sonrakı dövrün fəlsəfi traktatlarına keçir. Müəyyən zamandan sonra, miflər ənənəvi tarixin bir hissəsinə çevrilir. Rasionallaşdırılmış miflər fəlsəfi fikirlərin və təlimlərin bir hissəsi olur, miflərin personajları isə, məsələn, Konfutsi təliminində olduğu kimi, onun təbliğində istifadə olunan tarixi şəxsiyyətlərə çevrilir.

Qədim Çində fəlsəfi təfəkkür bizim eradan əvvəl II - I minilliklərdə, ilk fəlsəfi təlimlər isə Çində b.e.ə. VIII – VI əsrlərdə quldarlıq cəmiyyətinin formalaşmasından sonrakı dövrdə formalaşmağa başlamışdır. Qədim Çin fəlsəfində qədim Misir, Babilistan, Yunanistanda olduğu kimi zəngin mifoloji zəmin olmadığından, o əsas etibarı ilə axırət dünyasına deyil, günün müasir praktikasına müraciət edirdi. Bu dövrdə fəlsəfi fikrin formalaşmasında iki meyl - **mistik və materialist xətt** hökm sürürdü və getdikcə sadələvh materialist ideyalar (məsələn, bütün təbii hadisələrin əsasını təşkil edən **5 dünya elementi** - metal, ağaç, su, od, torpaq haqqında ideyalar) daha geniş şəkildə yayılmağa başlayır. Məhz bu dövrdə Çin məktəblərinin - Çin fəlsəfəsinin sonrakı inkişafına çox böyük təsir göstərmiş **daosizmin, konfutsiçiliyin, moizmin, legizmin, naturfəlsəfənin** yaranması baş verir və məhz bu dövrdə ortaya çıxan, yaranan problemlər, anlayışlar və kateqoriyalar sonrakı dövrlərdən ən yeni dövrə qədər Çin fəlsəfəsinin bütün tarixi üçün ənənəvi hal alır.

Tarixçilərin fikrincə, Qədim Çin fəlsəfi məktəbləri "mühəribə edən dövlətlər" dövründə ("Çjan-qo" salnaməsinə görə - b.e.ə. 481 - 221-ci illər arası), tarixi səhnədən yavaş - yavaş silinib gedən qəbilə zadəganları ilə, getdikcə daha da güvvətlənən oliqarxiyanın rəqabəti şəraitində yaranıb, inkişaf edir. Bu, Çində kiçik dövlətlərin bir-biri ilə mühəribə etdiyi və hələ Çində mərkəzləşmiş bir imperiyanın formalaşmadığı bir dövr idi. Baş verən mühəribələr bir tərəfdən mühəribə edən dövlətləri zəiflədirdisə, digər tərəfdən də azad fikrin, düşüncənin inkişafına şərait yaradır, filosofların azad şəkildə görüşüb müxtəlif məsələlər ətrafında müzakirələr aparmalarına, fikirlərini bölüşmələrinə şərait yaradırı.

Qədim Çin fəlsəfəsinin formalaşmasında adları bilinməyən **100 müdrikin** çox böyük təsiri olmuşdur. Bu filosoflar sonrakı dövrlərin Çin filosofları tərəfindən istinad edilən mif və ontologiyani birləşdirən bir istiqaməti yaratmışdır. Bu dövrdə Çin elm və mədəniyyətinin ilk klassik əsərləri ("5 kitab") meydana çıxır.

Qədim Çin mədəniyyətində qədim çinlilərin dünyagörüşünü dini - mifoloji formada əks etdirən "Beş kitab"ın çox böyük rolü olmuşdur. Qədim Çində ilk yazılı fəlsəfəöncəsi mənbələr sırasında adları çəkilən bu 5 kitab bizim eradan əvvəl XII - I əsrlərdə formalaşmışdır. Burada insan, cəmiyyət və insanın içtimai həyatdakı fəaliyyəti, kosmos, mifologiya, ilahilərə münasibət və s. öz əksini tapmışdır. Bu kitablar birlikdə "U - szin" ("Bes kitab") adlanır.

**Qədim Çin fəlsəfəsinin meydana gəlməsi və inkisafında
böyük rolü olmuş "5 kitab" :**

1.	- "Mahnılar kitabı" (Şi - szin) - şeylərin və qəbilələrin təbiətini və mənşeyini mistik izah edən bir şeir nümunəsidir.
2.	- "Tarix kitabı" (Şu - szin) - sənədlər və təsvirlər toplusudur.
3.	- "Adətlər (qaydalar) kitabı" (Li - szin) - mərasimlərin təşkilinin təsviridir.
4.	- "Dəyişikliklər kitabı" (İ - szin) - burada dünya və insan haqqında ilk qədim Çin təsəvvürleri və fikirləri toplanıb, saxlanılır; mifologiyalaşan reallıqdan fəlsəfi anlayışa keçid baş verir və Çinin ümumi fəlsəfəsinin dərkətmə aparatı hazırlanıb, tədqiq edilir.
5.	- "Yazın və payızın Salnaməsi" və ya qısaca olaraq - "Salnamə" (Çun - Cyu) - kitabı dövlətin salnaməsidir, etik və ədəbi məsələlərin həllində bir nümunə və ölçüdür.

Bu "5 kitab"dan "İ szin"in Çin xalqının sonrakı həyatında oynadığı rol xüsusilə müstəsna olub. "İ szin" ("Dəyişikliklər Kitabı") qədim Cində fəlsəfi ideyalar ifadə edilmiş ən erkən yazılı ədəbi abidələrindən biri olub, həm həmin dövrdə, həm də sonralar bir çox fəlsəfi və tarixi - fəlsəfi mübahisələrə səbəb olmuşdur. Göy aləmi Günəşlə və Ayla birlikdə, hər gün öz dövranında əvvəl qalxaraq, sonra isə enərək, yerdəki həyatın da daim dəyişməsinə səbəb olur və bu "Dəyişikliklər Kitabı"nın adında, yəni "dəyişikliklər" sözündə öz əksini tapır. Qeyd etmək lazımdır ki, "Dəyişikliklər Kitabı"nı hələ tam fəlsəfi əsər hesab etmək bəlkə də yanlış bir addım olardı. Onu müəyyən mənada daha çox mifoloji, fəlsəfəyə qədərki icma baxışlarının inkişaf edərək, müdriklərin şəxsi fəlsəfi baxışlarına keçməsi mərhələsinin ədəbi - bədii əsəri kimi qəbul etmək olar. "Dəyişikliklər Kitabı"nın Çinin yüzilliklərlə sonra qarşılaşacaqları problemlərin işıqlandırılmasında çox böyük xidmətləri olmuş, ilk növbədə b.e. əvvəl VI - V əsrlərdə yaşamış **Lao-szının** və b.e. əvvəl 551 - 479-cu illərdə yaşamış **Konfutsinin (Kun Fu - szı)** fəlsəfi fikirlərinin formalaşmasında çox böyük rolü olmuşdur.

Məsələn, "Dəyişikliklər Kitabında" təsvir edilir ki, Fu-si adlı bir nəfər bir dəfə Xuanhe çayından çıxmış qanadlı at - əjdahanın kürəyində dünya və onun vəziyyəti təsvir olunmuş bir rəsm görür. Bu rəsmdə iki başlangıç : güclü və işıqlı kişi başlangıcını əks etdirən "Yan"; zəif və qaranlıq qadın başlangıcını əks etdirən "In" əks edilmişdir. Bu ikili sistem, varlıq və onun vəziyyətini əks etdirən 8 əsas triqramm¹ və 64 qeksaqramm² tərtib edilməsi üçün əsas rolunu oynayır. Qrafik

1. "Göyün astanası" adlandırılan və ardıcılıqla yerləşdirilən İ-szin triqramları əvvəlcə Syadan olan **Çinin birinci imperatoru U** tərəfindən ixtira edilmişdir. **Ven-van** tərəfindən yaradılan (sonradan o, Çjou sülaləsinin əsasını qoymuşdur) "Göylərdən sonra"kı ardıcılıq isə b.e. əvvəl təxminən 1143-cü ilə qədərki dövrdə tərtib edilmişdir və bu triqramlar mükəmməl kainatı təsvir edirdi. Ven-vanın ardıcılığında triqramların yerləşməsi daha praktiki görünür və bu bizim yaşadığımız dünyaya daha realistik baxışları təqdim edirdi. (Daha ətraflı bax: Восемь триграмм Ицзин. - <http://www.webohrannik.ru/fenchukwartiri/trigrammi.html>)

2. Dəyişikliklər Kitabında 64 qeksaqramda müəyyən həyat vəziyyətləri açılır. (Daha ətraflı bax: "О предсказаниях Книги Перемен". - <http://1001goroskop.ru/gadanie/?kniga-peremen/vse-gexagrammi/>; "Книги Перемен и толкование гексаграмм". - <https://karusel-magii.ru/kniga-peremen-i-tolkovanie-geksagramm/>)

olaraq varlığın vəziyyəti 3 və 6 bütöv və punktir (qırıq-qırıq) xəttlərin uyğunlaşması formasında əks olunurdu ki, bunlardan da bütöv xəttlər öz başlanğıcını "Yan"dan (kişi enerjisindən), punktir, yəni qırıq - qırıq xəttlər isə "In"dən (qadın enerjisindən) götürürdü.

Qədim Çin fəlsəfəsinə altı böyük məktəb təmsil edirdi ki, onlardan da üçü (daosizm, konfutsiçilik və moizm) daha geniş yayılmışdır.

Çin fəlsəfəsinin ən böyük məktəblərindən biri olan Daosizm, Qədim Çinin ən "fəlsəfi" məktəbi kimi, təkcə ictimai-siyasi və etik məsələlərin tədqiqi ilə məhdudlaşmayaraq, daha geniş və daha dərin fəlsəfi məsələləri də araşdırılmışdır.

Qədim Çin fəlsəfənin inkişafında böyük rol olmuş 6 müstəqil məktəb :	
1.	- Daosizm (Dao de sza), doğru yol məktəbi;
2.	- Konfutsi (Cu - sza) məktəbi;
3.	- Moizm (Mo - sza) məktəbi;
4.	- Qanun (fa - sza) məktəbi;
5.	- Naturfəlsəfi (In yan - sza) məktəb;
6.	- Adlar (Min - sza) məktəbi.

Qədim Çində fəlsəfi fikrin inkişafında Qədim Çinin birinci fəlsəfə sistemi kimi qəbul edilən **Lao-szi** (Qoca Uşaq, Müdrük Ağsaqqal) və onun daosizm təliminin əsaslarını qoyan yazılarının, ilk növbədə isə "Dao de szin" yazılı abidəsinin (kitabının) böyük rolü olmuşdur. Bu traktat Lao-szinin ardıcillacıları tərəfindən hazırlanmış və b.e. əvvəl IV - III əsrlərin sərhəddində çap edilmişdir və digər dillərə tərcümələrin sayına görə o ancaq Bibliyaya uduzur. Qeyd etmək lazımdır ki, eramızın 165-ci ilində imperator Xuan - di onun vətəni Ku vilayətində, 1 il sonra isə öz sarayında ona qurban kəsilməsini əmr etmişdir. Altı sülalə (220 — 589-cu illər) dövründə və ondan sonrakı dövrlərdə daos dini - fəlsəfi məktəblərinin əksəriyyətində Lao-szin daos panteonunun ən yüksək ilahilərindən biri - "Üç Təmiz"dən (san sin) biri kimi sayılmağa və ona ehtiram edilməyə başlanıldı. Onun haqqında olan məlumatlar son dərəcə kasad və o qədər də dürüst olmadığına görə, çinşünas D.Nidemin yazdığı kimi, Lao-szi "Çin tarixində ən qaranlıq fiqurlardan biridir". Əldə olan məlumatlara görə, o, b.e.ə. 604-cü ildə Ku vilayətində, Çjouda anadan olub. Onun ölüm tarixi dəqiq məlum deyil (b.e.ə. V əsr).

Lao-szin həyatının çox hissəsini imperator arxivini müdafiə etmiş, Çjou sülaləsinin hakimiyyəti dövründə isə dövlət kitabxanasında kitabxanaçı kimi xidmət etmişdir, bu isə onun yüksək təhsilə malik olduğunu göstərir. Burada çalışdığı vaxt, b.e.ə. 517-ci ildə onun gənc Konfutsi ilə görüşü olur və burada onların söhbəti gənc Konfutsidə çox dərin iz buraxır. O, Lao-szinin müdrikliyinə və biliyinə heyran olmuşdur.

Müəyyən müddətdən sonra Lao-szi çalışdığı kitabxananı tərk edir və tənha yaşamağa başlayır. Əldə olan məlumatlara görə, həyatının son illərində, Çində öz təlimini reallaşdırıbilməyən Lao-szi, ağ rəngli öküzə minərək Qərb istiqamətində yola düşür və ölkənin sərhəddinə çatır. Burada sərhəd rəisinin xahişi ilə 2 hissədən ibarət olan "Dao de szin" ("Yol haqqında kanon və onun xoş gücü") traktatını yazar və orada yiğcam şəkildə öz nəzəriyyəsini - şeylərin yolu və onların

təzahür üsullarını şərh edir. Bundan sonra o, ölkəni tərk edir və onun harada, nə vaxt vəfat etdiyi məlum deyil.

Lao-szi fəlsəfəsinin mərkəzi ideyasını iki ilk başlangıç: "**Dao**" və "**De**" haqqında ideya tutur. Dao - şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansiyası ilə dönyanın əsasını təşkil edir.

Çin dilində Lao - szının işlətdiyi "**Dao**" sözünün hərfi mənası "yol" deməkdir və bu Çin fəlsəfəsinin ən əhəmiyyətli kateqoriyalarından biri olub, "dao" fəlsəfi sistemində daha geniş - metafizik məna kəsb edir. "Dao" - nitqsız, adsız, formasız və hərəkətsizdir və ona görə də Lao-szin özü belə ona dəqiq tərif verməkdə acizdir, çünki onun fikrincə: **bilmək ki, sən hər şeyi bilmirsən - böyüklükdür. Lakin bilməmək ki, sən hər şeyi bilmirsən - xəstəlikdir.** "Dao" Lao-szin dodaqlarından birinci qopmuş sadəcə bir səsdir və o zaman ki, sözün öz anlamı yaranacaq, sözlərə artıq ehtiyac qalmayacaqdır. "Dao" təkcə "yol" demək deyil, bu həm də şeylərin, kainatın total varlığının mahiyyəti, ümumi Qanun və Absolyutdur (İlahidir). "Dao" anlayışını materialistcəsinə də şərh etmək olar : o təbiət, obyektiv dünyadır. Bir tərəfdən, "dao" bütün şeylərin təbii yolunu bildirən və nə Allahdan, nə insanlardan asılı olmayan, hərəkətin və dünyada baş verən dəyişikliklərin ümumi ifadəsi kimi çıxış edir. Bu yanaşmaya görə bütün hadisələr və şeylər, inkişaf və dəyişiklik vəziyyətində olaraq, müəyyən səviyyəyə çatırlar ki, bundan sonra onlar tədricən öz əksliklərinə çevrilirlər. Bu zaman inkişaf özünəməxsus bir şəkildə şərh edilir : o yüksələn xətt üzrə deyil, dairə üzrə həyata keçirilir. Digər tərəfdən, "dao" - əbədi, dəyişməz, insanın hiss orqanları tərəfindən qəbul edilə bilinməyən başlangıçıdır. "Dao" insanın, bütün şeylərin və təbiət hadisələrinin qeyri - maddi mənəvi əsası kimi çıxış edir. Bütün şeylər Daodan başlanır və ona da qayıdır, yəni, o, şeylərin başlangıcı və sonu, bütün şeylərin "ana"sı, "kök"üdür. Dao qadın başlangıcına oxşayır və "məhrəm dişi", "Səmanın anası" və başqa adlarla adlandırılır. Dao boşluq, yoxluqdur, amma buna baxmayaraq, o, bütün mövcudati doğurur və hər kəsə təbii surətdə inkişaf etməyə imkan yaradır, yəni o, heç kəsə öz iradəsini zorla qəbul etdirmir, hökmranlıq etmir. O zaman ki, kainatda hamı artıq bilir ki, yaxşılıq elə yaxşılıq, gözəllik isə gözəllikdir, ortaya pislik, çirkilik çıxır. O dairə üzrə hərəkət edir və fasılısız surətdə öz əksinə çevrilir. Mövcudluq və yoxluq daima qarşılıqlı təsir və qarşılıqlı bir - birinə çevrilmə prosesidir. Dünyada bütün şeylər varlıqda, varlıq isə yoxluqda doğulur və onların hər biri digərini yaradır. O, bütün şeyləri hərəkətə gətirəndir, lakin onun yolu sırlı və dərkedilməzdır. Həyat - "yumşaq" və "çevik", ölüm isə - "bərk" və "sərt"dir. "Dao"ya görə problemi həll etməyin ən yaxşı üsulu - təcavüzdən əl çəkmək və güzəştə getməkdir. Dao biri yaradır, bir ikini, iki üçü, üç isə hər şeyi yaradır. Bütün şeylərin əsasında İn və Yan¹ vardır. İnsan yerin, yer göyün, göy daonun qanunlarına riayət edir, dao isə öz - özünə riayət edir. Dao ilə birləşmək - bir növ uşaqlıq vəziyyətinə qayıtmışdır. Buna görə də Lao-szin adındakı ikinci heroqlif - szı - yalnız "müdrik adam" deyil, həm də "uşaq" anlayışını bildirir.

Qədim Çin fəlsəfəsində insan Kosmosun bir hissəsi hesab edilir və özündə iki başlangıcı: tünd və işıqlı, kişi və qadın, aktiv və passivi birləşdirir. İnsan bir növ dünyada orta vəziyyət tutur və o, dönyanın iki başlangıca (İn və Yan) parçalanmasının aradan qaldırılmasına çağırılmışdır. Bu cür vəziyyət insanın "orta yol"unu, yəni onun vasitəçi rolunu təyin edir. Səmanın oğlu - insan vasitəsilə, göylərin xoşbəxtliyi Yerə enir və hər tərəfə yayılır. İnsan - Kainatın hökmdarı, təbiətin fatehi deyildir. İnsanın müşahidəçi passivliyini təbliğ edən fəlsəfi nəzəriyyələrlə yanaşı, Çində yeni nəzəriyyələr yaranır ki, bu nəzəriyyələrin də mərkəzi hədəfi olan insanın əsas rolu - "özü üçün" deyil, cəmiyyət üçün fəaliyyət göstərməsi idи və bu ilk növbədə Konfutsinin və onun davamçılarının fəlsəfə məktəbində özünü göstərir. Bu təlimə əsasən humanizm və mərhəmət insanlar arasındaki

1. İnsan dünyada bir növ orta vəziyyət tutur və o, dönyanın iki başlangıca parçalanmasının öhdəsindən gəlməyə çağırılmışdır : İn (işıq) və Yan (qaranlıq).

münasibətlərə sirayət etməli və onlar özlərinin gündəlik həyatlarında müəyyən qaydalara (məsələn: özünün nail olmaq istədiyinə, digərlərinin də nail olmasına kömək et; özünə etmək istəmədiyini, digərlərinə arzu etmə) əməl etməlidirlər. Ən yüksək dəyər insan deyil, müəyyən simasız (şəxssiz) Absolyut (Kainatın, Səmanın və s. ruhu) idi və insan mövcud olan qoyulmuş qaydalara tabe olmalı idi. Eyni zamanda insanlar arasında münasibətlərin yeni - humanizm, xeyir, mərhəmət kimi prinsipləri yaradılır.

Çin fəlsəfəsində ən mürəkkəb anlayışlardan biri də - "**De**" kateqoriyasıdır. Bir tərəfdən "De" - "Dao"nu qidalandırı, onu mümkün edəndir, "Dao" - hüdudsuz, "De" - isə müəyyəndir. Bu müəyyən bir universal gücdür ki, onun köməyi ilə "Dao" şeylərin yolu kimi, baş tuta, yəni gerçəkləşə bilir. "De" - "həyat enerjisini" düzgün təşkil etmək, düzgün davranışdır, amma, o, dar mənada əxlaq deyil. Dərkedilməz "De" - "Dao"dan yaranan və şeylərin formasının içini doldurandır.

"Dao"da digər ən əhəmiyyətli kateqoriya - **u-vey** - "fəaliyyətsizlik"dir, lakin bu anlayış heç də bekarçılığı, heç nə etməməyi bildirmir. Fəaliyyətsizlik - heç nəyi artıq etməməyi, ancaq indi zəruri, mütləq lazımlı işi görməyi nəzərdə tutur.

Lao-szının içtimai - siyasi baxışları içərisində cəmiyyətin sosial quruluşu və onun idarə edilməsi haqqındaki fikirlər də çox maraqlıdır. O, xalq arasında çarın hakimiyyətini çox yüksək qiymətləndirirdi, amma onu təmiz patriarchal hakimiyyət kimi anlayırdı. Lao-szının anlamında çar - müqəddəs və fəaliyyət göstərməyən rəhbərdir. Müasiri olduğu dövlət hakimiyyətinə isə o, mənfi münasibət bəsləyirdi. Lao-szının fikrincə, "Xalq ona görə aqlıq çəkir ki, dövlət vergiləri çox böyük və ağırdır. Xalqın fəlakətlərinin səbəbi məhz budur."

Lao - szının kalamları¹ :

1.	- İnsanları bilən - müdrikdir, özünü bilən - maarifli (bilikli, ziyalı).
2.	- Heç vaxt insanı ittiham etməyin, nə qədər ki, onun çəkmələrində uzun yol keçməmisiniz.
3.	- Həyat qıсадır və buna görə də vaxt itirmək lazımdır deyil, ondan həzz almaq lazımdır.
4.	- Kim düşünür ki, hər şeyi dərk edib, o heç nə bilmir.
5.	- Əgər siz öz müvəffəqiyyətlərinizi digərlərinin tərifləri və məzəmmətləri ilə ölçürsünüzsə, sizin həyəcanınız sonsuz olacaq.
6.	- Kim sizi hırslaşdırır, o da sizi idarə edir.
7.	- Bayırdan yumşaq, içəridən isə bərk olmaq, bayırdan bərk, içəridən yumşaq olmaqdan daha yaxşıdır.
8.	- Min mil uzunluqlu səyahət ilk addımdan başlanır.
9.	- Çətin işin öhdəsindən gəlinməsi asandan başlanır, böyüyün həyata keçirilməsi kiçikdən başlanır, çünki dünyada çətin asandan yaranır, böyük isə - kiçikdən.

1. Bax: 10 лучших цитат Лao Цзы. - <http://www.life-is-good.org/10-luchshikh-tsitat-lao-tszy/>

Lao-szı dövlət idarəetmə üsullarını xarakterizə edərkən, ən yaxşı hökmranlıq üsulları məsələsinə də toxunmuş və ən yaxşı hökmdar, o hökmdarı hesab etmişdir ki : 1) xalq yalnız onun mövcud olduğunu bilirdi. 2) Bundan bir az pis olan o hökmdardır ki, xalq onu sevir və ucaldır. 3) Bundan daha pisi o hökmdardır ki, xalq ondan qorxur. 4) Bütün hökmdarlardan ən pisi isə, xalq tərəfindən nifrat edilənlərdir. Lao-szı dövlət idarəciliyi üsullarından danışarkən qeyd edir ki, o zaman ki, hökumət sakitdir, insanlar sadələvh olurlar, hökumət fəal olanda isə insanlar bədbəxt olurlar. Ona görə də o, hökmdarlara tövsiyyə edirdi ki, adamların həyat şəraitlərini daraltmasınlar, onlara nifrat etməsinlər.

Çində fəlsəfi fikrin inkişafında **Konfutsinin** fəlsəfi baxışlarının çox böyük rolü olmuşdur. Lakin daoçuluq mövqelərindən çıxış edən müdriklər Konfutsini və onun nəzəri baxışlarını tənqid edir və qeyd edirdilər ki, konfutsi normalarına ancaq "Göyün astanası"nın xaos vəziyyətində olduğu və ya Daonun ("düzgün yolun") itirildiyi təqdirdə riayət etmək olar.

Konfutsi Çində tanınmış Kun nəslindən idi. **Konfutsi b.e. əvvəl 551-ci ildə Syufuda doğulmuş (anadan olarkən ona Kun Syu adı verilmişdir) və təxminən 71-72 yaşında (b.e. əvvəl 479-cu ildə) vəfat etmişdir. Konfutsinin atası - 63 yaşlı hərbçi Şulyan Xe (Shūliáng Hé), anası isə - atanının on yeddi yaşlı kənizi (bu kəniz onun 3-cü arvadı idi) Yan Çjenszay (Yán Zhēngzài) idi. Konfutsinin atası o, bir yaşı yarımla olarkən vəfat etdiyindən, uşaqlıq illəri çox əziyyətli keçmişdir.**

Konfutsinin adı filosofun adlarından birinin (**Kunq fu szı**) latin dilindəki variantından - "**Confucius**"dan - əmələ gəlib. Bəzən onun adının **Kun Szi** və ya sadəcə **Szi** formasına da rast gəlinir. "Szi"- bu ancaq pərəstişkarlarının onu ən çox tanıdıqları "Müəllim" terminini ifadə edən sözün prefiksidir (önşəkilçidir). Doğuş zamanı anası ona 2 ad : **Syu ("təpə")** və **Çjung-ni ("gildən ikinci")** adlarını vermişdir. Gələcək körpənin valideynləri biləndə ki, onların övladları olacaq, onlar müqəddəs məkana həcc ziyarətinə gedirlər və **Gil təpənin ilahisindən** varisin oğlan uşağı olması üçün dua edirlər. Müqəddəs yerin yaxınlığında baş verən uğurlu doğuşdan sonra, Konfutsinin anası buraya bəxşişlər göndərir.

Konfutsinin bir mütəfəkkir kimi formallaşmasına onun Qədim Çin əlyazmaları - "Mahnılar kitabı" ("Şi szin") və "Tarixi əfsanələr Kitabları" ("Şu szin") ilə tanış olması böyük təsir göstərmüşdür. O, nəinki bu kitabları oxumuş, hətta onları lazımı qaydaya salmış, redaktə etmiş və geniş oxucu kütləsi üçün bu məmbələrlə tanış olmayı əlçatan etmişdir. Konfutsiyə böyük şöhrət gətirən məqamlardan biri də, onun "Dəyişikliklər Kitabı"na etdiyi məzmunlu və çoxsaylı izahatlı şərhləri olmuşdur. Konfutsinin öz fikirləri, müxtəlif məsələlərə baxışları isə sonralar onun tələbələri və ardıcılıları tərəfindən, onun söylədikləri və öyüd - nəsihətləri əsasında çap etdirdikləri "Söhbətlər və fikirlər" ("Lun yuy") kitabında öz əksini tapmışdır. O, özünəməxsus orijinal etik və siyasi nəzəriyyə yaratmışdır. Konfutsiçiliyin bünövrəsini əsas anlayışlar : "jen" (insaniyyət, humanizm) və "li" təşkil edir. "Li" "İ"dən irəli gəlir, "İ" isə "Jen"dən irəli gəlir. "Jen"ə riayət etmək, insanlara şəfqət göstərmək, digərinin dərdinə şərik olmaq və sevgini, məhəbbəti rəhbər tutmaq deməkdir. Burada "jen" həm etik - siyasi təlimin bünövrəsi kimi, həm də onun son məqsədi kimi çıxış edir və onun əsas prinsipini - "**nəyi ki, özünə arzu etmirsən, onu insanlara etmə**" devizi təşkil edirdi. "Jem"in əldə edilməsi "li"nin praktiki surətdə həyata keçirilməsindən asılıdır. "Li"nin tətbiq edilə bilinməsinin və məqbulluğunun meyari kimi isə "i" (borc, ədalət) çıxış edir. "Li" - şeylərin qoyulmuş qaydası kimi (hörmət, birgəyaşış normaları, mərasimlər, sosial rəqlament) özündə geniş qaydalar dairəsini əks edir ki, bu da əsasən, ictimai həyatın bütün sferalarını : ailədən başlayaraq, dövlət münasibətləri də daxil olmaqla hər şeyi; həmçinin cəmiyyətin daxilindəki münasibətləri : ayrı - ayrı insanlar və müxtəlif sosial qruplar arasındakı münasibətləri rəqlamentləşdirir, yəni - nizama, qaydaya salır. "Ven" sözü əvvəlcə bədəninə şəkli çəkilmiş (tatuirovka etmiş) insanı bildirirdi. "Ven" sözünü insan varlığının mədəni mahiyyəti, mənası kimi, tərbiyəlilik kimi izah etmək olar.

Konfutsi təliminin əsas mövzularını mənəvi - əxlaqı prinsiplər, sosial münasibətlər, dövlət idarəciliyi problemləri təşkil edirdi. Bir pedaqoq kimi, Konfutsinin təlimində tərbiyə problemləri mühüm yer tutmuş, qədim Çin ənənələrinin öyrənilməsinə çox böyük diqqət yetirilmişdir.

Konfutsinin «Tyan» ("Göy", "Səma") ənənəvi dini təsəvvürlərinə görə, **bu böyük başlanğıc, ali Allah** öz iradəsini insana diqtə edir və o, ümumi əcdad və baş hakim kimi dünyaya insan nəslini gətirərək ona həyatı qaydalar bəxş edir. Konfutsinin Tyan və Dao haqqında təlimi cəmiyyətdə mövcud olan davranış normalarına riayət etməklə, sosial mühitlə insan arasında mövcud olan harmoniyaya yönəlmüşdür. Konfutsi belə hesab edirdi ki, insan Tyandan (Göydən) asılıdır. Qeyri - müəyyən olan, "danışmayan" "Göy" bütün canlıların ulu əcdadı və böyük hökmədarı kimi insanı doğmaq, yaratmaq və məhv etmək iqtidarındadır. Göy - İnsan - Yer triadasında insanın orta yer tutması, insanın mövcudluğunun həm "Göy", həm də Yer tərəfindən şərtlənməsinə aşkar işarədir. İnsan Daoya tabe olmalı və ona riayət etməlidir və ancaq bu yolla mükəmməl insan olmaq olar. Konfutsiyə görə, mükəmməl insan olmaq üçün, insanın əməlləri onun şəxsi maraqlarına deyil, ümumi rifaha tabe edilməlidir və ancaq bu yolla dünya humanistləşə bilər. Onun fikrincə, öz təbiətinə görə bir-birinə yaxın olan insanlar, öz tərbiyələrinə görə bir-birilərindən fərqlənirlər.

**Konfutsiyə görə mükemmel insanda (təmiz, əxlaqlı adamda)
zəruri olan beş müsbət cəhət :**

1.	Jen - insaniyyətə, insanlara sevgiyə, etik davranış normalarına, "nəyi ki, özünə arzu etmirsən, onu insanlara (başqalarına) etmə" kimi əxlaq prinsipinə riayət edilməsi;
2.	Çji - sağlam düşüncə, tədbirlilik, soyuqqanlılıq, müdriklik, dərrakəlilik, ağılsızlığa qarşı durmaq;
3.	İ – düzgünlük, ədalət, namusluluq, ailədə və işdə münasibətlərdə ədalətlilik, ekoizmə qarşı çıxməq;
4.	Li – adət-ənənə, ritual (mərasim), müəyyən olunmuş qaydalara riayət etmək qabiliyyəti, ideal prinsip, tarazlıq, intizamlılıq;
5.	Sin (Göy) – səmimiyyət, "xeyirxah niyyət", sərbəstlik və vicdanlılıq, düzlük.

Konfutsi hesab edirdi ki, bütün normadan kənara çıxmə hallarında, mütləq ona doğru geriye qayıtməq lazımdır. Konfutsiyə görə ölkədəki qayda-qanunun əsasını "li" (mərasim, ritual, hörmət-ehtiram, ədəb-ərkan və s.) təçkil edir. Konfutsinin **etikasına** görə, qarşılıqlı ehtiram (şu), yardım, "qızıl orta" (çjon yun) və insansevərlik, insanpərvərlik (jen) - bunların hamısı "düzgün yolun" ("Dao"nun) tərkib hissələridir və bu yolla öz - özü ilə, digərləri ilə və kainatla razılıqlıda yaşamaq istəyənlər - yəni xoşbəxt yaşamaq istəyənlər irəliləməlidir. Bir dəfə şagirdlərindən biri Konfutsiyə öz təliminin mahiyyətini ifadə etməyi xahiş etdikdə, Konfutsiy ona çox yiğcam cavab verir: , "nəyi ki, özünə arzu etmirsən, onu insanlara (başqalarına) etmə".

Konfutsi biliyə çox yüksək qiymət verirdi. Onun fikrincə : "Fikirsiz təlim hədər, elmsiz fikir cəfəngiyatdır." Konfutsi biliyin səviyyələrini göstərərək qeyd edirdi ki, onu bir neçə dərəcəyə bölmək olar : "Ən yüksək bilik - bu anadangəlmə bilikdir. Bundan aşağı - təlim vasitəsi ilə əldə edilmiş bilikdir. Daha aşağı - çətinliklərə üstün gəlməklə əldə edilmiş biliklərdir. Ən dəyərsiz odur ki, kim ki, çətinliklərdən ibrət dərsləri çıxartmaq istəmir".

Konfutsinin təhsil ilə bağlı fikirləri də maraqlıdır.

Konfutsinin fikrincə təhsil zamanı aşağıdakılardır öyrənmək və onlara yiyələnmək lazımdır:
- ritualı (ayin və mərasimləri)
- tarix və riyaziyyatı
- Musiqini
- kamandan ox atmaq sənətini
- çaparçılığı (at sürmək bacarığı)

Tədrisin vacibliyindən danışan Konfutsi deyirdi ki: "Öyrənmək və düşünməmək - boş yerə vaxt itirmək, düşünmək və öyrənməmək - fəlakətdir (məhvədicidir)." O, həmçinin hesab edirdi ki: "köhnəni dərk etmək üçün, yenini öyrənmək" vacibdir.

Konfutsi hesab edirdi ki, **xalqı idarə etməyin** açarı, gücü daha yüksək rütbəli adamların aşağı zümrədən olan vətəndaşlara mənəvi nümunə olmasıdır. O, aşağıdakı dörd pisliyin aradan qaldırılmasına çalışırdı.

Konfutsiyə görə dörd ən pis şey:	
qəddarlıq	Kobudluq
Soyğunçuluq	xəsislik

Konfutsi fəlsəfəsində hökmdara təbələri tərəfindən, valideynlərə uşaqları, böyük qardaşlara kiçikləri tərəfindən hörmət və ehtiram göstərilməsinin zəruriliyi xüsusilə vurgulanırdı.

Bu fəlsəfi məktəbin nümayəndələri cəmiyyətin yumşaq idarə edilməsinin tərəfdarı idilər. Bu cür idarəetmə nümunəsi kimi onlar atanın öz oğulları üzərindəki hakimiyyətini misal göstərildilər. Bu cür idarəetmədə əsas şərt isə bu cür idi:

Konfutsi fəlsəfəsində yumşaq idarəetmədə əsas şərtlər :	
1	tabe olanların vəzifəli şəxslərə münasibəti - oğlun ataya olan münasibəti kimi olmalıdır,
2	vəzifəli şəxslərin öz təbələrinə olan münasibəti isə - atanın oğullarına olan münasibəti kimi olmalıdır.

Konfutsinin təlimi Çin cəmiyyətinin birləşməsində çox böyük rol oynamışdı. Onun yaşadığı dövrdən 2500 il keçməsinə baxmayaraq, Konfutsinin həyat və yaradıcılığı bu gün də öz aktuallığını saxlayır.

Konfutsidən insanların həyatı ilə bağlı müdrik kəlamlar:	
1.	Əslində, həyat çox sadədir, amma biz onu inadkarlıqla çətinləşdiririk.
2.	Məsləhətləri damlalarla qəbul edirik, ancaq onları vedrələrlə paylayırıq.
3.	Əgər sən nifrət edirsənsə - deməli, səni məğlub ediblər.
4.	Üç yol biliyə aparır: düşüncələr yolu - bu ən nəcib, alicənab yoldur, təqlid etmək yolu - bu ən asan yoldur və təcrübə yolu - bu ən acı yoldur.
5.	Xoşbəxtlik - səni başa düşdükdədir, böyük xoşbəxtlik - səni sevəndədir, əsl xoşbəxtlik isə - sən sevəndədir.
6.	Qiymətli daşı sürtmədən cilalamaq olmaz. İnsan da bu cür - kifayət miqdarda çətin cəhdlərsiz, müvəffəqiyyətli ola bilməz.

Həm Lao - szı, həm də Konfutsi öz fəlsəfi yaradıcılıqları ilə Çin fəlsəfəsinin çox - çox əsrlər sonrakı inkişafının bünövrəsini qoymuşdular. Konfutsi hesab edirdi ki, onun əsas vəzifəsi, nə isə yeni, naməlum olan bir şeyi açmaq deyil, dədə - babalarımız tərəfindən bizə vəsiyyət edilənlərin təmiz, paklıkda saxlanılmasıdır. Konfutsinin fəlsəfi fikir tarixindəki müstəsnə rolunu nəzərə alaraq, o da Şakyamuni (Buddha), İsa peygəmbər (Xristos) və Məhəmməd peygəmbər kimi, Allahın yerdəki elçilərindən biri sayılaraq, ilahiləşdirilmiş, konfutsiçilik isə b.e.ə. II əsrдə imperator U tərəfindən qanuni qüvvəyə mindirilib, Çinin rəsmi ideologiyası elan edilmişdir. Belə ki, Konfutsinin vəfatından 284 il sonra (b.e.ə. 195-ci ildə) imperator tərəfindən Konfutsiyə qurban kəsiləndən sonra konfutsiçilik Çində geniş yayılaraq, tədricən dövlət dininə çevrilir. Bəzim eranın 1-ci ilindən isə o, dövlət ehtiramının obyekti olur.

Antik dövrün Yunan fəlsəfəsi

Antik dövrdə mifoloji şürurun böhranı bir sıra səbəblərdən qaynaqlanmışdı ki, bunların da içərisində ilk növbədə, IX-VII əsrlərdə Yunanistanda baş vermiş iqtisadi inkişafın adını çəkmək lazımdır. Bu dövrdə Yunanistanda ticarətin və gəmiçiliyin genişlənməsi, Yunan müstəmləkələrinin yaranması, var-dövlətin artması və onun yenidən bələd olmasına, əhalinin artması və onların şəhərlərə axını və s. mühüm əhəmiyyətə malik idi. Bu dövrdə bir tərəfdən ticarətin, dənizçiliyin inkişafı, yeni torpaqların müstəmləkə edilməsi yunanların coğrafi təsəvvürlərini genişləndirdi. Digər tərəfdən isə başqa xalqlarla əlaqələrin genişləndirilməsi, əvvəller yunanlara bəlli olmayan adət və ənənələrin, inancların onlar tərəfindən öyrənilməsi, yunanları özlərinin ictimai və siyasi görüşlərinin nisbi, şərti olması fikrinə sövq etdi. Bütün bu və digər amillər əvvəlki həyat formalarının sosial təbəqələşməsinə və onların dağılmasına, əvvəlki həyat tərzinin böhranına və ənənəvi əxlaq qaydalarının itirilməsinə gətirib çıxartdı.

Eramızdan əvvəl VII - VI əsrlərdə Yunanistanda baş verən sosial-iqtisadi dəyişikliklər, əsasən aqrar təsərrüfatın üstünlük təşkil etdiyi bu ölkəni sənətkarlığın və ticarətin mərkəzinə çevirir. Şəhərlər inkişaf etməyə, buradakı əhalinin sayı isə durmadan artmağa başlayır. Əgər Şərqdə əhali kor-koranə şəkildə dini və siyasi hakimiyyətə tabe olmalı idisə, Yunanistanda xalq dövrünün

azad siyasi hakimiyyət institutunu qurmağa çalışırdı. Şəhər-dövlətlərin (polislərin) yaranması ilə köhnə, aristokratik idarəetmədən yeni- respublika idarəciliyinə kecid uğrunda gərgin mübarizə gedirdi. Artıq, yunan, özünü azad bir insan və ölkəsinin vətəndaşı kimi hiss edirdi (yəni ölkənin rifahı, azadlığı, məqsədini özünükü kimi qəbul edirdi) və bütün bunlar insanların həm yaradıcılıq, həm də siyasi fəallıqlarının artmasına səbəb olmuşdu. Qədim dövrün yeni yunan şəhər-dövlətlərində (polislərdə) demokratiya, müəyyən məsələlərin müzakirəsi zamanı azad tənqid şəraitində fikir mübadiləsi etmək (rəqabətlilik), söylənən fikri sübutlarla, incə və inandırıcı surətdə əsaslandırmaq üsulları mövcud idi ki, bu da nəzəri - yəni fəlsəfi biliklərin inkişafına təkan vermişdi. Fəlsəfi biliklərin inkişafı isə ritorikanın, məntiqi təfəkkürün, əqli qabiliyyətlərin inkişafı ilə yanaşı gedirdi.

İnsanlar arasındaki mövcud əlaqə formalarının dağılması, fərddən yeni həyat mövqeyinin hasıl edilməsini tələb edirdi və bu tələbə cavab verin sahələrdən biri, məhz fəlsəfə idi. O, insana öz müqəddəratını təyin etməyin yeni bir növünü təklif edirdi: yəni, vərdiş və ənənə vasitəsi ilə deyil, öz ağılı, zəkasıvasitəsiləni təklif edir. Filosoflar deyirdilər: hər şeyi iman üzərindən qəbul etməyin, özünüz düşünüün. Getdikcə adət - ənənənin yerini təhsil tuturdu.

Bütövlükdə, Antik Yunan fəlsəfəsi Qərbin mənəvi həyatına və düşüncə tərzinə çox güclü təsir göstərmışdır. Bu, ilk növbədə, *yunanların adı, bəsitbilikləri elm səviyyəsinə qaldırı bilmələri* sayəsində baş vermişdir. Onlar praktik məlumatların yığımıyla və dini ehtiyaclarla aid olan fərziyyələrlə kifayətlənmirdilər. Yunanlar biliyi biliyin özünün xatırınə görə axtarırlılar. *Antik fəlsəfənin tarixi hər şeydən əvvəl, bütövlükdə Qərb elminin tarixinin başlangıcıdır*. Yunan fəlsəfəsi idrak materialının nisbətən kiçik həcmində malik idi, amma o dünyagörüşünün bütün əsas sahələrini inkişaf etdirməyi bacardı.

Antik dövrün yunan filosofları:	
Miletli Fales	(e.ə. 625 - 545)
Anaksimandr	(e.ə. 610 - 540)
Anaksimen	(e.ə. 585/560 -525/502)
Pifaqor	(e.ə. 570 - 495)
Ksenofan	(e.ə. 565 - 470)
Parmenid	(e.ə. 540 - 470)
Anaksaqor	(e.ə. 500 - 428)
Zenon	(e.ə. 490 - 430)
Protaqor	(e.ə. 485 - 420)
Sokrat	(e.ə. 470 - 399)
Demokrit	(e.ə. 460 - 370)
Platon	(e.ə. 428 - 348)
Diogen	(e.ə. 400 - 325)
Aristotel	(e.ə. 384 - 322)
Epikür	(e.ə. 341 - 271)
Lukretsi Karr	(e.ə. 99 - 55)
Plotin	(b.e. 205 - 270)

Qədim Sərq, xüsusilə də qədim Misir, Antik dövrün Yunan fəlsəfəsinə çox güclü təsir göstərmışdır. Qədim Yunanistan o dövrlərdə Kiçik Asiyadan Siciliyaya və Kireneyadan Frakiyaya

qədər Yunan dənizinin bütün sahilboyu sahəsini əhatə edirdi. Lakin burada maraqlı məqamlardan biri o idi ki, *Yunanistanın Avropa qitəsində yerləşən ərazisi, bu dövrlərdə ölkənin ümumi inkişafında ikinci dərəcə rol oynayır*. Yunanların mədəniyyətinin inkişaf tarixi göstərir ki, bütövlükdə onların inkişafı Şərqlə yaxın təmasda formalasılıb və xüsusilə də burada birincilik Kiçik Asiyadan şimal hissəsində yerləşən və şərqi digər xalqları ilə six təmasda olan *İoniya tayfalarının* payına düşüb. İoniyalılar Yunanistanın gələcək mənəvi inkişafının əsaslarının yaradılmasında əsas mümbət mənbə, özül rolunu oynayıb və öz ticarət etmək bacarıqları ilə onun gələcək qüdrətinin başlanğıcını qoyublar. Avropa qitəsində kobud adət - ənənələrin hökmranlıq etdiyi bu dövrlərdə, Yunanistanda artıq həyatın və onun ən yüksək maraqlarının gözəlliyyinin anlanılmasında bir növ oyanış baş vermişdi. Yunanlar dini inamlara, teoloji və kosmoqonik miflərə əsaslanan yüksək müdrikliyə malik olan Şərqi xalqlarından ilk növbədə riyaziyyat, astronomiya ilə bağlı elmi bilikləri götürmüşlər. *Misirlilər, bəbilistanlılar praktik hədəfləri əsas götürürək, horoskoplar yaradır və qabaqcadan olacaq hadisələri söyləməyi əsas məqsəd kimi qarşılara qoyurdular.* Yunanlar isə əsasən idrakla bağlı məsələləri hədəf kimi nəzərdə tuturdular. Dünya ticarəti ilə məşğulluq Aralıq dənizinin bütün sahillərini öyrənməyə və Yunanlarda coğrafi məlumatların bu dövrdə çox yüksək səviyyəyə qalxmasına səbəb olmuşdu.

Antik Yunan fəlsəfəsinin inkişaf dövrləri :	
1. Naturalistik dövr.	Sokrata qədərki filosofları əsasən dünyanın quruluşu və başlanğıçı haqqındaki problemlər maraqlandırırdı
2. Humanistik dövr.	Sofistlər və Sokratdan sonra gələn filosoflar diqqəti daha çox insan və cəmiyyət problemlərinə yönəltmişdilər
3. Klassik dövr.	Platon və Aristoteldən başlayaraq bütün fəlsəfi problemlərə sintez şəklində hərtərəfli baxılmış, fəlsəfə sistemləşdirilmişdir
4. Ellinistik dövr.	Fəlsəfi mərkəzlər Yunanistandan Romaya köçmüş, epikürçülər, stoaçılardır, skeptiklər fəlsəfənin əsas problemi kimi insanın xoşbəxtliyə çatmasının yollarını araşdırmağa cəhd etmişdirlər.
5. Dini dövr.	Neoplatonizmin yaranmasından sonra fəlsəfə dini inanclarla qarışq şəkildə inkişaf etmişdir.
6. Erkən Xristianlıq dövrü.	Monoteistik dinlərin qalib gəlməsi, onların üzərində fəlsəfənin gələcək inkişaf təməllərinin qoyulması.

Birinci yunan filosofları üçün təbiət hadisələrinin və etik ideallaşdırmanın mifik izahatı tipik idi. E.ə. VII - VI əsrlərdə Yunanistanda vacib sosial - iqtisadi dəyişiklər baş vermiş, ölkənin iqtisadiyyatının ağırlıq mərkəzi aqrar təsərrüfatdan sənətkarlıq və kommersiya sahəsinə keçmişdi. Şəhərlərin inkişafı burada demoqrafik artımla müşayiət olundur. Yeni yaranan tacir və sənətkarlar təbəqəsi həm iqtisadi, həm də siyasi gücə çevrilir, ölkə köhnə aristokratik idarəetmədən yeni respublika idarəciliyinə doğru mübarizəyə başlayır. İdarəciliyin şəhər - dövlət formasına

keçilməsi yunanlılara öz azadlıqlarını realizə etmələri üçün geniş imkanlar açırdı. Bütün bunlar Yunanıstanda fəlsəfi fikrin inkişafına və dönyanın vahidliyi haqda fikrə gəlməyə səbəb olur.

Tədqiqatların məqsədini dünya materiyası haqqında biliklər təşkil edirdi ki, buna görə materiya bütün şeylərə keçir və məhv olub yenidən bizim mövcud dünyamıza qayıdanda yenidən şeylərin əsasını təşkil edir. Beləliklə, əbədi başlanğıc haqqında təsəvvürlər meydana çıxır. Platon və Aristotelin fikrincə fəlsəfənin başlanğıcı "heyrətlənməkdən" başlayır və bu heyrətlənmə dönyanın əsası və orada insanın yeri haqqında sualın yaranmasına səbəb olmuşdur. Yunanlarda bu dövrdə mifoloji şüurdan loqosa kecid baş verir. Dünya ideyanın və materiyanın, ruhun vəağın dialektik birliyi kimi izah edilir və kosmik Dərrakə vasitəsi ilə idarə edilir. Antik dövrün fəlsəfəsi naturfəlsəfə idi.

Antik Yunan fəlsəfəsinin təşəkkülündə «**yeddi müdrikin**» böyük rolü olmuşdur. **Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri olan bu müdriklər b.e. əvvəl VII əsrin sonu - b.e. ə. VI əsrin əvvəllərində yaşayib yaratmışlar.** Yunan ictimai fikrində öz müdriklikləri ilə dərin iz qoymuş bu "Yeddi müdrik" sırasında tarixçilər və filosoflar ilk növbədə Fales, Pittakus, Bias və Solonun adlarını çəkirlər. Müxtəlif filosoflar bu siyahıya daha üç filosofun, məsələn, Platon - "Protaqoras" dialoqunda - Kleobulosun, Misonun, Xilonun adını əlavə edir. Digərləri Misonun yerinə Perianderin adını çəkir. İnsanların tərbiyəsində çox böyük rol oynamış olan bu əxlaqi kəlamlar tanrılar və igidlər aləminə qarşı yönəlmişdi və onlar ***qnom*** (yun. γνώμη – fikir) adlandırılırdı. Qısa aforizmlər şəklində verilən bu müdrik ifadələr xalqın yaddaşında qalaraq, gələcək antik fəlsəfi fikrin - dönyagörüşün formallaşmasında öz müsbət sözünü demiş və gələcək nəsillərin tərbiyə edilməsində böyük rol oynamışdır.

"Yeddi müdrik"ə məxsus olan əxlaqi kəlamlar (qnomelər) :

1.	Fales	- "Görkəminlə deyil, əməlinlə seçil"
2.	Pittakus	- "Hər şeyi qədəri ilə et, həddi aşma"
3.	Bias	- "Sözü yalnız yeri gələndə de"
4.	Solon	- "Yeni dostları qazanmağa, köhnələri rədd etməyə tələsmə"
5.	Kleobulos	- "Bədənin və ruhun sağlam olmalıdır"
6.	Periander	- "Verdiyin sözü pozma"
7.	Xilon	- "Dilin ağlığının önungə keçməsin"

Öz mahiyyətinə görə hələ "fəlsəfə" kimi formallaşmamış olan antik Yunanıstanın fəlsəfəöncəsi ənənələri (bizim er. əv. VIII - VII əsrlər) gələcəkdə idrak nəzəriyyəsinin formallaşmasında əsas, özül rolunu oynamışdı.

Qədim Yunan fəlsəfəsi öz inkişafında bir neçə mərhələdən keçmişdir.

Qədim Yunanıstanda fəlsəfənin inkişaf mərhələləri :	
1. Yunan fəlsəfəöncəsi dövrü :	(e. ə. VII yüzilliyə qədər) Homer • Hesiod • Yeddi Yunan müdriki
2. Qədim yunan fəlsəfəsi : (e. ə. VII - IV yüzilliklər)	
Milet məktəbi:	Fales - Anaksimandr - Anaksimen
Elea məktəbi :	Ksenofan - Parmenid - Zenon - Melissus
Müstəqil filosoflar :	Heraklit - Anaksaqor - Empedokl
Pifaqor məktəbi :	Pifaqor - "Pifaqorçular ittifaqı"
Qədim yunan atomistləri :	Levkipp - Demokrit
Sofistlər :	"Böyük" sofistlər Protaqor - Prodikus - Qorqias - Hippias "Kiçik" sofistlər Trasimaxus - Likofron - Kritius
Klassik yunan fəlsəfəsi :	1. Sokrat və sokratçılar: <i>Kiniklər</i> → Antisfen, Diogen, 2. Platon 3. Aristotel
Ellinizm dövrünün fəlsəfəsi :	(e. ə. IV - I yüzilliklər)
Epikürçülüklük:	Epikür • Lukretius
Qədim Roma dovrünün fəlsəfəsi :	I - V yüzilliklər Seneka - Markus Avrelius
Orta platonizm :	Plutarx - Filon
Neoplatonizm:	<i>Roma məktəbi</i> → Plotin - Porfirius - Amelius <i>Perqama məktəbi</i> → Julian Avqust <i>Afina məktəbi</i> → Afinalı Plutarx
Erkən xristian fəlsəfəsi :	Avqustin Avrelius

Bütövlükdə Qədim Yunanıstanda fəlsəfənin inkişafını aşağıdakı 3 mərhələyə bölmək olar :

- 1) meydana gəlmə (e.ə. VI əsrən - e.ə. V əsrə qədər),
- 2) yetkinlik və çıxəklənmə (e.ə. V - e.ə. IV əsrlərdə),
- 3) ellinizm və Roma respublikası dövründə tənəzzül mərhələsi (e.ə. III - b.e. I əsri).

Milet məktəbi.

Bizim e.ə.VII - e.ə.VI əsrلəri əhatə edən **Antik fəlsəfənin birinci dövrü**, ilkin klassik - filosof Sokratın yaşadığı dövrə qədərki dövrü əhatə edir. Bu dövrün "Sokrata qədərki dövr" kimi adlandırılması Sokratın o dövrün fəlsəfi düşüncəsində tutduğu və oynadığı rol ilə və onun həyatı dövründə fəlsəfənin həqiqətən də antik düşüncənin inkişafında əlamətdar bir mərhələ olması ilə bağlıdır. Bu, Yunanistanda quldarlıq cəmiyyətinin formallaşması dövrü idi və Kiçik Asiyada yerləşən Milet şələri İoniya koloniyalarının mərkəzi idi. Bu çiçəklənən ticarət şəhərində (şərqdə "İoniya" adlandırılaraq şəhəri, Yunanlar "Milet" adlandırdılar) **Falesin (e.ə. 625-545) banisi olduğu birinci fəlsəfə məktəb - Milet məktəbi yaradılır.**

Ümumiyyətlə Antik Yunan fəlsəfəsində **Fales birinci, Boesius isə sonuncu** filosof sayılır. (*İ.Nazim - Fales haqda aşağıda geniş məlumat veriləcək. Ánisius Mánlius Severinus Boésius isə b.e. 480 - 524-cü illərdə yaşamış, neoplatonçu filosof, Roma dövlət xadimi kimi burada yüksək dövlət vəzifələrini tutmuş, xristian ilahiyatçısı və müqəddəsi olmuşdur. Boesius tərcüməçi (yunan dilindən latin dilinə) və filosof kimi tanınmış, məsələn Euklidesin və Aristotelin əsərlərini tərcümə və şərh etmişdir. Sonda dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesius, zindana atılmış və orada bir müddət saxlandığıdan sonra edam edilmişdi. Boetsiusa "sonuncu romali" ləqəbi vermişdilər. Katolik kilsəsi Boesiusu ölümündən sonra müqəddəs şəxsiyyət elan etmişdir.*)

Bu məktəbin digər iki görkəmli nümayəndəsi **Anaksimandr (e.ə. 610 - e.ə. 540)** və **Anaksimen (e.ə. 585/560 - e.ə. 525/502)** idi.

Milet məktəbində ilk dəfə bütün mövcudatın, varlığın mahiyyəti, əsası haqqında sual qoyulmuşdu. Məktəbin nümayəndlərindən hər biri dünyadan əsasını müəyyən başlangıçda görürdü. Məsələn, Falesin fikrincə hər şey sudan (suyun buxarlanmasıdan), Anaksimandra görə isə - apeyrondan (yunanca- "sonsuz"), yəni nəsə sonsuz, qeyri-müəyyən, amma maddi şeydən yaranmışdı. Anaksimena görə isə sonsuz və qeyri-müəyyən materiya kimi ilkin başlangıç hava idi. Bu məktəbin nümayəndləri maddi kimi dünyani intuitiv anlayırdılar. Falesin fikrincə yer müstəvi formasında olub, suyun üzərində durur və hər tərəfdən su ilə əhatə olunur. Fales ay işığının əslində günəş şüalarının eks olunması olduğunu, günəşin tutulmasının səbəbi kimi ayın onun qabağında dürməsini göstərmişdir. Həndəsədə "Fales teoremi" adlanan qanuna uyğunluğ da ona məxsusdur.

Anaksimandrin dünyadan yaranması, quruluşu və s. haqda fikirləri dövrümüzə qədər gəlib çatmasa da, bu fikirlər Yunanistanda ilk fəlsəfi əsər hesab olunan "Təbiət haqqında" əsərində açıqlanmışdır. O, "qanun" anlayışını da ilk dəfə olaraq təkcə cəmiyyətə deyil, həm də elmə və təbiətə aid etmiş, Yunanistanda ilk dəfə olaraq günəş saatını qurmuş, zamanəmizə gəlib çatmayan cografî xəritəni çəkmiş, yerin kainatın mərkəzində, silindr formasında olduğunu və hər tərəfdən odla büründüyüünü qeyd etmişdir. Bütün saysız miqdarda mövcud olan varlıqların əsasını "apeyron" təşkil edir və sonda hər şey "apeyrona" qayıdır. Apeyron heç bir keyfiyyətə malik olmayan qeyri-müəyyən, əbədi və nəhayətsiz materiyadır. Bütün şeylər ziddiyyətlərin, məsələn, isti və soyuğun apeyrondan ayrılmazı yolu ilə yaranır. Onun fikrincə, kainat canlıya bənzər varlıqdır və o yaranır, yaşayır, sonra yenidən yaranmaq üçün məhv olur. Anaksimandrin fikrincə yer kainatın içərisindədir və üç səmavi halqa: günəş, ay və ulduz halqları yeri əhatə edir. Təbii dünya ilahilərin iştiraki olmadan dənizdən, günəşin tə'siri altında təkəmül prosesində yaranıb. Məsələn, o, insanların baliqdan törədiyini iddia edirdi. Onun fikrincə baliq sudan quruya çıxır və onların qarın boşluğununda insanabənzər varlıqlar törəyir və zaman keçdikcə onlar insan formasını alırlar. İnsanlar əvvəllər baliqlarla bir yerdə, sonra isə müstəqil yaşamağa başlamışlar.

Anaksimen də Fales kimi yer kürəsini yastı müstəvi kimi təsəvvür edir və hava üzərində üzdüyünü iddia edirdi. Anaksimendə hava həm də həyatverici rol oynayır, ruhlar isə havanın nəfəsidir - deyirdi. Onun fikrincə, ay yer kürəsinə ən yaxın yerləşən planet idi. Sonra günəş, ən uzaqda isə ulduzlar yerləşir.

Milet məktəbi :	
Fales :	- Hər şeyin başlangıcı kimi suyu götürürdü (hər şey sudan yaranıb). Hər şey rütubətli toxumdan doğulur. Ətrafdakı hər şey ölü deyil, ruhla doludur, hər şey ruha malikdir. Ruh maddidir və şeylərin hərəkətinin mənbəyidir.
Anaksimandır:	- Hər şeyin əsası, lkin başlangıcı – "Apeyron"dur (yunanca- "qeyri-müəyyən" deməkdir). Apeyron - vahid, ilkin, zaman xaricində olan, sərhədləri olmayan maddi başlangıcdır. Apeyron bir-birinə keçə bilir (yerin müxtəlif təbiət hadisələrinə çevrilə bilir). Bütün hadisələr isti və soyuğun mübarizəsi prosesində baş verir. Canlı varlıqlar günəşin təsiri altında rütubətin buxarlanması prosesində yaranırlar (günəş ışığının təsiri altında dəniz lilindən). İnsan balıqlardan yaranıb.
Anaksimen :	- Hər şeyin başlangıcı – havadır. Seyrəkləndirilmiş hava – oddur, qatılışdırılmış hava – su, yer (torpaq), daşdır. Ruh da həmçinin havadan yaranıb. Hava sonsuzdur.

Milet məktəbinin nümayəndələrinin Antik dövrün fəlsəfi fikrinin formalaşmasında və inkişafında bir "ilk" kimi çox böyük rolları olmuşdur.

Milet məktəbi ilə bağlı nəticələr:
- onlar mifik düşüncəni təkmilləşdirmişlər.
- panteizmlə səciyyələnirdilər (Allah = təbiət). (pan - bütün, teos - tanrı deməkdir. "Hər şey tanrıdır" mənasında işlənir. Kainatı bütövlükdə Tanrı kimi qəbul edən fəlsəfi düşüncə)
- ehtimal olunurdu ki, insan bioloji təbiətdən daha çox fiziki xüsusiyyətlərə malik olan varlıqdır (çünki o sudan, havadan, oddan və s. yaranıb).
- hilozoizmlə səciyyələnir – istənilən maddi bədən ruha malikdir.
- təfsilatların və detalların məlum olmadığı bir dövrdə filosoflar dünyanın bütün təsvirini verməyə çalışırdılar
- onların hamısı monist idilər, yəni başlangıç kimi ancaq bir şeyi qəbul edirdilər.

Yunanistanın digər möhtəşəm ticarət və siyasi mərkəzi Kiçik Asiya hissəsində yerləşən Efes şəhəri idi. Burada təxminən e.ə. VI əsrin ortalarında **Heraklitin** (e.ə. 540 - 480-cı illər) adı ilə bağlı olan çox güclü bir fəlsəfi məktəb yaranmışdı. O Milet məktəbinin elmi ənənəsinə sadiq idi və əsas başlangıç kimi odu götürürdü: hər şey, tonqaldaklı alov kimi, kimin və nəyinsə ölümünün sayəsində doğulur. Dünyada birlik mövcuddur, amma bu birlik ziddiyyətlərin uyğunluğuya yaranır. Onun ümumi dəyişikliklərə inamı aşağıdakı kalamlarında öz ifadəsini tapmışdır : "Bir çaya iki dəfə girmək olmaz" və "Hər şey axır, hər şey dəyişir". Heraklitin dialektikinən atası hesab edirlər.

Bu illerin görkəmli filosofları sırasında kortəbii materializm mövqelərindən çıxış edən **Anaksaqorun** (e.ə.500 - e.ə.428) və **Empedoklun** (e.ə. 490 - e.ə.430) da adlarını çəkmək lazımdır. İtaliyanın Sicililiya adasında yaşayan Empedokl filosof olmaqdan əlavə, tarixə həm də şair, həkim, təbiətşünas alim, siyasi xadim, dini təbliğ edən bir şəxs kimi də daxil olmuşdur. Empedoklun fəlsəfəsində 4 ünsür: od, hava, su və torpaq həyatda mövcud olan "bütün şeylərin kökləri"ni təşkil edir. Sadəlövh materializmin nümayəndəsi kimi, o dünyadan heç bir qüvvə tərəfindən yaradılmadığını və onun məhv edilməzliyini sübut etməyə çalışırdı. Onun fəlsəfəsi metafizik və mexaniki xarakter daşıyırırdı.

Anaksoqorun fəlsəfi görüşlərinin formallaşmasında Milit, Eleya məktəblərinin, Anaksimen və Parmenidin çox böyük rolü olmuşdur. "Təbiət haqqında" əsas əsərində Anaksaqoru sadəlövh materialist kimi düşündürən əsas problem- materiyanın quruluşu məsələsi idi. Onun fikrincə, dünyada mövcud olan bütün şeylərin əsasınınında sonsuz sayda və keyfiyyətcə bir-birindən fərqlənən maddi hissəciklər (Anaksaqor bu hissəcikləri "qomeomeriya" - "şeylərin toxumu" adlandırırdı) durur. Dünyanın maddi əsasını təşkil edən bu "qomeomeriya"ları Anaksaqor hərəkətsiz bir şey hesab edir və onların mənəvi - ruhi varlıq kimi qəbul etdiyi "nus" vasitəsi ilə hərəkətə gətirildiyini iddia edirdi. Anaksaqor həmçinin dünyadan dərk edilməsində həm hiss orqanlarının, həm də əqlin, təfəkkürün rolunu yüksək qiymətləndirirdi. Lakin eyni zamanda o qeyd edirdi ki, bizi əhatə edən dünya haqqında mülahizə yürütmək üçün bizə ağıl və təfəkkür lazımdır.

Elea məktəbi.

Milet məktəbindən sonra Yunanıstanda yaranan ikinci güclü fəlsəfi məktəb **Elea məktəbi** idi ki, onun da ən görkəmli nümayəndələri sırasında **Ksenofanın** (e.ə. 565 - 470), **Parmenidin** (e.ə. 540 - 470), **Zenonun** (e.ə. təx. 490 - 430) adlarını xüsusi qeyd etmək lazımdır.

Elea məktəbi	
Ksenofan :	<ul style="list-style-type: none"> - Tanrıni dünya ilə eyniləşdirirdi - tanrılarla insan xüsusiyyətlərini aid etmək düzgün deyil - dünya yaradılmamış, əbədi, məhv olunmaz və vahiddir - ay, günəş və ulduzlar fiziki cisimlərdir - insan su və torpaqdan yaranıb
Parmenid :	<ul style="list-style-type: none"> - metafizikanın əsəslərini qoymuşdur -dünya və bütün varlıq heç bir boşluqları olmayan tam hərəkətsiz kürədən ibarətdi - yer kürə şəklindədir -mövcud olan şey yox ola bilməz - varlıq hərəkətsizdir,vahiddir, sükunətdədir
Zenon :	<ul style="list-style-type: none"> - tarixdə öz paradoksları (aporiyaları) ilə məşhurdur - hərəkəti inkar edirdi

Ksenofan (e.ə. 570 - e.ə.475) yunan şairi və filosofu və Elea məktəbinin ilk filosofu hesab edilir. O, müasir Türkiyənin qərbində yerləşən Kolofon şəhərindən anadan olmuş, sonra isə Elea şəhərinə köçmüştür. Ksenofanın fikrincə, Olimpus dağında yaşayan və insanların özlərinə bənzəyən çoxsaylı yunan tanrıları əslində şairlərin uydurduqları və xalq təxəyyülündə formalasan mifik obrazlardan başqa bir şey deyildir. Ksenofana görə əgər öküzlər, atlar və başqa heyvanların düşüncəsi olsaydı, onlar tanrılarını elə özlərinə bənzər təsvir edərdilər. Tanrıların təbiəti və başqa

xüsusiyyətləri haqqında doğru biliyi əldə etmək olmaz, bu barədə ancaq ehtimal edilə bilər. Ksenofan ateist deyildi. O, yunanların dini görüşlərinin ibtidai səviyyədə olduğunu iddia edir və qeyd edirdi ki, Tanrı bir və bölünməzdir; eyni zamanda, o dünyadan ayrı bir şey də deyildir -yəni o Tanrıni dünya ilə eyniləşdirir və onu təbiətdən ayırdı. Onun fikrincə, dünya əbədi, məhv olunmaz və vahiddir və vahidlik elə Tanrıının özüdür. Ksenofana görə dünya yaradılmamış, həmişə var olmuş və hər zaman da olacaqdır. Ksenofan ay, günəş və əlduzları tanrı kimi deyil, fiziki cisimlər kimi təsəvvür etmişdir. Onun fikrincə yağış, suyun buxarlanması nəticəsində baş verir. İnsanlar və başqa canlılar su və torpağın qarışığından yaranmışdır. İnsanın torpaqdan (gildən) yaradılması haqqında rəvayətlər Qədim Misir dinində, Yəhudilik, Xristianlıq və İslamda da vardır.

Parmenid İtaliyanın cənubunda Eleya şəhərində anadan olub, (təxminən e.ə.540 - e.ə.470) Eleya şəhərinin ictimai və siyasi həyatında, qanunların hazırlanmasında aktiv iştirak etmiş, çox hörmətli vətəndaş olmuşdur. Parmenidin fəlsəfəsi Heraklitin dünyagörüşünə qarşı yönəlmışdır. Hər şeyin dəyişdiyini iddia edən Heraklitin əksinə, Parmenid deyirdi ki, heç bir şey dəyişmir. *Parmenid ilk dəfə yerin kürə şəklində olması fikrini irəli sürmüdü*. *Onun fikrincə var olan şey yoxluqdan yarana bilməz*. Deməli, var olan şeylər hər zaman mövcuddur. yoxdan nəsə var ola bilməz. Həmçinin, heç bir şey məhv də ola bilməz. Ona görə ki, bu halda o yenə də yox olmalıdır. Hər bir şey əbədi və sonsuzdur. O formasını dəyişə, bir haldan başqasına keçə bilər, ancaq məzmunca hər zaman var olmaqdadır. Varlıq hərəkətsizdir və birdir, çünkü hərəkət olsa onda deməli o məhvə doğru getməlidir, bu isə var olan bir şeyi yoxluğa gətirib çıxarar. Ona görə də, hərəkət ola bilməz. Varlıq vahiddir, hərəkətsizdir və süküntədədir, həm də varlıqda boşluqlar da yoxdur, çünkü olsayıdı şeylər hərəkət edərdilər. Bununla belə, insan hər şeyin dəyişkənləyini və hərəkətdə olmasını görür. Burada duyğularla düşüncələrin qarşıluması baş verir. Bu zaman düşüncələrə üstünlük verilməlidir, çünkü "düşünmək və var olmaq eyni şeydir". Beləliklə, Parmenid insanları öz duyğularına inanmamağa çağırılmışdır. Parmenidin fikrincə dünyanın mərkəzdə sevgi ilahəsi Afrodita durur və varlığı idarə edir. O, ruhları görünən və görünməyən dünyalarda yerləşdirmişdir və hər şeyin kişi və qadın başlangıclarının (substansiyaların) qovuşmasından yarandığını iddia edirdi.

Parmenid insan təfəkkürü və hissiyyatı arasında və buna müvafiq olaraq, düşünülən dünya ilə hissi dərk edilən dünya arasında prinsipial fərq olduğunu iddia edirdi və bu o dövr üçün fəlsəfədə əsl yenilik idi. Təfəkkür, ona uyğun olan düşünülən, ağılla dərk edilə bilən dünya, hər şeydən əvvəl "vahiddir" və Parmenid onu varlıq, əbədilik, hərəkətsizlik, bölünməzlilik və bütövlük kimi xarakterizə edir və bunları təşəkkül tapma, formallaşma və zahirən ehtimal edilən axıcılığa qarşı qoyurdu. Onun fikrincə, Allahlar üçün nə keçmiş yoxdur, nə gələcək, yalnız indiki vaxt mövcuddur. O varlığın və təfəkkürün oxşarlığı ideyasının birinci qısa ifadələrindən birini verir: "düşünmək və olmaq eyni bir şeydir" və ya "müəyyən bir fikir və o, nəyə ki, bu fikir yönəlib, eyni şeydir". Bu cür varlıq, Parmenidə görə heç vaxt yoxluğ ola bilməz, çünkü sonuncu (yəni yoxluq) – bu bir növ kor (yəni olmayan) və dərkədilməzdır; varlıq nə yoxluqdan yarana bilmir, nə də hər hansı bir üsulla, yolla yoxluğu özündə, yəni tərkibində saxlaya bilir.

Zenon (Elea şəhəri, e.ə. 490 - e.ə. 430) Elea fəlsəfə məktəbinin nümayəndəsi, Parmenidin sevimli şagirdi olub. Tarixdə öz **paradoksları** ilə (onları "aporiyalar" də adlandırırlar. Yunan dilindən tərcümədə aporiya - "çətinlik", "çarəsizlik, "ümidsizlik" deməkdir) məşhur idi və hətta Aristotel də öz "Fizika" əsərində onlara toxunmuş, Zenonu isə hətta dialektikanın yaradıcısı hesab etmişdir. Zenon öz müəllimi Parmenidin mövcud olan varlığın görünüşcə bir, vahid olduğunu, aşkarlığa əsasən isə çoxsaylı olduğu fikrini müdafiə etmək üçün, müəlliminə 40 yaxın aporiya və ya paradoks tərtib etmişdir ki, bunlardan da bizə Aristotelin və Simplikinin əsərlərində ancaq 9-u çatıb. Başqa bir vaxt, mövcud olanın - varlığın hərəkətsiz olduğunu iddia edən müəllimini müdafiə etmək üçün Zenon bunu təsdiq edən özünün 5 ən məşhur - hərəkət haqqında olan paradokslarını

yaratır. Paradoksların köməyi ilə Zenon sübut etmək istəyirdi ki: 1) varlıq vahid və hərəkətsizdir, 2) çoxluq və hərəkət isə ziddiyətsiz təsəvvür edilə bilməz və buna görə də onlar varlıq deyildirlər.

Rəvayətə görə, bir dəfə Kinik yunan məktəbinin nümayəndəsi Antisfen Zenonun tərtib etdiyi bu paradokslarla bağlı onunla mübahisə edərkən, onlara qarşı sözlə heç cür etiraz edə bilmədiyi təqdirdə (yəni, onların yanlış olduqlarını şifahi surətdə sübut edə bilmədiyi təqdirdə), durub gəzişməyə başlamışdır - yəni o özünün haqlı olduğunu sözlə deyil, hərəkətləri ilə sübut etməyə çalışmışdır (yəni o, Zenonun varlığın hərəkətsiz olduğunu iddia etməsinə, özünün hərəkət etməsi ilə cavab vermişdir).

Zenonun birinci - "ölçü" adlı paradoksunu Simpliki öz əsərində bu cür qələmə alır: "Əgər şeyin ölçüsü yoxdursa, o mövcud deyil". Zenon burada öz fikrinə davam edib, qeyd edir ki: "Əgər şey mövcuddursa, lazımdır ki, o müəyyən bir ölçüyə, müəyyən qalınlığa malik olsun və lazımdır ki, onda qarşılıqlı fərqi təqdim edən müəyyən məsafə olsun".

Zenonun ən populyar aporiyaları (paradoksları) :	
"Dixotomiya- (yunanca – ikiyə bölməmə) :	- hər bir məsafəni, hətta ən kiçicik bir məsafəni axıra qədər keçmək üçün öncə onun yarısı , sonra yarısının yarısı, daha sonra o yarının yarısı və s. keçilməlidir, çünki hər hansı bir xəttin müəyyən bir hissəsini sonsuzluğa qədər bölmək olar. Sonsuzluğu isə keçmək mümkün deyildir.
"Axilles və tisbağa" :	- yunan əfsanələrinin mifik qəhrəmanı, "İlliada"nın qəhrəmanlarından biri olan - sürətlə qaçan Axilles nə qədər tez qaçsa da, onun qabağında qaçan tisbağanı ötə bilməz, çünki Axilles məsafəni qısaltdıqca bu məsafə sonsuz hissələrə bölünəcək. Yəni, Axill yolun yarısını keçməli, sonra qalmış yolun yarısını və bu qayda ilə sonsuzluğa qədər. Məsafənin təkrar yarıya bölünməsində qalan parça həmişə son kəsik olur və bu kəsiklərin sayı sonsuz olduğundan, bu məsafəni sonlu vaxt ərzində keçmək mümkün deyil. Nəticədə tisbağa həmişə bir addım qabaqda irəliləyəcək və Axilles tisbağaya heç vaxt çata bilməyəcəkdir.
Uçan "Ox":	- yayından buraxılan ox əslində hərəkət etmir və sükunətdədir , çünki vaxt, zaman bölünməz ayrı - ayrı " anlardan ", fəza isə sonsuz bölünməz hissələrdən, " yerlərdən " ibarətdir. Uçan ox hər zaman kəsiyində, məkanda onun uzunluğununa bərabərolan bir yer tutur . Hərəkətin fasıləsizliyi ehtimal edilərsə, onda ox həmin an fəzada özündən daha çox yer tutmalı idi, bu isə mümkün deyil. Deməli, hərəkəti yalnız sükut, hərəkətsizlik vəziyyətinin cəmi kimi qəbul edə bilərik və buna görə də heç bir hərəkət yoxdur. Yəni, müəyyən anda hərəkət edən "ox" ya tutduğu (olduğu) yerdə, ya da olmadığı yerdə hərəkət etməlidir. Lakin o olduğu yerdə hərəkət edə bilməz (çünki, hər zaman kəsiyində o elə durduğu yeri tutur). O həmçinin olmadığı yerdə də hərəkət edə bilməz . Deməli, uzunluq (ölçü) bölünməz " yerlərin ", vaxt isə bölünməz " məqamların " cəmindən ibarətdir. Əslimdə hərəkət yoxdur və o sükunətlərin cəmidir. (Məsələn, müasir dövrə animasiyalarda hərəkət edən şəylər əslində sükunətdə olan şəkillərin cəmidir.)

Beləliklə, həm **məkanın** sonsuz bölünməsi ehtimalının qəbulu, həm də ayrı-ayrı "**məqamların**" bölünməzliyi fərzindən Zenon belə bir qənaətə gəlir ki, nə çoxluq, nə də hərəkət

ziddiyyətsiz hesab edilə bilməz və buna görə də onlar reallıqda mövcud və həqiqətə uyğun deyildir, ancaq rəylərdə, mülahizədə (fikirdə) mövcuddurlar.

Zenonun paradoxlarını çox vaxt insanları çasdırıan və onları skeptisizmə aparan sofizmlər kimi qiyətləndirirdilər.

Eleatlar hissələrin aldadıcı olduğunu iddir, hissiyyatla bağlı bir çox şeylərə sadə illüziya kimi baxırdılar. Həqiqi vahid varlıq kimi onlar sonsuz və bölünməz "Vahid"ı əsas görüşürdülər, lakin onlar bunu bizim anladığımız "Allah" mənasında anlamırdılar. Məsələn, Parmenid onu maddi və müəyyən ölçüləri olan - şar, küre kimi təsəvvür edirdi. Amma Vahid bölünə bilməz, o bölünməsdür, çünki o öz bütövlüyündə hər yerdədir.

Pifaqor və pifaqorçular məktəbi.

Yunanıstanın qərb hissəsində, yəni Cənubi İtaliyada fəaliyyət göstərən daha bir görkəmli məktəb - **pifaqorçular məktəbi** idi. Bizə gəlib çatan əksər məlumatlarda, bu məktəbin təsisçisi - Samos adasında anadan olmuş, sonralar tiran Polikratın hakimiyyəti dövründə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüş və aristokratların mənafeyini müdafiə etmiş, dövrünün ən bilikli adamlarından biri - **Pifaqor (e.ə. təxminən 570 - e.ə. 490) olmuşdur.**

Pifaqorun bəzi sələfləri və sonrakı dövrlərdə onun həyat və yaradıcılığını araşdırıran bəzi filosoflar belə hesab edirdilər ki, onun öz əsərləri olmamış, elmi baxışları, teoremləri isə qədim Babil və Misir müdriklərinə məxsus olmuşdur.

Pifaqor məktəbi antik fəlsəfədə 1-ci idealist məktəb olmuş, onun təlimindəki idealist fəlsəfə isə metafizik təfəkkürlə birləşmişdir. Məktəbdə astronomiya və tibbi biliyin inkişafına xüsusi fikir verilirdi. Pifaqorçular Milet məktəbinin və Heraklitin dialektikasının əleyhinə idilər. Pifaqor dünyaya başqa gözlə baxır, suyun, havanın, odun əvəzinə ilkin başlangıç kimi rəqəmləri götürürdü. Pifaqor tarixə böyük riyaziyyatçı və filosof kimi daxil olmuşdur. Pifaqor və onun davamçıları ədədləri şeylərdən ayıır, fövqəltəbii, mistik mahiyyətə çevirir və sonda ilahiləşdirirdilər. Rəqəmlərin həndəsi - hesab mənasını anlayan pifaqorçular, kosmosun fundamental təsvirinin verilməsinə gəlib çatmışdır. Əgər say nizamırsa, (yunanca isə nizam "kosmos" kimi söslənir) pifaqorçular kainatı (universumu) kosmos, yəni nizam adlandırırdılar. Pifaqorçularla insan fikri qətiyyətlə irəli addımlamışdı: dünya, hansında ki, kor və gözlənilməz güclər hökmranlıq edirdi, arxada qalmışdı. Say dünyani nizama, səmərəliliyə gətirib çıxartmalı idi.

Tarixdə "Pifaqor teoremi" kimi məşhur olan düzbucaqlı üçbucağın hipotenuz ilə katetlərinin nisbəti qanunu, cüt və tək ədədli rəqəmlər haqqında təlim, rəqəmlərin həndəsi anlamı, "kosmos" anlayışının müasir anlamda - bütün dünyani əhatə edən sonsuzluq mənasında işlənilməsi və sairə də Pifaqorun adı ilə bağlıdır.

Pifaqor yaşayıb, fəaliyyət göstərdiyi Krotonada "Pifaqorçular ittifaqi" adlı dini-fəlsəfi cəmiyyətə başçılıq etmişdir. İttifaqın əsas vəzifəsi buradakı gənclərə yüksək bilik vermək və gələcəkdə onların yüksək dövlət vəzifələrini tutmalarına hazırlamaqdan ibarət idi. Pifaqorçular belə fikirləşirdilər ki, cəmiyyət hakimiyyətsiz yaşaya bilməz, ən yüksək hakimiyyət isə tanrılarla, sonra hökmdarlarla, valideynlərə, sonda isə qanunlara (onlara riayət ediməsinə) məxsusdur və bu müqəddəs hakimiyyət iyerarxiyasına görə hər bir kəs özündən öncə gələnə tabe olmalıdır. Pifaqor cəmiyyətin gənclərinə yüksək biliyin mənbəyi hesab etdiyi "matemata"nın əsaslarını öyrədir və qeyd edirdi ki, bu hikməti (ittifaqın genç üzvləri "akusmata" adlandırılan bu bilikləri sözsüz qəbul etməli idilər) ancaq yüksək biliyə malik olan müdriklər dərk edə bilər. "Pifaqorçular ittifaqi"na ancaq müəyyən sınaqdan keçmiş gəncləri qəbul edir və bütövlükdə ittifaqın fəaliyyəti cəmiyyətdən gizli saxlanılırıldı. Lakin müəyyən vaxtdan sonra şəhərdə baş verən narazılıqlar "Pifaqorçular ittifaqi"ndan da yan keçməmiş, üzvlərinin bir qismi təqiblərə məruz qalaraq öldürilmiş, mərkəz isə dağıdılmışdır.

Pifaqor insan həyatının mənasını kosmosun ahənginin insan həyatında əks olunmasında görür və bir sıra yeni əxlaqi prinsiplər irəli sürmüdüdür ki, buna da yalnız gözəlliyyə can atmaq və faydalı işlər görməklə nail olmaq olardı. Pifaqorun fikrincə kosmosun gözəlliyini ancaq mənəvi cəhətdən zəngin, yüksək əxlaqi prinsiplərə riayət edən adam duya bilərdi və həyatın mənası da bütün bunların insan həyatında əks olunmasından ibarətdir.

Pifaqorun fikrincə dünyada mövcud olan şeylər nə vaxtsa bu dünyada olmuş, sonra isə yenidən bu dünyaya qayıtmışdır. Pifaqorçular ruhun əbədiliyi və ruhların köcməsi haqda ideyaları irəli sürürdülər. O ruhların reincarnasiyasına - yəni bir bədəndən başqasına köcməsinə inanırırdı. Onun fikrincə, məhz günahların ağırlığı ruhun bədəni tərk etməsinə mane olurdu və buna görə də əsas məqsəd ruhu bədəndən azad etməkdir. (Pifaqorun bu fikirləri ilə qədim Hind fəlsəfəsi arasında müəyyən oxşarlıq vardır).

Pifaqorun kosmoqonik baxışlarına görə, Yer kürə şəklində olub, sonsuz və əbədi boşluqdan ibarətdir və dünyada hər şeyin əsasını 4 şey: od, su, yer və hava təşkil edir. Dünyanın mərkəzində od, baş tanrı Zeusun məbədi, sonra oddan yaranmış və onun ətrafında fırlanan yer, planetlər və ilduzlar durur.

Pifaqorun rəqəmlər fəlsəfəsinin əsasını dünyanın duyğularımız vasitəsi ilə deyil, bilik və düşüncələrimiz vasitəsi ilə qavranıla bilinməsi təşkil edir. Hər bir şeyin başlanğıcında, onun əsasında bir rəqəm durur və hər şeyin rəqəmlə ölçülən ölçüsü vardır. (Məsələn, maye -litrlə, bərk şeylər - kilogramla, əşyaların sayı - ədədlə göstərilir və s.). Pifaqorda hər bir rəqəmin öz mənası var idi. Onlar bütün varlığın mahiyyəti kimi anlaşılır və onlara mistik məna verilirdi. Pifaqorçularda müqəddəs monada (bir rəqəmi) Tanrılarının, dünyanın birliyinin rəmzi və hər şeyin başlanğıcını, bütün təbiət hadisəlerinin əsasını təşkil edirdi. İki rəqəmi təbiətdəki əkslik, ziddiyyət, inkar prinsiplərini ifadə edir.

Rəqəmlərin toplanması müxtəlif şeylərin yaranmasının əsasını təşkil edirdi. Dekada (10 gün) haqqında təlim pifaqçuların riyazi nəzəriyyələrinin əsasını təşkil edirdi: $1+2+3+4=10$. Bu dörd rəqəm dünyada baş verən bütün proseslərin əsasını təşkil edir. Rəqəmlərin mütləqləşdirilməsi sayəsində, hər şeyin təbiətdə müəyyən say nisbətinə tabe olduğu haqdakı fikir Pifaqoru materianı deyil, məhz sayıları bütün şeylərin ilkin əsası olduğu haqda idealist iddiaya gətirib çıxartmışdı. Bütün şeylər ziddiyyətlərdən ibarətdir: tək - cüt, son - sonsuz, birləş - çoxluq, sağ - sol, kişi - qadın və s. Ancaq bu ziddiyyətlər Pifoqorun fikrincə bir-birinə keçmir (Heraklit isə bunun əksini iddia edirdi - yəni onun fikrincə ziddiyyətlər bir - birinə keçir). Pifoqorçularda hüdud və sonsuzluq xüsusi mahiyyətə malikdir: hüdud - od, sonsuzluq - isə hava (boşluqdur). Dünya boşluqla nəfəs alır və o od və havanın qarşılıqlı təsirindən ibarətdir.

Pifaqorun rəqəmlər fəlsəfəsinə görə hər bir rəqəmin öz rəmzi mənası var idi. Məsələn:

1 rəqəmi - Allahın, Tanrıının rəmzi,

2 - gün və gecə, pozitiv və neqativ hal və s. bu kimi ifrat, bir - birinə əks olan antitezisləri ifadə edir, 2 rəqəmindən başlayaraq çoxluq başlanır;

3 - üçbucağı; keçmiş - müasir - gələcək zamanı, dayanıqsızlığı və dəyişkənliliyi əks etdirir; Üç rəqəmini əvvəl, orta və sonu göstərir. O hər şeyin tamlığının əksidir və ümumiyyətlə hər şeyin üç dəfəsi ən mükəmməldir.

4 - təbiətdə mövcud olan od, su, yer və havanı ifadə edir,

5 - qeyri sabitliyin simvolu, digər tərəfdən isə ən xoşbəxt rəqəmdir,

6 - etibarlılığın, ideallılığın simvoludur. Bu mükəmməl rəqəm həm cüt (2), həm də tək (3) rəqəmlərə bölünərək, onların hər birinin elementlərini özündə birləşdirir,

7 - sırrın, öyrənməyin və biliyin simvolu, 7 əsas planet, həftənin 7 günü, 7 notdur. 7 həmçinin bütövlüyü (1) və idealı (6) birləşdirərək, özünün xüsusi simmetriyasını yaradır,

8 - maddi müvəffəqiyyətin rəmzidir. O, mükəmməlliyyə çatdırılmış etibarlılığı bildirir, çünkü ikiqat kvadratla təqdim edilmişdir, yəni yarı bölünmüş halda o bərabər hissələrə (4 və 4) malikdir. Əgər onu yenə də bölsək, hissələr (2, 2, 2, 2) yenə bərabər olacaq və dördqat tarazlığı göstərəcək.

9 - ümumi müvəffəqiyyətin simvolu, bütün elementar saylardan ən böyüyür. Dayanıqsızlığı (qərarsızlığı, dəyişkənliliyi) əks etdirən 3 rəqəminin üçqat misli kimi, 9 - səyi, təşəbbüsükarlığı, cəhdi əks etdirir.

Pifaqorçularda bir çox digər rəqəmlər də müqəddəs sayılırdı. Məsələn, 36 rəqəmi müqəddəs hüsab olunurdu, çünkü o müqəddəs hesab edilən $1+2+3$ rəqəmlərinin müxtəlif kombinasiyasından yaranmışdır ($1+2=3$ və $1+2+3=6$). 36 rəqəmi həm də $1+2+3+4+5+6+7+8=36$ cəminin nəticəsidir. Rəqəmlər Pifaqorçular arasında universal mahiyyətə malik idi və təkcə riyazi deyil, həm də həqiqətin çoxluğunun göstəricisi idi.

Həndəsi mənada 1 rəqəmi nöqtəni, iki - düz xətti, üç nöqtə - düz müstəvinci, dörd nöqtə isə fəzəni ifadə edirdi. Nöqtələrin fəzadakı düzülüşü nəticəsində müxtəlif həndəsi fiqurlar - üçbucaq, dördbucaq və s. yaranır. Üçbucaq dünyaya gəlmənin və hər şeyin döğulmasının rəmzidir. Pifaqorçuların rəmzlərindən birini də 5 guşəli ulduz - pentaqram təşkil edirdi ki, bu gizli rəmz vasitəsi ilə onlar kütłə arasında bir-birini tanıyor və ya digərlərindən ayırd edə bilirdilər.

Atomizm. Levkipp.

Atomizm və ya atomistika bütün materiyanın atomlardan ibarət olduğunu iddia edən materialist nəzəriyyə kimi, ilk dəfə bizim eramızdan əvvəl VI əsrədə qədim hind, e.ə.V - IV əsrədə isə Antik yunan filosoflarının (Levkipp, Demokrit, Epikur və Lukresinin) yaradıcılığında təsadüf edilir. Bu materialist nəzəriyyənin məğzini materiyanın əbədi, daim hərəkətdə olan bölünməz və xırda zərrələrdən - atomlardan ibarət olduğu təşkil edir.

Atomizm naturfəlsəfi (təbii fəlsəfi) və fiziki nəzəriyyədir ki, bu nəzəriyyəyə görə həss üzvləri vasitəsilə qəbul edilən şəylər (maddi) kimyəvi bölünməz hissəciklərdən - atomlardan ibarətdir. Antik Yunan fəlsəfəsinin inkişafında "**atomistlər**" və onların əsas nümayəndələri **Levkipp** (e.ə. 500 - e.ə. 440 ci illər arasında yaşadığı guman edilir) və onun ensiklopedik biliyə malik olan tələbəsi **Abderli Demokrit** (b. er. əv. 460 - təxminən 370-cü illər) xüsusi yer tutur. Lakin atomizmin inkişafında **Empedokl** və **Anaksagorun** "mexanizm"inin də çox böyük rol oynadığını da yaddan çıxartmaq olmaz.

Yunanca "bölünməz" mənasında işlədilən "**atom**", kimyəvi elementin bu elementə aid olan xüsusiyyətlərini özündə əks etdirən, saxlayan ən kiçik zərrəciyidir. Atomizm hiss üzvləri vasitisi ilə dərk edilən, qavranılan bütün maddi seylərin kimyəvi bölünməz hissəciklərdən - atomlardan ibarət olduğunu iddia edən naturfəlsəfi və fiziki nəzəriyyə kimi Antik Yunan fəlsəfəsi dövründə yaranmış və özünün sonrakı inkişafını isə Orta əsrlər və Yeni dövrün fəlsəfəsində tapmışdır. Lakin burada bir cəhətə diqqət etmək lazımdır - bütövlükdə atom haqqında nəzəriyyə Orta əsrlər və Yeni dövrün fəlsəfəsində bir o qədər də araşdırılmamışdır.

Orta əsrlərdə Cordano Bruno, Qalileo Qaliley, Tomas Hobbs kimi alımların, Yeni dövrün fəlsəfəsində isə atomizmin inkişafında Boşkeviç Rudjer İosip və Con Daltonun adlarını xüsusi ilə qeyd etmək lazımdır. Məsələn, R. İ. Boşkoviçin orijinal atomistik nəzəriyyəsi (atom - güc mərkəzi kimi) Yeni dövrdə atom haqqında, xüsusi ilə də fiziki biliklərin inkişafına çox böyük təsir göstərmişdir.

"Atomizm" və ya "atomistika" nəzəriyyəsini inkişaf etdirən Antik, İntibah və Yeni dövrün əsas filosofları

Antik dövrün filosofları	Levkipp (e.ə.500 - e.ə.440 -cı illər arasında yaşadığı guman edilir) Demokrit (e.ə. 460-370) Platon (e.ə. 428-348) Epikür (e.ə. 341-271)
İntibah və Yeni dövrün filosofları	Nikolay Kopernik (1473 - 1543) Cordano Bruno (1548 -1600) Qalileo Qaliley (1564 -1642) İsaak Bekman (1588 - 1637) Nikolas Hill (1570 -1610?) Daniil Zinnert (1572 -1637) Sebastyan Bacco (1577 /1583 - 1625-ci ildən sonra - qeyri-müəyyən tarix) Pyer Qassendi (1592- 1655) Tomas Hobbs (1588 - 1679) Boşkoviç Rudjer İosip (1711 -1787) Con Dalton (1766 -1844)

1808-ci ildə ingilis fiziki və kimyaçısı, **kimyəvi atomizmin yaradıcısı** Con Dalton (1766 - 1844) atomizmi bir növ dirçəltdi. O, elmə "atom çəkisi" anlayışını daxil etdi, birinci olaraq bir sıra elementlərin atom çəkilərini (kütlələrini) hesabladı və onların **nisbi atom kütlələrinin birinci cədvəlini** tərtib etdi. Bununla da o, maddənin quruluşunun atom nəzəriyyəsinin əsasını qoydu. Con Daltonun fikrincə, müxtəlif **elementlərin atomları fərqli çəkilərə (kütləyə)** malikdirlər. Kimyəvi elementlər atom adlanan kiçik hissəciklərdən ibarətdir və onları yenidən yaratmaq, kiçik hissəciklərə bölmək, hər hansı bir kimyəvi çevrilmə nəticəsində məhv etmək və ya bir-birinə çevirmək olmaz. Hər hansı bir kimyəvi reaksiya sadəcə olaraq atomun qruplaşma qaydasını dəyişdirir. Con Daltona görə, kimyəvi reaksiyalar zamanı atomlar nə əmələ gəlmir, nə də itmir.

Con Dalton həm də məhz o alimdir ki, tarixdə ilk dəfə olaraq 1794-cu ildə apardığı tədqiqatlar nəticəsində gözün görmə qüsürunu təsvir etmişdi. Con Dalton özü də "rəng korluğu" xəstəliyindən əzab çəkirdi və onun şərəfinə bu xəstəlik sonradan "daltonizm" (rəng korluğu) adlandırılmışdır. (Daltonizm - insanın və primatların görməsinin və ya bəzi rənglərin xüsusiyyətlərini bir - birindən ayira bilməməsidir. Bu irsi, nadir hallarda isə sonradan əldə edilmiş xüsusiyyətdir.)

Atomizm müxtəlif formalarda ifadə olunmuşdur:

1.	Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dönyanın başlangıcı götürülür.
2.	Ya da keyfiyyətinə görə vahid (atom) - başlangıç kimi qəbul edilirdi.

Birinci halda maddələr ilkin şeylər (Anaksagor) sayılır, yaxud da maddə (cisim) və ruh bir - birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşüldü (bu maddənin - yəni, cismin özü ilə əlaqələndirilirdi.)

Atomistlərin fikrincə dünya bir-biri ilə əlaqədə olan atom və boşluqlardan ibarətdir (bəziləri atomlar arasında boşluqların olmadığını iddia edirdilər) və onlar öz forması, yerləşməsi və hərəkəti baxımından bir-birindən fərqlənilirlər. Fərqlilik müxtəlifliliyin yaranmasına səbəb olur. Atomların birləşməsi sayəsində müxtəlif şeylər yaranır, onların dağılması isə həmin şeylərin məhv olmasına səbəb olur. Atomlar daim hərəkətdə olduqları üçün, dünya da hər zaman hərəkətdədir.

Onların təliminə əsasən, yalnız atomlar və boşluqlar mövcuddur. Atomlar - ən xırda bölünməyən, yox olmayan, yaranmayan, özündə boşluq ehtiva (əks etdirmək, olan) etməyən, keyfiyyətcə həmcins mahiyyətli hissəciklərdir. Boşluqlar sonsuzdur və buna görə, atomlar da saysız - hesabsızdır. Atomların nə rəngi var, nə dadı, nə də qoxusu, onlar nə iliq ola bilir, nə soyuq, nə rütubətli, nə də quru. Atomların forması sonsuz dərəcədə müxtəlifdir. Atomlar mövcud olan hər şeyin, bütün hissiyyatlı şeylərin başlanğıcıdır. Onların xüsusiyyətləri onların əsasını təşkil edən atomlarının forması ilə təyin edilir. Atomların nizamsız hərəkəti, onların təsadüfi toqquşmaları, bütün mövcud olanın səbəbini təşkil edir.

Platon da atomizmin tərəfdarı idi və hesab edirdi ki, atomlar mükəmməl "Platon hissəcikli" (дюзгүн چох üzлү - rus dilində: правильные многогранники) formaya malikdir.

Epikur da atomlar haqqındaki təlimini atomistlərdən qəbul etmişdi. Epikur tərəfindən dünyanın atomistik quruluşu haqqında fikir onun Herodota və Pifokla göndərdiyi məktublarında öz əksini tapmışdır.

Roma İmperiyası dövründə və Orta əsrlərlərdə Aristotelin fəlsəfəsi atomizmi demək olar ki, bütün canlı təlimlər sırasından tamamilə sıxışdırılmışdı. Atomizmin tədqiqatçılarına görə XVII əsrde Qassendi və Dekart tərəfindən bu təliminin yenidən dirçəldilməsinə qədər atomizm üzrə demək olar ki, heç bir əhəmiyyətli elmi iş mövcud deyildi.

XIX əsrin sonu üçün, atomla bağlı elmi biliklərin yenidən inkişafı sayəsində məlum olur ki, kimyəvi atomlar daha xırda elementar hissəcikləri özündə birləşdirir və beləliklə, onlar Levkipp və Demokritin başa düşdükləri "atom"lardan tamamilə fərqlənilirlər. Bununla belə, bu termin müasir dövrdə atomun quruluşu haqqında müasir təsəvvürlərə və onun etimoloji cəhətdən uyğunsuzluğuna baxmayaraq, kimya və fizikada olduğu kimi saxlanılıb və geniş surətdə istifadə olunur.

Atomun kimyəvi element kimi kəşfinin xronologiyası :	
Cozef Con Thomson (1856 - 1940, İngiltərə)	- Britaniyalı fizik atomun təbiətinə aid əhəmiyyətli təcrübələr aparmış və 1897-ci ildə atomun "korpuskul" adlandırdığı hissəsini kəşf etdiyini elan etmişdi. Lakin fiziklər sonradan bu yeni hissəciyi "elektron" adlandırmağı təklif etmişdilər. 1906-ci ildə S.S.Thomson elektronun hissəcik kimi davranışını nümayiş etdirən təcrübələrinə görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Ernest Rezerford (1871- 1937, İngiltərə)	- 1919-cu ildə o, atomun müsbət yüklü hissəciyini kəşf etmiş və bu hissəciyi "proton" (yunanca: birinci) adlandırmışdı. Atomun nüvə təbiətini müəyyən edən tədqiqatların interpretasiyası ona özünün "planetar modelini" irəli sürməyə imkan verir. Rezerford modelində atom müsbət yüklü nüvə və nüvə ətrafında hərəkət edən elektronlardan ibarət idi.
Ceyms Çadvik (1891 - 1974, İngiltərə)	- 1932-ci ildə, onun müəllimi olmuş Rezerfordun neytronlar haqqındaki nəzəriyyəsi Ceyms Çadvik tərəfindən sübuta yetirilir və Çadvik bu kəşfinə görə 1935-ci ildə Nobel mükafatına layiq görülür. (1943-45-ci illərdə Los-Alamos (ABŞ) laboratoriyasında atom bombasının layihəsi üzərində işləyən ingilis alımları qrupuna rəhbərlik etmişdir.)

Antik Yunan fəlsəfəsində "atom" haqqında ilk fəlsəfi biliyin formallaşmasında bu nəzəriyyənin əsasını qoyan Levkippin (ehtimal edilən tarix və yer - b.e.ə. 500 - b.e.ə. 440, Milet) və tələbəsi Demokritin müstəsna rolü olub. Levkippin həyatı haqqında çox az məlumat var və onun heç bir işi bizə gəlib çatmayıb. Ehtimal edilir ki, bu materialist filosof ya Abderdə ya da Miletdə doğulub. Hələ qədim dövrlərdə Levkippin real şəxsiyyət olması müəmmalı idi və hətta bunun Demokritin öz təxəllüsü olması haqda da müxtəlif fikirlər mövcud idi. Digərləri, məsələn, Antik Yunan filosoflarından Diogen və Epikur tarixdə bu adda heç bir filosofun yaşamadığını iddia edirdilər və buna əsaslanan Alman filoloqu E.Rode 1879-cu ildə hətta belə bir tezis irəli sürmüdü ki, guya Levkipp Demokrit tərəfindən uydurulmuş fiktiv (yalançı) bədii bir personajdır. Digər fərziyyəyə görə isə, Levkipp guya gənc Demokritin özünün təxəllüsü idi. Lakin son illərin tədqiqatları və xüsusən keçən əsrə Dilsin, Zellerin, görkəmli filosof və tarixçi Makovelskinin araşdırımları sübut edir ki, Levkipp adında filosof həqiqətən tarixdə mövcud olub və o, əvvəlcə Miletdə, sonra Elea şəhərində yaşayıb, orada Parmenidin, Ksenofanın və Zenonun tələbəsi olub. Müasir dövrdə Levkippin tarixi şəxsiyyət olması əksər filosof və tarixçilər tərəfindən müsbət qarşılanır. (**Demokritin atomistikanın tamamlanmış sisteminin yaradıcısı kimi** tarixdəki rolü onun müəllimi Levkippin atom təliminin inkişafındakı rolunu tamamilə kölgədə qoymuşdu.)

Atom haqqında təlimi ilk dəfə Levkipp irəli sürmiş və atomları öz böyüklüyü, forması, düzülüşü və vəziyyətinə görə xarakterizə etmişdir. O hesab edirdi ki, dünyada hər şey sadə, bölünməz kiçicik hissəciklər olan atomlardan ibarətdir. Levkippin fikrincə, gerçəkliyin əsasında atomlar və boşluq durur. O, boşluqların mövcud olduğunu iddia edirdi: "vahid mövcud olan atomlar boşluqdur" və ya "Atomlar boşluqda hərəkət edən varlıqdır". O, boşluğu varlıq sayır, lakin qeyd edirdi ki, boşluq heç də varlıqdan kiçik bir şey deyildir. Boşluqlar atomları bir birindən ayıran məkanlardır və atomlar hər zaman onların arasında hərəkət edir və onlar öz böyüklüyü, forması, düzülüşü və vəziyyəti ilə fərqlənirlər. Dünyada bütün şeylər atomların burulğanından yaranır.

Antik dövrlərdə atomlarla bağlı "materializmdə iki xətt" və onların mahiyyəti:	
1. Demokritə aparən atomistik xətt:	- bu istiqamətə görə, materiya diskretdir (latınca <i>discretus</i> - qırıq - qırıq, fasılərlə, bölünən, ayrılan deməkdir. Materiyanın ümumi xassəsi olan diskretlilik dedikdə, bir neçə müxtəlif sabit vəziyyətin arasında dəyişən hal nəzərdə tutulur. Buna misal kimi mexaniki saatın dəqiqə eqrəbinin 1 saat ərzində - 1/60 nisbətində diskret, yəni qırıq-qırıq, sıçrayışvari surətdə saatın siferbləti - çevrəsi ətrafdakı hərəkətini göstərə bilərik) və maddənin bölünməsinin son hüdudu olan müəyyən atomlardan ibarətdir.
2. Aristotelə aparən atomistik xətt:	- bu istiqamətə görə, materiya potensial olaraq sonsuzluğa qədər bölünən bütöv qeyri - müəyyən ölçündür (ölçü vahidləri - en, uzunluq, hündürlük, çəki, zaman). Bu cür bölməni əsas götürəndə, aveyron anlayışı müəyyən mənada doğrudan da Aristotelin materiya anlayışının sələfi qismində çıxış edə bilər.

Onun fikrincə, hadisələr arasında səbəbiyyət əlaqələri mövcuddur və Levkipp bu barədə "Əql haqqında" əsərində yazırıdı: "Heç bir şey səbəbsiz meydana gəlmir, ancaq hər şey bir əsas üzərində zərurətdən yaranır". Atomlar isə şeylərin səbəbidir - yəni, onların birləşməsi və ayrılması

müvafiq olaraq, şeylərin yaranmasına və məhv olmasına gətirib çıxardır. Boşluqlarda sürətlə hərəkət edən saysız-hesabsız atomlar burulğanlar yaradır ki, bunlardan da dünyalar yaranır. Hər burulğan elə bil müəyyən örtüyün içində idi və bu ayrı-ayrı atomlara bayır çıxmaga mane olur. Bu cür burulğanda fırlanan atomlar "oxşar, oxşara doğru cəhd edir" prinsip üzrə bölünür: onlardan daha böyükleri ortada yiğilərəq, yastı Yer kürəsini yaradır, daha xirdalar isə periferiyaya (kənarlara) yönəlirlər. Bəzi atom topulları (yiğışmaları) hərəkətin sürətindən asılı olaraq alovlanır - bizim gördüyüümüz göy cisimləri (ulduzlar) belə yaranır. Kosmosun yaranması prosesi, dünyada baş verən bütün digər şeylər kimi qanuna uyğundur və zərurətdən irəli gəlir. Qalan məsələlərdə Levkippin fikirləri Demokritin atomistik fikirləri ilə eynilik təşkil edir.

Abderli Demokrit.

Abderli Demokrit (təxminən e.ə. 460 - e.ə. 370 illər) tanınmış Yunan alimi, bir çox elm sahələri: siyaset, riyaziyyat, fizika, pedaqogika, psixologiya üzrə müxtəlif əsərlərin müəllifi, Levkippin tələbəsi və onunla birlikdə "atomistika" və ya "atomçuluq" nəzəriyyəsinin və tarixdə bu adda məktəbin əsasını qoyanlardan biri olmuşdur. Onun əsas maraq dairəsini metafizika, riyaziyyat, astronomiya, etika ilə bağlı sahələr təşkil edirdi.

Demokrit yeni biliklərə yiyələnmək üçün cənub ölkələrinə - Misir və İrana uzaq səfərlər etmişdir. Tarixdə ilk dəfə b.e.ə. V əsrə atom haqqında abstrakt şəkildə fikir söyləyən Demokrit, Levkipp (qədim yunan filosofu **Levkipp** b.e.ə. V əsrə yaşayıb, fəaliyyət göstərib. Atomistik nəzəriyyənin banilərindən biri, Demokritin müəllimi olan Levkippin həyatı haqda çox az məlumat var və bizə onun heç bir əsəri gəlib çatmayıb. Demokritin Levkippdən gətirdiyi iqtibaslar isə həmişə tənqid mövqedən olub) birlikdə atom haqqında qədim nəzəriyyənin yaradıcılarından biri kimi tarixə düşmüşdür.

Demokritin fikrincə, kainatda atomlardan və boşluqlardan başqa heç nə yoxdur və dünyanın əsasında bölünməz, çox kiçik hissəciklər olan atomlar durur ki, hər şey onlardan ibarətdir və bunlar əbədidir - yəni, həmişə mövcud olub, var və olacaqdır. Yalnız hissələrdən ibarət olan bölünən şeylər doğulur, olur və dağılır. Atomlardan və boşluqlardan ibarət olan kainat məkan və zamanda sonsuzdur və onun nə başlanğıçı, nə də sonu vardır. Demokrit deyirdi ki, sonsuz boşluqda nə yuxarı var, nə də aşağı. O, atomların hərəkətini günəş şüasında toz hissəciklərinin hərəkəti ilə müqayisə edirdi.

Demokrit ruhun varlığını qəbul edirdi. Onun fikrincə, ruh şara bənzər, hərəkət edən atomlardan ibarətdir və onlar oda oxşayırlar. Ruhun funksiyası bədəni hərəkətə gətirməkdən və bundan əlavə - insanın hissələrinə və onun dərrakəli, şüurlu davranışına cavabdehlikdir.

İnsanın ölümü ilə ruh da öz mövcudluğunu dayandırır və həm onu, həm də bədəni meydana gətirən atomlar dağılırlar. Lakin, müəyyən mənada "bütün cisimlər müəyyən ruha malikdirlər, hətta ölü bədən də", çünkü, bədəndə həmişə müəyyən miqdarda istilik və hissəyyat qalır.

Demokritin fəlsəfəsi ateist idi və o, ilahi qabaqcadan görməni, peyğəmbərlikləri, axırət həyatını, səhv əməllərə görə cəza verilməsini və s. rədd edirdi.

Tarixin müxtəlif anlarında atomla bağlı müxtəlif nəzəriyyələr mövcud olmuşdur. Atomun Demokrit - Levkipp modelinə görə hər hansı bir predmeti digərindən fərqləndirən, təyin edən - predmetin kütləsi, onun forması və atomlarının xassələridir. Demokritin fikrincə, məsələn, atomun iti (sferik) formada olması onun yanma qabiliyyətinə malik olmasına (alova), atomların hamar forması - suda onun axıcılıq qabiliyyətinə malik olmasına, bərk cisimlərdə isə atomların formalarının kələ-kötürlülüyü onların bir-biri ilə möhkəm əlaqə yaratmaqlarına, dayanıqlılığına səbəb olur. Atomların arasında boş yer, sahə var, onlar dağılmayandır və sonsuz miqdarda

mövcuddurlar. Atomlar bir-birindən istiliyinə, forma və ölçüsünə görə fərqlənir və həmişə hərəkətdəirlər.

Levkipp və Demokrit atomun ilkin hərəkəti ilə bağlı heç bir izahat vermirlər. Atomistlər hədəf, məqsəd və son səbəb anlayışına müraciət etmədən dünyani izah etməyə çalışırdılar. Onlar teologiya ilə bağlı məsələləri araşdırmağa çalışırdılar. Hər iki atomist bir başa dünyyanın inkişafının mexaniki səbəblərinin (mexaniki determinizm) izahatını verməyə çalışırdı: bir hadisə digər səbəblə, başqa birisi isə üçüncü səbəblə bağlıdır və s.

Atomistlərin fikrincə hər bir şey yalnız boş sahədə hərəkət edə bilər, amma onda belə alınır ki, doldurulmuş sahədə boş yer yoxdur və hərəkət də orada yaranı bilməz. Demokrit belə hesab edirdi ki, atomlar keçirməmək və bölünməzlik, bütövlük qabiliyyətinə malikdir, çünki onda boşluqlar yoxdur. Hər atom daxilən dəyişməzdır və faktiki olaraq vahid, bütövdür. Həyat ibtidai selikdən yaranıb. Canlı bədənin hər yerində müəyyən miqdarda atəş (od) var. Fikir - hərəkətdir. Qavrayış, dərkətmə və düşüncə - fiziki proseslərdir. Dərkətmə iki növdə olur: hissiyyatlı və idraki. İstilik, dad, rəng obyektlərə məxsus deyil və öz mövcudluqlarına görə bizim hiss orqanlarımıza borcludurlar; ağırlıq, bərklik və sıxlıq isə obyektlərin özünə məxsus keyfiyyətlərdir. Demokritin fikrincə, əslində biz yaşadığımız dünyani gerçek şəkildə görmürük, çünki onun bizim görə və duya bilmədiyimiz tərəfləri vardır. Onu anlamaq üçün pərdəarxası aləmdə baş verənləri anlamaq lazımdır. Şeylər haqqında ümumi fikirlər isə bizim onlar haqqında subyektiv yanaşmamızdan doğan təsəvvürlərdir ki, onlar da həqiqəti eks etdirmir.

Demokritin fikrincə insan ruhu da gözə görünməz, kiçik, odlu atomların birləşməsindən təşkil olunmuşdur. Atomların birləşməsi yeni həyatın yaranmasına, ayrılması isə ölümə səbəb olur. Həyatverici atomlar yumru, hamar və çox kiçik ölçüdə olurlar. Atomların bağları qırılan kimi ruhun da məhv olduğunu iddia edən Demokrit, bununla ruhun ölməzliyini inkar edir və qeyd edirdi ki, insanlar məhz ölümdən qorxduqları üçün ruhun ölməməzliyi haqqında əfsanələr uydurmuşdular. O, qəti, əzmkar materialist idi və o dövrdə mövcud olan bəsit dinlərə inanmırı. Onun fikrincə, kainatın heç bir məqsədi yoxdur, burada ancaq mexaniki qanunlarla idarə olunan atomlar mövcuddur. Demokritin fikrincə, insanlar təbiətin tufan, şimşek, zəlzələ və s. bu kimi hadisələrindən qorxaraq və vəhşi heyvanlar karşısındaki acizliyindən irəli gələrək, onları tanrılarla əlaqələndirir (tanrılaşdırır) və tanrırlara inancın da buradan qaynaqlandığını iddia edirdi. Əslində isə o tanrıların mövcudluğuna inanmırı və subut kimi qeyd edirdi ki, əgər "Tanrı" olsayıdı, hər bir millətin və yerin özünə oxşar tanrısı olmazdı.

Demokritin etik fikirləri :

- O, gümrahlığı, ruh yüksəkliyini həyatın hədəfi, məqsədi, müləyimlik və təhsili isə ona nail olmağın, çatmağın ən yaxşı vəsítələri hesab edirdi.
- O, qəzəbi, azığlığı, qudurğanlığı və ehtirası mühakimə edirdi.
- Kədər pisliyin əlamətidir, ona görə də insanlar ondan uzaq durmalı, xoş əhvalda yaşamlıdırılar.
- Hər bir insan görə bildiyi və görə biləcəyi qədər işin qulpundan yapışmalıdır. Bu həddi, ölçünü aşan hər bir kəs isə kədərə qərq olur.
- O, dostluğu yüksək qiymətləndirir, lakin qadınlara pis münasibət bəsləyirdi.
- O, cinsi həyatı rəğbətlə qarşılımır, onu bəyənmirdi, çünki onun fikrincə bu həzzin şüurun üstündə üstünlüyüne gətirib çıxarır.
- "nə bədənin gücü, nə də pul yox, haqlı olmaq və hərtərəfli müdriklik insanları xoşbəxt edir"
- "yaralar içərisində ən pisi xərçəng xəstəliyi olduğu kimi, pula malik olmaqdə da ən pisi - onları daim artırmaq niyyəti, həvəsidir".

Atomların hərəkəti qanuna uygunluqlara tabe olduğuna görə baş verən bütün hadisələr, hər şey zərurətdən irəli gəlir. Demokrit dünyada hər şeyin qanuna uygunluqlara tabe olduğunu və təsadüfdən heç nəyin baş vermədiyini iddia edirdi. O, öz fikrini sübut etmək üçün belə bir misal çəkir: küçədə bir insanın başına əşya düşür. Həmin insan hansısa bir iş üçün küçəyə çıxmışdır, əşya isə elə o anda yerə düşməli idi. Deməli, bu hal bizə təsadüf kimi görsənsə də, qanuna uyğunluqdur.¹

Onun aşağıdakı siyasi fikirləri də maraqlı idi. O, ictimai həyatın demokratik quruluşunun tərəfdarı idi və iddia edirdi ki, "monarxiyada var - dövlət içərisində yaşamaqdansa, demokratik dövlətdə kasib olmaq daha yaxşıdır."

Levkipp - Demokritin atom dünyasında özbaşınalıqa və təsadüfə, irrasional və izah edilməyən şeylərə, hallara yer yox idi. Burada hər şey birmənali surtdə ciddi və möhkəm qayda - qanuna tabe idi və allahın bu işlərə qarışmasına yer yox idi. Yalnız insanın bədəni deyil, həm də onun ruhu, ağılı - bütün bunlar atomlardan ibarətdir, həm də ruhun atomları - ən xırda, cəld hərəkətli və yumrudurlar. "Ananke" (Zərurət) - ən xırda hissəciklərdən bütövlükdə bütün dünyaya, kainata qədər hər şeyi idarə edir; hər şey ona tabedir və heç nə ondan yan keçə bilməz. Demokritin fikrincə, o ilahi, fövqəltəbii deyil, tamamilə təbii xarakterə malikdir və deməli, adı insan tərəfindən də aşkar edilə və dərk edilə bilinər. Kainat əbədi mövcud olduğu kimi, "Ananke" də əbədi mövcuddur.

Antik dövrdə atomistik nəzəriyyənin geniş surətdə qəbul olunmamasının əsas səbəblərindən biri, bu nəzəriyyəyə qarşı çıxan Aristotelin o dövrdə Levkipp və Demokritdən daha şöhrətli olması idi. Aristotel deyirdi ki, Demokritin atom haqqındaki fərziyyəsinin əsas hissəsi olan boşluq haqqındaki fikri yanlışdır və bunu sübut etmək üçün hətta belə bir postulat da - "Təbiət boşluğa dözmür" ("Nature not abhorret vakuum") - irəli sürmüştür.

Lakin Demokritin və müəllimi Levkippin atomlar haqqındaki nəzəriyyələri sonrakı dövrlərdə öz təsdiqini tapmışdır. Müasir elm atomların varlığını və daim hərəkətdə olmasını sübut etmişdir. Lakin Demokrit atomları bölünməz və tam hissəcik kimi təsəvvür etdiyi halda, müasir elm atomların öz növbəsində daha kiçik hissəciklərdən ibarət olduğunu sübut etmişdir (atom - onun nüvəsi ətrafında fırlanan elektronlardan, atomun nüvəsi, yəni onun mərkəzi hissəsi isə atomun radiusundan təxminən 100 min dəfə az olaraq, elementar nüvə hissəciklərindən - proton və neytronlardan ibarətdir).

Sofistlər. Sofistlər məktəbi.

Eramızdan əvvəl V əsr də Yunanistanda quldarlıq demokratiyası dövründə xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti var idi və hər bir tamhüquqlu vətəndaş xalq yığıncaqlarında iştirak edə bilərdi. Burada qələbə isə o adama nəsib olurdu ki, o, həmvətənlilərinin ağılına hakim kəsilə bilirdi. Ona görə də bu yığıncaqlarda gözəl nitq söyləməyi və məntiqi çıxışlar etməyi bacaran adamlara çox böyük ehtiyac yaranmışdır. Siyasi və hüquqi bilikləri dərindən bilən və onları fəlsəfə ilə birləşdirən, natiqlik, məntiq, polemika kimi fəlsəfi istiqamətləri özlərində inkişaf etdirən **bu adamları "sofistlər"** (lat. *Sophistes* – müdriklik ustaları) adlandırdılar. **Sofist** sözü özü isə yunanca - "müdrik", "bilikli", "bacarıqlı", "ustad" mənasında işlədilirdi. Yəni, ancaq yüksək intellektual səviyyəli adamları o zaman bu cür adlandırdılar, çünkü "müdriklik" sözü həmin dövrdə elmin sinonimi idi. Məsələn, "tarixin atası" hesab edilən Herodot Falesi və Pifaqoru bu cür - sofist adlandırdı.

Lakin sonrakı dövrlərdə "sofist" bir şeyin yanlış olduğunu bilə - bilə, onun bilərəkdən hər cür

1. Бах.: Маковельский А. О. Древнегреческие атомисты. Баку, Изд. АН Азерб. ССР, 1946, с. 62.)

dəlillərlə düzgünlüyünü isbat etməyə, mübahisə etdiyi adamlara hər hansı yolla olursa-olsun qalib gəlməyə çalışan adamlara deməyə başlayırlar. Özlərinin haqlı olduqlarını sübut etmək üçün onlar hətta boşboğazlıqdan, sözbazlıqdan da bacarıqla istifadə edirdilər. Söz ustalığı, biclik, müdriklik demək olan "sofizm" anlayışı, haqsız insanın haqlı olduğunu sübut etmək və mühasibə zamanı rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşiq fikirlərdən istifadə edilməsi demək idi. Yəni, ilk əvvəl müdrik mənasında işlədirən bu termin, sonrakı dövrlərdə artıq tamamilə başqa mənada - saxta mühakimələr yürüdən insanları alçaltmaq üçün istifadə edilirdi. Müasir anlamda sofist- intellektual fokusçu, firildaqcı, dələduz mənasında işlədir.

Sofistlər natiqlik, məntiq, polemika kimi fəlsəfi istiqamətləri inkişaf etdirmişdilər. "Aristotelə görə, sofistlər sözlərin çoxmənalı olmasını əsas gətirərək, söhbəti uzadıb, qarşı tərəfi çətin duruma salmağa çalışırdılar; rəqibi çəşdirmaq üçün uzun və anlaşılmayan cümlələr işlədirildilər. Onlar həm də qarşı tərəfi qəzəbləndirməyə və emosional duruma salmağa çalışırdılar. Bu durumda isə, təbii olaraq, hər bir adam dediklərini qarışdırır, məntiqdən yayınır, emosiyalara qapanır, cəfəngiyat danışır. Bununla da sofistlər çəkişmədə qalib gəlirdilər. Onlar hətta zəif və cəfəng bir dəlil gətirərək *çəkişmədə qalib gəlmə metodunu* işləyib hazırlamışdırlar. Protaqorun "Mübahisənin elmi" kitabı bu sahədə dünya tarixində ilk əsərlərdən biri olmuşdur".¹

Beləliklə, sofistlər müdrikliyi həqiqətə çatmaqla deyil, hər bir kəsin düz və ona sərfəli olanını sübut etməsi ilə eyniləşdirirdilər. Bunun üçün istənilən vasitələr - hətta müxtəlif növ hiyləyə və biçiyə əl atmaq belə münasib hesab edilirdi. Buna görə də sofistlərin mülahizələri çox vaxt yanlış dəlillər və yönəltmələr, anlayışların dəyişdirilməsi üzərində qurulurdu. Buna misal olaraq, "Buynuzlu" sofizmini göstərmək olar :

- "O şeyi ki, sən itirməmisən, sən ona maliksən
- sən buynuzlarını itirməmisən
- deməli, sən onlara maliksən".

Sofistlərin hiyləgər və məkirli müdrikliyi burada özünü kifayət qədər aydın göstərir.

Beləliklə, bu dövrdə sofizmin inkişafı və cəmiyyətin yuxarı, xüsusilə də idarəedici və qanunverici strukturunda sofistlərin müdriklik və mübahisədə qalib gəlmək, "söz güləşdirmək" bacarıqlarına "tələbat" və buna "paxılılıq" edilməsi, sofistlər tərəfindən bu bacarığın pulla digərlərinə öyrədilməsinə gətirib çıxarır. Beləliklə, b.e.ə. V əsrin 2-ci yarısından etibarən xüsusi peşə sahiblərini - yəni, ilk dəfə tədrisə görə pul alan (əmək haqqı ilə dərs deyən) müəllimləri sofistlər adlandırmağa başlayırlar. Əldə olan məlumatlara görə, ilk dəfə özünü sofist adlandıran məhz Protoqor (b.e.ə. 490-420) olmuşdur. Həmin dövrlərdə Qorqias (Qorqiy), Prodik, Hippias (Hippi) və digərləri də özlərini sofist hesab edir, bütün Yunanıstanı gəzərək pulla "müdriklik" dərsi verir və bu dərslərin müqabilində çox yüksək əmək haqqı alırdılar.

Sofistlərin fikrincə, hər bir fikrin, baxışın arxasında bir deyil, bir neçə həqiqət durur, yəni biri üçün düzgün, ağı olan bir şey, digəri üçün yalan və ya qara ola bilər. Buradan da onlar belə bir qənaətə gəlirdilər ki, hər kəs üçün onun öz həqiqəti var və deməli, hər iki mübahisə edən haqlıdır. Sonralar bu cür yanaşma özünü təkcə siyasətdə deyil, gündəlik həyatda, etik - əxlaqi yanaşmalarda da özünü göstərir. Məsələn, sofistlərin etik baxışlarına görə, hər bir cəmiyyətdə 2 əxlaq mövcuddur: biri hər bir insanın öz tərbiyəsinə, dünyagörüşünə uyğun olan "təbii" əxlaq, digəri isə bütövlükdə cəmiyyətdə oturuşmuş əxlaq qaydaları. Bunlar bəzən öz aralarında hətta ziddiyət də təşkil edə bilir. Lakin cəmiyyətdə hökmran etik və əxlaqi düşüncə qarşısında cəzalardan və ictimai qınaqdan qorunmaq üçün çəxluğun qəbul etdiyi əxlaqi qaydalara yalnız görüntü üçün riayət etmək lazımdır. Əslində isə insan təbii əxlaqa uyğun yaşamalıdır.

1. Bax: Sofizm. Vikipediya - [# sitat_qeyd-4](https://az.wikipedia.org/wiki/Sofizm)

Sofistlər məktəbi : inkişaf mərhələləri və əsas nümayəndələri	
1. Klassik (qədim) sofistlər məktəbi (e.ə. V əsrin I yarısı - e.ə. IV əsr)	a) "Böyük" sofistlər : Protaqor, Prodikus, Qorqias, Hippias b) "Kiçik" sofistlər (e.ə. IV əsr) : Trasimaxus, Likofron, Kritius
2. Yeni sofistlər məktəbi (II - III əsrin əvvəlləri).	Lukian, Filostrat Flavius
3. Son sofistlər məktəbi (IV əsr).	Libanius, Yulian.

Sofistlər məktəbinin inkişafının 1-ci mərhələsində onların diqqət mərkəzində duran əsas məsələlər içərisində: idrak, sosial, siyasi və etika (əxlaq) ilə bağlı məsələləri xüsusiylə qeyd etmək lazımdır. Bu dövrün sofistləri insanlar arasında sosial fərqlərin zəruri olmasını inkar edir, ictimai siniflərin imtiyazlarını inkar edirdilər. Onların fikrincə, əsilzadəlik uydurulmuş və əsassız anlayışdır (Likofron), insanlar isə azad doğulur. Təbiət heç kəsi kölə kimi yaratmış və ona görə də köləlik təbiətdən deyil, sonradan sosial və iqtisadi səbəblərdən ortaya çıxan bir reallıqdır (Alkidamas).

2-ci və 3-cü dövrün sofistləri 1-ci dövrün - klassik sofistlərin ideya və tərzlərini bərpa etməyə çalışın ədəbi cərəyanın təmsilçiləri idi.

Sofistlərin təlimi ilə bağlı o dövrdə ən tanınmış əsərlərdən biri Aristotelin "Sofistlərin təkzib edilməsi" əsəri olmuşdur. Sofistlər haqqında əldə etdiyimiz biliklərin əksəriyyəti isə onları kəskin şəkildə təqnid edən Platona məxsusdur.

Eramızdan əvvəl V - II əsrlərdə Yunanıstanda sofizmin inkişafı Afinada **Sofistlər məktəbinin** yaranmasına səbəb olur. Qeyd etdiyimiz kimi, bütövlükdə sofistlər öz dövrlərinin bacarıqlı və müdrik insanları olmuşurlar. Sofistlərin məktəbində müəllimlər natiqlik bacarığını, hüquq, siyaset, əxlaq və sofizmin incəliklərini öyrədirdilər. Sofistlər məktəbində ritorikaya - natiqlik məharətinə xüsusi önəm verilirdi və heç də təsadüfi deyil ki, tədricən "sofist" sözü "natiqlik" məharəti öyrədən müəllimi ifadə etməyə başlayır.

Bütövlükdə, fəlsəfi fikrin inkişafında sofistlərin çox böyük rolü olmuşdur. Belə ki, onlar Yunanıstanda biliyə marağın artmasına səbəb olmuşlar və nəticədə fəlsəfədə yeni dövr - artıq fəlsəfədə biliyə əsaslanan dövr başlanmışdır. Həmin dövr Sokratla başlayır (onların tarixi xidmətlərindən biri, məhz Sokratın gəlisi hazırlamaq olmuşdur) və Aristotellə bitir.

Sofistlər bir sıra fəlsəfi traktatlar yaratmışdır ki, bunların arasında da, onların dünya baxışlarının əsasını təşkil edən **skeptisizm** (yun. skeptisizm -araşdırın deməkdir - b.e.ə. IV əsrin sonlarında yunan fəlsəfəsində formallaşmış bu cərəyanın əsasını Pirron qoymuşdur. O, obyektiv həqiqətin dərk olunmasının mümkünüyünü şübhə altına alırdı. Hələ ilk yunan məktəblərinin nümayəndələri hər şeyin nisbi, keçici və axıcı olduğunu iddia edirdilər) və **relyativizmin** (lat. relativus - nisbi deməkdir . İnsan idrakinin nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist cərəyan) adlarını çəkmək olar.

Sofistlərin tarixi xidmətləri :

- onlar nisbiliyi müdafiə edir, nisbilik haqqında təlimin rasionalist izahını inkişaf etdirmişlər
- kəskin sosial məsələlərə toxunmuş, birinci olaraq insan problemini qaldırmışlar
- sofistlər fəlsəfəni siyasetlə bağlı məsələlərlə genişləndirmişlər. Onlar quldarlıq quruluşunu pisləyir, azlıqların və sıravi (kasib) insanların hüquqlarını müdafiə edirdilər
- sofistlərin etik baxışlarına görə, əgər ədalət və xeyir insanın istəklərindən asılı olsaydı, onda nəinki əxlaq və dövləti, həmçinin cəmiyyətin özünü belə qoruyub saxlamaq mümkün olmazdı
- hər şeyə şübhə ilə yanaşır, hər şeyə tənqidi yanaşırdılar
- sofistlər yunanların irqi müstəsnalığını pisləyirdilər.
- ağılı (empirik biliyi) əsas saymır və biliyin əsasında duyğuların durduğunu iddia edirdilər
- sofistlər hər şeyə şübhə etdikləri üçün skeptik, biliyin imkansızlığını müdafiə etdikləri üçün nihilist [*nihilizm (lat. nihil – heç nə deməkdir)*] - *insan mövcudluğunun dərk olunmazlığı, ümumi qəbul edilmiş əxlaqi və mədəni dəyərlərin inkarı*] olmuşlar

Müasir dövrdə də bu təlimlə tanış olan insanlar mübahisə zamanı sofizmdən istifadə edir və bu metodun köməyi ilə mübahisəni nəyin bahasına olursa olsun öz xeyirlərinə qurtarmağa çalışırlar.

"Klassik yunan fəlsəfəsi" dövrü

Antik dövrün "klassik yunanfəlsəfəsi"ndə onun ən parlaq nümayəndələri **Sokrat** (e.ə. 469 - e.ə. 399), **Platon** (e.ə. 427 - 347), **Aristotel** (e.ə. 384 - e.ə. 322) və **Diogenin** (e.ə. 412 - e.ə. 323) xüsusi yeri var.

Sokrat.

Antik fəlsəfənin ikinci dövrünün banisi, klassik yunan fəlsəfəsinin birinci nümayəndəsi olan Sokrat Afinada yaşamış, atası Safroniks daş yonan - heykəltəraş, anası Fenareta mamaça (qədimdə doğuşu qəbul edən qadın) olmuş, gəncliyində heykəltəraşlıqla məşğul olmuş, orduda xidmət etmiş və Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi. Sokrat xarici görkəminə görə yönəmsiz olsa da, ağıllı və məntiqli çıxışları ilə hamını mat qoyar və tarixdə müdrik və maraqlı bir insan, Platonun müəllimi və mübahisə etmək ustası kimi (ona söz çekişmələrində heç kəs qalib gələ bilməmişdir) yadda qalmışdır. O, küçələrdə və meydanlarda gənclərin tərbiyəsinə və sofistlərə qarşı mübarizəyə yönəldilən çıxışlar etməklə, təbliğatla məşğul olar, adı həyatda uzunuluğu sevməz, müxtəsərliyi, həqiqət uğrunda mübarizliyi, məslək və əqidəli olması ilə fərqlənirdi. O, sözü üzə deyən olub və düzlüyün, həqiqətin tərəfdarı olduğuna görə bir çoxları onu sevməmiş və hətta onunla düşməncilik etmişdir. İlk vaxtlar Sokrat sofistlərin təlimi ilə maraqlanmış, lakin sonralar onların təlimini tənqid etmişdir. Afina vətəndaşı kimi çox vətənpərvər olmuş, düşmənlərə qarşı dəfələrlə döyüşlərdə iştirak etmişdir. 404-cü ildə Afina ilə Sparta dövləti arasında baş vermiş Peloponnesus savaşından sonra afinalılar spartalılara məğlub olmalarının səbəblərini araşdırarkən, düşmən axtarışında olanlar Sokrata qarşı çıxaraq onu dövlətin dağıdılmasında və təhlükəli təbliğat aparmasında ittiham edib mühakimə etmiş, onu gənclərin əxlaqını pozmasında, qədim tanrıları inkar edərək, yeni tanrılar kultunun yaradılmasında ("dinsizlikdə") taqsırlandırmışlar. Onu əsas ittiham edən, zəngin və öz nüfuzu ilə seçilən demokrat

Anit idi. Nəticədə, məhkəmənin qərarı ilə ölümə məhkum edilmiş Sokrat, dostlarının ona qaçmağı təklif etmələrinə baxmayaraq, bu təklifi rədd etmiş və su baldırğanı (zəhərli bitki) zəhərini içərək özünü öldürmişdir. Lakin, sonralar onu mühakimə edənlərin özləri cəzalandırılmışdır.

Sokratın bizə heç bir əsəri gəlib çatmayıb və bunun əsas səbəbi onun öz fikirlərini yazmaması və onları mübahisə və söhbətlərdə ifadə etməsi olub. Lakin onun fikirləri haqda məlumat çoxsaylı tələbələrinin və o dövrdə yaşayış filosofların (bunların içərisində Platonun, Aristotelin, Aristipin, Ksenofonun, Evglidin və digərlərinin adlarını çəkmək olar) xatirələrdən, əsərlərdən bizə agah olub. Ümumiyyətlə, Sokrat tarixdə mahir mübahisə ustası, məntiqi dərrakəsi ilə həmsöhbətinin səhvələrini üzə çıxarmaq qabiliyyəti ilə tanınmışdır. Onun fəlsəfi fikirlərinə Platon özünün "Dialoqlar"ında geniş yer vermişdir.

Sokrat söhbətə adətən çox xırda məsələlərdən başlayar və sonda anlayışın mahiyyətini açan ümumi təriflərə gəlib çıxardı. Adətən bu söhbətlər gözəlliyyin, xeyirxahlığın mahiyyəti, məhəbbət, ruhun əbədiliyi, bilik və s. məsələləri əhatə edərdi.

Idealistlərin ilk böyük nümayəndəsi kimi Sokrat sofistlərin relyativizmini (relyativizm latinca - nisbi, nisbilik, şərtilik və insan idrakının subyektivliyi haqqında idealist təlim - biliyin obyektivliyini inkar edir və hesab edir ki, bizim biliklərimiz də obyektiv dünyani əks etdirmir.) və subyektivizminə qarşı çıxırı. Onlar arasında əsas fikir ayrılığı isə "insan", "mif", "təbiət", "xeyirxahlıq" və başqa anlayışların şərhi ilə bağlı idi. Lakin eyni zamanda onların arasında ümumi cəhətlər də var idi ki, bu da həm sofistlər, həm də Sokrat tərəfindən fəlsəfənin əsas problemi kimi kosmoloji deyil (dünya və dünya nizamı), antropoloji (insan və onun həyatı) cəhəti əsas götürmələri idi.

Sokratın aforizmləri :

- Mən təkcə onu bilirom ki, heç nə bilmirəm.
- Mən bilirom ki, heç nə bilmirəm, amma başqaları heç bunu da bilmirlər.
- Mən yeyirəm, yaşamaq üçün, başqa insanlar isə yaşayırlar ki, yesinlər.
- Yalnız bir xeyir var – bilik. Yalnız bir şər var – cəhalət.
- Danış ki, mən səni görüm.
- Xeyirxahlıq və faydalı olmayan yerdə gözəllik yoxdur
- Gözəllik - çox qısa müddət idarə edən kralıcadır.
Yaxşı məsləhətçi istənilən var - dövlətdən daha yaxşıdır
- Sağlamlıq - hər şey deyil, amma sağlamlıqsız da hər şey heç nədir.
- Əgər bədbəxtliklər, hansılardan ki sən danışırsan, qaçmaq olar, onda niyə sən şikayət edirsən? Amma o qaçılmazdırsa, onda şikayət etməyin nə mənası var.
- Heç nəyə baxmayaraq evlən. Əgər yaxşı arvad düşsə - olacaqsan istisna, əgər pisi düşsə - filosof.
- Evlənsən, ya yox – onsuz da peşman olacaqsan.
- Hırslı insan başqalarına özü üçün heç bir xeyir güdmədən ziyan vurur.
- Etmək istəyən - üsul axtarır, istəməyən - səbəb axtarır.
- Sərxoşluq qüsurlar yaratmir: o onları aşkar edir.

Sokratın ən məşhur aforizmlərindən birini "**Mən bilirom ki, heç nə bilmirəm**" təşkil edir. Bu aforizmlə bağlı Platon belə söyləyir: bir dəfə Sokrat guya ağlı ilə fərqlənən varlı, yüksək vəzifəli bir afinalının yanına gəlir və bir qədər onunla ünsiyyətdə olandan sonra həmin şəxsin ağıllı və müdrik olmadığını özü üçün yəqin edir. O həmin adamın özünü ağıllı və müdrik bir adam kimi

göstərmək istədiyini ona bildirəndən sonra, həmin adam Sokrata düşmən kəsilir. Həmin adamdan ayrılandan sonra Sokrat öz-özünə belə deyir:

Biz ikimiz də nə ağıllıyiq, nə də müdrik. Nə mən, nə sən heç nə bilmirik. Ancaq mən bilirəm ki, heç nə bilmirəm. Ona görə də özündən razi deyiləm. O adam isə bunu bilmir, ancaq öyüntür, özündən çox razıdır. Əslində mənim müdrikliyim və biliyim ondan dəfələrlə coxdur. Çünkü o heç nəyi bilmədiyini bilmir, mən isə bunu bilirəm.

Sokratla daha bir neçə varlı və vəzifəli şəxs arasında buna bənzər hadisə baş vermişdir (sonda isə onların çoxu məhkəmədə ona qarşı çıxış etmişlər).

Sokratın ağıllı və müdrik bir adam olması ilə bağlı bir rəvayət var. Guya Sokratın gənclik dostu və davamçılarından biri olan Xerefənt Apollonun müqəddəs ziyarətgahına gələrək kahindən xahiş edir ki, Allahdan soruşsun, görək: "Dünyada Sokratdan müdrik adam varmı?" və cavabında Allahdan "Ondan müdriki yoxdur" sözlərini eşidir. Lakin buna baxmayaraq, o, özünü müdrik hesab etmirdi. Sokrat deyirdi ki, mən yalnız müdrikliyi sevən filosofam. Qədim dünyada hikmətlilik və müdriklik nümunəsi olan Sokrat o qədər nəhəng sima idi ki, tarixçilər filosofları üç qrupa "Sokratdan əvvəlkilər", "Sokratın müasirləri" və "Sokratdan sonrakılara" böldürdülər.

Sokrat "Öz-özünü dərk et" ("Özünü tanı") kəlamını öz fəlsəfi axtarışlarının və fəlsəfənin predmetinin əsas mənası hesab edirdi. Sonralar bu ifadə Delfada Apollon məbədinin divarlarında həkk olunmuşdur. Sokratın fikrincə hər şeyi bilmək Absolyuta - Allaha məxsusdur; dünyanın quruluşu, şeylərin fiziki təbiəti dərkədilməzdır, insan isə ancaq öz-özünü dərk edə bilər. Buna görə, bütün dünyani dərk etməzdən əvvəl, insan öz üstünlüklerinin və çatışmazlıqlarının sırrını öyrənməlidir.

Sokratın fəlsəfəsində dialektik metodun xüsusi yeri olub və çoxları hətta "dialektika" terminini onun adı ilə bağlayırlar. (Yunanca dialektika - söhbət etmək deməkdir. Yəni dialektika - hərəkətdə olan söz, fikir, mübahisədə rəqibin sözlərində ziddiyət taparaq, onun aradan qaldırılması yolu ilə həqiqətin üzə çıxarılmasıdır.) Sokrat dialektikanı aparılan söhbətin köməyi ilə həqiqətin axtarışı kimi anlayırdı (yəni müəyyən sualların qoyulması və onlara cavabların tapılması). Qədim naturfəlsəfəni qeyri - kafi hesab edən Sokrat, insan şüurunu və təfəkkürünü təhlil etməyə başlayır. Aristotel onun ümumi anlayışlar haqqında induktiv təlimi, həmçinin hər şeyin ilk dəfə mahiyyətini dərk etməyə imkan verən anlayışların təyin edilməsi haqqında təlimi yaratdığını yazdı. Sokratın fəlsəfəsində hər şeyin tək bir həqiqəti vardır və məqsəd onu hamılıqla araşdırıb tapmaqdan ibarətdir. Sokratın dünyagörüşü bütövlükdə xalqın dini baxışlarından fərqlənsə də, o dini inkar etmirdi. Onun təlimi sadəlövh çoxallahlılığa qarşı çıxaraq, fəlsəfi teleoloji görkəm almışdı.

Sokratın etik baxışları (əsas tezislər) :
- yaxşılıq, səxavət - bilik və ya müdriklikdir
- xeyirxahlığın nə olduğunu bilən, mütləq xeyirxah da hərəkət edir
- yamanlıqla (pisliklə) hərəkət edən ya bilmir, yaxşılıq nədir və ya yaxşılığın (xeyirin) son təntənəsi üçün yamanlıq (pislik) edir
- insanın ağılı ilə onun davranışları arasında ziddiyət ola bilməz

Siyasi baxışlarına görə Sokratı əsassız olaraq demokratiyaya düşməncilikdə ittiham edirdilər. Həqiqətdə isə o ədalətin pozulduğu istənilən idarə etmə üsulunu təqnid edərək, hakimiyyətin qanunsuzluqlarına və ədalətsizliklərinə qarşı çıxır, qanunlara ciddi əməl edilməsi və dövlətin təcrübəli, səriştəli adamlar tərəfindən bacarıqla idarə olunmasını istəyirdi. Sokrat polislə (dövlətlə) şəxsiyyət arasında harmoniyanın mövcud olması ideyasını müdafiə edirdi, lakin bu halda şəxsiyyət

öz həyatında azad olmalı idi (məsuliyyətsiz yox). Burada əsas şərt - məsələlərin polisin xeyrinə həll edilməsidir. Şəxsiyyətin azad inkişafı, ancaq polisin azad çıçəklənməsi ilə mümkündür. İdarəetmə forması kimi Sokrat "aristokratik dövlət hakimiyyəti" formasının tərəfdarı idi.

Sokrat dövlətin idarəetmə formaları haqqında:

- Aristokratiya - bir qrup aristokratın hakimiyyəti
- Monarxiya - bir nəfərin hakimiyyəti
- Plutokratiya - varlıların hakimiyyəti
- Tiraniya - zor, güc yolu ilə yaradılmış və bir nəfər tərəfindən idarə olunan dövlət hakimiyyəti
- Demokratiya - xalqın, əksəriyyətin hakimiyyəti

Sokrat sofistlərin biliyin nisbilik nəzəriyyəsinə qarşı obyektiv həqiqətin mövcud olmasını və onun çıxarılması metodunu ortaya qoymusdur. Sokratın dialektik metodunda ironiya, maevtika və induksiyadan geniş istifadə edilir.

Sokratın dialektik metodunun 3 tərəfi : **(ironiya, maevtika, induksiya)**

Ironiya :	<ul style="list-style-type: none"> - Ironiya (yunanca - riyakarlıq, istehza, söz oyunu) - insanın öz şəxsi təkəbbürü və özünə güvənməsi üzərində istehzasıdır. Hər bir ağıllı adam ilk növbədə özü öz lovgalığını, zəkasılığını etiraf etməli, özü-özünə istehza ilə baxmalı və gülməlidir. Sokrat həmsöhbətlərini öz "Mən"ini qıraqa qoymağa, məsələləri obyektiv həll etməyə çağırırdı. Sokratın əsas ironiyası onun "Mən bilirom ki, heç nə bilmirəm" prinsipində ifadə olunmuşdur.
Maevtika :	<ul style="list-style-type: none"> - Maevtika adı altında (hərfi mənada "mamalıq" deməkdir) Sokrat uşağın doğulmasının son mərhələsini nəzərdə tuturdu. Bu metodun köməyi ilə Sokrat insanları yalançı illüziyalardan, özündən razı omaqdan azad olmağa sövq edərək, insannın həqiqəti "doğması"na köməklik göstərir. Sokratın fikrincə fəlsəfə - həqiqətin axtarışıdır və o, həqiqi fikirin doğulmasına, meydana çıxmamasına imkan yaratmalıdır. Sokrat bu metodun köməyi ilə dialoq zamanı həmsöhbətinə müzakirə edilən mövzu ətrafında elə dolayı (köməkçi) suallar verirdi ki, bunların düzgün cavabı, həlli həmin insanları həqiqi biliyi üzə çıxartmağa, məsələnin düzgün həllinin tapılmasına aparır. (Bu yolla o həqiqətin açıqlanmasını onların özlərindən gözləyirdi). Heraklitin fikrincə, çoxbilmışlık ağır öyrətmir, maevtika nəticəsində də hər şeyi bilmək olmaz (bu heç mümkün də deyil), amma həqiqətə doğru hərəkət etmək olar.
Induksiya:	<ul style="list-style-type: none"> - burada əsas məsələ - yönəltməkdir. Sokrat deyirdi ki, həqiqətə çatmaq üçün ona doğru yönəlmək, getmək lazımdır. Sokratın fikrincə, anlamaq - fikrin hərəkətinin hədəfini müəyyən etməkdir. Həqiqət isə artıq müəyyən edilmiş və ifadə edilmiş anlayışdır. Fəlsəfə bütün dünya və insan haqqında yeni - yeni ideyalar axtarışıdır.

Sokratın fikrincə fəlsəfə “Həyat necə olmalıdır?” sualına cavab verən bilikdir. O, təkcə duyğular vasitəsi ilə dünyanın dərk edilməsi iddialarına şübhə ilə yanaşır, insanın dərk edilməsini, insanın cəmiyyətə, qanunlara, Allaha münasibətini fəlsəfənin əsas məsələsi hesab edir, dərk olunmuş həyatı, mənəvi saqlamlığı ən qiymətli nemət sayırdı. Sokratın “daymanion”u (yun. "daymanion" - ilahi qüvvə, Allah deməkdir) vicedanın səsi, ilahi fikrin təzahürü, əsl həqiqətə nail olmağın zəmanətçisidir.

Sokratın etik baxışları rasionalist xarakter daşıyır. Onun fəlsəfəsində əxlaq problemləri - xeyir və şər məsələləri mühüm yer tuturdu. Hətta demək olar ki, təhsil və tərbiyə məsələlərini fəlsəfəyə ilk dəfə gətirən də məhz Sokrat olmuşdur. Sokrat insanda dörd keyfiyyəti yüksək qiymətləndirirdi: müdriklik, cəsurluq, xeyirxaqlıq və ədalətliliyi. Sokratın fəlsəfəsində xeyirxahlıq və onun mahiyyətinə böyük yer ayrıılır, onun çox yüksək əxlaqi keyfiyyət olması, xeyirxah insanın səbirli, qeyrətli və ədalətli olması bildirilirdi. Xeyirxahlıq əxlaqi cəhətdən kamillik deməkdir və buna ancaq özünü dərk etmək qabilliyyətinə malik olan nəcib insan nail ola bilərdi. Onun fikrincə xeyir - bilik (o, xeyirxaqlıqla biliyi eyniləşdirirdi), şər isə - cəhalətdir; var - dövlət isə insana heç bir xeyir gətirmir. Sokratın fikrincə, insan əxlaqsız hərəkətin nə olduğunu bilsə heç vaxt pis hərəkət etməz, çünkü, pis hərəkət insanın səhfinin, biliksizliyinin nəticəsidir və heç kəs bilərəkdən, öz arzusu ilə bunu etməz. Ona görə də, xeyir haqqında bilik əldə etmək, ona doğru yönəlmək, insanı və cəmiyyəti xoşbəxt etmək deməkdir. Bu isə ədalətli cəmiyyətin yaradılması üçün əsas vasitədir.

Sokratın dünya fəlsəfi fikrinin inkişafına çox böyük təsiri olmuşdur. İlk dəfə ayrı - ayrı hadisələrdən ümumi nəticə çıxaran "**induktiv metodu**" da elmə gətirən məhz o olmuşdur. Sokrat qeyd edirdi ki, bilik fikirdir, ümumi haqqında anlayışdır, anlayışlar isə təriflərin vasitəsilə aşkara çıxır, yəni o, induksiyanın köməyi ilə deduktiv üsulla (sillogizimlə - üç sözdən: iki giriş (aydınlaşdırın) söz və bir nəticə sözdən ibarət olan məntiqi fikir) əvvəllər qəbul edilməyən ayrı-ayrı mühakimələri əsaslandırmağa, ümumiləşdirməyə çalışırdı.

Sokratın dünya fəlsəfi fikrinin inkişafına verdiyi növbəti töhfə - onun ardıcıllarının *gedonik* (gedonik məktəbin əsası Sokratın şagirdi Aristipp tərəfindən qoyulmuş və təxminən yüz il mövcud olmuşdur) və *kinik* yaxud *sinik* (kinik məktəbinin əsası Afinada Antifsen tərəfindən qoyulmuş, Sokratın ölümündən sonra yüz əlli il mövcud olmuşdur), kirena kimi yeni etik fəlsəfi məktəblər yaratmaqlarıdır.

Platon

Avropa fəlsəfəsinin banilərindən biri hesab edilən **Platon (əsil adı Aristokl olub, e.ə 428/427 - 347)**, zadəgan (aristokrat) ailəsində anadan olmuş, həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi (sonralar bura antik idealizmin mərkəzinə çevrilmişdir) yaratmışdır. Platonun atası Ariston, Afinanın sonuncu çarı Kodranın (Kodr Mərkəzi Yunanıstanın Attiki vilayətinin mifik çarı idi - e.ə.1089 - e.ə.1068-ci illər) nəslindən, anası Periktiona isə Solonun (Solon - e.ə. 640/635 - e.ə.559-cu illərdə yaşamış Afina siyasətçisi və şairi, Qədim Yunanıstanın "yeddi müdrik"indən biri, məşhur Kodridlər çar sülaləsinin nümayəndəsi) qohumu idi. Periktiona həm də Afinanın 30 Tirani siyahısında özlərinə yer almış məşhur şəxslər - *Xarmid* və *Kritin* bacısı idi.

Təxminən 20 yaşında olarkən (təxminən e.ə. 408-ci ildə) Platon Sokratın təlimiyə tanış olur (o vaxta qədər Platon əsasən şeir yazmaqla məşğul olmuşdur. Platonun anası da yazıçı - şairə idi.) və onun şagirdi, sonra isə davamçısı olur. Sokratın məhkəməsi zamanı, Sokratın digər tələbələri kimi burada iştirak edən Platon da, ölümə məhkum edilmiş Sokrat üçün pul zəmanətini təklif edən Afinalılardan biri olmuşdur. Sokratın edamından sonra o doğma şəhərini tərk edir və e.ə. 399-389-cu illər arasında əvvəlcə, 399-cı ildə Sokratın digər tələbəsi - Evklidin yanına, Meqara şəhərinə (Afinadan 42 km aralıda yerləşir. Burada o, varlığın və idrakin əsasları ilə bağlı dialektik suallarla

maraqlanır), sonra Kirena şəhərinə (müasir Liviyada yerləşir), oradan isə Misirə səyahət edir və Misir kahinlərindən çox şeyləri öyrəndikdən sonra, İtaliyaya yola düşür və burada "Pifaqor məktəbi"nin filosoflarıyla yaxınlaşır. Afinaya qayıtdıqdan sonra o, təxminən e.ə. 380-cı illərdə Afinanın yaxınlığında mifik qəhrəman Akademin şərəfinə özünün **Akademiya adlı dini - fəlsəfi məktəbini** yaradır ki, burada da fəlsəfə, astronomiya, riyaziyyat, təbiətşünaslıq və digər fənnlər keçilirdi. Əsas öyrətmə metodu kimi Akademiyyada dialektikadan (dialoglardan) geniş istifadə edilirdi və burada tələbələr aşağı və yuxarı qruplara bölündürdü. Akademiya 529-cu ilə qədər - imperator Yustinianın Afinada bütün fəlsəfi məktəblərin bağlanması haqqındaki fərمانına qədər fəaliyyət göstərmişdir.

Rəvayətə görə Platon 347-ci ildə öz ad gündündə vəfat etmiş və Akademiyyada dəfn edilmişdir. Layertli Dioqenə görə, Platonun əsil adı Aristokl (yunanca hərfi mənəsi - "ən yaxşı şöhrət" deməkdir) olub və o, bu ad altında da dəfn edilib. Platon isə onun ləqəbi olub, mənəsi (yunanca "plato" - enli, genuş deməkdir) enli, genişkürəkli deməkdir ki, bunu da ona möhkəm bədən quruluşuna malik olduğuna görə, onun gimnastika müəllimi, güləşçi Arqosalı Ariston verib. Ümumiyyətlə arxeoloqlar tərəfindən Platonun bizə yaxşı vəziyyətdə gəlib çatmış çoxlu sayda büstlərinə və onun haqqındaki məlumatlara əsasən o, uzunboy, atletik bədən quruluşuna malik olan, genişkürəkli, çox yumşaq xasiyyətə malik, təvəzükər bir şəxs olub. Ancaq, bəziləri bu ləqəbin onun geniş söz ehtiyatına malik olduğuna görə, Neanf isə Platonun geniş alına malik olduğuna görə verildiyini söyləyirlər. Lakin aparılan tədqiqatlar göstərir ki, "Aristokl" adı haqqındaki əfsanə ellinizm dövründə (e.ə.334 - e.ə.30-cu illər), yəni onun vəfatından sonra yaranmışdır.

Aristotelin müəllimi və Sokratın ən güclü tələbələrindən olan Platonun bizə "Sokratın apologiyası" (təriflənməsi), "Qanunlar" adlı əsəri və eləcə də dialog formasında otuz dörd əsəri (Dövlət, Timey, Kritiy, Pir, Fedon, Parmenid, Fedr və s.) gəlib çatıb (bütövlükdə - 36 əsər). Ümumiyyətlə, Platon birinci qədim dünya filosofudur ki, yazdığı əsərlər müasir dövrə qədər ayrı-ayrı parçalar, hissələr şəklində deyil, bütöv şəkildə gəlib bizə çatıb.

Platon (ola bilsin ki, Sokratın təsiri altında) bütün əsərlərini dialog formasında yazmış, əsərlərinin baş qəramanı rolunda isə müəllimi Sokrat çıxış etmişdir (Platon öz fikirlərini də əsasən Sokratın adından verirdi). Platon fəlsəfəsinin mərkəzində qnoseologiya - idrak nəzəriyyəsi durur, dialektikasının əsasını isə *varlıq dünyası* ilə əbədi və dəyişməz *ideyalar dünyası* təşkil edir. Belə hesab edilir ki, *dünya fəlsəfəsində idealist istiqamətin əsasını qoyanlardan biri məhz Platon olmuşdur.*

Platon öz fəlsəfəsini üç hissəyə bölmüşdür:	
dialektika: (ideyalar nəzəriyyəsi)	<p>- varlıq haqqında təlimdir.</p> <p>Platonda "dialektika": 1) təlimim hissələrindən biri kimi, 2) anlayışların təhlilinin üsulu kimi başa düşüldü. Dialektika - danışmaq, hərfi mənəda isə danışığa aid olan deməkdir. Onun dialektikası predmetləri 2-yə bölmək və anlayışları (zidd fikirləri) bir-birinə qarşı qoymaq metoduna əsaslanırdı. Hər bir anlayışa müəyyən varlıq uyğun gəlir. Ümumi anlayışlara uyğun olan mahiyyətləri Platon ideyalar (yaxud növlər) adlandırmışdı. Platonun fikrincə, ideyalar yaranmır və məhv olmur, öz-özü ilə eynidir və ideyalar həqiqi varlıqdır, yəni ideya yoxdursa, deməli həmin şeyin özü də yoxdur (məsələn, skripka, not və s. ideyası, fikri yoxdursa, deməli o şey də yoxdur).</p>

fizika:	- təbiət haqqında təlimdir. (yun."fizika" - "təbiətə aid olan" deməkdir.) Antik dövrdə təbiət haqqında bütün fəlsəfi təlimlər fizika adlanır, insan və onun mənəvi dünyası isə təbiətin bir hissəsi kimi başa düşüldüyündən, fizika həm də insan haqqında bilikləri də əhatə edirdi.
etika:	- mənəviyyat haqqında təlimdir. Platonun etik baxışlarında əsas yeri xeyir anlayışı tutur. Etik baxışlarında fərdi deyil (şəxsi xoşbəxtlik), sosial cəhətə üstünlük verən filosof, mükəmməl cəmiyyətin qurulmasını arzulayırdı.

Platonun fəlsəfə sisteminin mühüm hissəsini üç əsas ontoloji substansiya - triada : "vahid", "ağıl" və "ruh" haqqındakı təlim təşkil edir. Platonun fikrincə, "vahid" hər bir varlığın əsasıdır, öz - özlüyündə o hər hansı bir əlamətlərdən məhrumdur və heş bir hissələrə malik deyil, yəni nə başlangıcı, nə də sonu var, heş bir sahə tutmur, hərəkət edə bilmir, çünki, hər hansı bir hərəkət üçün dəyişiklik, yəni çoxluq lazımdır. Varlığa fərq, oxşarlıq, eynilik və sair bu cür əlamətlər aid edilə bilinməz. Varlıqda təkcə "ideyalar" və ya şeylərin "eydosları"¹ (yəni onların mənəvi prototiplərinin) ilkin obrazları və prinsiplərinin substansiyaları² gizlənmir, hansılara ki, Platon təkcə *zaman xaricindəki reallığı* deyil, həm də şeylərin özlərini, onların formalaşmasını şamil edirdi.

"Timey" dialoqunu Platon fizikaya həsr etmişdir. Onun fikrincə, təbiət idrak baxımından ancaq varlıq kimi götürüldüyündən, o biliyin, elmin predmeti ola bilməz. Onun dərk edilməsi üçün mif lazımdır, çünki Platonun fikrincə təbiət haqqında mövcud olan biliklər rəylərə, mülahizələrə aiddir. Bu isə Platon tərəfindən irəli sürürlən çox yanlış bir fikir idi. Platonun fikrincə, həqiqi biliyin mənbəyi riyaziyyat və metafizikadır. O, metafizikanı ideyalar, ruhlar haqqında təlim hesab edir və ruhların onları eks etdirən cismani təbiətdən əvvəl mövcud olduğunu iddia edirdi. Ruhlar haqqında təlimi həqiqi biliyin əsası hesab edən Platon, onun bölünməz, görünməz, hissedilməz, ölməz, bədənsiz mahiyyətə malik olduğunu iddia edir və bununla da ruhun ölməzliyi haqqında Sokratın fikirlərini inkişaf etdirir.

Platon "Dövlət" və "Fedr" dialoqlarında insan ruhunun ölməzliyinin 4 sübutunu gətirir.

1. Yunanca "eydos" - növ, zahiri görünüş, obraz deməkdir.

2. Yunanca "Substantia" - ilkin mənbə, bütün şeylərin, hadisə və təzahürlərin mahiyyəti - hər şeyin əsasında olandır; bu o şeydir ki, başqalarının sayəsində və başqalarıda olan deyil, özü özünün sayəsində və özündə mövcud olandır.

Platon tərəfindən insan ruhunun ölümsüzlüğünün sübutu :

1. "Dövri" (tsiklik, silsiləli) ölməzlik	- Ziddiyyətlər yalnız qarşılıqlı asılılıq şəraitində mövcud ola bilər. Yəni ən böyük daha kiçiyin mövcudluğunu nəzərdə tutur və ya əgər ölüm varsa, deməli əbədilik də var. Yəni, heç nə məhv olmur, yalnız özünün əksinə çevrilir. Platon bu faktı ruhların bir formadan digər formaya düşməsi, dəyişilməsi ideyasının xeyrinə əsas arqument kimi götirirdi.
2. Bilik - xatırə, yada salmaqdır.	- İnsan şüurunda ədalət, gözəllik, inam kimi anlayışlar mövcuddur ki, onlara öyrətmirlər, onlar şüur səviyyəsində hiss edilir, anlanılır, yəni bu anlayışlar "öz-özlüyündə" mövcuddurlar. Onlar - mütləq (absolyut), əbədi və ölməz mahiyyətlərdir. Əgər ruh, dünyaya gələrkən (doğularkən) artıq onlar haqqında bilirdisə, deməli, o hələ Yer kürəsində yaşayana qədər bunlar haqqında bilirdi, yəni, ruh bədəndə təcəssüm olunana qədər yaşadığından, onun mövcudluğu bədəndən asılı deyildir. Bir halda ki, ruh əbədi mahiyyətlər haqqında bilir, deməli, o özü də əbədidir.
3. Ruh - ölməz, bədən isə ölüb gedəndir.	- Platon deyirdi ki, dünyada hər şey ikilidir. Bədənlə ruh həyatda öz aralarında qırılmaz surətdə bağlıdır, amma bədən - təbiətin bir hissəsidir, ruh isə - ilahi başlangıçın. Bədən alçaq hislərin və instinktlərin təmin olunmasına, ruh isə biliyə və inkişafaya meyl edir. Ruh bədənə rəhbərlik edir. Fikrin və iradənin gücüylə insan öz instinktlərini cilovlaya bilər. Beləliklə, əgər bədən ölen və puc, fanidirsə, ruh əbədidir. Saf mahiyyətlər məhv olmur, ruh isə sadə mahiyyətdir və ona görə də o, tərkib hissələrinə parçalana bilməz (məhvolma isə tərkib hissələrinə parçalanma vasitəsilə baş verir). Əgər bədən ruhsuz mövcud ola bilmirsə, ruh onszuz mövcud ola bilir.
4. Hər şeyə onun dəyişməz təbiəti uyğundur	- "Fedon" dialoqunda (Sokratin və Kebetanın dialoqunda) qeyd edilir ki, hər şeyə onun dəyişməz təbiəti uyğun gəlir, yəni cüt həmişə cüt, ağ həmişə ağ, ədalət isə heç vaxt pislik, yamanlıq ola bilməz. Buradan belə çıxır ki, ölüm çürüməyə, sönməyə götirir, həyat isə heç vaxt ölümü hiss, dərk etməyəcək. Həyat ölümün, ruh isə bədənin əksidir. Deməli, əgər bədən müvəqqəti, çürüyəndirsə, ruh - ölməzdir. Ruh həyat ideyasının təcəssümüdür, ona görə də ölümün ruha gücü çatmaz. Platon ruhun bədəndən bədənə keçməsinə (metampsixoz) inanırdı. O, heyvanların mövcudluğu faktını məhz bununla əlaqələndirmiş və "heyvanlar ruhun günahlarını yumaq üçün yaradılmışdır" fikrini irəli sürmüştür.

Gerçekliyin dərk edilməsi məsələlərinə "Fedr" və "Menon" dialoqlarında xüsusi diqqət yetirən Platon, bu məsələni ardıcıl idealizm mövqelərindən həll edir. (Onun şagirdi Aristotel öz müəlliminin idealist baxışlarını tənqid etmiş və hətta özünün buna əks təlimini - materialist fəlsəfə sistemini yaratmışdır.) Platonun idealist fəlsəfəsində hissi idrak rasional idrakdan ayrıılır və hissi idrak əsas, əzəli, rasionalın isə ikinci olduğu əsaslandırılır. Burada hissi idrakı Platonun qeyri-varlıq adlandırdığı maddi aləm, əsl varlığı isə ruh təşkil edir və əsl varlıq olan ruh haqqında məlumatı, onun fikrincə, ancaq rasional idrak vasitəsilə əldə etmək mümkündür.

Platonun insanları ruhlara görə 3 tipə bölməsi: (hansı tip ruhun üstünlük təşkil etməsinə görə)	
əqli tip:	- insanda əqli cəhət üstünlük təşkil edərsə, onda həmin adamlara müdriklik xasdır və hər şey xeyirxahlıq üçündür. Bu tipin insanları düzliyə, ədalətliliyə, hissi həzzlərə mötədil (müləyim) münasibət bəsləyirlər.
affektiv (emosional) tip:	- bu tip ruhun üstünlük təşkil etdiyi insanlar - igidlik, mərdlik, ehtirasları ümumi işə tabe etmək qabiliyyətləri ilə fərqlənir və bu keyfiyyətlər döyüşçülərə, dövlət mühafizə xidməti işçilərinə aiddir.
ehtiraslı (hissi) tip :	- bu tip ruhun üstünlük təşkil etdiyi insanlar cəmiyyətin maddi həyatını təmin edənlər - fiziki əməklə məşğul olan kəndlilər, sənətkarlardır.

Platon fəlsəfə tarixində ilk dəfə olaraq, obyektiv idealizm sistemini işləyib hazırlamışdır. Sosial fəlsəfə sahəsində isə o, ideal dövlət proyektiinin tərtib edilməsi ilə məşhurdur. Platon ruhu üç hissəyə bölür : burada 1-ci - müdriklik, 2-ci - cəsarət və 3-cü - müləyimliyə cavab verir və bütövlikdə bu keyfiyyətlər ədaləti təcəssüm etdirir. Bunu dövlət idarəciliyinə tətbiq edən Platon, ideal dövlət kimi o dövləti götürdü ki, orada **birinci**, hər bir insan öz yerində olmalı və bir dəfəlik və həmişəlik ona təyin edilmiş funksiyaları (vəzifələri) yerinə yetirməlidir. Dövlətin məqsədi ədalətli olmaqdır. Platona görə, dövlətdə ən yaxşı vəziyyət o zaman əldə edilə bilər ki, ona hamını, hər şeyi idarə edən, *müdrilikin daşıyıcıları olan filosoflar başçılıq* etsin və bütün vətəndaşlar onların ağıllı qərarlarına tabe olsunlar. Dövlətdə **ikinci** və çox vacib yerlərdən birini *döyüşçülər (mühafizəçilər)* tutur ki, bunlar da ağıla, şüura arxalanaraq, instinktlərə və qəlbin ani çırpıntı və həyəcanlarına qarşı iradə qüvvəsi göstərmək ruhunda tərbiyə olunmalıdır. Vətəndaşların **üçüncü** kateqoriyasını maddi nemətləri yaradan insanlar - sənətkarlar, kəndlilər və s. təşkil edirdi.

Özünün ağıllı çıxışlarına görə, Platon müasirləri tərəfindən antik polislərdən və hətta şərq dövlərlərindən də müxtəlif qanun külliyatlarının tərtib edilməsi haqda çoxsaylı təkliflər alındı. Platonu dövlət quruluşunun mahiyyəti və formaları ilk növbədə hökmdarın şəxsiyyəti nöqtəyinə nəzərindən maraqlandırırırdı. Hökmdar ədalətli, xeyirxah, cəsarətli, bilikli, iti ağıla, həqiqəti dərk etmək qabiliyyətinə və s. bu kimi şəxsi keyfiyyətlərə malik olmayıdır. Platon bəşəriyyətin tarixində ilk dəfə olaraq ideal dövlət haqqında nəzəriyyəni yaradır. O, dövlətin üç formasını qəbul edirdi: monarxiya, aristokratiya və demokratiyanı. Bu formalardan hər biri öz növbəsində iki növdə çıxış edirdi: qanuni və qanunsuz (və ya zorakı) və Platon bunlardan birinciyə daha çox üstünlük verirdi.

Platon kosmoloji düşüncələrində kosmosun vahid, sonlu, şarabənzər formada olması, onun yaradılmış və buna görə də əbədi olmaması, planetlər və hərəkətsiz ulduzlarla əhatə olunmuş yer olması ideyası əsas yer tutur. Platon yazırkı ki, göy cisimləri - "Kosmos ruhu və əqli olan canlı varlıqdır, o, Allah tərəfindən yaradılmışdır".

Aristotel.

Qədim Yunanfilosofu Aristotel (e.ə. 384 - e.ə. 322) (şərq ölkələrində, həmçinin Azərbaycanda Ərəstun adı altında tanınır) Frakiyanın (müasir Bolqarıstan, Türkiyə və Yunanistanın sərhədlərinin birləşməsindəki torpaqlar) Staqirat şəhərində (Eqey dənizinin şimal-qərb sahilində yerləşir) anadan olmuş (buna görə də ona çox zaman "Staqirit" deyirdilər), Platonun Akademiyasında oxumuş, Makedoniyalı İsgəndərin tərbiyəçisi olmuşdur. (Rəvayətlərə görə

İsgəndərin ölümündə onun rolü olmuşdur : İsgəndərin atası - Makedoniya çarı Fillip Aristotelin ailəsini o uşaq olarkən qırmış, Aristotel isə bununla İsgəndərdən ailəsinin intiqamını almışdır.) Aristotel Afinada Likey (Lisey və ya peripatetik məktəb) fəlsəfə məktəbinin təsisçisi olmuş (e.ə. 335/334), insan inkişafının bütün sferalarını əhatə edən hərtərəfli fəlsəfi sistem yaratmış birinci mütəfəkkir kimi fəlsəfə, sosiologiya, məntiq, siyaset, fizika, biologiya, etika, estetika və s. ilə bağlı məsələləri geniş surətdə tədqiq etmişdir.

Aristotelin atası Nikomax həkim nəslinə aid olub, Makedoniya çarı III Aminta xidmət edirdi. Buna görə də, Aristotelin uşaqlığı sarayda, özünün yaşıdı - Amintanın oğlu *Filiplə* birgə keçmişdir (*gələcək Makedoniya çarı Philipp II-ci ilə*). Aristotel şahidlərin sözlərinə görə cavanlıqda çox ariq olmuş, kiçik gözlərə - bir sözlə, görkəmsiz quruluşa malik olmuşdur. Amma o geyinməyi çox sevir, bir neçə bahalı üzük taxır və qeyri-adi saç düzümü etdirirdi. Eramızdan əvvəl 365-ci ildə 15 yaşlı Aristotel yetim qalır.

Gəncliyində biologiya ilə maraqlanan və atasına tib sahəsində göməklik edən Aristotel onun peşəsinin varisi ola bilərdi, lakin onun ölümü və sonralar onun qəyyumu olan böyük bacısı Arimnistanın əri - Proksenin (o, hərtərəfli biliyə malik idi və Yunanistanın əqli inkişafını diqqətlə izləyirdi) 17 yaşlı Aristotelə e.ə. 367/6-cı ildə Elladanın mədəni mərkəzi sayılan Afinaya getməsinə icazə verir ki, burada da onu ən çox cəlb edən Platon Akademiyasının qeyri - adı məşhurluğu idi. Aristotel Platonun Akademiyasında 20 il - Platonun ölümünə qədər qalmış, burada ritorika sənətinin incəliklərinin öyrənilməsinə xüsusi diqqət vermişdir ki, bu da sonralar özünü onun "Ritorika", "Topika", "Birinci topika", "İkinci topika" və s. əsərlərində öz əksini tapmışdır. E.ə.343-cü ildə Aristotel çar II Filippin dəvəti ilə (vaxtı ilə Aristotelin atası Nikomax çar II Filippin atası III Amintanın yanında həkim işləmiş və onun yaxın dostu olmuşdur) Makedoniyanın yeni paytaxtı Pellu şəhərinə köçür və burada üç il ərzində 13 (14) yaşlı İskəndərə (mühakiməsiz cəsarəti, özündən tez çıxmağı, inadkarlığı və hədsiz şöhrətpərəstliyi ilə fərqlənən "dünyanın gələcək fatehi"nə) tibb, siyasi və fəlsəfi elmlərdən dərs deyir. Filippin bu seçimində çox güman ki, Aristotellə köhnə tanışlıq və filosofun çox böyük şöhrət qazanması böyük rol oynamışdır. Aristotel gələcəyin boyuk sərkərdəsi - Makedoniyali İsgəndəri nə fəlsəfə, nə də həndəsə elmləri ilə incitməmiş, əsas təbiyə vasitəsi kimi poyeziyani seçmişdir. Deyilənlərə görə o, hətta İskəndər üçün xüsusi olaraq, Homerin "İlliada"sını çap etdirmiş və İskəndər bu əsərin təsiri altında Axilli hətta öz idealı kimi qəbul etmiş və bu kitabla heç vaxt ayrılmamışdır. Sonralar guya Aleksandr demişdir ki: "Mən Aristotelə öz atamlı bərabər səviyyədə hörmət edirəm, çünki əgər atama mən həyatımla borcluyamsa, Aristotelə – ona (yəni, **həyata** - Nazim İ.) qiymət verməyi öyrətdiyinə görə". Aleksandr böyük ölkənin hökmdarı olduqdan sonra, Aristotelin müəllimlik fəaliyyəti başa çatır. İskəndərin 37 yaşında qəflətən ölümü, onun əleyhdarlarının e.ə. 323-cü il 13 iyunda üşyan qaldırmalarına səbəb olur və bu narazılıqlar Aristoteldən də yan keçmir - belə ki, Elevs şəhərinin dini ayınlar üzrə Baş kahini onu hörmətsizlikdə günahlandırır. Səbəb isə onun əvvəllər Germiyanın ölümünə yazdığı himn olur ki, *qədim Yunanistanda da allahın şərəfinə insanın himn həsr etməsi o dövrdə hörmətsizlik, günah sayılırdu*. Aristotel Makedoniyali İsgəndərin ölümündən 1 il sonra - e.ə. 322-ci ildə, mədəsindəki yaradan (digər rəvayətə görə - zəhər içib) vəfat etmişdir. Onun cənazı Staqiraya gətirilərək, burada dəfn edilmiş, onun xatırəsini əziz tutan həmvətənliləri isə qəbrinin üstündə məqbərə ucaltmış, onun şərəfinə "Aristoteli" adlanan bayram şənliklərini təsis etmiş və onun keçirildiyi ayı - "Aristoteliy" adlandırmışlar.

Aristotel antik mütəfəkkirlər içərisində ilk dəfə olaraq, fəlsəfi biliyi konkret - elmi biliklərdən ayırmış, onu varlığın ən ümumi prinsipləri haqqında olan elm kimi - "birinci fəlsəfə" (eramızdan əvvəl I əsrə ona "metafizika" adı verilmiş, Aristotelin əsası əsəri isə "Metafizika" adlandırılmışdır), riyaziyyat və fizika kimi elmləri isə "ikinci fəlsəfə" adlandırmışdır.

"Metafizika" :	
1-ci	- ən ümumi səbəblər və başlangıclar haqqında təlimdir.
2-ci	- fəaliyyəti yox, bütövlükdə varlığı öyrənən nəzəri elmdir.

Fizika, riyaziyyat və digər bu kimi "ikinci fəlsəfələr" varlığı tam, bütöv şəkildə deyil, onun ayrı - ayrı tərəflərini, çalarlarını öyrənirlər.

Aristotelin fəlsəfi biliyi konkret - elmi biliklərdən ayırması (fərqləndirməsi) :	
1-ci fəlsəfə:	- varlıq haqqında və ya ilkin (birinci) başlangıç və ilkin səbəb haqqında elmdir.
2-ci fəlsəfə:	- onun predmetini təbiət və təbiətin ayrı - ayrı tərəfləri təşkil edir.

Aristotelə görə fəlsəfənin predmetini "varlığın son dərəcə əsaslandırılması", abstrakt mühakimə (fərziyyə) ilə dərk edilən əbədi mahiyyətlər təşkil edir.

Aristotel - öz yaradıcılığında bir növ, özündən əvvəlki bütün elmi-fəlsəfi fikrin inkişafına yekun vurmışdır. İlk vaxtlar Platonun Akademiyasında təhsil alarkən Aristotel Platonun *ideyalar nəzəriyyəsini* (Platonun "İdeyalar ideyası" əsərini) təqnid etmiş, ideyaların ağıldan kənarda müstəqil surətdə mövcud ola bilməməsini irəli sürmüş, bu ideyaların həqiqi həyatla əlaqəsizliyini göstərmiş, hər şeyin əsasında ilkin olaraq ideyanın darduğu fikri ilə razılaşmamış, hətta : "Platon mənim dostumdur, amma həqiqət daha vacibdir" ifadəsini belə işlətmüşdir. Aristotel Platonun "ideyalar" təliminə qarşı çıxaraq, həyatda materiyanın (*ilk dəfə materiya anlayışını dövriyyəyə Aristotel gətirmiş və göstərmişdir ki, forma predmetin zahiri görünüşü deyil, materyani müəyyən şey olmağa məcbur edən əməli başlangıçıdır*) rolunu çox yüksək qiymətləndirir, hər şeyin əsasında materiya və formanın dardığını, onuz nə təbiətin, nə də müxtəlif hadisələrin mövcud ola bilmədiyini, "ideyalar" in real aləmdən, onun cisimlərdən əvvəl və öz-özünə mövcud ola bilmədiyini iddia edirdi. Təbiət ilkin, birincidir və bizim şüurumuzdan asılı olmayaraq, obyektiv şəkildə mövcuddur, ideyalar isə onun əsasında yaranır, yəni ideyaların mənbəyi təbiətdir, əksinə yox. Şeylərin mahiyyətini şeylərin özündə axtaran Aristotel qeyd edirdi ki, mahiyyəti mahiyyəti olduğu "şeydən" ayırmak olmaz: əgər şeylər duyğulu dərk edilən aləmdə vardırlarsa, onda mahiyyət ideal axırət aləmində qala bilməz, yəni, biz maddi aləmin obyektiv olduğunu qəbul edərək, hissələrə, anlayışlara və təsəvvürlərə real şeylərin əksi kimi baxmalıyıq. Məhz buna görə də, idrak prosesində Aristotel hissi idrakı birinci və əsas hesab edir və varlığın, şeylərin (birinci mahiyyətin) hiss üzvləri vasitəsi ilə, dünyanın qanunauyğunluqlarının isə əql vasitəsi ilə dərk edildiyini və bu prosesin sadədən (aşağıdan) mürəkkəbə (yuxarıya) doğru hərəkət etdiyini qeyd edirdi. O, bu inkişaf prosesini duyğu, təsəvvür, təcrübə və incəsənət mərhələlərinə bölmüş, elmi isə bu inkişaf prosesində ən yüksək zirvəyə qoymuşdur.

Aristotel varlığa münasibətdə ümuminin və təkin rolunu qeyd edir : tək – yalnız "haradasa" və "indi" mövcud olan, hissiyyatla qəbul ediləndir. Ümumi isə – istənilən yerdə və istənilən

vaxtda ("hər yerdə" və "həmişə") mövcud olan, müəyyən şərtlərlə təkdə eks olunan və onun vasitəsi ilə dərk ediləndir. Ümumi - elmin obyektini təşkil edir və ağılla dərk edilir.

Neyinsə mövcud olduğunu izah etmək üçün, Aristotel 4 səbəbin mövcud olmasını göstərirdi.

Aristotelə görə mövcud olmağın 4 səbəbi:	
Formal səbəb:	- Mahiyyət və varlığın əsası (məğzi), hansına görə ki, hər bir şey necə var, o cürdür ;
Maddi səbəb:	- Materiya və mübtəda (substrat ¹) – o şey ki, ondan nə isə bir şey yaranır;
Hərəkət səbəbi:	- hərəkətin başlangıcı;
Məqsədli səbəb:	- o şey ki, nə isə ona görə (nəyə görəsə) həyata keçirilir.

Baxmayaraq ki, Aristotel materiyani ilkin, əzəli səbəblərdən birincisi kimi qəbul edir və onu müəyyən bir mahiyyət hesab edirdi, o, materiyada təkcə passiv başlangıç (bir şey olmaq imkanını) görürdü. Bütün qalan fəallığı isə, o, qalan üç səbəbin ayağına yazırıldı. Həm də, varlığın mahiyyətinə – yəni *formaya*, Aristotel əbədiliyi və dəyişməzliyi şamil edir, bütün, hər cür hərəkətin mənbəyi kimi isə o, hərəkətsiz, lakin hərəkət verici başlangıç olan Allahı götürürdü. Aristotelin Allahı – dünyanın "ilkin, əzəli mühərriki", öz xüsusi forma və yaranma, törəmə formalarına görə inkişaf edən hər şeyin ali, ən yüksək məqsədi, hədəfidir.

Aristotelin inkişaf təliminə görə, materiyanın formaya münasibəti nisbidir, çünki eyni bir şey bir halda forma, başqa bir halda isə - ən yüksək formanın yaranması üçün materiya rolunda çıxış edir. Bu bir növ şeylərin yaranma nərdivanını xatırladır : burada hər bir şey, ən aşağı şey üçün forma, eyni zamanda yuxarıda duran şey üçün isə materiya rolunda çıxış edir. Aşağıda, birinci - materiya, yuxarıda - təmiz forma və ya İlahi qüvvə (Tanrı) durur. Lakin materiya yalnız çılpaq (boş) imkan olduğu üçün, öz-özülüyündə (ayrılıqlı) mövcud deyil. O, həmişə hər hansı bir forma ilə birləşmədə çıxış edir. Onun fikrincə, materiya həmçinin təbiətdəki natamamlığın və təsadüfun də səbəbidir. İmkan halından gerçeklik vəziyyətinə kecid - hərəkət, yaranma və mövcud olmaq deməkdir və bu hal şeylərin öz təbiətinə aiddir və bu hərəkət, yaranma halı əbədidir, nə başlangıcı, nə də sonu vardır.

Aristotel (müəllimi Platondan fərqli olaraq) tək-tək şeylərin həqiqi (obyektiv), real surətdə mövcud olduğuna inanır, ümumini insanın duyuları ilə qavranılan təkin özündə axtarırırdı. Aristoteldə ideyalar şeylərin özünə daxilən xas olan forma rolunda çıxış edirdi. Materiya hər bir şeyin maddi əsası, forma isə, onları bir-birindən fərqləndirən müəyyənlik halıdır və forma yalnız materiya ilə birlikdə mövcuddur - hər bir şey həmişə materiya və formanın birləşməsidir. Aristotel də öz müəllimi Platon kimi formaya əbədi, aktiv, fəaliyyətdə olan, materiyaya isə passiv, təsirə məruz qalan başlangıç kimi, formanın materiya ilə birləşməsinə bir proses kimi baxaraq, onun başlangıca və sona malik olduğunu söyləyirdi.

Formalaşma prosesinin, hərəkətin səbəbini formada görən Aristotel, bu səbəbin ən son nöqtəsini *Tanrı* - "Entelehiya" ilə bağlayırdı. Bu formalaşma prosesinin, hərəkətin başlangıcını

1. Substrat- qidaverici, qidalandırıcı mühit.

heç bir formaya malik olmayan qeyri-müəyyən ilkin maddə təikil edir ki, onun da qavranılması heç bir duyğu vasitəsi ilə mümkün deyil. Lakin bu - tamamilə *passiv* və sərf *imkan* olmadan sonrakı daha yüksək formallaşma prosesi gedə bilməz və bu son, yüksək formallaşma prosesini ali forma tamamlayıb ki, Aristotel də bu son və maddilikdən məhrum formanı Tanrı adlandırdı.

Aristotelin ruh nəzəriyyəsinə görə, bütövlüyə malik olan ruh bədənin ayrılmaz hissəsi kimi, orqanizmin mənbəyi və tənzimlənməsi üsulu, onun obyektiv müşahidə edilən davranışıdır. Ruh - bədənin entelehiyasıdır. Ruh bədəndən ayrılmazdır, amma özü immaterial (maddi əsası olmayan), qeyri maddidir. Biz məhz ruhun sayəsində yaşayır, hiss edir və düşünürük. Aristotel ruhun müxtəlif hissələrinin: yaddaş, emosiyalar, hiss etmədən ümumi dərk etməyə, qavramağa, ondan isə - ümumiləşdirilmiş təsvir etməyə (təsəvvürə) və s. analizini vermişdi.

Aristotelin fikrincə ruh mahiyyəti, bütün mövcud olanı bir-birindən ayırr (fərqləndirir), dərk edir, amma özü vaxtin çoxunu səhvərdə keçirir. Onun ruh nəzəriyyəsinə görə, bütün varlıq (mövcud olan) və təşəkkül tapma, yaranma prosesi - "akt" və "potensiya" ilə bağlıdır. Aristotel "akt" (hər hansı bir iş, hərəkət, hadisə) və "potensiya"nı (imkan, şərait) araşdıraraq qeyd edirdi ki, nəsə heç nədən yarana bilməz, mövcud olan isə artıq mövciiddur, deməli yaranma, təşəkkül tapma ümumiyyətlə mümkün deyil.

Aristotelin ruh nəzəriyyəsinə görə akt və potensiyanın (yəni - gerçəklilik və imkanın) mahiyyəti:	
Akt:	- hər hansı bir şeyin fəal həyata keçməsi fəaliyyəti,
Potensiya:	- bu cür həyata keçməni reallaşdırıcı bilən gücdür.

Aristoteldə tanrı - "Entelehiya" mifoloji Allah deyil, özündə subyekt və obyekti ehtiva edən, özü özünü fikirləşən təfəkkürdür. Aristotel bu məsələyə geniş yer ayıraq, özünün "birinci fəlsəfəsini" *teologiya* - yəni tanrı haqqında təlim adlandırmışdır. Lakin onun tanrısı bütün dünyani yaradan Allahdan fəqli olub, dünyani yaradan deyil, ona yalnız ilk təkan verəndir.

Aristotel öz təlimində materializm və idealizm arasında tərəddüd edirdi. O, maddədə yalnız passiv başlangıcı görür və bu başlangıç xüsusi aktiv başlangıca - "formaya" tabe edilir, bütün "formaların forması"nın ən yüksəyinin isə Tanrı olduğu əsaslandırılırdı ("Metafizika" əsəri). Aristotelin dualizmi onun hərəkətlə bağlı fikirlərində də özünü göstərir. Onun fikrincə, "hərəkət şeylərdən asılı olmayıaraq mövcud deyildir" ("Fizika" əsəri). O, keyfiyyət dəyişikliklərinin kəmiyyətdən asılılığını, təbiətdə və cəmiyyətdə hərəkətin müxtəlif növlərinin yaranma və məhv olmasını, azalma və çoxalmasını, inkişaf və dəyişməsini qəbul edir ("Kateqoriyalar" əsərində) və eyni zamanda hərəkətin mənbəyinin - "birinci mühərrik" Tanrı olduğunu söyləyirdi ("Metafizika" əsəri). Onun "Entelehiya" adlandırdığı Tanrı hər şeyin inkişafının sonuncu səbəbi və ən yüksək məqsədi kimi, özü maddədən kənardə və hərəkətsiz qalsa da, bütün dünyani hərəkətə gətirir.

Aristotelin fikrincə, istənilən bilik hisslerdən başlanır, ancaq təkcə hisslerin köməyi və qavrama vasitəsi ilə elmi bilik əldə etmək olmaz, çünkü bütün şeylər dəyişkən və keçici xarakterə malikdir. Onun fikrincə, məhz anlayışlar həqiqi elmi biliyin formalı kimi, şeylərin mahiyyətini dərk etmək vasitəsidir.

Aristotel "düzgün düşüncə haqqında elm" olan məntiq elminin banisi hesab edilir. Idrak nəzəriyyəsini ətraflı tədqiq edən Aristotel məntiqlə bağlı nəzəriyyəsini yaradır. Bu nəzəriyyə bu gün də öz əhəmiyyətini itirməyib. Bu nəzəriyyəyə görə, elmi bilik daha çox həqiqətə uyğun,

məntiqi sübut olunan və zəruri olandır. Onun fikrincə, təcrübə son nəticədə həqiqi biliyin meyarı, son instansiyası deyil, çünkü Aristotelə görə, biliyin ən yüksək prinsipləri bilavasitə ağılla seyr edilir. Dərk etmə prosesinin, idrakin *başlangıç nöqtəsi* kimi, o, xarici dünyanın hiss orqanlarına təsiri nəticəsində əldə edilən duyğuları, hissləri götürdü. Hisslərsiz bilik yoxdur deyən Aristotel, materializmə lap çox yaxınlaşmışdı.

Aristotel hissləri, duyğuları şeylər haqqında etibarlı sübut, dəlil hesab edir, amma eyni zamanda onu da əlavə edirdi ki, öz-özlüyündə hislər yalnız ilkin və biliyin ən aşağı pilləsini şərtləndirir. İnsan isə ən yüksək pilləyə ictimai təcrübədə təfəkkürün ümumiləşdirilməsi nəticəsində qalxır.

Formal məntiqin - düzgün təfəkkürün qanun və formaları haqqında təlimin yaradılması, Aristotelin fəlsəfənin inkişafına verdiyi əsas töhfələrdən biridir. Aristotelin fikrincə, varlığı yalnız "üzvi" elm adlandırdığı məntiq vasitəsi ilə öyrənib, dərk etmək mümkündür (sonralar onun şagirdləri Aristotel təliminin bu hissəsini - yəni, varlığın öyrənilməsi alətini "orqanon" adlandırmışlar). Məhz Aristotel ilk dəfə olaraq "formal məntiq" nəzəriyyəsinin (konkret məzmunu nəzərə almadan əqli nəticə və isbat qaydalarında, mühakimə, anlayışlar arasında əlaqənin və məntiqi nəticə çıxarılmasının qanunlarının öyrənilməsi) əsasını qoymuş, "nəticələr nəzəriyyəsi"nin - "sillogizm"lərin işlənməsində çox böyük rol oynamışdır.

Aristotel elmin məqsədini predmetin tam təyin edilməsində görürdü: 1. Bilik təcrübədən əldə edilməlidir. 2) Hər bir xüsusiyyətin əhəmiyyətli olması haqqında inam, xüsusi məntiqi forma ilə - qəti sillogizmlə¹ - sübut edilməlidir.

Aristotelin qəti sillogizmi:	
Böyük müqəddimə :	- Hər bir insan öлə bilər
Kiçik müqəddimə :	- Aristotel - insandır
Nəticə :	- Aristotel də öлə bilər

Aristotelin məntiq qanunları:	
Eynilik qanunu :	- anlayış fikirlərin gedışatında eyni qiymətdə (mənada) istifadə edilməlidir
Ziddiyətin qanunu :	- "öz - özünə zidd olma";
Üçüncüün istisna edilməsi qanunu:	- "A və ya qeyri - A həqiqətdir, üçüncü verilməmişdir".

1.Sillogizm üç sözdən ibarət məntiqi fikirdir ki, burada iki giriş (aydınlaşdırıcı) söz və bir nəticə söz olur. Qəti sillogizm - deduktiv əqli nəticənin ən çox işlədilən növü, üç hissədən - böyük, kiçik müqəddimələr və nəticədən ibarət olur və bu - üçdən az və ya çox olarsa, düzgün nəticə almaq mümkün deyil. Orta termin heç olmasa müqəddimələrin birində ehtiva olunmalı və eyni mənalarda işlənməlidir.

"Analitika" əsərində Aristotel tərəfindən qəti sillogizmin tədqiqi, sübut haqqında təlimlə yanaşı onun məntiq təliminin mərkəzi hissəsini təşkil edir. Aristotelin : 1) *ehtimallı bilik* metodundan (dialektika), 2) *tərif və sübüt dan ibarət olan həqiqi biliyin tapılması* metodundan, 3) *biliyin əsasının tapılması (induksiya)* metodundan bu gün də məntiq elmində çox geniş istifadə edilir. İnduksiya metodu - ümumini xüsusidən ayırmaq metodu, xüsusi, tək vasitəsi ilə ümumi müddəənin çıxarılması metodudur. (Dialektika baxımından ümumi yalnız təkcələrdən və ayrıcalardan ibarətdir; ümumini induksiyasız dərk etmək mümkün deyil. Bunun əksi olan - ümumi müddəədan xüsusinin, təkin çıxarılması metoduna isə - deduksiya deyilir).

Aristotelin *səbəb haqqındaki təlimi* də çox maraqlıdır. Bu təlimə görə o, əsas səbəbləri bir - birindən fərqləndirmiş və onları maddi, formal, fəal və sonlu səbəb kimi 4 yerə bölmüşdür.

Aristotel məntiqdə həmçinin, özünün "dixotomiya" adlandırdığı üsuldan - yəni, A anlayışı B və qeyri B - yə bölünür (məsələn: nəticə, seçim, məsləhət - doğru və yalan; həqiqət - acı və şirin; duman - qatı və seyrək və s.) geniş istifadə etmişdir.

Aristotel öz yaradıcılığında müxtəlif elmi sahələrə müraciət etmişdir. Məsələn, Aristotel öz tədqiqatlarında 500-dən artıq heyvan növünü təsvir edib, sistemləşdirmiş və varlıqları 3 qrupa: insan, bitki və heyvanlara bölmüşdür (*biologiya*). İnsan cəmiyyətində *etik* davranışda ünsiyyət formaları kimi mənafə və məqsədlərin rolunu, insanın mahiyyətini açıb göstərən ilk filosof kimi Aristotelin çox böyük rolu olmuşdur.

Aristotelə görə hökmranlığın növləri:		
İdarəetmədə iqtidarın sayına görə:	Legitim	İllegitim
Tək başına	Monarxiya	Tiraniya (diktatura) ¹
Qrupun iqtidarı	Aristokratiya	Oliqarxiya
Coxluğun iqtidarı	Politiya	Demokratiya

Aristotelin *estetik* baxışları da çox maraqlıdır . O, incəsənətə gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdır. Aristotelin etikasında isə səxavət yalnız azad insana məxsus olan keyfiyyət kimi qəbul edilir, qulların isə heç vaxt səxavətli ola bilməyəcəkləri, onların pozğunluğu ucbatından inkar edilir, qullara "danişan alət" kimi baxılırdı.

Aristotelin *ictimai-siyasi* görüşləri "ən mükəmməl sistem" olan quldarlıq quruluşunun möhkəmləndirilməsinə yönəlmışdır. Onun dövlət və cəmiyyətlə bağlı fikirləri əsasən "Siyasət" adlı traktatında öz əksini tapmışdır.

1. XIX əsrə "tiraniya" termini "diktatura" ilə əvəz edilmişdir.

Aristotelə görə dövlətin ən başlıca vəzifələri:	
1-ci	- Vətəndaşların həddindən artıq dərəcədə varlanmasının qarşısını almaq;
2-ci	- Şəxsiyyətin siyasi hakimiyyətinin həddindən artıq güclənməsinə imkan verməmək;
3-cü	- Qulları itaətdə saxlamaqdır.

Aristotel idarəetmədə dövətin altı formasını araşdırmış və bunlardan üçünü normal (monarxiya, aristokratiya politiya), digər üçünü isə (tiraniya, oliqarxiya və demokratiyani) qeyri-normal hesab etmiş, ən yaxşı dövlət forması kimi isə “politiya”nı (orta sinfini hakimiyyətin) qəbul etmişdir. Aristotel müxtəlif idarəetmə quruluşları əsasında (demokratiya - xalqın idarəetməsi, plutokratiya - varlıların idarəetməsi, oliqarxiya - qüdrətli insanların kiçik qrupunun idarəetməsi, monarxiya - təkbaşına idarəetmə) dövlətin ən yaxşı formalarını müəyyənləşdirməyə səy edir. Aristotelin fikrincə xalqın rəyini nəzərə almadan, heç bir dövlətdə siyasi stabillik yaratmaq mümkün deyil. Dövlət qanunun əsasında idarə olunmalı, adamlara isə öz fikrini ifadə etmək imkani verilməlidir. Xalqın nöqtəyi - nəzərini (hüquq və rəyini) ikinci dərəcəli bir şey hesab edən Platondan fərqli olaraq, Aristotel xalqın istəyinə çox böyük önəm verir, başqa insanın tabeçiliyində olmayı azadlığı itirmək, kölə olmaq kimi qiymətləndirirdi. Aristotelin fikrincə, qanun azad yunanların hüquq və yaşayış qaydalarını müəyyənləşdirərək, kölələrə və varvarlara şamil edilmirdi.

Aristotel varlığın bütün səviyyələrinin - varlığın tək - tək formalarının yaranmasına imkan yaradan materiyadan başlayaraq, bu inkişafın daha sonrakı yaranışlarının da iyerarxiyasını yaratmışdı:

Aristotelə görə dünyanın aşağıdan yuxarıya iyerarxik quruluşu :		
1.	Xalis potensiallıq (imkan)	- varlığın tək-tək formalarının yaranmasına imkan yaradan xalis materiya
2.	Qeyri-canlı şeylər	- qeyri - orqanik dünya (yaranmalar) - daşlar, torpaq və s.
3.	Bitki aləmi	- bitkilər mövcud olmanın 3-cü (xalis materiya və qeyri-canlı şeylərdən sonra), daha yüksək forması kimi, reproduktiv (çoxalmaq, artmaq) və vegetativ (qidalanmaq) ruha malikdirlər. Bitkilərdən bir pillə yuxarıda yerləşən heyvanlar çoxalma və qidalanma ilə yanaşı, hiss etmək (hiss edən ruha) və hərəkət etmək ("hərəkətverici" ruh qaça, uça, üzə bilir) qabiliyyətinə malikdirlər.
4.	Heyvan aləmi	- mövcud olmanın 4-cü pilləsində yerləşən heyvanlar çoxalma və qidalanma qabiliyyətləri ilə yanaşı, həm də hiss edən ruha (onlar hiss edirlər) və "hərəkətverici" ruha da (onlar qaça, üzə, uça bilirlər) malikdirlər.
5.	İnsan	- insan həm biolojo, həm də sosial varlıqdır. Mövcud olmanın ən yüksək pilləsində yerləşən insan həm "hərəkətverici" ruha, həm də zəkaya - yalnız insana xas olan "ruh" a malikdir. İnsan zəkali canlı olsa da, zəka insanların heyvani formalarını (çoxalma, qidalanma, hiss etmə, hərəkət) bir növ nəcibləşdirərək, elə dəyişir ki, onlar zəka üçün material olurlar.

Aristotel *siyasi quruluş*, *dövlətlə* bağlı nəzəriyyəsində azlığın dövlətli, çoxluğun yoxsul olduğu cəmiyyəti nəzərdən keçirərək, onların arasında mövcud olan böyük fərqi siyasi cəhətdən təhlükəli, qeyri-stabiliyə aparıb çıxara bilən bir hal kimi qeyd edirdi. O, idarəetmə formaları içərisində mötədil (sadə, müləyim) demokratiyani "qarışq idarəetmə"nin (demokratik və aristokratik prinsiplərin qarışığına əsaslanan) ən yaxşı növü hesab edirdi. Burada çoxları (yəni, "orta sinfin" nümayəndələri) azad surətdə öz fikrini söyləmək və bərabər hüquqlara malik olmalı idi (bu prinsip tam hüquqlu vətəndaş sayılmayan uşaqlar və kölələr üçün qüvvəyə malik deyildi.)

Aristotel yaşadığı cəmiyyətin hakim və məhkum siniflərə bölünməsini normal, təbii hal saydılarından, ictimai bərabərsizliyi və xüsusi mülkiyyəti də qəbul edərək, müdafiə etmişdir. XIX əsrə K.Marks tərəfindən əmtəə istehsalında əldə edilən "izafı dəyər"in mahiyyəti açılana qədər, ilk dəfə əmtəənin istehlak dəyərləri ilə onun dəyəri arasındaki fərqi məhz Aristotel görmüş və əmtəə-pul münasibətlərini təqnid etmişdir.

Aristotel *kainatın quruluşu* haqqında (*kosmologiya*) ilk təlimlərdən biri və Kopernikə qədər hakim nəzəriyyə olan "geosentrizm nəzəriyyəsi"nin tərəfdarı kimi, qədim yunan riyaziyyatçısı və astronomu Evdoks Knidlinin (er.əv. 408 - er.əv. 355) planetlərlə bağlı nəzəriyyəsinə əsaslanaraq, yerin dünyanın mərkəzində tərpənməz durduğunu, bütün göy cisimlərinin isə onun ətrafında firlandığını təsdiq edirdi. Lakin Aristotel Knidlidən fərqli olaraq, planetlərin sferasını real fiziki varlıq kimi izah edirdi. Aristotelin fikrincə, kainat müxtəlif sürətlə hərəkət edən və tərpənməz ulduzların kənar sferası ilə hərəkətə gətirilən bir sıra konsentrik sferadan ibarətdir. Sonralar, II əsrə "geosentrizm nəzəriyyəsi" **Ptolomey (eramızın 90/100 - 160/175-ci illər)** tərəfindən "**Almagest**" əsərində daha da inkişaf etdirilmiş və xristian kilsəsi tərəfindən ehhkamlasdırıllaraq (ehkam - bütün vəziyyətlərdə dəyişməyən, həqiqətin pozulmazlığını iddia edən müddəə, anlayış), XVI əsrə qədər hökm sürmüş, conra isə xristian dininin müqavimətinə baxmayaraq, bu təlim dünyanın "heliosentrik sistemi" təlimi (Yer və başqa planetlərin öz ətrafında firlanması və həmçinin Günəş ətrafında orbit üzrə hərəkət etməsi təlimi) ilə əvəz olunmuşdur. Aristotelin kosmologiya təliminə görə, yer, bizim dünya məkanca sonlu və yeganədir və bu sonlu və yeganə dünyanın mərkəzində kürəşəkilli yer durur. Digər planetlər - günəş və ay da daxil olmaqla, onun ətrafında xüsusi dairələr üzrə firlanır, ulduzlar isə hərəkətsiz vəziyyətdə durublar. Ulduzlardan arxada yerləşən Tanrı isə (ilk təkanverici) bütün dünyani qoruyur. Allah göydəki hərəkətin səbəbkarıdır.

Bu nəzəriyyəyə görə, yer dörd ünsürdən: torpaq, su, hava və oddan (torpaq ağır element kimi aşağıda, onun üstündə isə su, hava və od təbəqələri yerləşir), ay və göy isə 5-ci, kamil element olan efirdən ibarətdir. Dünyanı təşkil edən bu 5 ünsürün kamillik dərəcəsindən asılı olaraq, hərəkətlərində də müxtəliflik mövcuddur. Belə ki : yerdəki hərəkət qeyri-kamil olduğundan düz xətt üzrə deyil, əyri və sıniq xəttlər üzrə baş verir; göydəri hərəkət isə kamil olduğu üçün, dairə üzrə baş verir. Gök cisimləri dəyişməz olsa da, daim dairəvi hərəkətdədir. Yer isə dəyişsə də, hərəkət etmir. Ay ilə tərpənməz ulduzların sferası arasındaki məkan, müntəzəm hərəkət məkanıdır.

Aristotel *kateqoriyaların* (cateqoriyalar - idrakin və gerçəkliyin əhəmiyyətli və ümumi xüsusiyyətlərini ifadə edən, fəlsəfənin ən ümumi və fundamental anlayışlarına deyilir) iyerarxik sistemini tərtib etmişdir. "*Kateqoriyalar haqqında*" əsərində Aristotel ilk növbədə "**mahiyyət**" və ya "**substansiya**" (lat. "substansiya" - mahiyyət; "əsasında duran" deməkdir. O, mövcudluğu özü-özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlangıçdır.) və **keyfiyyət** (lat. "**aksidensiya**" - təsadüfən meydana çıxan demək olub, şeyin təsadüfi, demək olar ki, həmişə əhəmiyyətsiz xüsusiyyətini ifadə edir) kateqoriyalarını bir-birindən fərqləndirmiş və mahiyyətin şeyin, halın özündə mövcud olduğunu göstərmişdir. Burada "mahiyyət" və ya "substansiya" əsas, qalanları isə onun əlamətləri kimi qəbul edilirdi. Məsələn, "xeyir" keyfiyyət kateqoriyası, xassəsi, halı kimi ayrılıqda (öz - özlüyündə) mövcud deyildir. O, nəyinsə xassəsi, halı kimi mövcuddur (məsələn: xeyirxah insan, xeyirxah əməl və s.). "*Qırmızılıq*" da **keyfiyyət** kateqoriyası kimi öz-

özlüyündə yox, ancaq şeyin **xassəsi, halı** kimi (məsələn: qırmızı şeylər - alma, köynək və s.) mövcud ola bilər.

Aristotel subyekti hərtərəfli surətdə təyin edən varlığın xüsusiyyətlərinin təsnifatını və bunu əks edən 9 "predikat"ı (məntiqdə predikat mühakimə obyektini - subyekti müəyyən edən anlayışdır) yaratmışdır :

Aristotelin kateqoriyaları :	
1.	1-ci yerdə - "mahiyyət" kateqoriyası və 1-ci mahiyyəti ayıran, bildirən - <i>fərdi varlıq</i> durur.
2.	2-ci yerdə - 2-ci "mahiyyət"lə bağlı olan - <i>varlığın növləri və mənşəyi</i> durur
<i>Digər kateqoriyalar varlığın xassə və xüsusiyyətlərini və vəziyyətini açıb, üzər çıxarır.</i>	
3.	Kəmiyyət
4.	Keyfiyyət
5.	Məkan, yer
6.	Zaman
7.	Sahib, malik olmaq
8.	Fəaliyyət
9.	Istirab, əzab-əziyyət

Sonralar kateqoriyalar sistemini sadələşdirməyə çalışan Aristotel, 9 əsas kateqoriyaların içindən 3-nü - zaman, məkan və vəziyyəti, (və ya mahiyyət, hal, münasibəti) daha əsas saymışdır. Aristoteldən sonra, məkan və zamanla bağlı olan konsepsiya daha da inkişaf etdirilir və buna müstəqil mahiyyət, dünyanın başlanğıcı, əsası kimi baxılmağa və inkişaf prinsipi ilə vəhdətdə baxılmağa başlanılır.

Kiniklər məktəbi. Antisfen və Sinoplu Diogen.

Sokratın ölümündən sonra onun tələbələri onun işini davam etdirərək, bir neçə fəlsəfi məktəblər yaradırlar ki, bunların içərisində də ən məşhurlarından biri Afinada **Afinalı Antisfenin** (e.ə. 444/435 - e.ə. 370/360) yaratdığı **kiniklər məktəbi** idi (*digər bir yanasmaya görə, bu məktəb Sinoplu Diogen tərəfindən açılmışdır*). Məktəbin Kinik adı bir rəvayətə görə "it" sözündən (yunanca, "kinos" - it deməkdir), digər rəvayətə görə isə Afinada yerləşən "Kinosarq" təpəciyindən (Antisfenin şagirdləri ilə gəzərək dərs keçdiyi yerin adından) götürülüb. Tamhüquqlu olmayan vətəndaşlar üçün (və buna görə də it həyatı sürən) Kinosarqda açdığı öz şəxsi məktəbində Antisfen az sayılı şagirdləri ilə çox sərt rəftar edirdi. Antisfen uzun saqqal saxlayır və özünü ancaq əsası, dilənmək üçün torbası və əyninə geydiyi cuxası var idi.

Kiniklər məktəbinin xarakter əlaməti, insan cəmiyyətinə məxsus olan bütün mövcud etik norma və adətlərin bir tərəfə atılması idi. Kiniklərin fikrincə, müdrik insan digər insanlar tərəfindən qoyulmuş qaydalarla deyil, ləyaqət qanunlarını əldə rəhbər tutaraq yaşamalıdır. Ləyaqətli həyatın norması kimi kiniklər insan varlığının ilkin yaşayış vəziyyəti kimi təmiz və ilkin olan "Təbiət" anlayışını əsas götürürdülər (lakin sonralar bu ilkin və təmiz "təbiət" getdikcə insanlar tərəfindən korlanmışdır). Kiniklər sadə və primitiv həyat tərzi sürür və bunu insan üçün təbii hal hesab edirdilər. Kiniklərin təlimi yoxsul siniflərin ideologiyası kimi, aşağılara "malik olduqları ilə qane olmayı" təbliğ edirdi. Antisfen Sokratın fəlsəfəsinin bəzi prinsiplərini inkişaf etdirərək, iddia edirdi ki, ən yaxşı həyat təkcə təbiilikdə deyil, həmçinin, bütün şərtılıklardən və süniliklərdən

qurtulmaqdə, artıq və faydasız olan şeylərdən azad olmaqdadır. Antisfenin fikrincə, xöşbəxtliyə çatmaq üçün "it kimi" həyat sərmək (yəni özündə aşağıdakı keyfiyyətləri aşılamaq) lazımdır.

Antisfenin xöşbəxtliyə çatmağın (və ya "it kimi" yaşamağın) prinsipləri :
- sadə həyat tərzi sərmək,
- öz təbiətinə uyğun hərəkət etmək,
- şərtiliklərə nifrət etmək,
- öz həyat tərzini və özünü müdafiə etmək bacarığı,
- sədaqət, cəsurluq, minnətdarlıq.

Antisfen xöşbəxtliyə çatmağın bu prinsiplərinə həyatı böyü riayət etməyə çalışmışdır. O, özünü *aplokuon - həqiqi, əsil it* adlandırdı. Antisfenin bu prinsipləri kinizm məktəbinin programının əsasını təşkil edirdi. Sonralar Sinoplu Dioqenin qəbri üstündə paros mərmərindən it heykəli qurulmuşdu ("həyatın ən sadə yolunu göstərdiyinə görə" minnətdarlıq əlaməti kimi.)

Antisfen asketizmi, təbiiliyi, şəxsi maraqların dövlətin maraqlarından üstünlüyünü təbliğ edirdi. Antisfen və Diogen ənənəvi dövləti və dini inkar edərək, birinci olaraq özlərini hər hansı bir müəyyən dövlətin vətəndaşı deyil, bütün dünyanın vətəndaşları - kosmopolit adlandırıldılar. Kosmopolitizm - yəni dünya vətəndaşlığı, dünyanın vahidliyi haqqında ideologiya - Qədim Yunanıstanda yaranmışdı (hələ Sokrat dünya vətəndaşlığı haqqında fikirləri irəli sərmüşdü), amma ilk dəfə məhz Dioqen özünü "kosmopolit" elan etmişdi.

Fəlsəfənin əsas məsələsini Antisfen insanın iç dünyasının tədqiqində, nəyin insan üçün xeyirli olduğunu anlamaqda gördü. Antisfen və onun şagirdləri sübut edirdilər ki, insan üçün xeyir - ləyaqətli olmaqdır.

Antisfenin fikrincə, predmetlərin hər biri ayrılıqda tək - tək mövcuddur və onların heç bir ümmüniləşmə ilə əlaqəsi yoxdur. Onları adlandırmaq, bir-biri ilə müqayisə etmək mümkündür. O, anlayışlar haqqında mövcud olan təsəvvürləri daha da inkişaf etdirərək, ona bu cür tərif verir : "Anlayış o şeydir ki, predmetin nə olduğunu və ya indi nədir, onu izah edir".

Kliniklər məktəbinin Antisfendən sonra 2-ci, lakin ən parlaq nümayəndəsi Sinoplu Diogen olmuşdur. Diogen (təxminən e.ə. 412-ci ildə Sinopda anadan olub - e.ə. 10 iyun 323-cü ildə Korinfə vəfat edib) Antik fəlsəfənin öz hərəkətlərinə və yaşam tərzinə görə ən qəribə simalarından və kliniklər məktəbinin və kosmopolitizm nəzəriyyəsinin ən parlaq və görkəmli nümayəndələrindən biri, Afinada Antisfenin tələbəsi - öz qabiliyyət və istedadını fəlsəfədə tapmışdır. Sinoplu Diogen haqqında əsas məlumat - qədim yunan filosofları haqqında məşhur lətifələr kitabının tərtibatçısı Layerli Diogenin əsərləridir. O, Samoslu Diogenin 14 fəlsəfi əsərinin ("Xeyirxahlıq haqqında", "Səxavətlilik haqqında" və s. və bir neçə faciəsinin) olduğu haqqında məlumat verir. Diogen Makedoniyalı İskəndər ilə eyni gündə vəfat edib.

Diogenin öz dövrü üçün tam formalaşmış baxışlar sistemi mövcud idi. O, heç nədən qorxmayan, heç nəyə cəhd etməyən və ən az ilə kifayətlənən siçanın timsalında asketizm ideallarını təbliği edirdi. Öz həyatında o, asketizmin mahiyyətini təşkil edən əsl xoşbəxtliyin azadlıqdan və müstəqillikdən ibarət olması prinsipinə riayət edilməsində görürdü. O, daim öz müasirlərini təəccübəndirirdi. Diogenin də müəllimi Antisfen kimi, ancaq əsası, dilənmək üçün suması (torbası) və əyninə geydiyi çuxası var idi. O, hər şeydə "təbii"liyi tərifləyir, sünə olan hər şeyi isə pisləyərək, gildən düzəldilmiş böyük pifosda (səhəngdə) yaşayırdı (qədimdə bu cür

pifoslarda taxıl, çaxır, yağı və s. saxlayar və onu torpağa basdırardılar). Rəvayətlərə görə, hətta bir dəfə uşarlar onon pifosunu sindirsalar da, Afinalılar ona yeni pifos bağışlayırlar. Bəzən onu hətta qarın üstündə ayaqyalın gəzən də görürdülər.



Con Uoterxaus - « Diogen »

Diogen də müəllimi Antisfen kimi, var-dövlətə təsadüfi bir şey kimi baxaraq, ona və cah-calala nifrət edirdi. Kiniklər üçün tək dəyər - ağıl idi. Dioqen kosmopolitizmin birinci tərəfdarı kimi, heç bir sərhəd və dövləti tanımadı. Dioqen afinalıları insan adını daşımığa layiq olmayan adamlar hesab edir, dini mərasimləri ələ salır, yuxuyozmalara inanan insanlara nifrət edir, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarının nisbi olduğunu təbliğ edir, meydanda qida qəbul edirdi (o dövrdə qidanın ictimai yerlərdə qəbulu ədəbsizlik sayılırdı).

Kiniklər məktəbinin bütün üzvləri, digərləri kimi Afinanın ən gur yerlərindən biri olan Aqorada vaxt keçirməyi çox xoçlayırdılar. Afina *Aqorası* (yunanca aqora - yiğilmaq, çağırmaq deməkdir) təxminən 5 hektar ərazini tutan və Akropolun (Afina Akropolu - uzunluğu -170 m., eni

- 300 m., yasti zirvesi olan 156 metrlik qayalıq təpədə yerləşir ki, bura çarın yerləşdiyi əsas yer hesab olunurdu) yaxınlığında yerləşən Afinalıların *şəhər meydanıdır* ki, qədim zamanlarda bura dünyəvi və ictimai həyatın, vətəndaş idarə etməsinin və məhkəmənin, ticarətin və sahibkarlığın ən əhəmiyyətli yeri, yunan dramı üçün teatr səhnəsi, atletik yarışlar üçün meydança və intellektual müzakirələr üçün sevimli yer idi.

Diogenin həyatı ilə bağlı bizə kifayət qədər məzəli əhvalatlar məlumdur. Məsələn, bir gün Dioqen şəhər meydanında fəlsəfədən mühazirə oxuyarkən, ona heç kimin qulaq asmadığını görəndə, quş kimi civildəməyə başlayır. Tezliklə onun ətrafında yüzə yaxın adam toplaşır. Bunu görən Diogen onlara deyir : "Budur, afinalılar, sizin ağlınzın qiyməti. Nə vaxt ki, mən sizə ağıllı şeylər deyirdim, heç kəs mənə diqqət vermirdi, amma düşüncəsiz quş kimi civildəməyə başlayan kimi, siz ağıznızı açıb mənə qulaq asırsınız".

Bizə gəlib çatan məlumatlara görə, Diogenlə dövrünün digər görkəmli nümayəndəsi olan Platon arasında çoxlu mübahisələr olmuşdu. Bildiyimiz kimi, Platonun Akademiyasında şagirdlər yeni təriflər, təyin etmə və anlayışlar üzərində çox fikirləşirdilər. Antik Yunan fəlsəfəsindən bizə Platonla Diogen arasında məhz bu cür təriflərlərin müzakirəsi, izahı ilə bağlı baş vermiş gülunc hadisə haqqında bir məlumat gəlib çatıb. Rəvayətə görə, bir dəfə Platon insanı təsvir edərkən ona bu cür tərif verir: insan "lələksiz iki ayaqlı heyvandır". Platonun bu tərifində agah olan Diogen bir xoruz götürüb, onun tüklərini yonur və Platon Akademiyada mühazirə deyərkən hamının qabağında - "Bu Platonun insanıdır" deyir. Bundan sonra Platon öz tərifində təyin etmənin azlığını başa düşərək, ona düzəlişlər edir və sonda bu tərif : "insan lələksiz və yasti dırnaqlı iki ayaqlı heyvandır" formasını alır.

Digər bir rəvayətə görə, Dioqenin çox sadə və kasib həyat tərzi sürdüyünü görən Platon qeyd edirdi ki, hətta tiran Sirakuz Dionisinin yanında kölə olan zaman, Diogen işlətdiyi tərəvəzləri yumurdu. Diogen buna cavab olaraq, geyd edir ki, əgər özü tərəvəzləri yusaydı, onda köləlikdə (yəni, kölə) olmazdı.

E.ə. 338-ci il avqustun 2-də Yunanistanın Xeronee kəndi yaxınlığında Makedoniya çarı II Filiplə (bu döyüsdə onun öğlu, 18 yaşlı İskəndər də iştirak etmiş və döyüşün əsas qəhrəmanlarından biri olmuşdur.) Yunanistanın şəhər - dövlətlərin birləşmiş ordusu arasında döyüş baş verir və bu döyüsdə II Filip qalib gəlir. Bu döyüsdə iştirak edən Diogen də makedoniyalılara əsir düşür. Bir gün qul bazارında **Kseniad** adlı varlı bir şəxs ondan soruşanda ki, o nə edə bilir, Diogen cavab verir ki, "insanlara aqalıq etməyi". Bu cavab Kseniadın çox xoşuna gəlir və o Diogeni öz uşaqlarına tərbiyəçi və müəllim kimi alır. Diogen Kseniadın uşaqlarına at çapmağı, drotik - mizraq atmağı (mizraq — bir qədər kiçik və yüngül nizə; əllə atılan atma silah), yunan tarixini və poeziyasını və s. öyrədirdi. Ölərkən o, Kseniaddan xahiş edir ki, onu üzü aşağı basdırınsınlar.

Ümumiyyətlə, Diogenin həyatı ilə bağlı çoxlu qəribə əhvalatlar mövcuddur. Deyilənlərə görə, Diogen artıq yaşı olarkən bir dəfə bir oğlanın ovcunun içi ilə su içdiyini görür və bundan dilxor olaraq : "Balaca oğlan həyatın sadəliyində məni üstələdi" deyib, sumudan öz fincanını çıxarıb atır. Daha sonralar isə o, başqa bir oğlanın dayaz boşqabını sindirdiqdan sonra, mərci şorbasını yediyi çörəyin içərisinə töküb yediyini gördükə, öz kasasını da götürüb tullayır.

Özünü imtina, rədd cavablarına öyrəşdirmək üçün Dioqen heykəllərdən sədəqə istəyirdi. Bir dəfə Dioqen iyrənc xasiyyətli bir insandan sədəqə istəyir. Həmin adam: "Əgər sən məni inandıra bilsən, verərəm" deyir. Dioqen isə cavabında : " Əgər mən səni inandıra bilsəydim, mən səni özünü asmağa inandıradım" deyir.

Dioqenin günün günorta çağında əlində fənər adamların çox yiğişdiqları yerlərdə "Adam axtarıram" özləri ilə gəzişməsi, artıq antik dövrün özündə xrestomatik nümunəyə çevrilmişdi.

Makedoniyalı İskəndər Attikaya gələn zaman, bir çox başqaları kimi o da artıq məşhur olan Diogenlə tanış olmaq istəyir. Plutarxın məlumatına görə İskəndər uzun müddət gözləyir ki, Dioqen özü ona öz ehtiramını bildirmək üçün onun yanına gələcək. Lakin günlər keçir, Diogen isə

görünmürdü. Onda İskəndər özü onun yanına getməyə qərar verir və onu Korinf yaxınlığında, günəş şüalarında qızınan görür. İskəndər ona yaxınlaşaraq, deyir :

- "Mən böyük çar İskəndərəm."
- Diogen isə cavabında : "Mən isə it Diogenəm."
- İskəndər : "Bəs nə üçün səni it adlandıırlar."
- Diogen : "Kim bir tikə atır - ona quyuğumu yelləyirəm, kim atmır - hürürəm, kim zalim insandır - dişləyirəm".
- İskəndər : "Bəs sən məndən qorxursan?"
- Diogen : "Bəs sən nəsən - şər yoxsa xeyir?"
- İskəndər : "Xeyir"

Vidalaşarkən sonda İskəndər Diogendən soruşur : "Məndən nə istəyirsən xahiş et". Diogen isə cavabında : "Çəkil, sən mənə günəşin qabağını tutursan" - deyir və qızınmağına davam edir. Rəvayətə görə İskəndər geri qayıdarkən, Diogenin hərəkətlərinə və sözlərinə gülən öz dostlarının zarafatlarına cavab olaraq, qeyd edir ki: " Əgər mən İskəndər olmasaydım, onda Dioqen olmaq istəyordim".



Tupilev İ.F. Makedoniyalı İskəndər Diogenin qarşısında. 1787 il.

Diogenin adı ilə bağlı olan aforizmlər:

- Yoxsulluq özü fəlsəfəyə yol çəkir: o şeyi ki, fəlsəfə sözlə inandırmağa çalışır, yoxsulluq işdə həyata keçirməyə məcbur edir.
- Fəlsəfə və tibb insanı heyvanlardan ən ağıllısı etdi; fala baxma və astrologiya (münəccimlik) - ən düşüncəsiz; mövhumat və despotizm - ən bədbəxt.
- Qeybət etmək - vəhşi heyvanlardan ən amansızıdır, yaltaq isə - əl heyvanlarından ən təhlükəlisi.
 - Fəlsəfə taleyin hər bir döngəsinə hazırlığı verir.
 - Ağalarla odla dolanan kimi rəftar et: ona nə çox yaxın, nə çox uzaqda durma.
 - Hər şeydən tez minnətdarlıq qocalır.
- Savadsızları və cahilləri Siz, əgər belə demək mümkündürsə, zərif sənətlərə (incəsənətə) öyrədirsiniz ki, sizə nə vaxt lazım olsa, əlinizin altında təhsilli insanlar olsun. Niyə siz pis insanları yenidən tərbiyələndirmirsınız ki, sonra namuslu insanlara ehtiyac olanda, onlardan istifadə edə biləsiniz, necə ki, siz özgə şəhərləri və düşərgələri zəbt edərkən, başkəsənlərə ehtiyac duyursunuz?
 - Dostlara əl uzadarkən barmaqlarını yumruqda sıxma.
 - Qrammatiklar Odisseyin fəlakətlərini öyrənir, lakin özlərinkindən xəbərsizdirler.
 - Musiqiçilər lirada simlərin ahəngini kökləyir, lakin öz şəxsi xasiyyətləri ilə bacara bilmirlər;
 - Ritorlar (qədim Yunanıstanda natiqlikdən dərs deyən müəllim) düzgün danışmağı öyrədir, amma düzgün hərəkət etməyi öyrətmirlər;
 - Xəsislər pulu söyür, özləri isə onları hər şeydən çox sevirlər.
 - Mən dünya vətəndaşıyam.

Antik fəlsəfi fikrin inkişafında "Ellinizm" mərhələsi.

"Ellinizm" (e. ə. IV - b.e. V əsr) antik fəlsəfi fikrin inkişafında mühüm mərhələlərdən birini təşkil edir və bu dövrdə Platon və Aristotelin təsiri altında yeni fəlsəfi sistemlər və məktəblər yaranmışdır. "Ellinizm" termini Makedoniyalı İskəndərin yürüşlərindən sonrakı yunan dünyasını ifadə edir. Ellinizmin başlanğıçı şərti olaraq 338-ci ildən - Yunanistanın Makedoniyanı fəth etməsi ilə, sonu isə - e.ə. 30-cu il ilə - Misirin romalılar tərəfindən fəthi edilməsi ilə bitir. Şərti olaraq "Ellinizm" mədəniyyətinə bu dövrdə Asiya və Qara dəniz sahillərində yaranıb, inkişaf edən mədəniyyət aid edilir. E.ə. IV - III yüzilliklərdə Yunanistanın iqtisadi və siyasi həyatında baş verən tənəzzül imperiyanın kiçik dövlətlərə parçalanmasına səbəb olur. Bu Yunan fəlsəfəsinə də isə öz mənfi təsirini göstərmüşdür. Ellinizm dövründə yazılı məmbələrin böyük bir hissəsi itirildiyindən, ayrı-ayrı müəlliflərin əslində necə düşündükləri və məktəblərdə nə təbliğ etdikləri barədə bizdə çox az məlumat var.

E.ə. IV əsr də Afina şəhəri yunan fəlsəfəsinin mərkəzi hesab edilirdi və burada 4 əsas fəlsəfi məktəb formalaşmışdır. Bunlar: Akademiya, Likey (perepatetiklər), "Bağça" (epikürçülər) və Stoya (stoiklər) idi.

Platon və onun yaratdığı Akademiya haqqında məlumat dərs vəsaitinin Platonla bağlı hissəsində verilmişdir. Sadəcə əlavə edək ki, e.ə. 407-ci ildə Platon Sokratla tanış olur və onun ən sadiq tələbələrindən birinə çevrilir. Sokratın vəfatından sonra o 12 ilə yaxın səyahətlərdə keçirdikdən sonra, e.ə. 387-ci ildə Afinaya qayıdaraq, bizə məlum olan mənbələrə görə, bəsər tarixində ilk elmi məktəb olan - Akademiyani açır. Əldə olan məlumatlara görə, Akademiyadakı fəlsəfi diskussiyalar və disputlar (elmi müzakirə və ya mübahisə) əsasən Akademin yanında təmiz havada, gəzişərək və ya qimnaziyanın binasında bağlı yerdə (otaqda) keçirilirdi. Akademiyada riyaziyyata çox böyük önəm verilirdi və Platon hətta akademiyaya giriş qapısının üstündə : "Riyaziyyatçı olmayan daxil ola bilməz" sözlərini yazmışdır. O, hesab edirdi ki, riyaziyyatla məşğul olmaq ideal gerçəklisinə dərk edilməsində mühüm mərhələni təşkil edir.

Platonun özündən başqa Akademiyanın ən məşhur müəllimləri arasında riyaziyyatçı və astronom Yevdoks Knidskini və filosof Aristotelin adlarını çəkmək olar. Akademiyanın sonrakı inkişafında Orta və Yeni Akademiya mərhələləri xüsusi yer tutur.

Orta və ya 2-ci Akademiya (e.ə. 315 - 240-cı illər) **filosof Arkesilausun** (e.ə. 266 - 241-ci illər) **skolartlığından** (rektorluğundan) başlayır. Skeptisizm (şübhəçilik - hər şeyə şübhə ilə yanaşmaq, baxmaq) 2-ci Akademiyada üstün nəzəriyyəyə çevrilir və onun əsas hədəfi hər bir fəlsəfi ehkamin və ilk növbədə o dövrdə çox məşhur olan **stoisizmin** ardıcıl tənqidinə yönəlir. Arkesilaus fəlsəfənin məqsədini həqiqətə çatmaqdə deyil, yanlışlıqlardan azad olmaqdə görürdü.

Bu tendensiya özünün sonrakı inkişafını "**Yeni**" və ya **3-cü Akademiyanın** [bu Akademiyanın yaranması stoisizmin tənqidçisi, skeptik - filosof Karneadin (e.ə. 155 - e.ə. 129-cu illər) adı ilə bağlıdır] fəaliyyətində tapmışdı. Ehtimal olunur ki, məhz bu vaxt Mitridat Akademiyada Platonun heykəlini qoymuşdur.

Akademiya eramızdan əvvəl birinci əsrə tədricən tənəzzülə uğrayır. 2-ci və 3-cü Akademiyada "skeptisizmin" arınca, **4-cü Akademiya** (b.e. 80 - 200-cü illər) - "eklektik" (yunanca "eklektik" - bir-birinə zidd olan fikirləri, nəzəriyyələri prinsipsiz olaraq bir-birilə birləşdirməyə çalışan alim, filosof, yaxud siyasetçi) platonizm gəlir. Bu dövrdə Platonun təliminə qayğılış və şübhəçilikdən aralanma başlanılmışdır. 4-cü Akademiyanın fərqləndirici xüsusiyyətlərindən biri aristotelizm və stoisizmlə sintez idi.

Skeptisizmlə əlaqələrin tamamilə qırılması, "**Qədim**" və ya **5-ci Akademiyanın** əsasını qoymuş və doqmatik platonizmi dirçəltmiş **Antiox Askalonskinin** dövründə baş verir. 5-ci Akademiya dövründə yenidən *neoplatonizmin* banisi Plotina qayğılış baş verir. Bu istiqamətin mərkəzi Misir olur, ancaq Yamvlike və Proklinin vaxtında neoplatonizm Afina Akademiyasına da daxil olur.

529-cu ildə xristian imperatoru Yustinianın fərmanı ilə Afinada Akademiya da daxil olmaqla bütün fəlsəfə məktəblər bağlanır. Sonuncu Akademiyanın sxolartı olan Damaskiy (458/462 - 538-ci ildən sonra) İrana köçür.

Aristotel. Likey və ya perepatetiklər¹ məktəbi.

2-ci fəlsəfi məktəb- Likey və ya perepatetiklər məktəbi Aristotelin adı ilə bağlıdır. Afinada yerləşən bu fəlsəfi məktəbin əsası Aristotel tərəfindən təxminən e.ə. 335/334-cü illərdə qoyulmuşdur. O, Likeyin kölgəli bağlarında gəzişərək öz tələbələrini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edərək, dərs keçdiyindən, məktəbin adı da "**peripatetik**", yəni yunanca gəzinti sözündən götürülərək, adlandırılmışdır.

1. Yunanca peripatetik - dairəylə getmək, gəzişmək deməkdir.

Məktəbin digər adı - **Likey** (yunanca Likey - orta əsr və ya ənənəvi latin tələffüzündə - Lisey kimi işlədir) - Aristotelin dərs dediyi bu qimnasiyanın yanında yerləşən Apollon Likeyski adına məbədin adından götürülmüşdür. XIX əsrin klassik alman fəlsəfəsinin nümayəndələrindən biri olan Hegel isə "Fəlsəfə tarixi üzrə mühazirələr" adlı əsərində iddia edirdi ki, Aristotelin məktəbinin peripatetik adını alması heç də Staqiritin (Aristotel) buranı alması və orada öz məktəbini açması və guya gəzişərək şagirdlərinə mühazirə oxuması ilə bağlı deyil. Likey hələ Aristotelə qədər gəzintilər üçün Perikl tərəfindən [Perikl (təxminən e.ə. 494 - e.ə. 429 -cu illər) Afina dövlət xadimi, Afina demokratiyasının "banilərindən" biri, məşhur natiq və sərkərdə] təchiz edilmişdi. Başqa bir məlumata görə, peripatetiklər məktəbinin xarici görünüşünün əsl banisi kimi isə Lesboslu Feofrastı göstərmək lazımdır: belə ki, o, məktəbə mehrabı (altar) və üstü örtülü gəzinti yeri olan bağlı hədiyyə etmişdir. Onun varislərindən biri, Troadodan olan Likon, e.ə. III yüzilliyin sonunda bağlı və məktəbin binasını təmtəraqlı bəzəyərək, burada təmtəraqlı ziyafrətlər təşkil edirdi. Amma buna baxmayaraq, məktəb müəyyən gəlirlərə malik olmadığından, çox tezliklə kasıblaşmışdı. Peripatetiklər məktəbi təxminən 8 əsrə yaxın fəaliyyət göstərmişdir.

Epikür və "Epikür bağlı" məktəbi.

Ellinizm dövrünün 3-cü fəlsəfi məktəbi Epikürün (e.ə. 342 - e.ə. 271) adı ilə bağlı olan "Bağ" və ya "Epikür bağlı" məktəbidir. Qədim Yunanıstanda e.ə. IV yüzilliyin sonunda Epikürün təşkil etdiyi "Epikür bağlı" adı ilə tanınan materialist fəlsəfi məktəb, gələcəkdə epikürçülük adlı fəlsəfi cərəyanın yaranmasına təkan vermiş və öz inkişafında üç mərhələdən keçmişdir.

Ellinizm dövrünün epikürçülüyü: (Epikür və "Epikür bağlı" məktəbi)		
1- ci dövr	Ellinizm dövrünün epikürçülüyü:	- əsas nümayəndələri: Epikür, Lampasklı Metrodor, Mitilenli Ermarx
2- ci dövr	Yunan - Roma epikürçülüyü (b.er. I-II əsrləri)	- əsas nümayəndələri: Filonid, Afinalı Applidor, Sidonlu Zenon, Lakonlu Demetrius, Qadaralı Filodem
3- cü dövr	Roma epikürçülüyü (I-VI əsrlər Roma imperiyası - quldarlıq dövrü)	- əsas nümayəndələri: Kay Amafini, Qadaralı Filodem (sonra İtaliyaya köçərək antik atomistika təlimini Romada yaymışdır), Lukretsi (Roma epikürçülüyünün çiçəklənmə dövrü)

Epikür Samos adasında anadan olmuş, daha sonra Afinada yaşamışdır. O, fəlsəfə ilə gənc yaşlarından maraqlanmağa başlamışdır. O, da atası kimi, məktəb müəllimi idi və bir dəfə Demokritin əsəri əlinə keçdikdən sonra fəlsəfə ilə yaxından maraqlanmağa başlamışdı. Epikür 32 yaşında olarkən, Kolofon, Mitilen və Lampsak şəhərlərində, e.ə. 307 - e.ə. 306-ci illərdə isə Afinada fəlsəfə müəllimi kimi çalışır. Afinada çalışan zaman o, özünün məşhur "Bağ" fəlsəfi məktəbini təsis edir və məktəb darvazasının üstündə : "Qonaq, sənə burada yaxşı olacaq; burada həzz - ən yüksək səadətdir" kəlamını yazdırır. Məktəbin bağın içində yerləşməsi məktəbin epikürçülərinə "bağdan

olan" filosoflar ləqəbinin verilməsinə səbəb olmuşdur. Sonralar Epikürün adı ilə bu fəlsəfi məktəb tarixdə "Epikür bağı" adı ilə tanınmağa başlanır. Epikür öz təlimini təxminən üç yüzə yaxın əsər, söhbət və məktublarında (bunların bədii ifadə dili çox aşağı idi) bəyan etmişdir ki, bunların da içərisində "Təbiət haqqında" adlanan əsas əsəri xüsusi yer tutur (bütləvlük - 37 kitab). Lakin onun əsərlərindən bizə yalnız 3 məktub çatmışdır: 1) təbiət haqqında - Heredota, 2) etika haqqında - Menekeyə, 3) mücərrəd və səmavi təzahürlər haqqında - Pifokla yazdığı məktublar.

Epikür fəlsəfəni düşüncə və tədqiqatlar vasitəsi ilə insanları əzablardan azad, xoşbəxt, rahat həyat verən fəaliyyət kimi anlayır və müəyyən edir. Epikür fəlsəfəsinin nəzəri əsası yalnız hər bir dini mistikaya, çoxallahlılığa düşmən olan materializm ola bilərdi. Lakin Epikürçülərin Allahlara qarşı mübarizələri heç də onların tam və qəti inkar edilməsi demək deyildir. O, Allahların varlığını qəbul edir və hətta iddia edirdi ki, onlar mövcud olduqları yerdə öz xoşbəxtliklərindən həzz alırlar. Lakin o, Allahlara nə bizim, nə də bizim kainatda mövcud olan saysız-hesabsız dünyalardan birində deyil, dünyaların arasındaki boş aralıqlarda, insanların mövcudluqlarına və həyatlarına təsir etmədən yaşadıqlarını və orada xoşbəxt həyat sürdüklərini iddia edirdi. Epikürün fikrincə, Allahların heç insanların mövcud olduqlarından xəbərləri də yoxdur və buna görə də onlar bizləri nə bu, nə də digər dünyada nə cəzalandırıra, nə kömək edə bilər, nə də insanlara öz müdaxilələri ilə ziyan vura bilərdilər.

Epikürçülər müxtəlif kriteriyalara görə fəlsəfəni üç tərkib hissəyə böldürlər.

Epikürçülər fəlsəfəsinin hissələri:		
1-ci hissə	Etika:	- Epikürçülərin fikrincə, bunlardan ən bislicası olan əxlaq - xoşbəxtlik, onun şərtləri, ona mane olan şeylər və hallar haqqında nəzəriyyədir. Əxlaq həyatın mənası və məqsədi haqqında təlimdir.
2 - ci hissə	Fizika:	- Epikürçülərin fəlsəfəsinin ikinci hissəsini, etikadan əvvəl olan və özü ilə onun yaranışını şərtləndirən - fizika elmi təşkil edir. Fizika - dünyanın təbii başlangıcını, bu təbii başlangıçın əlaqələrini açır və bununla da ruhu əzici, sıxıcı qorxudan, ilahi gücə inamdan, ruhun ölməzliyindən azad edir. Fizika - təbii elementlər, dünyanın başlangıcı, təbiət haqqında təlimdir.
3 - cü hissə	"Kanonik" və ya kriteriyalar haqqında təlim.	- Epikürçülər həqiqətin meyarları (kriteriyaları) və onun dərk edilməsi qaydalarının öyrənilməsini xüsusilə qeyd edirdilər, çünkü bunsus nə mənalı həyat, nə də səmərəli fəaliyyət qeyri-mümkün idi. Epikür fəlsəfənin bu hissəsini "kanonika" ("kanon" - qayda, qanun deməkdir) adlandırmış və ona həsr etdiyi xüsusi əsərdə həqiqətin meyarlarının: 1) qavrayış, 2) anlayış, ümumi təsəvvür, 3) hissərdən ibarət olduğunu göstərmişdir.

Epikürün fikrincə, fəlsəfə fiziki təbiətin dərk edilməsinə əsaslanmalıdır. O, hiss üzvləri vasitə qavranılan, dərkədilən biliyin qeyri-mümkünlüyü iddia edənlərə qarşı çıxış edirdi. Epikürün fizika ilə etikanın çox sıx əlaqəsi olduğu haqqındaki fikri, o dövrdə həm yeni, həm də çox orijinal idi. Bütün bu xüsusiyyətlər Epikür fəlsəfəsini qədim yunan maarifçiliyinin parlaq təlimi edir.

Epikürün "kanonika"sının təməl daşını idrakin həqiqiliyinin meyarı kimi hissi qavrama nəzəriyyəsi tuturdu. Epikür **sensualizmə** (**sensualizm - idrakin yeganə mənbəyi duyğular olduğunu iddia edən fəlsəfi cərəyan**) üstünlük verərək, duyğunu həqiqətin əsas meyarı hesab edirdi. Onun fikrincə, bizim hiss etdiyimiz bütün şeylər həqiqidir və duyğularımız heç vaxt bizi aldatmır. O, hesab edirdi ki, cisimlərin rəng, dad, iy (qoxu) kimi xassələri obyektivdir.

Epikür qavrayış dedikdə, 1) təbiət cisimlərinin (predmetlərinin) hissi qavranılmasını və 2) obrazların fantaziyasını nəzərdə tuturdu. Həm 1-ci, həm də 2-cisi şeylərin obrazlarının və ya "vidiklərin" bizi keçməsi (bizdə canlandırılması) zamani yaranır. Görünüşlərinə görə onlar bərk cisimlərə oxşayır, lakin onlardan qat-qat nazikdirlər və bu obrazlar cisimlərdən ya : 1) axıb şüzlərək və ya 2) qopub ayrılaraq yaranır. **Birinci halda**, obrazlar həmin o ayrıldıqları bərk cisimlərdən axıb şüzlərək, bərk cisimlərdə malik olduqları həmin o vəziyyəti və nizamı (qaydanı) olduğu kimi qoruyub saxlayır və bizim hiss orqanlarımıza daxil olaraq, bizdə hissi qavramanın baş verməsinə səbəb olurlar. **İkinci halda**, obrazlar hörümçək toruna bənzər halda, havada təcrid olunmuş vəziyyətdə hərəkət edərək, bizim bədənimizə, lakin hiss üzvlərimiz vasitəsi ilə deyil, bədənimizin məsamələri vasitəsi ilə daxil olurlar. Əgər bu halda onlar kəsişərək, bir-birinə dolaşırlarsa, onda bu cür qavrama nəticəsində şüurumuzda şeylərin tək-tək görüntüləri yaranır.

Epikürün etikası dindən və mistikadan azad və müstəqil olan materialist fizikadan qaynaqlanırdı. Onun üçün bu cür fizika (müəyyən düzəlişlərlə), Demokritin atomistik materializmi olmuşdur. O, Heredota yazdığı məktubunda duyğularımız üçün əlçatmaz olan 2 fiziki halı əsas götürərək, qeyd edirdi ki: 1) mövcud olmayan şeydən, heç nə yarana bilməz və heç nə mövcud olmayan şeyə keçə bilməz; 2) kainat həmişə indi olduğu kimi olub və həmişə belə də olacaq. O, iddia edirdi ki, kainat cisimlərdən və fəzadan, yəni boşluqlardan ibarətdir.

Onun fikrincə, cisimlərin mövcudluğu hissələrlə, boşluqların mövcudluğu isə - boşluqsuz (yəni, boş fəzada) hərəkətin qeyri - mümkün olması ilə təsdiq edilir. Epikürə görə, cisimlər - ya bu cisimlərdəki atomların birləşməsini, ya da bu birləşmənin nədən əmələ gəldiyini göstərir. Atomların bu birləşmələri təkcə forma, böyüklüyünə (həcminə) və fəzada tutduğu yerə görə (Demokrit) deyil, həm də çəkisinə (ağırlığını) görə də bir-birindən fərqlənir ki, bu da Epikürün atomistik fizikasının mühüm fərqləndirici cəhətini təşkil edir. Epikürə görə, atomların xarakterik cəhətlərindən biri də, onların daim hərəkətdə olmasıdır ki, bu nəzəriyyəyə görə də, atomlar boşluqlar vasitəsi ilə və hamısı eyni sürətlə hərəkət edirlər. Lakin Demokritdən fərqli olaraq, Epikürün fəlsəfəsində atomlar təkcə düzxət üzrə deyil, həmçinin hərəkət zamanı düz istiqamətdən yayına da bilirlər. Məhz bu düzxətli istiqamətdən yayılma nəticəsində onların bir-biri ilə toqquşması və dolaşması mümkün olur ki, bunun nəticəsində də, dünyada hər şey yaranır və baş verir. Atomların bu cür dolaşış hərəkət etməsi ideyası, eyni zamanda Demokritin fatalizminə (mənası - qismət, olacaq deməkdir) qarşı da yönəlmüşdür. (Demokrit atomların yalnız düzxətli hərəkət etməsinə əsaslanaraq, təsadüfü inkar etmiş və təbiətdə yalnız zərurətin hökm sürdüyüni iddia etmişdir). Epikür isə atomların hərəkətində əyri, dolaşış hərəkətin mümkün olması ideyasından çıxış edərək, həyatda zərurətlə yanaşı, təsadüflərin də mövcud olduğunu iddia edirdi.

Epikür üçün ideal insan müdrik adamdır. Təbiətin dərk edilməsi isə əsas məqsəd deyil, o insanları camaatın mülahizələrinin (mövhumatın) qorxusundan, həmçinin ölümün qorxusundan azad edir. Epikürün anlamında ölüm - hissələrin yoxluğu deməkdir. O, iddia edirdi ki : "**Biz mövcud olanda, ölüm hələ olmur. O zaman ki, ölüm gəlir, artıq biz mövcud olmuruq.**" O, həmçinin arzular arasında fərqli olduğunu göstərərək, qeyd edirdi ki, bunların arasında təbii və "boş" olanları olur. Təbii arzular arasında o, zəruri arzuları ayrıca qeyd edirdi.

Onun fikrincə, bütün əməllərin hədəfi ruhun sakit və xoşbəxt vəziyyətdə olmasıdır. Həzz və kef çəkməyi Epikür xoşbəxt həyatın başlangıcı və sonu hesab edirdi. Amma, bütün arzular təmin olunmağa ləyaqətli deyil, çünkü onlardan bəzilərinin ardınca əzab və istirablar başlaya bilər. Buna görə də müdrik adam ehtiyatlı olmalıdır.

Epikürün adı ilə bağlı olan aforizmlər:

- Ağilsız olub xoşbəxt olmaqdansa, ağıllı olub bədbəxt olmaq yaxşıdır.
- Ədalət ictimai müqavilə kimidir, bu ziyan vurmamaq və ona dözməmək haqqında müqavilədir.
- İnsanın taleyi Allahlardan deyil, onun özündən asılıdır.
- İnsanın ruhu onun bədəni ilə birlikdə ölürlər.
- Əgər Allah insanların dualarına qulaq versəydi, o zaman bütün insanlar bir-birinə ölüm arzulayaraq ölürdi.
 - Fəlsəfə ilə məşğul olmanın artıq gec və ya çox tez olmasını demək, xoşbəxt olmanın artıq gec və ya tez olduğunu demək kimi bir şeydir.
 - İnsan dünyaya gəlməsində özünə və öz valideynlərinə borcludur.
 - İnsan təbiətin təbii inkişafının nəticəsidir.
 - Biz mövcud olanda, ölüm hələ olmur. O zaman ki, ölüm gəlir, artıq biz mövcud olmuruq. Beləliklə ölüm nə dirilər nə də ölürlər üçün var.
 - Daima işlə. Daima sev. Yoldaşını və uşaqlarını özündən çox istə.
 - Yaxşı yaşamağı və yaxşı ölməyi bacarmaq - bu eyni elmdir.
 - Həyatda heç bir vahimənin olmadığını dərindən başa düşməkdən vahiməli bir şey yoxdur.
 - Heç kimdən minnətdarlıq gözləmə və əgər sənə minnətdarlıq etməsələr üzülmə.

E.ə. 306-cı ildə Epikür Afinada öz fəlsəfi məktəbini açdıqdan sonra, burada öz ideyalarını təbliğ etməyə və "həzz" fəlsəfəsindən dərs deməyə başlayır. Lakin Epikürçülər doydurulması mümkün olmayan və ehtirasla bilavasitə bağlı olan həzzi deyil, əzab və istirabların olmadığı bir şəraitdə, dinclik və asayıyla bağlı olan həzzi nəzərdə tuturdular. Epikürün dostluq, kainat və hər hansı başqa bir şey haqqında danışmağından asılı olmayıaraq, o, bütün bunlardan həzz almağ bacarığına yiylənməyin zəruriliyini qeyd edirdi.

Epikür məktəbinin əsas prinsiplərindən biri demokratizm prinsiplərinə riayiət edilməsi idi ki, bu da özünü, misal üçün, məktəbin nümayəndələri içərisində nəinki qadınların, hətta qulların da olmasına özünün bürüzə verirdi. Məktəbdə təşkil edilən "axşam yiğincələrində" fəlsəfi və siyasi mövzuda söhbətlər aparılırdı. E.ə. I əsrin axırlarında aristokratiyanın bir çox nümayəndələrinin epikürçülüyü qeyri - məhdud həzz almağa çağırış kimi başa düşdüklərindən, məktəb İmperator Domisian tərəfindən bağlansa da, epikürçülər öz təlimlərini davam etdirmiş və İmperator Mark Avreli tərəfindən b.e. II əsrin ikinci yarısında yenidən fəaliyyətlərinə icazə verilmişdir. Epikür məktəbinin Romada ən tanınmış təmsilçiləri sırasında **Tit Lukretsi Karin** (e.ə. 99 - 55-ci illər), Epikürün ölümündən sonra müəlliminin məktəbinə başçılıq etmiş və onun fikirlərinin yayılmasında çox böyük xidməti olmuş **Militenali Hermarxin** (e.ə. 325 - 250-ci illər) adlarını çəkə bilərik.

Stoya (stoiklər) məktəbi.

Ellinizm dövrünün 4-cü məktəbi Stoya (stoiklər) məktəbi idi. Stoya məktəbinin açılması Kitiyalı Zenonun (e.ə. 336 - e.ə. 264-cü illər) adı ilə bağlıdır. O, bu məktəbi Kiprdə açmışdır. Zenon Afinada şagirdlərinə müstəqil olaraq, bir müəllim kimi keçirdiyi ilk dərsini - çıxışını məhz yunan rəssamı Poliqnetun naxışlarla bəzədiyi stoyanın (Stoa Picelis) - Afinana şəhərinin təpəciyində yerləşən portikusun yanında (yunanca – portikus, binaya bitişik olan sütünlü eyvan, açıq tikili deməkdir) keçirdiyindən, onun bu məktəbinin adı da - **Stoya, ardıcıllarının adı isə stoacılar qalmışdır**. Məcazi mənada stoisizm həyat çəkişmələrində, sınaqlarında mərdlik, qətiyyət, cəsarət və mərdlik demək idi. Stoisizmin görkəmli nümayəndələri sırasında **Senekanın (e.ə. 4 - e. 65 illəri), Epiktetin (50 - 138-ci illər), Mark Avreliyin (121-180-ci illər)** və başqalarının adlarını çəkmək olar.

Stoisizm fəlsəfi cərəyan kimi (e.ə. III əsr - e. III əsrinə qədər) öz inkişafında yekcins olmadığından, onun araşdırıldığı fəlsəfi problemlər də müxtəlif dövrlərdə müxtəlif dəyişikliklərə məruz qalmışdır.

Stoisizmin inkişaf mərhələləri:		
1-ci dövr	Qədim Stoya (e.ə. IV əsrin sonu - e.ə. II əsrin ortalarına qədər)	- məktəbin baniləri: Kitiyalı Zenon, Assalı Kleanf, Solili Xrisipp, Vaviloniyalı Diogen və b. Stoisizmin bu klassik forması etik məsələlərində özünün son dərəcə qəddarlığı və ciddiliyi ilə xarakterizə olunur. Qədim Stoya - Yunan Stoyası da adlandırılırdı, çünki o Yunanistandan, yəni ölkə sərhədlərindən kənara çıxıb, yayılmamışdır.
2-ci dövr	Orta Stoya (e.ə. II - I əsr)	- əsas nümayəndələri: Radoslu Panetius, Posidoni və b. Bu dövrün ctoikləri özlərinin baxışlarındakı qəddarlığı və ciddiliyini bir az yumşaltmış və öz nəzəriyyələrində Platonun və Aristotelin fəlsəfəsindən istifadə etməyə başlamışlar. (Bu dövrü bəzən stoik platonizm dövrü də adlandırırlar.) Bu dövrdə stoisizm ölkə sərhədlərindən kənara çıxaraq Romada da yayılır.
3-cü dövr	Son və ya Yeni Stoya (eramızın I - III əsrləri, bu dövrə Roma stoyası da deyirlər)	- əsas nümayəndələri: Seneka, Mark Avreliy, Epiktet, Kvint Yuniy Rustik və b. Stoisizmin sonrakı inkişafı Roma dövrü ilə bağlıdır. Bu dövr üçün məktəbin əsas nümayəndələrində stoik - platonizm mövqeyin dini mahiyyət kəsb etməsi xarakterikdir.

1-ci dövr	Qədim Stoya (e.ə. IV əsrin sonu - e.ə. II əsrin ortalarına qədər)	- məktəbin baniləri: Kitiyalı Zenon, Assalı Kleanf, Solili Xrisipp, Vaviloniyalı Diogen və b. Stoisizmin bu klassik forması etik məsələlərində özünün son dərəcə qəddarlığı və ciddiliyi ilə xarakterizə olunur. Qədim Stoya - Yunan Stoyası da adlandırılırdı, çünki o Yunanistandan, yəni ölkə sərhədlərindən kənara çıxıb, yayılmamışdır.
2-ci dövr	Orta Stoya (e.ə. II - I əsr)	- əsas nümayəndələri: Radoslu Panetius, Posidoni və b. Bu dövrün ctoikləri özlərinin baxışlarındakı qəddarlığı və ciddiliyini bir az yumşaltmış və öz nəzəriyyələrində Platonun və Aristotelin fəlsəfəsindən istifadə etməyə başlamışlar. (Bu dövrü bəzən stoik platonizm dövrü də adlandırırlar.) Bu dövrdə stoisizm ölkə sərhədlərindən kənara çıxaraq Romada da yayılır.
3-cü dövr	Son və ya Yeni Stoya (eramızın I - III əsrləri, bu dövrə Roma stoyası da deyirlər)	- əsas nümayəndələri: Seneka, Mark Avreliy, Epiktet, Kvint Yuniy Rustik və b. Stoisizmin sonrakı inkişafı Roma dövrü ilə bağlıdır. Bu dövr üçün məktəbin əsas nümayəndələrində stoik - platonizm mövqeyin dini mahiyyət kəsb etməsi xarakterikdir.

Bəzən stoisizmin inkişafında **4-cü dövrü** də ayıırlar və bunu bəzi pifaqorçuların və platonçuların, İskəndəriyyəli (Yəhudü) Filonun I - II əsrədəki təlimləriylə bağlayırlar. Sonda stoisizm neoplatonizm istiqamətində inkişaf edərək, onunla çox yaxınlaşmış və onun içində əriyib yox olmuşdur.

Erkən stoiklərin əksəriyyəti suriyalı, daha sonrakı dövrün nümayəndələri isə əsasən əksəriyyəti romalılar olmuşdur. Onların araşdırıcıları məsələlərin dairəsinin çox geniş olmasına baxmayaraq, onların içərisindən **məntiq**, **fizika və etika** ilə bağlı olan məsələləri xüsusi ilə qeyd etmək lazımdır (stoiklərin nəzəriyyəsini əsasən bu 3 hissəyə bölürlər. Bəzi tədqiqatçılar bu cür bölgünün stoiklər tərəfindən platonçulardan götürdükləri, iqtibas etdikləri iddia edilir.) Stoiklər öz fəlsəfi baxışlarını məcazi mənada meyvə bağına bənzədiridilər ki, burada da məntiq - bu bağın qoruyucu divarına, fizika - onun ağaclarına, etika isə - onun meyvələrinə bənzədirildi. Stoiklər öz sistemlərinin təsnifatını həmçinin heyvan və yumurta ilə də müqayisə edirdilər. 1) Heyvanda - cümləklər, yumurtada isə - onun qabığı - **məntiqə**, 2) heyvanda - onun əti, yumurtada isə - ağ hissəsi - **fizikaya**, 3) heyvanda - onun qəlbi, yumurtada isə - onun sarısı - **etikaya müvafiqdir**.

Ümumiyyətlə stoisizm - bu bütün həyat sınaqlarına mərdlik, sarsılmazlıq, döyümlülük fəlsəfəsidir və o, qeyri - sentimental insanı xarakterizə edir. Stoisizm - istənilən emosiyaların rədd edilməsidir, çünki məhz onlar insanı düşünməyə və ağıllı, rasional qərarlar qəbul etməyə mane olurlar.

Stoiklərin fikrincə, **məntiq** həm ritorika (natiqlik), həm də dialektika (mübahişə etmək sənəti), fikirlərimizi əsaslandıran elmi biliklər sistemidir. Məntiq təsəvvürlər, mühakimələr, əqli nəticələr və sübutlar haqqında təlimdir. İnsanlarda əvvəlcə duyğu orqanları vasitəsi ilə şeylər haqqında ümumi təsəvvür yaranır, sonra isə bu təsəvvürlər insanın ruhunda əks olunur və ağılla təhlil edilərkən dərək edilir. Duyğularımız bizə şeylər haqqında düzgün məlumat verirə, onda ruhda da onlar düzgün, əgər yanlış məlumat verirə, ruhda yanlış təsəvvürlər yaranır. Bunun səbəbi, duyğu orqanlarında ola bilən qüsurlar, biliyin çatışmamazlığı, şeylərin insan duyğularına uyğun gəlməməsi və s. asılıdır. Yanlış və ya səhv nəticələr həmçinin, insanların şeylərin mahiyyətini tam anlamadığı, onlar haqqında tam təsəvvürə malik olmadığı, həmçinin şeylər haqqında hökm verməyə tələsdiyi zaman da baş verə bilir. Tanrılardan fərqli olaraq, insan səhv edə bilər. Elmi biliyin əsil meyari isə, hər şeyin sübuta yetirilməsidir. Bütün yanlışlıqların kökündə həmçinin, ikimənalı sözlər durur ki, onların da aşadırılıb, aradan götürülməsi məhz müdrik insanın vəzifəsidir. Müdriklik doğru nəticələrin əldə edilməsidir.

Fizika ilə bağlı fikirlərində stoaqular cisimlərin varlığını, boşluqların isə yoxluğunu, yəni onların olmadığını iddia edirdilər. Hər bir cismin substansiyası kimi onlar ilkin materiyani əsas götürür, dönyanın isə 4 ünsürdən – od, hava, su və yerdən ibarət olduğunu iddia edirdilər. Məsələn, onlar dönyanın əsasında odun durduğunu və hər şeyin oddan yarandığını iddia edirdilər (Heraklit kimi). Stoiklər dönyanı canlı orqanizm kimi təsəvvür edir və hər şeyin əsasında iki - əbədi, yaradılmayan və məhvədilməyən başlangıçın: 1) materiyanın (maddiliyin) passiv əsas (özül) kimi, 2) bu materiyanı hərəkətə gətirən Tanrıının və ya əqlin (Loqosun) durduğunu iddia edirdilər. Stoaqular tanrını materiyadan ayırmır və onları vəhdətdə təsəvvür edirdilər. O, materiyanın içindən keçərək, maddi şeyləri yaradır. Bu iki prinsip dualizmə aiddir. Stoiklər materiyanı ilkin başlangıç kimi qəbul edirdilər (baxmayaraq ki, o – passivdir).

Stoiklər insan həyatını həmin Loqosun proyeksiyası (əksi) hesab etdiklərindən, tale və onun sınaqları ilə mübahişə etmək ideyasına qarşı çıxır və ehtirasları insanın öz taleyi ilə harmoniyada yaşamasında ən başlıca maneə hesab edirdilər. Buna görə də stoiklərlərin idealı - təmkinli müdrik idi. Stoiklər affektlərin dörd növünü qeyd edirdilər: həzz, nifrət, ehtiras və qorxu. Onların fikrincə, düzgün mülahizə, mühakimə yürütülməklə onlardan çəkinmək lazımdır. Stoiklər bütün şeyləri xeyrə, şərə və laqeydliyə (adiafora) böldürülər.

Stoiklərin fikrincə bütün mövcud olan şeylər cismanıdır və ancaq materiyanın "kobudluq" və ya "incəlik" dərəcələrinə görə bir-birindən fərqlənirlər. Onlar gücü incə materiya kimi qəbul edirdilər. Dünyanı bütövlükdə idarə edən qüç - Allahdır. Bütün mövcud olan şeylər bir-birindən fərqlənirlər və hadisələr hər növbəti alovlanmadan və kosmosun (ekpirosun) təmizlənməsindən sonra təkrarlanır.

Stoismizm əxlaqı stoiklərin **etik** mühakimələrinin borc hissinə əsaslanır. Mükəmməllik həyatda təbiət qanunları və itaətkarlıq əsasında əldə edilir. Stoiklər ehtirasların öyrənilməsinə və onların tabe edilməsinə böyük yer verirdilər. Stoiklərin fikrincə daxili azadlıq bilik və borca (vəzifəyə) riayət edilməsi vasitəsilə əldə edilə, səadətə can atmaq isə, insan həyatının ali məqsədi və mənası olmalıdır. Onlar hesab edirdilər ki, xoşbəxtliyin yeganə mənbəyi xeyirxahlıqdan ibarətdir. Onlar sağlamlığı, sərvəti və s. nəzərə almırılar. Zenonun fikrincə xoşbəxtliyə ancaq müdrik adam nail ola bilər. Stoiklərin fikrincə, bir halda ki, xeyirxahlıq iradəylə bağlıdır, onda insanın həyatında baş verən bütün yaxşı və ya pis şeylər yalnız onun özündən asılıdır. Buna görə hər bir insan, əgər o dünya arzularından azad ola bilərsə, o zaman o tam azad ola və gözəl yaşaya bilər. Mühakimələri doğru, həqiqi olan müdrik adam, öz taleyinin sahibidir, çünki heç bir xarici qüvvə, təsir onu xeyirxahlıqdan məhrum edə bilməz. Müdrik adam şəfqətin nə olduğunu bilmir: məsələn, onun arvadı və ya uşaqları ölən zaman, o hesab edir ki, bu hadisə şəxsi xeyirxahlığı, yəni, öz xoşbəxtliyi üçün maneyə deyil və buna görə də dərindən əzab çəkmir. Stoiyalılar üçün yaxınıni özü kimi sevmək fikri, onun heç ağırlana da gəlmir. Stoisiszmin başlıca ideyasını taleyə itaətkarlıq hissi və bütün baş verənlərin labüdüyü, qaçılmazlığına inam təşkil edir.

Qədim Azərbaycanda fəlsəfi fikrin inkişafı. Mağlar, Zərdüştilik, "Avesta".

Şərqi ölkələrinin yerləşdiyi ərazilərin hələ ən qədim dövrlərdən mədəniyyətin mərkəzləri olduğunu bize bu ərazilərdə və digər yerlərdə aparılan arxeoloji qazıntılar zamanı təpişən dəlillər, etnoqrafik və epiqrafik məlumatlar sübut edir. Təxminən bu dövrlərdə **qədim Azərbaycan** ərazisində (Atropatena dövlətində) yaşayan əhali içərisində də fəlsəfi fikrin inkişaf etdiyini söyləmək olar. Geyd etmək lazımdır ki: "Ölkənin fəlsəfi mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin mövcudluğu mühüm rol oynamışdır. Bunların sayəsində artıq e.ə. I minilliyyin 1-ci yarısından ölkə xalqlarının ictimai şüurunda varlığın başlangıcı və sonu, təkamülü, insan və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət, xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmış fəlsəfi mülahizələr və onları ehtiva və təmsil edən mifologiya və dirlə bağlı, kökləri keçmiş minilliliklərə gedib çıxan müxtəlif ideoloji cərəyanlar olmuşdur.

Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri - Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, Orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırırmalar geniş imkanlar yaradır."¹

Bu dövrdə Azərbaycanda yaşayıb, fəaliyyət göstərən "**mağ**", bəzi alımlar tərəfindən isə "**muğ**" **tayfaları** kimi (Y.V. Çəmənzəminli) tarixə düşmüş Azərbaycanın qədim əhalisi, tarixin müxtəlif dövrlərində Midiya² və İran³ imperiyaları tərkibində fəlsəfi fikrin inkişafında çox böyük

1. Azərbaycan fəlsəfəsi. Vikipediya, azad ensiklopediya. - https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_f%C9%99ls%C9%99f%C9%99si

2. "Tarixin atası" hesab edilən Antik Yunan tarixçi - filosofu Herodotun fikrincə, mağlar Midiya tayfalarından birinin adı idi.

3. Bax: Ağöayar Ş. Fəlsəfə. Ali məktəblər üçün dərslik. 2-ci nəşri. Bakı, 2008, s. 156.

uğurlar qazanmışlar. Bir çox tədqiqatçıların fikrincə, "mağ" və ya "muğ" tayfalarının adının Azərbaycandakı "Muğan" ərazi adından qaynaqlandığı bildirilir. Başqa bir fərziyyəyə görə isə mağlar Midiya¹ kahinləri nəslindən olublar.

Mağları Şərqi İran - Qədim Azərbaycan elinin ilk müdrikləri (filosofları) kimi qəbul etmək olar, çünki onların etiqad və təbliği etdikləri atəşpərostlik onların təkcə dini düşüncə tərzi deyildir, o həm də onların fəlsəfi baxışlar sistemi kimi insanlar arasında mövcud olan münasibətlərin nizamlanması, ailə, məişət, əxlaq, etik davranış normaları və s. ilə bağlı olan bir çox digər məsələləri də əks etdirirdi. **Zərdüştiliyin müqəddəs kitablar külliyyatı olan "Avesta"**"da (kitabın daha qədim hissəsi - "Qat" adlanır), mağlara aid olan bir çox mərasim və ayinlərin elementləri öz əksini tapmış və burada o dövr üçün mövcud olan bütün mütərəqqi dini - fəlsəfi fikirlər toplanmışdır. Abdulla Fazilin qeyd etdiyi kimi: "tarixşünaslıq sahəsində Avestanın dini mahiyyət daşımاسına baxmayaraq onu bir sıra qədim xalqların, o cümlədən Azərbaycan xalqının mədəniyyəti, adət və ənənəsi, tarix və coğrafiyaşunaslığını özündə əks etdirən yeganə külliyyati adlandırmaq olar."²

Müqəddəs Yazılарın Yaxşı (və ya rifah, səadət, - İ.N.) **İnam**³ mətnləri toplusu - "Avesta" adlanır. Burada mömini - saleh Spitama Zərdüştün vəhyləri özəksini tapmışdır. Mağların baş mağ hesab etdikləri Zərdüşt mağların zərdüştilikdən əvvəlki min il ərzində topladıqları biliklər əsasında, "Avesta"da öz əksini tapmış **dualist**⁴ **təsəvvürlər** və **məzdəizm** əsasında öz yeni dininin - **zərdüştiliyin əsasını qoyur**. Zərdüştiliyin banisi **Zərdüşt peyğəmbərə Ahura Mazda**⁵ **vasitəsi ilə verilən vəhylər**, "Avesta"da Zərdüştün dostu - həqiqətin yolunu seçən kral himayədarı **Kavi Viştasp** tərəfindən toplanmışdır

1. Midiya - e.ə.728 - e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyası, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqi Dəştə - Kəvir səhrasına, qərbdə isə Zarqos dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimalı İran ərazisində yaranşa da tezliklə genişlənərək Ön Asiyənin ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir... Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. (Bax: Midiya. - Vikipediya, azad ensiklopediya)

2. Bax : Avesta. - Vikipediya, açıq ensiklopediya.

3. Rusca mətni - Собрание Священных текстов Благой Веры - İ.N.və Y.S.

4. "Avesta"da xeyir (Hörmüz) və şər (Əhriman) tanrıları arasında daim döyüş gedir.

5. Zərdüştilikdə Ahura Mazda bütün şeylərin yaradıcısı, vahid tanrı, hər şeyi biləndir. Tanrı Ahura Mazdanın adı Hind - İran kökləri olan iki qədim İran sözündən yaranmışdır: Ahura və Mazda. **Ahura** (sanskrītdə: Asura) - Rigvedadakı (qədim Hindistanda fəlsəfi fikrin inkişafı bölməsinə bax) bir çox tanrıların, ilk növbədə Varunanın və digər aşağı təbəqəyə aid olan tanrıların - Savatara, Aqni, Mitru, Suryu və s. epitetidir. Ahuralar - varlığın əsasları və insan cəmiyyətinin əxlaqi ilə bağlı olan Hind - İran tanrıları nəslidir və Zərdüştilikdə onlar "böyük allahlar" (yəni, daha yuxarıda duranlar - İ.N. və Y.S.) hesab olunur və "**deva**"lara - "kiçik allahlara" (sanskrītdə: deva. **Deva** - iudaizmdə ilahi varlıqlar hesab olunurlar) qarşı qoyulurdular (iudaizmdən fərqli olaraq, Zərdüştilikdə "deva"lar iblis, şeytan hesab edilir və onları lənətləyirdilər). **Mazda** (medha) isə - "dərk edən", "ağıl", "müdrik" mənasında işlədir. Bu, Allahın Ahuradakından daha orijinal epitetidir və Mazzada o, Müdrik Yaradan, düşüncənin və deməli idrakin da yaradıcısı kimi təsvir edilir. Beləliklə, Ahura Mazda şərti olaraq "Müdrik Tanrı", "Ağıl sahibi" kimi tərcümə edilə bilər. Zərdüştilikdə "Qat"larda Tanrıının bu iki - Ahura və Mazda adları tez - tez bir - birindən asılı olmadan və azad qaydada istifadə olunur.

Rəvayətə görə, Avesta ilk dəfə yer üzünə bütün quşların başçısı - **Karşıpt quşu** tərəfindən gətirilmişdir. Bu müjdəçi (Karşıpt quşu nəzərdə tutulur - İ.N.) zərdüştlük təlimini Yimkard gəmisində (Nuhun gəmisi timsalında - İ.N.) - çar Yima tərəfindən insanları soyuqdan və daşqınlardan qorumaq üçün inşa edilmiş qala - şəhərə gətirdi. Lakin çar Yima Ahura Mazdanın Yaxşı İnamin banisi və peyğəmbəri olmaq təklifini rədd etdi və onda, Yaxşı İnamin ilk və yeganə peyğəmbəri - insanların ən salehi - **Spitama Zərdüşt** oldu. Beləliklə, zərdüştlük təliminə görə "Avesta" Ahura Mazdatərəfindən vəhý şəklində **Zərdüşt peyğəmbərə verilmişdir**. Özünün ilk vəhylərini isə o, **Daitya**¹ çayının təmiz sularına girərək almışdı və Peyğəmbərin vəhý aldığı bu andan etibarən yer üzündə yeni dövr - Vizariş - hər şeyin yaxşı ilə pisə ayrılması dövrü başladı.

Azərbaycanda fəlsəfi düşüncə tərzinin formallaşmasında **Zərdüşt** (Zaratuştra) və onun fəlsəfi ideyalarının çox böyük rolü olmuşdur. Mağlar və onların baxışlar sisteminin formallaşması Zərdüştən min il əvvəlki dövrü əhatə edir. Mağlar və zərdüştiliklə bağlı əsrlərlə aparılan çoxsaylı tədqiqatlara baxmayaraq, bu gün qədər də Zərdüstün nə vaxt və harada yaşayıb, yaratmasıyla bağlı dəqiq fikir yoxdur. **Zərdüştün adına biz tarixdə ancaq b.e.ə. VII - VI əsrlərdə rast gəlirik**.

Mağların bir nümayəndəsi kimi Zərdüşt haqqında ilk bize gəlib çatan məlumat Midiyalı Ksanfa məxsusdur. Mağlar, Zərdüşt haqqında məlumata Herodotun "Tarix kitabı"nda, Layertli Diogenin "Görkəmli filosofların təlimi və deyimləri" adlı əsərində də rast gəlinir. Rəvayətlərə görə, hələ uşaqlıq illərindən Zərdüşt yaşılarından öz müdrikliyi ilə seçilirdi. Uşaqlıqdan ruhanilərdən dərs alan Zərdüşt on beş yaşıdan kamil bir din xadimi kimi həqiqət axtarışında dünyani dolaşmağa başlayır və 30 yaşında artıq yeni dinin yaradıcısı kimi peyğəmbərlik səviyyəsinə yüksəlir.

Əl - Biruni Əbu Reyhan² "Əl - asarül və əl - qrunül xaliyyə" əsərində Zərdüştlə bağlı yazırı ki: "...ondan sonra, Mənuçöhr şahın nəslindən, zadəgan, əyan və mağların ailəsindən olan Spitmanın oğlu Zərdüşt gəldi (zühur etdi). Bu hadisə Viştaspın hakimiyyətindən otuz il keçəndən sonrakı dövrə təsadüf edir. Onun əynində sağ və sol tərəfi açıq olan çuxa var idi. Kəməri xurma lifi ilə (kiçik xaç şəklində) bağlanmışdı, rəngli yun duvağı (niqabı) var idi, öz yanında olan köhnə lövhəni sinəsinə yapışdırılmışdı. Muqların fikrincə o, (Zərdüşt) günorta çağrı Bəlxdə olan şah qəsrinin eyvanından nazil olmuşdur. Viştasp isə günorta istirahətindən sonra Zərdüstün yanına gəlmiş və məzdəizmi qəbul etmişdir."³

Zərdüstün fikirlərinə həm Aristotel və Platonun özləri tərəfindən, həm də onların şagirdlərinin də çox böyük maraq göstərdikləri məlumudur. Zərdüştliyin və magların təliminin qədim yunan mədəniyyətinə və fəlsəfəsinə təsirini həmçinin Pifaqor, Demokrit, Pirron, Laertli Diogen, Evdoks, Rodoslu Evdem və digərləri də öz əsərlərində qeyd edildilər. Məsələn, Laertli Diogen qədim yunanlara istinad edərək, yazırı: "Aristotel qeyd edirdi ki, muğlar misirlilərdən qədimdirler... və Klark himnosofistləri (Hindistan brahmanlarını) maqların şagirdləri hesab edirdi".⁴

1. Akademik A.O. Makovelskinin fikrincə, Araz çayının qədim adı Daitya olub, həmin yerin isə Azərbaycanın Araz çayı sahilləri olduğu ehtimal edilir.

2. Əl - Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (973 - 1048) XI əsrin görkəmli coğrafiyaşunası, 150-dən çox tarix, etnoqrafiya, astronomiya, riyaziyyat və s. elm sahələri üzrə əsərlərin müəllifi, qısa şəkildə "Hindistan" adlandırılan əsərində ilk dəfə olaraq yerin günəş ətrafinda hərəkət etdiyini N.Kopernikdən təxminən 500 il əvvəl söyləmişdir.

3. Bax: Avesta. - Vikipediya, azad ensiklopediya.

4. Azərbaycan fəlsəfəsi. - Vikipediya, azad ensiklopediya.

Yaxın Şərqdə böyük mövqe qazanmış mağların fəlsəfi düşüncə tərzi sonrakı dövrlərdə Qədim Babilistanda da geniş marağa səbəb olmuş və hətta bizim eradan əvvəlki dövrlərdə Pompey ordusunun əskərləri arasında zərdüştiliyin geniş yayılmasına da gətirib çıxartmışdır. Beləliklə, zərdüştilik nəinki şərqdə qələbə çalır, həm də qərbdə də çox geniş yayılır.

Ahura Mazda obrazını təsvir edən əsas mənbə Zərdüştiliyin ona doğru yönəldilmiş himnləri - "Qat"lardır. "Avesta"ya görə Ahura Mazda öz nurundan göy cisimlərini, ruhundan isə altı ölməz Xeyir ilahəsinə yaradır ki, bunlar Ahura Mazdanın ayrılmaz keyfiyyətlərini təşkil edir. Bu, Yaradılışın birinci dövrü idi. İkinci dövrdə Ahura Mazda maddi, hissələrlə qavranılan, kamilliyyi və Xeyiri təmsil edən mövcudatın əsasını yaradır. Maddi aləm yarandıqdan sonra bura Şər ruhu daxil olur və Şər ilə Xeyir arasında mübarizə başlayır. Bəşəriyyətin vəzifəsi Ahura Mazda və Xeyir ruhları ilə birgə Xeyiri Şərdən ayırib Şər ruhuna qalib gəlməkdir. Bu qələbə insanların xoşbəxt yaşayacağı üçüncü dövr olacaqdır.¹

Ahura Mazda hər şeydən agah olan, hər şeyi biləndir və ona həm keçmiş, həm də gələcək bəllidir. Ahura Mazda peyğəmbər Zərdüştə onun uzun illər davam edən inadlı mənəvi axtarışlarından sonra özünü aşkar etmişdir. Beləliklə, Zərdüşt Ahura Mazdanı ağlı ilə dərk edib, onu öz gözləri ilə görür və görüş zamanı Peyğəmbər soruşur, İlahi isə cavab verir. Beləliklə Ahura Mazda peyğəmbər Zərdüşt İlahi hikmətə dəvət edir. Gələcəkdə bu "görüş" yeni dinin - zərdüştiliyin əsasını qoyur. "Qat"larda Zərdüşt Ahura Mazdadən onu müdafiə etməsini, ona öyündən nəsihət, bilik verməsini, mənəvi və fiziki həyatında əmin-amanlıq, xoşbəxtlik verməsini xahiş edir. Eyni zamanda, özü də ona ibadət edərək, ona öz həyatını və canını tamamilə həsr edir.

Müqəddəs kitablar külliyyatı olan "Avesta"nın hər bir kitabının ayrı - ayrıraqda öz adı olsa da, onlardövrümüzə tam şəkildə gəlib çatmayışdır. Pəhləvi dilində X əsrərə yazılmış iki məmbədə "Avesta" haqqında məlumat verilir və göstərilir ki, 1-ci kitab - "**Bundehişn**", yəni - **əsas xəlq olunma** - kosmologiyaya həsr olunmuş, 2-ci kitab - "**Dinkerd**" (**etiqad əməlləri**) isə bir növ dini biliklərin ensiklopediyası idi. Bu məmbədə qeyd edilirdi ki, "Avesta" Viştaspın göstərişi əsasında yazıya alınmış və bu nüsxələrdən biri Gəzən (Şiz) şəhərində (Urmiya gölü yaxınlığında), digər nüsxəsi İstəhrdə saxlanaraq qorunurdu, qalanları isə müxtəlif yerlərə göndərilmişdir.

"Avesta"nın hissələrinin hər biri müəyyən bir məsələnin izahı ilə bağlı idi.

Hissələr:	"Avesta"nın hissələrində hansı məsələlərdən bəhs edilir:
1.	Xeyirxahlıq və nəcabətlə bağlı məsələlər,
2.	Dinlə bağlı məsələlər,
3.	Zərdüştilik dini təliminin ehkamları,
4.	Kosmoqonik səciyyə daşıyan məsələlər,
5.	Astronomiya ilə bağlı məsələlər,
8.	Hüquqla bağlı məsələlər,
10.	Əfsanəvi hökmədar Kəştasp və bu dövrdə yaşayan Zərdüştün zühur etməsi ilə bağlı məsələlər,
13.	Zərdüştün uşaqlıq illəri və onun xeyirxah əməlləri ilə bağlı məsələlər,
15.	Ədalətlə keçən illər, ölçü və çəki ilə bağlı məsələlər,
16.	Vətəndaşlıq, hərbi qanunlar, qohumla evlənmək, müxtəlif dini prinsiplərlə bağlı məsələlər,
21.	Ahura Mazdaya, Zərdüştilik panteonuna daxil olan allahlara alqışlarla ilə bağlı məsələlər.

1. Azərbaycan fəlsəfəsi. - Vikipediya, azad ensiklopediya.

"Avesta"nın 12.000 öküz dərisi üzərində qızıl suyu ilə yazılmış nüsxəsi Əhəməni dövlətinin sonuncu şahzadəsi III Daranın (e.ə. 380 - 330-cu illər) xəzinəsində saxlanılırdı (bəzi məlumatlara görə, "Avesta"nın 2 nüsxəsi var idi və Dara bu kitabları və onlara şərhləri öz zirzəmilərində saxlayırdı). İskəndər III Daranı möğlub etdikdən sonra onun "Avesta"nın da saxlandığı Təxte - Cəmşiddəki sarayı da yandırmışdı. Ümumiyyətlə, rəvayətlərə görə İskəndər Əhəmənilərin hakimiyyətini məhv etdikdən sonra, "Avesta"nın müəyyən hissəsini yunan dilinə tərcümə edilməsinə əmr vermiş, kitabların əsl nüsxələrini isə ya dənizə atdırılmış və ya yandırtmışdır. Makedoniyalı İskəndərin İstəhri tutduqdan sonra "Avesta"nın fəlsəfə, tibb, astrologiya ilə bağlı hissələrinin yunan dilinə tərcümə etdirməsindən sonra, onun yandırılması haqqında əmr verməsi, bəzi şərqşünaslar tərəfindən "ərəblərin Heredotu" adlandırdıqları ərəb tarixçisi Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudi tərəfindən də (896 - 956-cı illər) onun "Mürüt üz - zəhəb" əsərində də qeyd edilir.

Sonrakı dövrlərdə "Avesta"nın 30 bölməsindən ancaq 12-si salamat qalmışdır. Uzun əsrlər ərzində "Avesta" dəfələrlə "redaktə" olmuş və orta əsrlərdə edilmiş axırıncı redaktədən sonra o, seyrəkləşmiş şəkildə 21 naskdan (nask - avestada kitab, hərfi mənada "bağlama", "bənd" deməkdir) və 14000 səhifədən ibarət idi. Sasanilərin 1-ci şahı - I Ərdəşirin (180 - 262-ci illər) dövründə (şahənşahlıq dövrü: 28 aprel 224 - 242-cı illər) "Avesta"nın ayrı - ayrı hissələri mobid Tansar (I Ərdəşir Babəkanın anası - İ.N. və Y.S.) tərəfindən toplanıb bərpa olunmağa - yəni, onun yaddaşlardan yazıya köçürülməsi prosesi baş verir və əlbəttə ki, yazıya alınan "Avesta"nın bu surəti məhv edilmiş əsərin tam surəti ola bilməzdi. Sasanilər dövründə (Sasanilər İmperiyası - 226-ci ildən 651-ci ilə qədər müasir İran, İraq, Azərbaycan, Əfqanistan, Pakistan və Türkmenistan ərazilərini əhatə etmiş tarixi dövlət) 21 kitabdan 20-si "Avesta"nın öz mətni üzrə deyil, pəhləvi dilinə tərcüməsi əsasında bərpa olunmuşdur vəbu dövrdə "Avesta" ancaq 348 fəsildən ibarət idi. Lakin, bir çox başqa qeyri islam ədəbiyyatı kimi, ərəb istilası dövründə "Avesta"nın bərpa olunmuş bu kitabları da yandırılmışdı.

"Avesta"nın neçə sətirdən ibarət olması haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, Roma tarixçisi Plini "Avesta"nın iki milyon sətir şerdən, bəzi şərqşünasların "ərəblərin Heredotu" adlandırdıqları Abbasilərdən olan Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudinin (Bağdad 896 - 956 Qahirə) fikrincə - 10 min sətirdən, orta əsr fars alimi Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəriyə (838 - 923) görə - 12 min sətir şerdən ibarət olması, böyük İran-fars şairi Əbülqasım Firdovsinin (935-1020) məşhur əsəri olan "Şahnamə"də isə "Avesta"nın 1200 fəslinin qızıl lövhə üzərində yazılması qeyd olunur. Göstərilən və digər faktlar ondan xəbər verir ki, "Avesta" öz dövrü üçün böyük şöhrət qazanmış və çox geniş yayılmış bir əsər idi.

Zərdüştilik dininin müqəddəs kitablarının Hindistan parslarında mövcudluğu xəbərinin XVII əsrda Avropaya çatması və onun ilk əlyazmalarının İngiltərənin Oksford kollecinin kitabxanasına gətirilməsi, "Avesta" ilə bağlı yeni tədqiqatların aparılması üçün imkanlar yaradır. Bütövlükdə isə, Avropalılardan ilk dəfə "Avesta"nı digər Avropa xalqının dilinə - fransız dilinə tərcümə edilməsi Fransa alimi Abraham Hiatsint Anketil-Düperron tərəfindən edilmişdir. A. H. Anketil-Düperron 1755-ci ildə 10 ay Hindistanda yaşamış və oradan qayıtdıqdan sonra 1760-ci ilə qədər Sort şəhərində yaşamış, bu şəhərdə Cəmasb adlı bir nəfərdən pəhləvi dilini öyrəndikdən sonra, 1771-ci ildə tərcümə etdiyi "Avesta"nı Paris şəhərində nəşr etmişdir. Qərbdə "Avesta"nın 1771-ci ildə fransız dilindən sonra 2-ci Avropa dilinə tərcüməsi, 1776-ci ildə onun Riqa şəhərində alman dilinə tərcüməsinin cap edilməsi olmuşdur.

Bütövlükdə, "Avesta" həm Şərqi, həm də Qərbin fəlsəfi fikrinin inkişafına çox böyük təsir göstərmişdir. Məsələn, Klassik alman fəlsəfi fikrinin görkəmli nümayəndələrindən biri olan Georg Hegel (1770-1831) geyd edirdi ki, Zərdüşt dini sisteminin əsasını iki bir - birinə əks olan - Yaxşı ilə Yamanın (pisin, şərin) mübarizəsi kimi qəbul etmək olar. Johann Goethe-nin (1749-1832)

məşhur əsərlərindən biri olan "Qərb-Şərq divanı"nda "Qədim fars inancının vəsiyyəti" şeirində, Goethe də Avestanı işığın qaranlıq üzərində zəfəri kimi qiymətləndirirdi.

Bu gün "Vendidad" ("Videvdat" - şər qüvvələrin dəf ediməsinə yönəldilən - "Divlər əleyhinə qanun"), "Yasna" (ibadət, qurban vermə mərasimləri zamanı dua, sitayışlər edilməsi vaxtı riayiət edilməli olan müxtəlif qanunlar) və "Vispered"dən ("Visprat" - "allahların hamısı", "hakimlərin hakimi" deməkdir) ibarət olan "Avesta"nın üç kitabdan 1-ci və 2-cisində dini mərasimləri əks etdirən ən qədim mətnlər (yaşlılar) toplanmışdır. "Avesta"nın 3-cü hissəsini təşkil edən "Vispered" (dua xarakterli mahnilarla bağlı qanunlar) "Yasna"nın ayrı - ayrı hissələrinə edilmiş əlavələrdən ibarətdir. Zərdüştün lirikası - qatlar isə əsasən "Yasna" da toplanmışdır. Bütövlükdə, bizə gəlib çatan redaksiyada "Avesta" 4 kitabdan ibarətdir və bununla bağlı tədqiqatçılar tam haqlıdırlar: müasir "Avesta" "Böyük bir binanın xərabələrindən toplanmış qırıntıları"dır.

"Avesta" sözünün mənası tam dəqiq bilinməsə də, bir çox tədqiqatçılar bu sözün "**əsas mətn**" kimi tərcümə variantına daha çox üstünlük verirlər. "Avesta" əsasən b.e.ə. 1-ci minilliyyin 1-ci yarısında formalaşmağa başlamışdır. İlk dövrlərdə "Avesta" şəkildə yayılmış, sonra isə rəvayətə görə Zərdüştün katibi, həm də onun kürəkəni olan **Jamasp** tərəfindən ilk dəfə yazılı məcmə Şəklinə salınmışdır. Deməli, **bu kitab - külliyyat hindlilərin "Riqveda"** və **yəhudilərin "Tövrat"**ından sonra dünyanın ən qədim kitablarından biri hesab edilir.

"Avesta"nın mətnlərini məzmununa və dil xüsusiyyətlərinə görə iki yerə bölmək olar: **Böyük Avesta** (təxminən b.e.ə. 1200 - 800-cü illəri əhatə etdiyi güman edilir), daha arxaik dilə malik idi və burası: Zərdüştün "Qat"ları, Yasna Haptanghaiti və Yasnanın digər bəzi ən qədim hissələri, həmçinin Avestanın üç əsas mətnləri (Ahuna Vairyā, Aşem Vohu, Yenghe - hatam) daxildir.

Kiçik Avesta (Əhəmənilərə qədər - b.e.ə. VI əsrə qədərki dövrü əhatə etdiyi güman edilir) daha az arxaik dilə və bir az fərqli dialekt bazaya malik idi və burası Avestanın bütün digər mətnləri daxildir. Bu mətnlərin bəzilərində əhəmiyyətli səhvlər aşkar edilmişdir ki, bu da onların Kiçik Avesta dilinin artıq öldüyü, yəni, məhv olduğu bir dövrdə tərtib edildiyini göstərir.

Bələliklə, Böyük Avesta ilə Kiçik Avesta mətnlərinin tərtib olması arasında bir neçə əsrin keçdiyi güman edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, "Avesta"nın 1-ci kitabı olan "Vendidad" ("Divlər əleyhinə qanun") 22 forgerddən (fəsildən) ibarətdir və o, "Avesta"nın yeganə hissəsidir ki, bizə demək olar ki, tam şəkildə gəlib çatmışdır. "Vendidad"da əsas yeri Hörmüzlə Zərdüştün dialoqu tutur. 1-ci fəsil - "Coğrafi poema" coğrafiya ilə bağlıdır və burada Ahura Mazdanın (Hörmüzün) yaratdığı ölkələrdən, oradakı gözəlliklərdən, şəhər və çaylardan söhbət edilir. Görkəmli sovet filosofu və tarixçisi, görkəmli avestaşunas, Azərbaycan EA akademiki A.O. Makovelski (10/22.06.1884, Qrodnno - 16.12.1969, Bakı) uzun illər Yaxın Şərqi ölkələrinin antik fəlsəfə tarixi ilə məşğul olmuş və xüsusi cədvəl düzəldərək "Coğrafi poema"dakı coğrafi adların həqiqi və ya mifik olduğunu araşdırmışdır.

"Coğrafi poema"da Hörmüz qeyd edir ki, o, qəmli, kədərli bir ölkəni gözəl və abad bir ölkəyə çevirmişdir: ən gözəl ölkə və yerlərdən birini mən - Ahura Mazda gözəl Arayana Vədcəni **Daitya** çayının sahilində yaratdım. Əhriman isə həmin yerdə bəla, fəlakət olaraq sərt qış, yağmurlu hava vəzəhərli ilanlar yaradır.

"Avesta"da qeyd edilir ki, Kainatdakı bütün şeylər canlıdır və onlara (insan, heyvan, bitki və s.) nəfs kimi bir keyfiyyət xasdır. Məsələn, insana xas olan nəfs kimi bir keyfiyyət, onun öz mənəvi prinsipləri və dünyagörüşü ilə bilavasitə bağlıdır. Yəni, insanların daxili aləmi ilə bilavasitə bağlı olan nəfs, insanların öz iradəsinə uyğun davranış tərzi əsasında, onun sonradan Xeyir və ya Şər yolunu seçməsinə səbəb olur.

"Avesta"nın ana xəttini divlərə qarşı mübarizə təşkil edir və burada qeyd edilir ki, insanların törətdiyi bütün pis əməllər divlərin işidir. Buna görə də, Ahura Mazda Zərdüştə deyir ki, günahlardan təmizlənmək, mənəvi saflığa çatmaq üçün divləri məhv etmək lazımdır. Burada hər bir divin konkret adı var idi və onların hər biri insanları pislik, ölüm, kədər, acliq, ehtiyac, yalancılıq, ikiüzlülük və s. bu kimi mənfi əməllərə sövq edirdilər.

Zərdüşt dininə görə, dünyada bir-biri ilə daim vuruşan iki qüvvə vardır: maddi, həm də xəyalı olan hər şey - xeyir və ya şər başlangıça malik olmaqla, iki qismə ayrıılır, yəni bu dünyagörüş üçün ifrat **dualizm** xarakterik idi və insan bu mövqelərdən birinin seçimində sərbəst idi. "Avesta"da təbliğ edilən dualizmdə dünyyanın və dünyagörüşün ikili xarakterə - dini-mifoloji və fəlsəfi cəhətlərə malik olması, xeyirlə - şər, işıqla - qaranlıq (zülmət), ədalətlə - zülm arasında gedən mübarizə, bu dualizmin mərkəzində isə xeyir tanrısi Ahura Mazda - **Hörmüzd** ilə şər tanrısi Anqra Manyu - **Əhrimanın**arasında daim gedən mübarizə dururdu. Hörmüzd və onun barışmaz düşməni olan Əhrimanın bir - birinə zidd olan 2 qüvvə və yaxud substansiya kimi: xeyir və şər, nur ilə zülmət, sülh ilə müharibə arasında gedən mübarizə kimi, iki ictimai və təbii kökə malik idilər. "Avesta"da (əsasən də "Qat"larda) insanlar öz ailələrini, ölkələrini möhkəmləndirməyə sövq edilir və burada təbiətin - su, torpaq, heyvan və bitki aləminin mühafizəsi, müharibəyə və hər növ zülmə qarşı etiraz, sülh, xeyirxahlıq, ədalətlilik, əmin-amanlıq, əməksevərlik və s. bu kimi xüsusiyyətlər mühüm yer tuturdu. İnsanlar xeyir tanrısi **Hörmüzd** ilə şər tanrısi **Əhrimanın** arasında hər hansı bir mövqenin seçimində azad idilər. Zərdüştiliyin əsasını isə 3 əsas xeyirxah prinsip - xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl təşkil edirdi və son nəticə kimi bu, xeyirin şər və zülmət üzərində qələbəsinə inam və etiqad idi və insanlar ədalət uğrunda öz fəal mübarizələri ilə, xeyirin qələbəsinin təmir edilməsinə kömək göstərməlidirlər.

Zərdüştilikdə Hörmüzd baş ilahi qüvvə kimi odu təmsil edir və buna görə də bu dinə inananlar oda səcdə edir, atəşgahlar tikərək, orada odu qoruyub saxlayır, ona sitayış edərək, onun şəninə dualar oxuyur, qurban kəsirdilər. Zərdüştilikdə həyatın əsasını təşkil edən 4 ünsür: od, su, torpaq, hava arasında da, odu baş ilahi və ən müqəddəs qüvvə hesab edirdilər. "Avesta"nın 1-ci kitabı olan "Vendidad"ın ("Divlər əleyhinə qanun"un) III fəslə əkinçiliyə həsr olunmuşdur. Zərdüştilik oturaq heyvandarlığı və əkinçiliyi müdafiə edirdi. Məsələn, Zərdüşt üzünü insanlara tutaraq, onları heyvandarlıq və əkinçiliklə məşğul olmağa, öz fikir və düşüncələrində, söylədikləri sözlərində və əməllərində xeyirxah olmağa, bir sözlə, xeyirə xidmət etməyə çağırırdı. Əkinçiliyə həsr olunmuş III fəslin əsas ideya qayəsi bundan ibarət idi: əgər torpağa yaxşı qulluq etsən, o da sənə borclu qalmaz.

Mani və maniheyçilik.

Azərbaycanın erkən orta əsrlər tarixi bir sıra əlamətdar sosial - siyasi hadisələrlə yadda qalmışdır. Qədim Azərbaycanda Sasaniłər dövründə Zərdüştülüyün dualist təlimi ilə eyni zamanda burada ondan fərqli olan bir sıra monist dini - fəlsəfi cərəyanlar da inkişaf etməyə başlamışdır. Bu cərəyanlar ya məkəni, ya da zamanı ilkin başlanğıc kimi qəbul edirdilər. Məsələn, Zarvanistlər "Zamar"ı (zarvan) - sonsuz zamanı, hər şeyin ilkin başlanğıcı hesab edir və ona ilahi bir varlıq kimi baxırdılar.

III - IV əsrlərdə Azərbaycanda feodal münasibətlərinin inkişaf etdiyi bir şəraitdə isə, **Maninin (216 - 276-cı illər)** başçılığı ilə yeni bir cərəyan - **maniheyçilik** yaranıb, geniş surətdə inkişaf edir. Mənşəcə iranlı aristokrat (əsilzadə) ailəsində dünyaya göz açan Mani (ilk fəaliyyət növü - rəssamlıq, nəqqəşliq olub), III əsrin 30-cu illərinin 2-ci yarısında Şərqiñ bir sıra ölkələrinə - İran, Orta Asiya ölkələrinə, Hindistana səfərlər etmiş, 243-cü ildə İran şahənşahı Şapurun tacqoyma mərasimində iştirak etmiş, öz təlimini isə III əsrin 40-cı illərinin əvvəllərində Ktesifonda (Mesopotamiyada) yaymağa başlamışdır. Mani gəzdiyi ölkələrdə yerli dini baxışlarla yaxından tanış

olmuş və öz təlimində **buddizmin, brəhmənizmin, zərdüştiliyin, xristianlığın və s. bir çox dini və sosial - siyasi baxışlarından istifadə etmişdir**. Mani öz təlimini dünyadakı bütün dinlərdən daha üstün qoyaraq, bütün dinlərin vahid bir dinlə - mani dini ilə və ya "dünya dini" ilə əvəz etmək istəyir, özünü isə "Həqiqət allahının elçisi" kimi qələmə verirdi.

Maninin **dualist sisteminin əsasını Nur ilə zülmətin mübarizəsi** tutur. Mani öz təlimində zərdüştlüyün, xristianlığın və buddizmin bir çox müddəalarından istifadə etmişdir. 40 ilə yaxın bir dövr ərzində öz ideyalarını təbliğ edib, yayan Maninin fikrincə, insan Nur ilə materiyanın qarışığından əmələ gəlib: Nur ruhu, zülmət isə Bədəni (materiyani) yaratmışdır və bütövlükdə, zülmət və şərdən ibarət olan materiya (dünya) Allahdan asılı olmayıaraq mövcuddur. Beləliklə də, Mani buradan aşağıdakı nəticəni çıxardır: dünya (materiya) şərdən ibarətdir və əgər Allah zülmət və şəri yaratmamışdırsa, deməli o, dünyani da yarada bilməzdi. Burada əsas məsələ materiyada (məsələn, insan vücudunda, bədənində) özünə yer tapmış nur ünsürlərini materiyanın təsirindən, hakimiyyətindən azad etməkdir, buna isə ancaq qati asketizm (asketizm - zahidlik, tərki-dünyalıq deməkdir, məsələn, dünya ləzzətlərindən əl çəkmək) vasitəsi ilə nail olmaq olar. Maniheyçilər asayışın və rahatlığın qorunmasını əsas götürür, böyüyə itaəti mütilik səviyyəsinə qaldıraraq, onu təbliğ edirdilər. Manilər heyvan əti yemir, **nikah bağlanmasına qarşı çıxırlar**.

Maniheyçilərin təlimində əsas yerlərdən birini də, "üç zaman" prinsipi tuturdu.

Maniheyçilərin təlimində "üç zaman" prinsipi	
1-ci zaman:	Hər hansı bir varlıq iki bir - birinə zidd, əbədi, müstəqil başlangıca malikdir.
2-ci zaman:	İki bir - birinə zidd olan başlangıclar birlikdə mövcud ola bilərlər. Ədalət, xeyir, işıq hakimi insanı dünyaya gətirən " həyat anası "nı yaşadır. İnsan zülmət və şərlə mübarizədə onlara əsir düşür. Xeyir və işığın hakimi bu zaman canlı ruhları yaşadır və onlar zülmət və şərə qarşı çıxaraq, insanları xilas edirlər.
3-cü zaman:	Xeyir və işıq şər və qaranlıq üzərində qələbə çalışır, materiyanın qalıqları isə ilahi işıqdan məhrum olduğu üçün alovda yanıb məhv olur. İşıq hakimi insanları şərdən (materiyadan) hivs etmək və qəlblərini nurlandırmaq, onları pis əməllərdən çəkindirmək üçün öz qulunu yerə göndərir.

Manilər sosial - siyasi məsələlərə də toxunmuşlar. Onlar sosial zülmə qarşı çıxır, sol və demokratik fikirlərə üstünlük verir, siyasi hakimiyətə qarşı çıxır, dövləti isə siyasi qurum kimi rədd edir, onları şər qüvvə kimi qiymətləndirir, öz təlimlərində yüksək əxlaqi ideyaları təbliğ edirdilər. İlk vaxtlar maniliyin Sasani hakimiyəti üçün təhlükə yaracağını guman etməyənlər, onun nəinki yayılmasına mane olmamış, hətta bu işə bəzən şərait yaratmış, onu müdafiə də etmişlər. Lakin maniliyin İran və Azərbaycanda, Babilistan və Hindistanda, Orta və Mərkəzi Asiyada yayılması və dövlətə, hakimiyətə, cəmiyyətin varlı təbəqələrinə qarşı çıxməsi xalq kütlələri içərisində bu təlimə rəğbətin artmasına, digər tərəfdən isə manilərin təqib edilməsinə səbəb olmuşdu. **Bu təqiblər I Bəhramın dövründə (273-276) xüsusi bir vüsət almışdı**. Sonda bu qarışdurma Maninin həbs və edam edilməsi ilə yekunlaşmış, təlimi isə yavaş - yavaş süquta uğrayaraq, XIII əsrədə kiçik bir təriqətə çevrilmişdir.

Orta əsrlərdə Azərbaycan fəlsəfəsi. Məzdək və məzdəkilər hərəkatı.

V - VI əsrlərdə Azərbaycanda feodal münasibətlərinin inkişafı xalqın dini - fəlsəfi baxışlarında da öz əksini tapmışdır. Bir çox məqamları zərdüştilikdən və manilikdən əzx edən **Məzdək** və onun məsləkdaşı və davamçıları olan **məzdəkilər** xeyirin şər üzərində qəti qələbəsini, odu Hörmuzun yerdə təzahürü və oda sitayışi qəbul etsələr də, bir sıra məsələlərdə, məsələn, Zərdüştün bir peyğəmbər kimi Hörmüzlə hökmədarlar arasında vasitəçi olması ideyasına və bir çox digər məsələlərdə zərdüştilik və maniliyə qarşı çıxır, zərdüştilikdən fərqli olaraq, ölüünün dəfn edilməsinə icazə verir, hətta bəzi məsələlərdə - Günəş allahına, göy cisimlərinə və s. etiqad etməyə icazə verməklə bir növ bütürəstliyə də yol verirdilər.

Məzdək Bamdad oğlu (? - 529) tarixdə Zərdüştün və Maninin ideyalarını yenidən təftiş edərək, yeni bir dinin - **məzdəkizmin** yaradıcısı və **mafad** (zərdüştilik dinində - keşiş), Sasani imperatoru I Qubadin dövründə nüfuz qazanan İran islahatçısı, peyğəmbər (özünün iddia etdiyi kimi, o, Ahura Mazdadır) və dini lider idi.

Məzdəkə görə, təbiətdə 3 element var: su, od və yer və bunların qarışıığı müsbət və ya mənfi təzahürlərə malikdir. Eyni zamanda, bu üç element bütün kainatın əsasını təşkil edir, yəni bütün dünya bu elementlərin qarışığından əmələ gəlib. Xeyirxah, yaxşı, işıqlı, azad, sərbəst, məntiqli ilə kor-koranə, təsadüfi təsir edən qaranlıq arasındaki əbədi mübarizə "pis insanların" məhv edilməsi və işığın qaranlıq üzərindəki təntənəsi ilə başa çatacaqdır. O, pisliyi, yamanlığı, şəri xaos (qarma-qarışılıq, hərcmərclik) və təsadüf kimi qiymətləndirir, elmi aydınlıq, cəhaləti isə qaranlıq hesab edirək, işığı, aydınlığını qaranlığı isə Şeytanın təmsil edib, himayədarlıq etdiyini söyləyirdi.

Məzdəkizmin inkişafının daha sonrakı mərhələsində məzdəklər Sasani dövlətinin **4 əsas rəsmi vəzifəli baş məməruna** - Baş Möbid¹ (Möbidan Möbid), Baş Herbad (Herbad- rahib deməkdir), Ordu Komandiri və Əyləncə Ustasına - onlara müvafiq surətdə uyğun olan **4 əsas Qüvvəni** - 1) Mühakimə etmək, 2) Anlamaq, 3) Mühafizə və 4) Sevinci müəyyən edirlər. Bura onlar **7 vəzir** və **12 mənəvi qüvvəni** də əlavə edirdilər: "Tanrı ən ali qüvvədir və onun qarşısında dörd güc dayanır: Mühakimə etmə (Tamyiz), Anlamaq (Fəhm), Qorumaq (Hifz), Sevinmək (Sürur). Və Tanrı bu dörd gücün layiq olduğu şəxslərə verib: Möbidlər möbidinə baş hakimliyi, Herbada anlamağı, Spahbedə qoşun başçılığını, Ramişqara sevinci. Bu dörd seçilmiş 12 ruhi qüvvənin yaratmış olduqları dairənin içindəki 7 vəzirlə dünyani idarə edirlər. Bütün bu keyfiyyətlər bir insanda toplaşarsa, o insan ilahi qüvvəyə sahib olacaqdır."² Bundan əlavə, hesab edilirdi ki, Tanrı dünyani hərflərin köməyi ilə idarə edir və onlar (hərflər) özlərində Böyük Sırrın açarını ehtiva edir ki, bunu da dərk etmək lazımdır.

Məzdək insanları nifrət, düşmənçilik və bir - birini qətlə yetirmək kimi pis işlərdən və niyyələrdən uzaq olmağa çağırırdı. Onun təliminə görə, düşmənçilik və qarşıdurmanın əsas səbəbi insanlar arasında bərabərliyin olmamasıdır və buna görə də cəmiyyətdə bərabərliyin bərqərar olması üçün, bütün maneələrin aradan qaldırılmasına səy göstərmək lazımdır. Məzdək öz məsləkdaşlarından nəfslərini saxlamağı və asketik həyat sürmələrini tövsiyyə edirdi.

Məzdək deyirdi ki, Allah yer üzündə çoxlu zövq vasitələri yaratdı ki, onlar insanlar arasında bərabər surətdə bölüşdürülsün və heç kim əmlakına, var - dövlətinə görə başqalarından fərqlənməsin. İnsanlar arasındaki bərabərsizlik, bu dünyada hər bir insanın qonşusunun hesabına və onun ziyanına öz ehtiyaclarını və istəklərini təmin etməyə səy göstərməyə başladığı dövrdən sonra ortaya çıxdı. Böyük bir kütlə məhrumiyət, acliq, narazılıq və gələcəyə heç bir gumanı olmadan,

1. Zərdüşt dini kahini; bilikli adam; alim.

2. Məzdək. - Vikipediya, azad ensiklopediya

kasıblıq içində yaşayırıdı. Buna görə də, varlılardan artıq sərvəti götürüb, kasıblara vermək lazımdır ki, bu dünyada yenidən bərabərlik bərqərar olsun. Bu da öz növbəsində insanları saleh əməllərdən (bunlar Həsəd, Hirs, Qisas, Ehtiyac və Xəsislik idi) döndərən "Beş şeytan"ın güclənməsinə səbəb oldu. Bu pislikləri məğlub etmək üçün, ədaləti bərpa etmək lazımdır idı və bunun üçün hər kəs öz artıq əmlakını öz yoldaşları ilə bölüşdürülməlidir.

Vəsrin sonu üçün xalq kütlələrinin azsaylı varlı təbəqə tərəfindən amansız dərəcədə istismar edilməsi **əhalinin sosial - siyasi vəziyyətinin kəskin surətdə** pisləşməsinə səbəb olmuşdur ki, bu da ilk növbədə əkinçilik, maldarlıq, sənətkarlıq və ticarətlə məşğul olanların - əhalinin ən çox istismar olunan hissəsinin həyatında əks olunmuşdur. Əhalinin amansız istismarı və onların gücləriçatmayan vergiləri ödəməyə məcbur edilmələri, şəhər və kəndlərdə təsərrüfatların tənəzzülə uğramasına və əhalinin tam müflisləşməsinə gətirib çıxartmışdır. Bu illərdə ölkə ərazisində baş verən quraqlıqlar və təbii fəlakətlər nəticəsində əhali arasında acliq hadisələrinin çoxalması da bu işə öz mənfi təsirini göstərmişdir. Beləliklə, bütün sərvətlərin, var - dövlətin bir ovuc təbəqənin əlində cəmləşməsi ilə, bütün bunlardan məhrum edilmiş geniş xalq kütləsi arasında ziddiyyətlərin günü-gündən dərinləşməsi, **481-ci ildə** bu haqsızlığa qarşı çıxan xalq hərəkatının başlanmasına səbəb oldu və hərəkata o dövr üçün artıq tanılmış simalardan biri olan Məzdək başçılıq etməyə başladı. Onun rəhbərliyi altında **Sasani zülmünə və varlı təbəqələrin istismarına qarşı aparılan bu mübarizə 481 - 529 - cu illəri əhatə etmişdir.**

Bamdadın oğlu Məzdək Ktesifondakı (481-ci il) çıxışında bütün nemətlərin insanlar arasında bərabər bölüşdürülməsini, ədalətli cəmiyyətin qurulmasını tələb edirdi. Məzdəkin fikrincə, bütün əmlaki varlıların əlindən alıb, yoxsullara paylamaq və bu yolla varlıların hesabına yoxsullara onların öz mülkiyyətlərini qaytarmaq lazımdır. Məzdəkin başçılıq etdiyi bu hərəkatın hər bir üzvü (əsas hərəkətverici qüvvəni kəndlilər təşkil etsə də, hərəkatda həmçinin sənətkarlar, xırda tacirlər və başqa təbəqələrin nümayəndələri də yaxından iştirak edirdi) insanlar arasındaki bərabərliyi təbliğ edir, xeyirin şər üzərində qələbəsinin mümkünlüyüünə inanırdılar. Hərəkatın başlangıcında həm sadə xalq kütlələri, həm də dövlət maraqlı idi:

Məzdəkin başçılıq etdiyi hərəkatın başlangıcında sadə xalq kütlələrinin və hakim dairənin maraqları:	
sadə xalq kütlələrinin maraqları	- dözülməz vergilərdən və amansız istismardan canlarını qurtarmaq,
hakim dairənin (Sasani şahı I Qubadın) maraqları	- iri feodallara və məmurlara qarşı mübarizədə bu hərəkatdan faydalana maq, mərkəzi hakimiyyəti möhkəmlətmək.

Geniş vüsət almış hərəkat başlangıcında iri torpaq sahiblərinin torpaqlarını və əmlakını ələ keçirərək onu xalq arasında bölüşdurməyə nail olmuş, bəzi iri torpaq sahibləri isə fiziki məhv edilmişdir. Hərəkatın birinci mərhələsində Sasani şahənşahı I Qubad da (Qubad ibn Firuz - 473 - 13 sentyabr 531-ci illərdə yaşamış, 488 - 531-ci illərdə hakimiyyətdə olmuşdur) hərəkatda maraqlı idi və özü də bu hərəkata qoşularaq, ondan öz məqsədləri üçün istifadə etməyə çalışırdı: bu dövr üçün iri feodalların əlində çox böyük miqdarda sərvət toplandığından, onlar hətta mərkəzi hakimiyyətlə belə hesablaşdırır, onun işlərinə qarışır və bu səbəbdən də ona qarşı böyük bir təhlükəyə çevrilmişdir. Bütün bunlardan cana gələn I Qubad Məzdəklə saziş bağlayır və 481-ci ildən iri feodallara qarşı fəal mübarizəyə keçən Məzdəkdən dəstək istəyir. Bunun müqabilində o,

bir müddət hərakata və əhaliyə yardım etməli olur: məsələn, Məzdəkin məsləhəti ilə qıtlıq zamanıaclıqdan əziyyət çəkən əhaliyə dövlətin taxıl anbarlarından istifadə etməyə icazə verir və s. Bu cür gərgin bir mübarizə şəraitində əyan və kahinlərdən ibarət olan varlı bir təbəqə 496-cı ildə onu taxtdan devirsə də, üç ildən sonra I Qubad öz şahlığını yenidən özünə qaytara bilir. Lakin hərəkatın böyük vüsət alması və artıq hakimiyyətin özü üçün bir təhlükə mənbəyinə çevrildiyi an, onlara qarşı mübarizəyə hakimiyyət strukturlarının qoşulması qaçılmaz idi. Şahənşah I Qubadın siyasi qüvvələri öz xeyrinə qruplaşdırması nəticəsində öz hakimiyyətini möhkəmləndirməsi və varlı əyan və kahinlərin hərəkatın gedişində zəifləməsi, bu 2 tərəf arasında ittifaqın yaranmasına və məzdəkilərə qarşı vahid cəbhədə çıxış etmələrinə səbəb olur. Nəticədə, VI əsrin əvvəllərində (529-cu ildə) Məzdəkin başçılıq etdiyi bu hərəkat şahənşah I Qubadın oğlu I Xosrov Ənuşirəvan (531 - 579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı) tərəfindən amansızcasına yatırılır, məzdəkilərin ələ keçirdikləri bütün qənimət isə şah xəzinəsinə verilməklə müsadirə olunur. "Nizamülmülkü¹" yazdığını görə, I Qubad və I Xosrov Məzdəki aldadaraq ona dedilər ki, tərəfdarlarını topla, onlara xələt və hədiyyələr vermək lazımdır; onun tərəfdarlarını bu adla 20-30 nəfərlik dəstələrə bölüb bağa aparıb az-az məhv ediblər.² Məzdək və məsləkdaşlarının çoxusəksən min nəfərə qədər adam edam edilir, digər hissəsi isə qaçaraq, Azərbaycanın və qonşu ölkələrin - Deyləmin (Xəzər dənizinin qərbində yerləşən dağlıq bölgənin tarixi adı), Təbərstanın (təxminən İranın Əlburz sıra dağlarının şimal və cənub yamaclarında, Xəzər dənizinin cənub sahilərində yerləşən keçmiş tarixi regionun adıdır) dağlıq yerlərində sığınacaq tapırlar. Bütövlükdə məzdəkilərin hərəkatı İran və Azərbaycanda əhalinin istismara qarşı apardığı sonrakı mübarizənin gedişinə çox böyük müsbət təsir göstərmişdir.

"Kitabi - Dədə Qorqud" dastanı.

Orta əsrlərdə Azərbaycan elinin dünya ədəbi, ictimai - fəlsəfi irlərinə bəxş etdiyi, xalq ədəbiyyatımızın ən qədim yazılı abidələri içərisində ən nadir incilərindən biri - "Kitabi - Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisani-i taife-i Oğuzan" - Oğuz tayfalarının dilində "Dədəm Qorqudun kitabı") dastanıdır. "Kitabi-Dədə Qorqud" boylarının əsas mahiyyətini yurdun və xalqın müdafiəsi, yadelli işğalçılara - şər qüvvələrə qarşı mübarizəsi təşkil edir və bu, dastanın əxlaqi və vətənpərvərlik dəyərini və əhəmiyyətini bu günümüz baxımından daha da aktual edir. "Kitabi-Dədə Qorqud" dastanı xalqımızın təkcə qədim adət - ənənəsini öyrənmək baxımından deyil, eyni zamanda bu adət - ənənələrdən çoxunun tarixinin süzgəcindən keçərək, müasir həyatımızda xalqımız tərəfindən heç bir dəyişiklik etmədən istifadə etməsi baxımından da qiymətlidir. Azərbaycan dilinin tarixini öyrənmək baxımından da zəngin mənbə sayılan "Kitabi - Dədə Qorqud" dastanı eyni zamanda həm də bütün Türk dünyasının, bütün türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyası, ulu sənət nümunəsi hesab edilir.

Azərbaycanın XI əsr xalq ədəbiyyatının ən qədim yazılı abidəsi hesab edilən "Kitabi-Dədə Qorqud" dastanı, tarixən on iki boydan ibarətdir və bu dastanların müəllifliyi Dədə Qorqudun özünə aid edilir. Dastanın bizə gəlib çatan nüsxələri, XVI əsrə üzü köçürülmüş əlyazmalar olduğu iddia edilir. "Dədə Qorqud"la bağlı aparılan çox sayılı araşdırımlar, qorqudşunaslığın ayrıca bir sahə kimi formalaşmasına səbəb olmuşdur. Lakin bu heç də həmişə bu cür olmayıb - "Kitabi-Dədə Qorqud" dastanı XX əsrin ortalarında sovet rejimi şəraitində milli ədəvəti qızışdırıban bir ədəbi abidə

1. Nizamülmülk, (tam adı Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk, 1018 - 1092-ci illər), Səlcuq dövlətinin vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi, fars, siyasətçi, tarixi şəxsiyyət.

2. Məzdəkilər hərəkatı. - Vikipediya, azad ensiklopediya.

kimi böyük təzyiq və təqiblərə məruz qalmış və yalnız 1957-ci ildə Azərbaycanda, 1980-ci ildə isə Türkmənistanda özünə "bəraət" qazana bilməşdir. "Kitabi-Dədə Qorqud" dastanları ilə bağlı bəraət məqaləsində deyilirdi: "Azərbaycan xalqının qədim mədəniyyət abidələrindən biri də "Kitabi-Dədə Qorqud" adı ilə məşhur olan qəhrəmanlıq dastanlarıdır. Xalqımızın orta əsrlər həyatında baş vermiş tarixi, mədəni hadisələrin öyrənilməsi üçün çox böyük əhəmiyyətə malik olan bu zəngin xalq yaradıcılığı məhsulu son illərdə böyük bir yanlışlıq nəticəsi olaraq düzgün qiymətləndirilməmiş, hətta Azərbaycan xalqı ilə əlaqəli olmayan zərərli bir əsər kimi qələmə verilmişdi. Tariximizin, ədəbiyyatımızın, dilimizin, folklorumuzun, etnoqrafiyamızın öyrənilməsi üçün çox zəngin bir mənbə olan bu qiymətli abidəni marksizm-leninizm nöqtəyinəzərindən elmi, obyektiv bir şəkildə tədqiq etmək alımlarımızın qarşısında duran təxirəsalınmaz şərəfli bir vəzifədir."¹

Bu gün Azərbaycan xalqının mühüm tarixi və mədəni qaynaqlarından biri olan «Kitabi-Dədə Qorqud» dastanı yüksək bəşəri ideallar tərənnümçüsü kimi, dünya xalqlarının mənəvi sərvətlər xəzinəsində özünə layiq, çox yüksək bir yer tutur. Lakin, məşhur Alman ərəbşünası Yakob Johann Reyske XVIII əsrin 70-ci illərində dastan haqqında ilk məruzəsini edənə qədər, elmi ictimaiyyətə bu dastan haqqında heç nə bəlli deyildir. Belə ki, Drezden kitabxanasında əlyazmalar üzərində işləyərkən Reiske dastanın əlyazması ilə tanış olur, lakin dastanın məzmununun nə haqda olduğunu yaxşı başa düşmədiyi üçün, onun Osmanlı şahzadə Qorquda aid olduğunu güman edir. Dastanın sonrakı və əsas tədqiqat tarixi isə Fridrich fon Ditsin adı ilə bağlıdır. Məhz o, 1815-ci ildə dastanın bir hissəsinə - "Basat Təpəgözü öldürür" boyunu Alman dilinə tərcümə edir və ilk dəfə olaraq, onu elmi şərhlərlə nəşr etdirir.

Azərbaycanda "Kitabi-Dədə Qorqud" dastanlarının rolunu və əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi haqqında" 20 aprel 1997-ci ildə Fərman imzalaması, YUNESKO xətti ilə 2000-ci ildə beynəlxalq səviyyədə dastanın 1300 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi, dastanın alman şərqşünası Fridrix fon Dits tərəfindən tapılaraq, üzə çıxarılması və ilk dəfə alman dilinə tərcüməsinin və nəşrinin 200 illiyinin təntənəli surətdə qeyd edilməsi haqqında 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı eposun Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutduğunu bir daha sübut edir. "... alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanistanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındaki Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri - alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Azərbaycan MEA Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır.² "Kitabi - Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi isə Azərbaycan EA Əlyazmaları İnstitunda hazırlanmışdır.

Drezden nüsxəsi hər birində 13 sətir olan 154 səhifədən, Vatikanda tapılmış əlyazması isə hər birində 13 sətir olan 109 səhifədən ibarətdir və tədqiqatçıların fikrincə Drezden nüsxəsi əsas, Vatikan nüsxəsi isə sonrakı dövrlərdə ondan üzü köçürülmüş nüsxədir. "Kitabi-Dədə Qorqud" dastanı ilk dəfə Azərbaycanda 1939-cu ildə akademik H.Arashlı tərəfindən nəşr olunmuşdur. 2018-ci ilin noyabrında isə **Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi** UNESCO-nun Mavritaniya Respublikasının Portu şəhərində 120-dən çox ölkədən

1. "Dədə Qorqud dastanları" – "Kommunist" qəz. 26 mart 1957.

2. Kitabi - Dədə Qorqud - <https://xanim.az/kitabi-dede-qorqud-3476>

səkkiz yüz iştirakçının iştirakı ilə keçirilən **UNESCO-nun Qeyri - Maddi Mədəni İrsin Qorunması** üzrə Hökumətlərarası Komitənin 13 sesiyasında (13.COM) **Bəşəriyyətin Qeyri - Maddi Mədəni İrsinin Reprézentativ Siyahısına** daxil edilmişdir.

Dədə Qorqudun epiq mədəniyyəti əsrlər boyu on iki qəhrəmanlıq əfsanəsi, hekayə, nağıl və on üç ənənəvi musiqi kompozisiyası vasitəsilə nəsildən-nəslə ötürülüb. "Boyların sonunda Dədə Qorqud gəlir, şadlıq çalır, boy boylayır, soy soylayıb, Qazi ərənlər başına nə gəldiyini söyləyir: "Bu Oğuznamə Beyrəgin olsun!.." deyir və xeyir - dua ilə boyu qapayıb."¹

"Kitabi - Dədə Qorqud"dakı boyalar :	
1	- "Müqəddimə"
2	- Dirsə xan oğlu Buğacın boyu,
3	- Salur Qazanın evinin yağmalandığı boy,
4	- "Bayburanın oğlu Bamsı Beyrək boyu",
5	- "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy",
6	- "Duxa Qoca oğlu Dəli Domrulun boyu",
7	- "Qanlı Qoca oğlu Qanturalı boyu",
8	- "Qazılıq Qoca oğlu Yeynəyin boyu",
9	- "Basat Təpəgözü öldürdüyü boy",
10	- "Bəkil oğlu Əmrənin boyu",
11	- "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy",
12	- "İç Oğuza Dış Oğuz ası olub Beyrək öldürdüyü boy".

Dədə Qorqud hər hekayədə müdrik bir insan və əfsanəvi bir personaj kimi ortaya çıxır və onun sözləri və hikmətli ifadələri ei - obanın ığidlik, evlilik, doğum və ölüm ənənələri ilə bağlıdır. Musiqili kompozisiyalarda əsas intonasiyalar təbiətdə mövcud olan səslərin, məsələn, canavarın ulaması və ya qu quşunun səsinin təqlili qopuz adlanan musiqi aləti vasitəsi ilə təqlid edilirdi. Bütün musiqi kompozisiyaları və epiq süjetlər bir-biri ilə sıx bağlıdır.

Bəzi tədqiqatçılar dastanın bəzi boyalarının IX əsrən qabaq yazıya alındığını, Dədə Qorqudun özünün isə VII əsrə Məhəmməd peyğəmbərin dövründə yaşamış bir şəxs olduğunu iddia edirlər. Məsələn, bu haqda məlumat XIII-XIV əsr tarixçiləri Aydək əd-Dəvadarı və Fəzlullah Rəşidəddinin "Came-ət-təvarix" adlı əsərinin Türkiyədəki nüsxəsində mövcuddur. Onların fikrincə Dədə Qorqud Məhəmməd peyğəmbər zamanında yaşamış və türklər tərəfindən elçi sıfətilə onun yanına göndərilmişdir.² Dastandakı hadisələrin çoxu tarixdə baş vermiş hadisələrdir və onlar əsasən XI - XII əsrlərdə Azərbaycanda baş vermiş hadisələrlə və Qədim dövrlərdə Azərbaycanın Bərdə, Dərbənd, Gəncə, Əlincə, Qaradağ, Göyçə gölü və s. bu kimi yerləri ilə bağlıdır. Tədqiqatçılardan V.M.Jirmunski dastandakı boylardan bəzisinin V-VII əsrlərə aid olduğunu, Azərbaycan alimi H.Araklı isə həmin dastanların XI-XII əsrlərdə qələmə alındığını, XV-XVI əsrlərdə isə üzünü yenidən köçürüldüyünü qeyd edir.³ Dədə Qorqudun tarixi şəxsiyyət olduğu da daniılmaz bir faktdır. Onun məzarının Dərbənddə yerləşməsinə dair məlumatlara XVII əsrin görkəmlı səyyahları Övliya Çələbi və Adam Olearinin "Səyahətnamə" adlı əsərlərində rast gəlmək olar.⁴

1."Kitabi-Dədə Qorqud" ensiklopediyası. Boy.- <http://dede.musigi-dunya.az/b/boy.html>

2. Bax: Kitabi-Dədə Qorqud. - Vikipediya, azad ensiklopediya.

3. Bax: Kitabi-Dədə Qorqud. - Vikipediya, azad ensiklopediya.

4. Bax: Dədə Qorqud kitabı ensiklopedik lügət. "Öndər nəşriyyat". Bakı-2004.

Dastanda göstərilən oğuzların hamısının ümumi rəhbəri, başbiləni Bayandır xan, dastanda əsil qəhrəmanlıq göstərib, hamının sevimlisinə çəvrilən igid isə Salur Qazan xandır. Ümumiyyətlə, "Kitabi-Dədə Qorqud" dastanı igidlilik dastanı olub, öz igidlisi və qəhrəmanlığı ilə fərqlənən insanların şəninə həsr edilmişdir. Dastanda əsasən Oğuz igidləri ilə Qafqaz torpaqlarını fəth etmiş "kafirlər" arasında orada öz hakimiyyətlərini bərqərar etmək uğrunda apardıqları qəhrəmanlıq müharibələrindən bəhs olunur. Dastanda öz igidlisi, şücaəti ilə seçilən həm yaşlı (Qazan xan, Dirsə xan, Baybecan, Qazılıq Qoca, Aruz, Bəkil və digərləri), həm də gənc nəslə aid olan (Beyrək, Basat, Uruz, Yeynək, Səqrək və digərləri) igidlərin qəhrəmanlığından, Dədə Qorqudun onlara müdrik məsləhətlərindən, dastanların yarandığı dövrün adət-ənənələrindən, oğuz elində qadına və xüsusilədə anaya göstərilən yüksək diqqət və ehtiram, ana obrazının vətən rəmzi ilə bərabər tutulması, anaya Tanrı kimi baxılması və s. söhbət edilir.

Dastanda xalqımızın məişəti, onun həyat tərzi, qəhrəmanlığı, milli mənəvi dəyərlərimiz, Azərbaycan toponimləri öz əksini tapmışdır. Mərdlik, igidlilik, qəhrəmanlıqla yanaşı, namus və qeyrət, dostluq və birlik kimi milli-mənəvi və əxlaqi dəyərlər, humanizm və qəddarlıq, xeyirxahlıq və bədxahlıq, doğru və yalan və s. dastanda qabarıq şəkildə əks etdirilərək, əsərin əsas ideyasını təşkil edir ki, bu da gənc nəslin tərbiyəsində mühüm rol oynayır.

Dastanda böyükdən - kiçiyə qədər hamının doğma torpaqlarını qorumaq uğrunda mübarizə aparması, lazımlı olanda canlarından belə keçməyə hazır olduqlarının nümayiş etdirilməsi, böyüməkdə olan nəslə Vətənə məhəbbət hissinin aşilanması Azərbaycanımızın bu günü həyatında - Dağlıq Qarabağla bağlı Azərbaycan - Ermənistan münaqışəsi fonunda xüsusi bir aktuallıq kəsb edir.

Oğuzlarda igidlilikə bağlı olan və böyük tərbiyəvi əhəmiyyət daşıyan məsələlərdən biri də dastanda "advermə" mərasimlərinin keçirilməsidir. Oğuz adət - ənənəsinə görə, oğlan uşağına ad verilməsi uşaq doğularkən və ya bundan qısa bir müddət keçdikdən sonra deyil, o, həyatda müəyyən bir qəhrəmanlıq, hünər göstərdikdən sonra baş verərdi (yəni, ona ad verilərdi) və bu ad bilavasitə onun göstərdiyi hünər ilə bağlı, əlaqəli olurdu. Dastanda türk el-oba adətinə görə el ağsaqqalı hesab olunan Dədə Qorqudun on ən çətin, şərəfli və məsuliyyətli işlərdən biri hesab edilən yeniyetmə oğlan uşağına "ad vermək" səlahiyyəti var idi. Bu mərasimin necə kecməsi ilə bağlı rəvayətlərə biz dastanın birinci, üçüncü və səkkizinci boylarında, Buğac, Basat və digər oğuz qəhrəmanlarının öz hünərləri ilə ad qazanması zamanı rast gəlirik.

Adı qazanan hər bir uşaq və ya yeniyetmə nəinki cəmiyyətin bərabərhüquqlu bir üzvünə çevrilirdi, o, həm də adına görə yaşamalı, ona verilən bu adı daim doğrultmalı olurdu. Bu, həmin uşaq və ya yeniyetmə üçün uşaqlıq dövründən gənclik dövrünə keçidin bir əks-sədasi idi. Advermə mərasiminə vəsiqə almaq üçün düşmənlə vuruşub igidlilik göstərmək, baş kəsmək, qan tökmək lazım idi. Bu mərasim Dədə Qorqudun ad verdiyi gəncə həmçinin bəylilik istəmək (bəy olmaq) haqqı da verirdi. Məsələn, dastanda deyilir: "Hey Dirsə xan, Oğlana bəqlik vergil, təxt vergil, – ərdəmlidir".

Dastanda mərkəzi yerlərdən birini tutan vətənpərvərlik mövzusu özünü düşmənlə mübarizədə, igidlərin şücaətində göstərir və bu vətənpərvərlik hissi demək olar ki, bütün boylarda səslənən qəhrəmanlıq və fədakarlıq hissi ilə üzvi sürətdə çulğalarılır. Oğuz igidlərindən Kazanın oğlu Uruz, Bəkilin oğlu İmran, Sekrek və digərləri dastanda xüsusi cəsarət göstərirlər. Onların gücü və qorxmazlığı nəciblik, böyüklərə, xüsusən də anaya, qadına hörmətlə birləşir. Dastanda göstərilən xarakterik cəhətlərdən biri budur ki, dastanın qəhrəmanları heç vaxt digər qəbilələrə hücum etmir, hər zaman ancaq özlərini müdafiə edir və əgər döyüşə yollanırlarsa, bunu yalnız düşmən tərəfdən edilən təhqirlərdən qisas almaq üçün edirlər və bu işdə təkcə kişilər deyil, qadınlar da qəbilənin şərəfini qəhrəmanlıqla müdafiə edirdilər.

"Kitabi dede Qorqud" dastanında Azərbaycanın dövrlərçilik və qəhrəmanlıq tarixi təsvir edilib. Dastanın boylarında insanlar daim döyüşür, mübarizə aparır, şənlənir və sevir, qəzəblənir və hətta bəzən çox asanlıqla özlərini qurban belə verirdilər. Dastanda eposun qəhrəmanları sadə xalq

dilində, müdrikliklə insanlara xas olan xəsislik, axmaqlıq, vəhşilik və s. bu kimi mənfi keyfiyyətlər üzərində rişxənd edirdilər.

Orta əsr Azərbaycan filosofları.

Orta əsrlərdə Azərbaycanda fəlsəfi fikrin inkişafında Ə. Bəhmənyarın, E.Miyanəcinin, S.Şührəverdinin, S.Urməvinin, N.Tusinin, N.Gəncəvinin və bir çox digər filisof və mütəfəkkirin adını çəkmək lazımdır. Azərbaycanın bu dahi simaları təkcə öz ölkələrində və Şərqi aləmində deyil, Qərb dünyasının həm fəlsəfi, həm də bütövlükdə mənəvi mədəniyyətinin inkişafına da öz töhvələrini vermişdir.

Əbulhəsən Bəhmənyar.

Bu dövrdə Azərbaycana dünya şöhrəti qazandıran mütəfəkkirlərimizdən biri olan **Əbulhəsən Bəhmənyar İbn Mərzbanın** (993-1066-ci illər) dəqiq olaraq harada doğulduğu bilinməsə də, onun Azərbaycanın Şamaxı şəhərində doğulduğu ehtimal olunur. Bəhmənyra şöhrət gətirən əsərləri arasında “Metafizika”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Təhsil kitabı”, “Musiqi kitabı”, “Mövcudatın mərhələləri” əsərlərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərlərindən Bəhmənyarın əvvəl Zərdüştiliyə etiqad etdiyi bəlli olsa da, sonralar onun islam dinini qəbul etməsi ehtimal olunur. Bəhmənyar Azərbaycanı tarixə Orta əsrlər dövrünün ən böyük təbib və filosoflarından biri olan İbn Sinanın (latınlaşdırılmış adı *Avisenna*, 980 - 1037-ci illər) tələbəsi və dünya fəlsəfi fikrinin görgəmli nümayəndələrindən biri hesab edilən Aristotel yaradıcılığının ən güclü şərhçilərindən biri kimi daxil olub.

Şərqi peripatetizminin (peripatetizm - materializm ilə idealizm arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) güclü nümayəndələrindən biri kimi, o, bu mövqedən çıxış edərək hər şeyin əsasında varlığın durduğunu, bu varlığın mövcudluğu üçün isə onun mütləq hərəkətdə, məkan və zamanda mövcud olması və mütləq onların vəhdətdə, yəni, bir-birindən ayrılmaz surətdə mövcud olmasını əsas şərt hesab edirdi. Bəhmənyar hərəkətin zamana görə deyil, zamanın hərəkətə görə müəyyən olunduğunu iddia edirdi.

Bəhmənyar öz tədqiqatlarında idrakin tədqiqinə də geniş yer ayırmış, onu 2 hissəyə : məntiqi və hissi idraka bölmüş, onun mənbəyinin isə hissi təcrübədən və əqli təfəkkürdən ibarət olduğunu söyləyirdi. O, insanın mövcud olması üçün fikri əsas hesab edir və məhz fikirləşmək qabiliyyətini “insan zehninin hərəkəti” adlandırırırdı. Bəhmənyara görə ruh qeyri - maddi olub, insanın varlığını və ətraf dünyada baş verən bütün şeyləri həm dərək etməyə, həm də onu idarə etməyə imkan verir. Onun fikrincə, ərafımızda baş verən bütün şeylərin səbəbi və bu səbəbin də nəticəsi vardır, insan varlığı isə məhz ağlın sayəsində mövcuddur. O, cismi 3 ölçüsü - eni, uzunu və hündürlüyü olan mürəkkəb substansiya (substansiya - bütün əşya və hadisələrin ilk əsasını təşkil edən maddə; mahiyyətə deyilir) hesab edir, onun materiya və formadan ibarət olduğunu, onların bir - birindən ayrılmaz və qarşılıqlı əlaqədə olduğunu, materiyasız formanın, formasız isə materiyanın mövcudluğunun qeyri-mümkünlüyünü söyləyir və qeyd edirdi ki: “Forma başqa bir formannın gelişisi olmadan materiyadan ayrı düşməz. Bu başqa forma materiyanın mövcudlığında birinci formanın funksiyasını yerinə yetirir.”

Eynəlquzat Abdulla Miyanəçi

Azərbaycanın və Şərqi Orta əsr mütəfəkkirləri içərisində görkəmli nümayəndələrindən biri də **Eynəlquzat Əmulməzli Abdulla Məhhəməd oğlu Miyanəçi Həmadani** (1099-1131-ci illər)

olmuşdur. O, Təbriz şəhərinin yaxınlığında yerləşən Miyanə şəhərində anadan olmuşdur. Həmədan şəhərində yaşadığına və buranın baş qazisi olduğuna görə isə onu **Həmədani** kimi də tanıyırlılar. O, baş qazi vəzifəsində dərin hörmət qazandığından "Eynəlqüzat" (Ayn al-qudat - **Qazılərin gözü**) fəxri adını almış, "**Əbülməali**" **ləqəbi** isə "Fəzilətlər atası" demək idi. Eynəlquzat Miyanəçi XI - XII əsrlərin görkəmli alim və şairlər nəslindən olub: babası Əbülhəsən Miyanəçi görkəmli hüquqşunas alimi və incə təbli bir şair idi, atası Əbübəkr Məhəmməd Miyanəçi də adlı-sanlı hüquqşunas alim və Həmədan şəhərinin qazisi olmuşdur.

Eynəlquzat Abdulla Miyanəçi çox gənc yaşlarından elmin müxtəlif sahələri ilə maraqlanmış, dörünün Ömrə Xəyyam (1048 - 1131) və digər görkəmli mütəfəkkirlərindən dərs alaraq, elmin müxtəlif sahələrini mükəmməl öyrənmişdir. O, bununla bağlı yazırı: "Mən bu yolu seçdim. Mühüm və qeyri-mühüm elmləri nəzərdən keçirdim. Zərərli və faydalı olan hər şeyi mütaliə etdim. Hətta öz mətləbimdə məni maraqlandıran nə vardısa onun təhsilinə nail oldum. Faydası az şeylərə baş qoşmadım, elmdə dolanbac yolla getmədim. Çünkü elm çox, ömürsə qıсадır. Az fayda verəcək təhsildə ömrü itirmək axmaqlıqdır."

E. Miyanəçi gənc olmasına baxmayaraq, azad fikirli bir şəxs kimi formalaşmış, bütün dinlərə tolerant münasibət bəsləmişdir, bu isə dövrünün azadfikirli görkəmli alımları ilə möhkəm dostluq əlaqələri yaratmasına yardımçı olmuşdur. E. Miyanəçinin azadfikirliliyi onun müsəlman qanunlarını mühafizə edən "fəqihlər" tərəfindən təqib edilməsinə, onun kafir elan edilməsinə və hətta ölümünə fitva verilməsinə səbəb olmuşdur. Nəticədə, 1128-ci ildə, 29 yaşında onu məhz bu cür fikirlərinə görə həbs edərək, Bağdada gətirir və zindana salırlar və burada onun köməyinə nə adlı-sanlı ailədən olması, nə Həmədanın baş qazisi, nə də dərs dediyi mədrəsəyə rəhbərlik etməsi gəlir - bütün bunlar ona qarşı yürüdülən ittihamlardan xilas edə bilmir. Bir müddət Bağdadda saxlanıldıqdan sonra Həmədana geri göndərilən Eynəlquzat Miyanəcini, 1131-ci ilin may ayının 6-da 32 yaşında dərs dediyi mədrəsədə edam edilir.

Bağdad zindanında saxlandığı dövr ərzində o, "Ölkələrin alımlarına vətəndən ayrı salınmış qəribin şikayəti" ("Şəkva əl-ğərib ən əlvətan ilə üləma əl-buldan"), yaxud qısa olaraq "Qəribin şikayəti" ("Şəkva əl-ğərib") adlanan traktatında zindanda keçirdiyi ağır günlərindən: qəribliyindən, yuxusuz keçirdiyi və həsrət, iztirab dolu günlərindən xəbər verir. Onun fikrincə, ona edilən pisliklərin əsasını məhz ona həsəd edilməsi təşkil edirdi.

Eynəlquzat Miyanəçinin yazdığı əsərlərində : "Həqiqətlərin məgzi" (1123-cü il), "Müqəddimələr" (1127-ci il), "Qəribin şikayəti" (1131-ci il) və digərlərində o, sufizmlə bağlı müxtəlif məsələlərə toxunmuş, varlıq və idrakla bağlı maraqlı fikirlər söyləmişdir. E. Miyanəçinin panteist məzmun daşıyan varlıq təlimində "varlıq" bütün mövcud şeyləri əhatə edir və vahidə və çoxa bölünür. E. Miyanəçi Allahı saysız hesabsız atributları olan substansiya¹ hesab edir, panteist² mövqelərdən çıxış edərək, Allah ilə insan və bütün mövcud olan şeylər arasında eyniliyin və vəhdətin olduğunu qeyd edir, Allahı mövcud olan bütün şeylərin mənbəyi və səbəbi hesab edirdi. Onun fikrincə, varlıq (qədim və əzəli substansiya) öz - özündə mövcuddur və onun başqasına ehtiyacı yoxdur, şeylərin mövcud və qeyri-mövcud olması isə onların Allaha nisbətdən irəli gəlir. O yazırı: "Varlığın çıxdığı Əzəli həqiqətə nəzər saldıqda, Ondan vücuda gəlmış şey və Ondan hələlik vücuda gəlməmiş şey (lakin o, adlandığı məqamda və məlum vaxtda vücудa gəlir) nəzərə alındıqda Əzəli həqiqətdən vücuda gəlmış şey üçün elə bir nisbət olur ki, bu nisbət hələlik Ondan çıxmamış şey üçün mövcud deyildir. Bu, mövcud olanların və yox olanların Allaha nisbətdə fərqlənməsidir."³

1. Substansiya - bütün əşya və hadisələrin ilk əsasını təşkil edən maddə.

2. Panteizm - allahı təbiətlə eyniləşdirən dini fəlsəfi dünyagörüş.

3. Eynəlquzat Miyanəci. - Vikipediya, azad ensiklopediya.

E. Miyanəçinin yaradıcılığını dərindən tədqiq edən Z.Məmmədovun fikrincə, E. Miyanəçi "varlıq" (insan) anlayışını "Allah" anlayışı ilə eyniləşdirmiş, insanın özünü dərk etməsini Allahı dərk etmək kimi qiymətləndirmiş ("Özünü dərk edən kəs Allahı dərk etmişdir"), Allahı mövcudatın (mövcud şeylər aləminin) mənbəyi və çıxış yeri adlandırmış, bu isə mütfəkkirin dinsizlikdə təqsirləndirilib, edam edilməsi üçün əsas dəlillərdən biri sayılmışdır. O, Allahı eyni zamanda bütövlükdə həm çox, həm də vahid tam hesab edirdi. "Həqiqətdir ki, qüdrətli və ali olan Allah çox və tamdır, ondan başqa nə varsa tək və hissədir. Ondan savayı hər bir şey yalnız onun tamlığını və çoxluğunu izləyən olması cəhətdən həm hissə, həm də tək olur".¹

E.Miyanəçinin idrak təliminə görə idrakin hissi, əqli və əql arxası (intuitiv) formaları vardır. O, iddia edirdi ki, təkcə duyğularımız deyil, ağıl və təfəkkür də gerçəkliyin obyektiv inikasını verə bilər. Onun fikrincə, biz duyğularımız və hissələrimiz vasitəsi ilə konkret hissi şeylərin xarici tərəflərini, ağlımız vasitəsi ilə onların mahiyyətini, intuisiya ilə isə şeylər dünyasının bütövlüyünü (o, bunu Allahla eyniləşdirirdi) dərk edirik. Onun fikrincə hissələrin, duyğuların mənbəyi xarici aləmdir və onlar obyektiv gerçəkliyi əks etdirirlər. O, görmə, dad bilmə, səs eşitmə, iyibilmənin hər birinin ayrılıqda müvafiq duyğular vasitəsi ilə qavranıldığını söyləyir və şeylərin dərk edilməsində onları **tərəzi** adlandırırırdı (məsələn, səslərin tərəzisi yalnız səs eşitmə duyğusu vasitəsi ilə baş verir və s.). Dərk etmə prosesində bu tərəzilər vasitəsi ilə şeylərin duyğular vasitəsi ilə dərk edilməsində hər duyğu müəyyən bir sahəni əhatə etdiyi (müəyyən bir sahə ilə bağlı olduğu) üçün, digər duyğunun gördüyü işi görə, yəni onu bu işdə əvəz edə bilməz (məsələn, göz ancaq bizim gördüyüümüz şeyləri anlamaqdə bizə yardımçıdır. Onun vasitəsi ilə səs, iy və ya dadbilmə ilə bağlı şeyləri dərk etmək olmaz.) Lakin o, eyni zamanda qeyd edirdi ki, hissi idrakin da müəyyən imkan həddi vardır, bundan sonra əqli (məntiqi) idrak mərhələsi gəlir və E.Miyanəci gerçəkliyin dərk edilməsində əqli idrak mərhələsinin böyük rola malik olduğunu qeyd etmişdir: "Bil ki, əql düzgün tərəzidir...doğru yəqinlikdir" ("Həqiqətlərin məğzi" traktati) iddia edirdi.

Şihabəddin Ömər Sührəvərdi

Azərbaycanın bu dövr filosofları içərisində yüksək zirvələri fəth edən müdriklərimizdən, sufizmin görkəmli nümayəndələrindən biri olan **Şihabəddin Ömər Sührəvərdi** (Şihabəddin Əbühəfs Ömər Məhəmməd oğlu Sührəvərdi, 1145 - 1234) əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan İranın Şührəvərd şəhərində anadan olmuşdur. Hüquqşunas alimimiz geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazanmış, ömrünü səyahətlərdə keçirmiş və burada dövrünün böyük şəxsiyyətləri ilə görüşmüştür. Ömər Sührəvərdinin ən böyük və ən məşhur əsərlərindən biri olan "Biliklərin töhfələri" ("Əvarif əl-maarif") əsəri, "Duaların şərhinə dair bəndələrin xəzinəsi" ("Kənz əl-ibad fi şərh əl-aurad"), "Ürəkləri sevgiliyə qovuşmağa aparan cazibə" ("Cəzb əl-qülib ila müvasəlat əl-məhbub") və mütfəkkirin digər əsərlərindən əksəriyyəti dönyanın müxtəlif ölkələrində əlyazması şəklində saxlanılır. Bu əsərlərdən "mükəmməl bir əxlaqi-sufiyyə məcmusu" adlandırılan "Biliklərin töhfələri" əsərinin ən qədim, 1297 - 1298-ci illərdə Dəməşqdə köçürülmüş nüsxəsi Rusyanın Sankt - Peterburq şəhərində saxlanılır.

"Biliklərin töhfələri" əsərində sufizmin bütün məsələləri müfəssəl surətdə araşdırılmış, sufi sözünün təfsiri, sufiliyin mənşəyi və mahiyyəti, insanın özünü dərk etməsi və digər məsələlər geniş işıqlandırılmışdır. O, sufılərin mənəvi keyfiyyətlərinin, davranış qaydalarının və bütövlükdə əxlaq normalarının tam şərhini vermiş, onların daxili aləmləri ilə zahiri görünüşləri arasında bir əlaqə olduğunu, bir dəb olaraq sufılərin qaba yundan paltar geyindiklərini söyləmişdir: "Ad onların əlaməti, Allaha görə elm onların sıfəti, ibadət onların bəzəyi, mömənlük onların şəvari və haqqın həqiqətləri onların sirləridir." Sührəvərdi məhz ağlına görə insanların bir - birindən fərqləndiyini

1. Eynəlqütəzat Miyanəci. - Vikipediya, azad ensiklopediya.

və onların birinin digərindən üstün olmasında ağıl vasitəsi ilə elmlərin dərk olunmasını əsas şərt hesab edirdi.

Ömər Sührəvərdinin sufi təliminə görə, ruh həm maddi - "heyvani ruh" ("ər-ruh əl-heyvani" - bütün heyvanlarda olub, onların damarlarının içində yayılır və məhz onun sayəsində heyvan his və hərəkət edir), həm də qeyri-maddi - "insani ruh" ("ər-ruh əl-insan" - ilahidən göndərilən ülvi ruh, insanda "heyvani ruh" ilə birləşir və insanda yeni keyfiyyətlər yaranır: məsələn, nitq və ilham kimi) olur. Ö.Sührəvərdi "insani ruh" terminini "ehtiras", "nəfsin istəyi" mənalarında işlətmış, insanın hər şeydən əvvəl öz nəfsini saflasdırmalı olduğunu, bunun isə ancaq rəzillikdən (kin, həsəd, hərislik və s.) əl çəkməklə özünükamilləşdirmə vasitəsi ilə mümkün olduğunu, son nəticədə isə Allahdan savayı hər şeydən tövbə etməyin mümkün olduğunu söyləmişdir. Sührəvərdinin fikrincə, sufilər ilk olaraq Allahın işlərini və hökmərlərini, sonra Allahın atributlarını, sonda isə Allahın özünün varlığını dərk edirlər.

Şihabəddin Ömər Sührəvərdi on beş fəsildən (bab) və iki xatimədən (nəticə) ibarət olan "İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası" əsərində Aristotelin peripatetizm nəzəriyyəsinə qarşı çıxmış, bu nəzəriyyəni qəbul edənləri isə dinsizlikdə günahlandırmışdır.

Ömər Sührəvərdinin yaradıcılığında bir neçə traktatdan ibarət olan "Sührəvərdi vəsiyyətləri"nin də böyük rolü olmuşdur. O, onlardan birini oğluna nəsihət və ya vəsiyyət kimi yazaraq, burada sufi olmanın çətinliklərdən, elmə böyük qiymət verilməsindən danışmış, oğlunu elmə yiyələnməyə, cahil olmamağa çağırmış, cahilləri "dinin ogruları, müsləmanların yolkəsənidirlər" adlandırmış, "El əhlinin cahilləri düşməndirlər" söyləmişdir.

Şihabəddin Yəhya Sührəvərdi

Azərbaycanın dahi filosofu, işraqilik fəlsəfəsinin banisi **Şihabəddin Yəhya Sührəvərdinin** (Şihabəddin Əbültütüh Yəhya Həbəşoğlu Sühəvəvərdi, 1154 -1191-ci illər) 2019-cu ildə anadan olmasının 865 illiyinin qeyd edilməsi Azərbaycanda fəlsəfi fikrin inkişafında mühüm hadisəldən biri olmuşdur. O, da Şihabəddin Ömər Sührəvərdi kimi, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Sührəvərd şəhərində anadan olmuş, kiçik yaşlarında elm, fəlsəfə və hüququn incəliklərinə isə Marağa şəhərində yiyələnmişdir. Yəhya Sührəvərdi hələ gənc yaşlarından azadfikrlilikdə və dinsizlikdə ittiham olunmuş və onun ölümünə fitva verilmişdir. Y.Sührəvərdi gəzdiyi, olduğu yerlərdə dəfələrlə təşkil olunmuş müxtəlif disput məclislərində, diskussiyalarda iştirak etmiş və həmişə də öz zəkası, biliyi, dünyagörüşü ilə hamını heyran qoymuşdur. 1183-cü ildə Hələb şəhərinə gələn filosof burada keçirilən məclisdə yenə də öz zəkası ilə hamidan üstün olduğunu sübut etmiş, bu xəbər həmin dövrdə Hələb şəhərinin hakimi - Misir, Yəmən və Suriyanın hökmdarı olan sultan əl-Məlik əz-Zahir Ğaziyə (1186–1215) çatdıqda o, filosofu dəvət edib, onun şərəfinə böyük şəxslərdən, adlı-sanlı alımlərdən ibarət bir məclis düzəltmiş və disputun sonunda Y.Sührəvərdi yenə də öz dərin mühakimələri və inandırıcı sübutları ilə iştirakçılarından üstün olduğunu sübut etmişdir. Əlbəttə ki, onun bu çür şöhrət qazanması eyni zamanda onun əleyhdarlarının hiddətinin də artmasına səbəb olmuşdur. Y.Sührəvərdinin yaradıcılığındakı, bir tərəfdən azadfikrlilik meylləri, digər tərəfdən isə "rəqiblərinin" paxıllığı və onun ehtiyatsız davranışısı onun həyatını təhlükə altına salmaya bilməzdi. Nəticədə o, özünün "işraqi" ideyalarına görə dinsizlikdə və əqidə pozğunluğunda təqsirləndirilmiş, şəriət qanunlarına zidd getdiyi üçün Hələb qalasına salınmış, 1191-ci ildə isə 37 yaşında edam edilmişdir.

Y. Sührəvərdinin zəngin həyat və yaradıcılığında işraqilik, sufizm və peripatetizm ideyaları geniş surətdə şərh edilmişdir. Tarixdə "Öldürülmüş filosof" ("əl - Fəyləsuf əl - məqtul") kimi tanınan Yəhya Sührəvərdi 52 əsərin müəllifidir (bu əsərlərdən 8-i işraqilik, 15-i sufizm, 13-ü peripatetizm, 16-sı isə müxtəlif mövzulara aid idi). Bunlardan "İşıq heykəlləri" (Həyakıl əl - nur"),

“İşıqnamə” (Pərtov-namə”), “İşraq hikməti” (“Hikmət əl-işraq”) və Y. Sührəvərdinin digər əsərlərində işraqılık fəlsəfi ideyaları geniş surətdə şərh edilmiş, bu əsərlərin də adından göründüyü kimi “işık” mövzusu: onun bütün fikirləri, düşüncə və etdiyi dualar “işık”la bağlı olmuş, onun varlığının əsasını təşkil etmişdir: “Ey Əbədi mövcud, bizə işıqla kömək göstər, bizi işıqla birləşdir!..”.

Bütün bunlar XII əsrдə fəlsəfədə yeni bir istiqamətin - Yəhya Sührəvərdinin yaratdığı və banisi olduğu işıq mövzusu ilə bilavasitə bağlı olan "işraqılık" təliminin meydana gəlməsinə səbəb olur. İşraqiliyə görə, işıqdan və onların kölgələrindən (maddi varlıqlardan) yaranmış bütün şeylər "İşıqlar işığı"ndan ("Nur əl - Ənvar") **işraq - yəni, işıq saçma (emanasiya)** yolu ilə mərhələ - mərhələ meydana gəlmişdir. "İşıqlar işığı" ("Nur əl - Ənvar") olan mütləq işıqdan digər işıqlar və onların kölgələri (cisimlər) yaranmışdır. Onun işıq saçma təliminin əsasını **ikililik** - yəni, mövcudatın mərtəbələrinin **işıq (zənginlik) və qaranlıqdan (yoxsulluqdan)** ibarət olması, cəmiyyətə baxışlarında insanın işıqlı, ədalətli, xeyirxah əməllərə çağırışı təşkil edir.

Yəhya Sührəvərdi öz təlimində hərəkətə də xüsusi yer ayırmış, onu ən ali substansiyadan ən sadəsinə qədər, hətta göyə və planetlərə qədər bütün maddi şeylərə aid etmişdir. Lakin burada hərəkətə səbəb olan qüvvə də göstərilmişdir. Yəhya Sührəvərdinin fikrincə işıq olmasaydı, hərəkət də baş verməzdi, çünki: "İşıq hərəkətlərin və hərarətlərin səbəbidir" və o daimidir. O, "İşıq heykəlləri" əsərində bütün cisimləri 2 yerə: bəsət (sadə) və mürəkkəb cisimlərə bölmüş, 1-cilərə 4 ünsür (yerdə: hava, su və torpaq, göydə isə - efir), 2 - cilərə isə 3 ünsür (bura ünsürlərin qarışığında minerallar, bitki və heyvanlar daxil idi) aid etmişdir. Göründüyü kimi, işraqılık təliminə görə burada onların cəmini ifadə edən 7 sayı işıqla bağlı olan cisimlərdir ki, bunlar da maddi varlığın (materiyalın) təzahür formalarıdır. Onun fikrincə, materiyalın forma, say, cisim, rəng, səbəb və nəticə, isti və soyuq və digər təzahür formaları aksidensiyalara¹ görə bir - birindən fərqlənirlər. O, düşünürdü ki, insan ruhu abstrakt işıqdan əmələ gələn işıqdır və onun fəaliyyəti bu abstrakt işığın sayəsində baş verir.

Nizami Gəncəvi

Orta əsrin ən böyük şair və mütəfəkkirlərindən biri olan **Nizami Gəncəvinin** (əsil tam adı: **Əbu Məhəmməd İlyas ibn Yusif** - 1141 - 1209-cu illər, Gəncə şəhəri) yaradıcılığı, onun qəhrəmanlıq - romantik poeziyası sonrakı əsrlər boyunca təkcə Şərqi deyil, bütün dünya ədəbiyyatının və fəlsəfi fikrinin inkişafına böyük təsir göstərmişdir. Bunu dahi şair - mütəfəkkirin yaradıcılığına göstərilən hörmət və ehtiramın nümunəsi kimi onun 850 illik yubileyi şərəfinə **1991-ci ilin UNESCO tərəfindən "Nizami ili"** elan edilməsi, onun əsərlərinə dönyanın müxtəlif ölkələrinin dillərində 500-ə qədər şairin nəzirə yazması da bir daha əyani surətdə sübut edir.

Nizaminin atası Yusif ibn Zəki İranın Qum şəhərindən Gəncəyə köçmüştə dövlət işçisi, anası Rəisə isə iran mənşəli kurd sülalə başçısının qızı olub, lakin Nizami atmasını erkən itirmiş və onun tərbiyəsi ilə anası, onun da ölümündən sonra isə Nizami dayısı Xoca Ömərin himayəsində qalmışdır. Şairin əsil adı Yusif olub, sonradan seçdiyi "Nizami" ləqəbi isə ailəsinin tıkməçiliklə məşğul olması ilə izah edilir. Dünya mədəniyyəyi tarixində mühüm yer tutan Nizami ömrü boyu Gəncədə yaşamış, mədrəsə təhsili almış və şəxsi mütaliə sayəsində dövrünün müxtəlif elm və mədəniyyət sahələrini mükəmməl öyrənmiş, Avestanı, antik fəlsəfəni, Türk, fars və ərəb dillərini incəliklərinə qədər mənimsemmiş, eyni zamanda yunan dilini də bilməsi ona qədim yunan tarixini, onun fəlsəfəsini, teologiya, fəlsəfə, tarix, astranomiya, tibb və həndəsə kimi elmləri dərindən mənimseməsinə kömək etmişdir. Nizami Gəncəvi artıq yaşadığı dövrdə çox böyük şöhrət qazanmışdır və ona Atabəylər tərəfindən dəfələrlə saray şairi olmaq təklifi edilsə də o, ilk növbədə

1. Aksidensiya yunanca - təsadüfən meydana çıxan, şeyin təsadüfi xüsusiyyəti deməkdir.

azad yaradıcılıq imkanını itirəcəyindən qorxduğu üçün bu təkliflərdən qətiyyətlə imtina etmişdir. Ehtiram əlaməti olaraq, hökmdar ona beş min dinar və 14 kənd bağışlamışdır. 1169/70-ci illərdə isə Dərbənd hökmdarı Seyfəddin Müzəffər şairə "ağillı, kamallı, gözəl, xoşqədəm" qıpçaq qızı Afaqı (Appaq və ya Anaq) kəniz kimi hədiyyə göndərmiş, Nizami isə onu azad edərək, onunla evlənmiş və bu evlilikdən onların 1174-cü ildə Məhəmməd adlı oğlu dünyaya gəlmışdır. Nizami Afaqı çox istəmiş, hətta ona bir çox şeirlər həsr edərək, onu "ləyaqətli görünüşlü və gözəl ağillı" adlandırmışdır. Lakin bu sevgi uzun sürməmiş və Nizami "Xosrov və Şirin" poemasını tamamladığı zaman (təxminən 1178 /1179-cu illərdə) Afaq vəfat etmişdir. Nizami bundan sonra daha iki dəfə evlənsə də , bu həyat yoldaşları da çox tez, özu də hər biri Nizaminin yazdığı sonrakı poemanın yekunlandırılması ilə üst - üstə düşərək vəfat etmişlər. Həyatının bu acı gedisatından gileyənən Nizami yazdı: " İlahi, nəyə görə, mən hər poemaya görə bir həyat yoldaşı qurban verməliyəm".

Nizaminin yaradıcılığında ilk növbədə onun sevərək oxuduğu və xüsusilə də özünün "İskəndərnamə" əsəri üzərində işlədiyi dövrdə onun ilham mənbəyi olan Firdovsinin "Şahnamə" əsərinin, Qətran Təbrizinin, saray şairi Əbdülməed Məcdid ibn Adəm Sənainin, Fəxrəddin Əsəd Gurganinin,Orta əsr müsəlman alimi, tarixçi və səyyahı Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təberinin çox böyük təsiri olub. Nizaminin fəlsəfi fikri dövrünün mövcud təlimləri, xüsusən də islam dini zəminində onun ədəbi əsərlərində formalaşmış, onun varlığa dair baxışları ilk növbədə Allah ilə onun bəndəsi, bütün mövcudat - yəni bütün maddi və mənəvi şeylər dünyası arasındaki münasibətlərin araşdırılması zəminində baş vermişdir. Nizaminin varlıqla bağlı düşüncələrində, dünyanın Tanrı tərəfində yaradılması fikri qəbul edilsə də, o, bunu müqəddəs dini kitablarda təqdim edilən xəlq olmadan, yəni, dünyanın Allah tərəfində yaradılmasından fərqli bir şəkildə təsvir etmiş, varlığın "Vacib varlığın" aşib - daşmasından əmələ gəldiyini, bütün mövcudatın Allahın "dəryasından bir damla" olduğunu söyləmişdir.

Nizami böyük ideallar naminə Allaha və peyğəmbərə qədim dövrlərdə mövcud olan düzüyü və təmizliyi yenidən həyata qaytarmaları ilə bağlı müraciət edir. Nizaminin əsərlərinin ana xəttini ədalətli insan cəmiyyəti haqqında fikir və düşüncələri təşkil etmiş və buna nail olmaq üçün xalqın müxtəlif təbəqələrinin yüksək əxlaqi keyfiyyətlərə yiyələnmələri, ədalətli insan cəmiyyəti qurmaq uğrunda mübarizə aparmaları təşkil etmişdir. Bu işdə şairin şeir sənətinin və müdrik fikirlərinin böyük rolu olmuşdur.

Nizami materiyanın Tanrı tərəfindən yaradılan ilkin forma olduğunu söyləmiş, su, hava, od və torpaq (dörd ünsür), kainat, əlduzlar, bütövlükdə dünya haqqında maraqlı fəlsəfi fikirlər irəli sürmüştür. Nizaminin əsərlərində qurduğu ideal cəmiyyətdə insanların hamısı xoşbəxt həyat sürür, hamı əmin - əmanlıq içərisində yaşayır, burada nə istismar edib, digərinə əzab verən, nə də əzab çəkib, pis yaşayan var.

Nizaminin idrak nəzəriyyəsi nəinki öz dövrü üçün, müasir dövrdə də öz aktuallığını saxlamışdır. İnsanın fəaliyyətini, düşüncələrini hərtərəfli surətdə araşdırın mütəfəkkir, insan ağlının yetkinliyini ilk növbədə onun idrak qabiliyyəti ilə və onu nə dərəcədə artırma bilməsi, dövrünün ədəb - ərkan qaydalarına, elmi biliklərə nə dərəcədə yiyələnə bilməsi ilə six bağlamışdı. O, mövcud dünyanın bir varlıq kimi dərk edilməsində hissi və məntiqi təfəkkürün rolunu araşdıraraq, mövcud maddi şeylərin duyğularımız və ağlımız vasitəsi ilə dərk edilməsinin mümkünüyünü təsdiq etmiş, əsərlərində həmişə əbədi dəyərlərin : qəhrəmanlıq və sevginin, ədalət və zəhmətin, insanın ölkəsinin və millətinin layiqli bir vətəndaşı kimi formalaşmasındaki rolunu çox yüksək qiymətləndirmişdir. Nizami özünün fəlsəfi fikirlərində dünyanın, insanların mənşəyi, kainatın quruluşu və s. haqqında mülahizilərini irəli sürmüştür.

Müasirləri və o dövrün müxtəlif mənbələrində Nizamini tez-tez müdrik adlandırsalar da, o, nə sərf filosof, nə də sufizm¹ təliminin bilicisi olmamışdır. Lakin eyni zamanda, daha sonrakı dövrlərdə yaşamış bir çox müxtəlif elm sahələrinin nümayəndələri Nizamini İsləm fəlsəfi fikrinin müxtəlif sahələrinə yaxşı bələd olan filosof və qnostik² hesab etmişlər. Nizaminin ədəbi yaradıcılığını izləyərkən onun sufizmə və bu təriqətin əsaslandığı asketizmə qarşı çıxdığını, panteist əhvali - ruhiyyəni inkar etdiyini müşahidə edirik. Nizaminin əsərlərinə nəzər saldıqda, onun İsləm dininin incəliklərini gözəl bildiyini və İlahiyyə böyük sevgisi olduğunu görürük. Dahi şair poemalarının əvvəlində "minacat"³ və "nət"⁴ kimi şeir formalarından istifadə etməsi fikrimizi bir daha sübut edir. Dini məzmun daşıyan minacat şeir formasında İləhinin Xalıq - yəni, ulu, hər şeyi, dünyani yaradan, bəndənin isə məxluq olduğu bədii şəkildə göstərilir. Nizami əsərlərində minacat formasından istifadə edərək, İləhinin məxluqunun itaətkar olmasını, Allahdan özünə rəhm, kömək istəyib, ona yalvarmasını tövsiyə edir. Sözlərimizə misal kimi, Nizaminin "Sirlər xəzinəsi"ndə verilən minacatın aşağıdakı misralarını göstərə bilərik:

Köməksiz biçarəyik, əlindənir çarəmiz,
Sən də çarə qılmasan kimdən umaq çarə biz?

Minacat bitdikdən sonra onun ardınca gələn nət formasında Peyğəmbərin qüdrətindən söhbət açılır və bu tərif "nət" adlanaraq, məsnəvi şəklində qafiyələnir. Nətə misal kimi, "Leyli və Məcnun" poemasında "sonuncu Peyğəmbərin tərifi"ni göstərə bilərik ki, burada şair onu "Varlıq bağçasının ilk gülü" və "Zamanın sonuncu sərkərdəsi" adlandıraraq, bu cür təsvir edir:

Gözlər işıq alır ayaq tozundan,
Aləm işıqlanır daima ondan.
Səndən işığımı almayan bir şam
Sönər öz yeliylə, qaralar müdam.

Nizami özünün fəlsəfi fikirlərini yazdığı əsərləri vasitəsi ilə çatdırmış, söylədiyi mütərəqqi və müdrik fikirlər isə onun böyük və geniş zəka sahibi olduğunu sübut edir. Nizami sözü ilahiləşdirərək, yaranan şeylər içərisində ilk varlığın söz olduğunu, fikrin söz vasitəsi ilə ifadə olunduğunu əldə rəhbər tutaraq, həyatda baş verən bütün şeylərin səbəbini sözdə görürdü. Şair var - dövlət və qılıncla əldə edilməsi mümkün olmayan şeyin, sös vasitəsi ilə əldə edilməsinin mümkünüyünü etiraf edirdi. Öz əsərlərinin bədii dəyərini artırmaq üçün o, poemalarında Şərq dünyasına və ilk növbədə Azərbaycan xalqına məxsus olan adət və ənənələrlə bağlı çoxlu sayda atalar sözlərindən, aforizmlərdən, zərbi - məsəllərdən istifadə etmişdir.

Nizami Gəncəvi yaradıcılığında fəlsəfi poeziyanın zirvəsini "Xəmsə" ("Beşlik") adı altında toplanan və ona dünya şöhrəti qazandıran beş yüksək dəyərə malik olan əsər təşkil edir. Şairin "Xəmsə"də həll etmək istədiyi əsas məsələlərdən biri insanın xoşbəxtliyə çatmasının yollarını axtarır tapmaqdır. "Xəmsə"yə daxil olan əsərlərdən birincisi - "Sirlər Xəzinəsi" təxminən 1174/75-ci illərdə qələmə alınmışdır.

-
1. Sufizm - (sufi- ərəbcə qaba yundan hazırlanmış *parça* deməkdir) orta əsrlər islam Şərqində geniş yayılmış dini təriqət, mənəvi-əxlaqi düşüncə və davranış sistemi kimi sadə həyat tərzini təbliğ edir və digərlərindən fərqlənmək üçün əyinlərinə nimdaş yun paltar geyinirdilər. Sufilər mənəvi təmizlənmə yolu ilə Allaha qovuşmağı öz məqsədlərinə çevirmişdilər.
 2. Qnostik - qnostisizm tərəfdarı; qnostisizm - xristianlığın ilk dövrlərində: xristian dini, yunan idealist fəlsəfəsi və Şərq dinləri əsasında qurulan dini-fəlsəfi cərəyan
 3. Minacat - qəsidənin bir növü olub, klassik ədəbiyyatda Allahın tərifinə həsr olunan şeir janrı.
 4. Nət - qəsidənin bir növü kimi, minacatdan sonra gəlib, Peyğəmbərin qüdrətindən və müqəddəsliyindən bəhs edən şeir janrı.

Nº	Əsərin adı	"Xəmsə"yə daxil olan əsərlərin məzmunu.
1.	"Sirlər Xəzinəsi" (1174-1175 ilər)	<ul style="list-style-type: none"> - ədalət və əmək mövzusu vasitəsi ilə dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəlləri eks etdirilmişdir, - ədalətli cəmiyyət arzularında Nizami şah və hökmdarlara böyük əhəmiyyət verir və nəsihət etmək yolu ilə onların islah ediləcəyini güman edirdi, - əsərin əvvəlində zülmkar şah olan Nuşirəvan, əsərin sonunda ədalətli bir hökmdara çevrilir.
2.	"Xosrov və Şirin" ¹ (1180 il)	<ul style="list-style-type: none"> - əsərdə sasanı padşahı Xosrova Bərdə şahzadəsi Şirin və memar Fərhad arasındaki sevgidən, insan psixologiyasından, övlad xəyanətkarlığından söhbət edilir; poemə yarixdə mövcud olmuş şəxsiyyətlərin romantik məhəbbət hekayəsi kimi təqdim edilsə də, əsərdə allegorik olaraq ruhun Allaha doğru can atması təsvir edilir, - şair əsərdə varlığı eşqin məhsulu kimi qəbul edir və eşqi hətta cansızlara da aid edir: "Maqnit aşiq olmasayı, elə bir şövq ilə dəmiri necə qaldıra bilərdi". "İçində bir eşq mayası olmasayı, kəhrəba samanı necə çəkə bilərdi?!". "Dünyada nə çox daş və nə çox mineral vardır: amma bunlardan heç biri nə dəmiri qaldırır, nə də samanı çəkir!". "Cisimlər arasında daimi bir yaxınlaşma və qovuşma vardır ki, filosoflar buna eşq demislər!" - "... bir pişiyin eşqi ilə aslan olmaq, öz nəfsinə düşkünlükdən yaxşıdır"
3.	"Leyli və Məcnun" (1188 il)	<ul style="list-style-type: none"> - əsərdə Qeyslə² (Məcnunla³) Leylinin nakam sevgisi, onların kecirdikləri emosiyalar, ayrılıq və görüşləri, əzab və sevincləri öz əksini tapıb. - əsərin fəlsəfəsini "Esqin qulu ol, çünki qulluq ediləcək yeganə ağa odur" fikri təşkil edir, - şair kainatın söykəndiyi yeganə dayaq nöqtəsini eşqdə görürdü,
4.	"Yeddi gözəl" ⁴ (və ya "Yeddi portret"), (1197 il)	<ul style="list-style-type: none"> - Yeddi gözəlin yaşadıqları qara gümbəzli saraydan ağ gümbəzli saraya doğru irəlilədikcə, gözəllərin hər birinin söylədiyi hikmətamız hekayələr Bəhram Gurun kobud ehtiraslı sevgisini, ülvı ilahi sevgiyə çevirərək, ona yüksək mənəvi keyfiyyətlər təlqin edir və Bəhram yüngül, macara dolu həyat sürən şahdan, özbaşınalıq və zorakılıqla mübarizə aparan ədalətli, müdrik hökmdara çevrilir, - sevgi-məhəbbət mövzusunda yazılmış əsərlər içərisində "Yeddi gözəl" şah əsərlərdən biri hesab edilsə də, əsər eyni zamanda çox yüksək tərbiyəvi - əxlaqi mahiyyəti də malikdir.
5.	"İskəndərna mə" ⁵ (1203 il)	<ul style="list-style-type: none"> - Nizami insanın xoşbəxtliyə çatması üçün əsas məsuliyyəti cəmiyyətdə deyil, hökmdarda görürdü, - Nizami İskəndərin simasında cəmiyyətin inkişafı üçün çalışan ədalətli, maarifpərvər, haqq və ədalət uğrunda çarşısan, səhvlərini başa düşüb, insanlara xidmət etməyə cəhd edən bir şah obrazı yaratmışdır,

1. Poemanın əsasında (100 fəsil və 6150 beyt) Sasani şahı II Xosrov Pərviz (590-628) və həyat yoldaşlarından biri olan Şirin haqqında şərqdə geniş yayılmış ""Xosrov və Şirin" əfsanəsi durur.
2. Qeys ibn Muləvvəh VII əsrdə müasir Səudiyyə Ərəbistanı ərazisində yaşamış gəncdir.
3. Məcnun - Yaxın Şərqi xalqlarının folklorunda "Leyli və Məcnun" dastanının qəhrəmanıdır.
4. Əsərin süjet xəttini Sasani şahı Bəhram Gur (420 - 439) haqqında əfsanə və hərəsi bir planetə və ya həftənin günlərinin sayına uyğun olaraq, onlar üçün tikilmiş 7 sarayda yaşayan 7 gözəlin hər gün şaha danışdıqları hekayələr təşkil edir.
5. İki hissədən ibarət olan "İskəndərnəmə"nin 1-ci hissəsi - "Şərəfnamə" (6835 beyt) Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbübəkr ibn Məhəmmədə, 2-cisi - "İqbəlnamə" (3625 beyt) isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir.

Siracəddin Urməvi

Azərbaycanın Orta əsirlər tarixində görkəmli filosof və ictimai-siyasi xadim olan **Siracəddin Əbüssəna Mahmud Əbübəkr oğlu Urməvinin (1198-1283)** elmi-fəlsəfi irsi, onun dövrünün dahi şəxsiyyətlərdən biri olduğunu sübut edir. O, Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş, təhsilini isə Mosul şəhərində, dövrünün görkəmli mütəxəssislərindən alaraq fəlsəfə, məntiq, tibb, hüquq, riyaziyyat, astronomiya və s. elmlərə mükəmməl yiyələnmişdir. Fəlsəfə, hüquq və məntiq elmlərinin biliciləri həmin dövrün müsəlman Şərqində dövlət işlərinə cəlb edildiyindən, Urməvi də təxminən 1246-ci ildən Konyanın, 1277-ci ildən isə bütün Rum ölkəsinin baş qazisi (kadi əl-küdat) olmuşdur.

Urməvinin fəlsəfi baxışlarına görə mövcud olan hər hansı bir şey, müəyyən bir **obyektiv səbəbin** nəticəsində baş verir və bu proses **sonsuz sayda** davam edir. Urməvinin məntiq, idrak nəzəriyyəsi, astronomiya, etika və tibb elmi (insan orqanizmi haqqında) ilə bağlı maraqlı fikirləri və sosial-siyasi görüşləri öz dövrünə görə mütərəqqi əhəmiyyət daşımışdır. O, Aristotelin və Platonun hərəkət kateqoriyası ilə bağlı nəzəriyyələrini təhlil edərək, hərəkətin dörd kateqoriyaya görə - kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verdiyini iddia etmiş və bu məsələdə Aristotelin baxışları ilə razılışmışdır.

Filosofa şöhrət gətirən fəlsəfə və məntiqlə bağlı əsərləri içərisində onun: "Məntiqə və fəlsəfəyə dair nurların doğuşları", "Hikmət incəlikləri", "Haqqın bəyani", "Metodlar", "Ziddiyyətin misallarına dair traktat", "Təhsil" və "Suallar" əsərlərinin adını xüsusilə çəkmək lazımdır. Adları çəkilən əsərlərin içində filosofun 1-ci əsəri - "Məntiqə və fəlsəfəyə dair nurların doğuşları" daha çox və geniş ərazidə yayılmış və bu əsərində Urməvi ilk növbədə "**varlıq**" anlayışının mahiyyətini açmış, onu öz mahiyyətində - "varlıq" və əks mahiyyətdə - "yoxluq" anlayışı ilə qarşılıqlı vəhdətdə götürərək, onu aşağıdakı kimi qruplaşdırılmışdır:

1) vacib varlıq - qeyri-mümkün yoxluq, 2)) vacib yoxluq - qeyri-mümkün varlıq, 3) mümkün varlıq - mümkün yoxluq. Urməvinin fikrincə, "vacib varlıq" anlayışı özü də 2 mənə kəsb edir: "Biri özü - özlüyündə vacib varlıq, digəri isə başqasının sayəsində vacib varlıqdır. Özü - özlüyündə vacib varlıq odur ki, onun mahiyyəti (subsratı) yoxluğu qəbul etmir, bəlkə onun varlığı elə onun öz mahiyyətindədir. Başqasının sayəsində vacib varlıq odur ki, onun mahiyyəti yox ola bilər, onun varlığı başqasındadır." Yəni, Urməviyə görə: 1) ilkin, əzəli - "vacib varlıq" mövcuddur və o, 2) digər varlığın yaranması üçün bir başlanğıcdır (yəni, burada Urməvi vacib və mümkün varlıq arasında səbəb və nəticə əlaqəsinin mövcud olduğunu və onların hər ikisinin əzəli və əbədi olduğunu, bir sözlə, mövcudatda səbəbiyyətin obyektivliyini qəbul edir) və bu - başqasının sayəsində yaranmış yeni varlıq, mahiyyətini dəyişsə də, o digər varlıqda öz mövcudluğunu davam etdirir.

Urməvinin idrak təliminə görə, o, canlı varlıqlar içərisində insanı, canlı və cansız təbiətdə isə 1-ciləri (insanı) hər şeydən üstün tutub: "...insanın sair canlılardan üstünlüyü ondadır ki, insanda ayrıca və ümumi şeylər haqqında məlumat, habelə, dərkətmə qüvvəsi və aləti var." Həqiqətin əldə edilməsində Urməvi idrakin əqli mərhələsini bütövlükdə idrak prosesinin ən yüksək mərhələsi kimi qəbul etmişdir.

Urməvinin astronomiya elə bağlı görüşləri o dövr üçün bütün dünyada qəbul edilmiş düşüncə tərzi ilə həmahəng olub. Urməvi də din tərəfindən də rəsmi təlim kimi təbliğ edilən, dünyanın quruluşu haqqında Ptolomeyin "Almagest" əsərində irəli sürdüyü "Geosentrik nəzəriyyə"nin tərəfdarı olub. XVI əsrə qədər hökm sürmüş bu təlimə görə, kainatın mərkəzi planeti kimi Yer götürüldürdü. Yer dünyanın mərkəzində tərpənməz durur, bütün digər göy cisimləri isə onun ətrafında fırlanırlar.

Urməvinin etik baxışlarında mühüm yerlərdən birini, onun cəmiyyətin, xüsusilə də hakim təbəqənin riayiət etməli olduğu etik davranış qaydaları tuturdu. Onun vəzifə sahiblərinin etiketi ilə bağlı söylədiyi fikir diqqəti cəlb edir: "Ədalətli sultanın bir günlük ədaləti almış ilin ibadətindən yaxşıdır." O, insanın etik davranışında özünü necə aparmasının bilavasitə insanın xasiyyətindən asılı olduğunu iddia edirdi.

Nəsirəddin Tusi

Əslən azərbaycanlı olan **Nəsirəddin Tusi** (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201- 26 iyun 1274) Həmədan yaxınlığında yerləşən Tus şəhərində anadan olduğu üçün "Tusi" nisbəsi (ləqəbi) ilə tanınmış, sonrakı həyatı bilavasitə yaşadığı və fəaliyyət göstərdiyi Marağa şəhəri ilə bağlı olmuşdur. O, tarixə dövrünün böyük filosofu, riyaziyyatçısı, maliyyəçi və hüquqşunas alimi kimi daxil olmuş, eyni zamanda dövlət xadimi kimi də böyük şöhrət qazanmışdır.

Son illərdə Tusinin anadan olmasının 780 illik yubileyi (1981-ci ildə) ölkə miqyasında geniş surətdə qeyd edilmiş, adına film çəkilmiş, küçələr, məktəblər, mədəni - maarif müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası və s. onun adı ilə adlandırılmışdır. 2001-ci ildə isə Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi YUNESKO-nun qərarı ilə bütün dünya miqyasında təntənəli surətdə qeyd edilmişdir.

Tusinin ilk təhsili ilə onun atası - Məhəmməd ibn Həsən məşğul olmuş, sonra o, Tus və Həmədan şəhərinin ən qabaqcıl alımlarından dərs alaraq, təhsilini davam etdirmiş, hələ gənc yaşlarından biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqi bir sıra böyük şəhərlərinə səfərlər etmiş və aldığı dərslərdən faydalananaraq, qısa bir dövr ərzində elm aləmində məşhurlaşmışdır. Tusi öz özünün "Seyr və sülük" əsərinin müqəddiməsində uşaqlıq dövrü ilə bağlı xatirələrində qeyd edirdi ki: "Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamin vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim."

Öz biliyi sayəsində məşhurlaşan Tusi, təxminən 30 yaşında olarkən Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəm tərəfindən sarayına qonaq çağırılır və burada gənc alimdən əxlaq barədə X əsrin məşhur alimi Əbu Əli Əhməd ibn Məhəmməd ibn Muşkuye ibn Miskaveyhin "Əttəharə" fəlsəfi əsərini ərəb dilindən fars dilinə tərcümə etməyi təklif etsə də, əsərlə çox yaxşı tanış olan Tusi buna etiraz edir və bildirir ki, əxlaq mövzusunda Miskaveyhindən daha dəyərli əsər yaza bilər. Nəsirəddin Tusi ona sonralar dünya şöhrəti gətirən "Əxlaqi-Nasiri" əsərini (əsər "Müqəddimə və kitabın yazılışının səbəbi", "İlk qeydlər və elmlərin bölgüsü", 3 məqalə və 30 fəsildən ibarətdir) 1235-ci ildə tamamlasa da, kitab hökmdarın xoşuna gəlmir və bir müddətdən sonra aralarındakı müəyyən narazılıqlara görə Tusini həbs edib, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Əlamut" qalasına aparırlar. Burada 12 ildən artıq müddət ərzində dözülməz mənəvi sixıntılar içində sürgün həyatı keçirən Nəsirəddin Tusi qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılığını davam etdirmişdir. Bununla bağlı Tusi 1242-ci ildə tamamladığı məşhur "Şərh əl-İşarat" (Əbu Əli ibn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırıdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sixıntı çəkə bilməzdə".

Monqolların Yaxın Şərqə yürüşü (1253-cü ildə) Çingiz xanın nəvəsi olan Hülaku xanın 1256-cı ildə alınmaz "Ələmut" qalasının ələ keçirilməsi və İsmaililər dövlətinin hakimiyyətinə son qoyulması, öz dövlətinin mərkəzinin isə 1260-cı ildə Azərbaycanda salınması ilə bitir və yeni yaradılan bu dövlətin adı - Elxanilər dövləti, dövlət başçılarının - "elxan"ların (el xanları) adından götürülmüşdür. "Ələmut" qalası alındıqdan sonra, qalada saxlanan bütün alımlar məhbusluqdan azad edilir, Tusi isə Hülaku xanın şəxsi məsləhətçisi təyin edilir. Hülaku xan dövlətinin paytaxtı əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən biri olan Marağa şəhəri olur və elə bu vaxt da burada Marağa rəsadxanasının tikintisinə başlanılır. Sonra paytaxt Təbrizə keçirilir. Hülaku xanın ölümündən sonra (1265-ci ildə) hakimiyyətə keçən Abaqa xan (1265-1282) Tusini özünə vəzir təyin edir və o, ömrünün sonuna kimi doqquz il İlxanilər dövlətində yüksək vəzifə tutur.

Tusi yaradıcılığına yüzdən artıq elmi əsər daxil idi və bunların içərisində fəlsəfə, astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tuturdu. Tusi bu elm sahələrindən başqa, elmin digər sahələri ilə də: astronomiya, fizika, tibb, etika, məntiqlə də yaxından maraqlanmışdır. Alimə istər Şərqdə, istərsə də Avropada riyaziyyat sahəsində böyük şöhrət qazandıran əsərlər içərisində "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə"), "Dairənin ölçüsü", "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Təhrir Öqlidis" ("Evklid "Başlangıç"ının təsviri") adlarını, astronomiya sahəsində ona dünya şöhrəti gətirən əsərlər içərisində 4 hissədən ibarət olan "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsərinin, əxlaq məsələləri sahəsində isə "Əxlaqi Nasiri"nın adını ayrıca çəkmək lazımdır. Bütövlükdə, Tusini bütün dünyada tanıtdıran və məşhürləşdirən, ilk növbədə onun etik məsələlərin işıqlandırılmasına həsr etdiyi "Əxlaqi Nasiri" əsəri və Marağa rəsadxanası ilə bağlı fəaliyyəti olub.

Nəsirəddin Tusinin fəlsəfi görüşləri peripatetizm mövqelərindən çıxış edərək, yazdığı "Əxlaqi Nasiri", İbn Sinanın "İşarələr və qeydlər" kitabının şərhi, həmçinin "Kəlamin tacridi", "Qanunnamə", "Xilafətnamə", "Nəsihətnamə" və s. əsərlərində öz əksini tapmışdır. Tusi öz fəlsəfi görüşlərində heç də həmişə ardıcıl idealist mövqelərindən çıxış etməmiş, bir çox məsələlərin - məsələn, dünyanın əbədiliyi, yaranması, substansiya, materiya, forma, hərəkət, əql və s. məfhumların mahiyyətlərinin açılışında bəzən materializmə, maddi dünyanın dərki haqqında təsəvvürlərində isə rasionalizmə meyilliliyi ilə də fərqlənmişdi. Tusi öz fəlsəfi sistemində bütün mövcudatın zəruri və mümkün varlıq kimi 2 qismə bölündüyüünü, mümkün varlığın materiya, cisim, forma, ağıldan və s. ibarət substansiya olduğunu, bütün cisimlərin materiya və formadan yarandığını, hava, su, torpaq və odun bəsit, onlardan törəyən bitki və heyvanat aləminin, mineralların isə mürəkkəb cisimlər olduğunu iddia edirdi. O, maddi varlığın məhvini, onların yoxa çıxmaması kimi deyil, yalnız formalarını və əlamətlərini dəyişməsi nəticəsində birinin digəri ilə əvəz olunması, köhnə varlığın mövcudluğuna son qoyulması kimi qəbul edirdi.

O, maddi aləmə əzəli, əbədi, məhv olmaz bir substansiya kimi baxırdı. Tusi dünyanın dərk edilməsində həm duyğularımızın, həm də ağlımızın eyni dərəcədə mühüm rol oynadığını qəbul edirdi. Onun fəlsəfəsində elmi abstraksiya və induktiv təfəkkür metodlarından geniş istifadə edilmişdir və o, bu metodların köməyi ilə tədqiq etdiyi hadisə və proseslərin mahiyyətini, hadisələr arasındaki səbəb və nəticə əlaqələrini öyrənmişdir.

Tusi yaradıcılığında onun "Əxlaqi - Nasir" əsərində qaldırdığı fəlsəfi, sosial etik görüşləri əsasən bilavasitə dövrünün, cəmiyyətin əxlaqi, davranış qaydaları ilə, müdrikliyin, hikmətin mənasını və s. məsələlərin araşdırılması və izah edilməsi ilə bağlı olub. O, bütün bunların insanın həyatında nə kimi rol oynadığını bu cür izah edirdi: "Mərifət sahibləri arasında hər seyi olduğu kimi derk etmeye, her şeyi lazımı seviyyədə yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mənəviyyatı mümkün qədər təkminləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir"

Nəsirəddin Tusi əxlaq (etika) elminin insanın həyatındaki əhəmiyyətindən danışarkən yazırı ki: "Bu elm insani nəfsin elə xüsusiyyət qazana biləcəyindən danışır ki, onun iradəsi ilə edilən bütün davranış və rəftar gözəl, tərifəlayiq olsun." O, əxlaqa bir sərvət kimi yanaşır və onun fitri,

anadangəlmə olmadığını söyləyərək, qeyd edirdi ki: "Əgər xasiyyət fitri olsaydı, onda ağıllı adamlar öz uşaqlarının tərbiyyəsi və cavanların əxlaqının saflaşdırılması, möhkəmləndirilməsi və adət şəklinə salınmasına məsləhət görəməz, özləri də bununla məşğul olmazdır."

Tusi yazırkı ki, bu dünyada insana qalan, ona şöhrət gətirən məhz onun yaxşı əməlləridir:

"Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçər, yaxşılıq qalar,

pis iş görüb ləzzət çəksən, ləzzət gedər pislik qalar."

Tusinin elmi araşdırımalarında insanın ictimai-iqtisadi fəaliyyəti və davranışları ilə bağlı məsələlər onun yaradıcılığının özəyini təşkil etmişdir. O, insana ictimai varlıq kimi baxmış, cəmiyyətin həyatında əməyin aparıcı rol oynamasını insanın şüurlu ictimai əmək fəaliyyəti ilə bağlamışdır. Tusi insanın həyatında nəfsin mühüm yerlərdən birini tutduğunu vurğulayaraq geyd edirdi ki, insanın iradəsindən asılı olaraq, onun bütün əməllərinin, istər yaxşı, istərsə də pis işlər olsun, hamısı insanın nəfsi ilə bağlıdır. Onun fikrincə, düşüncəli nəfs idrak vasitəsidir və "ağlın dərk etdiyi nə varsa, hamısı onun sayəsində olur", "bədəndə nə kimi dəyişiklik və fəaliyyət baş verərsə, hamısı onun qüvvə və təsiri nəticəsində əmələ gelir."

Tusi yaradıcılığını tədqiq edən alımların əksəriyyəti onu ilk növbədə böyük riyaziyyatçı kimi qəbul edərək, onun bütövlükdə riyaziyyat, həndəsə, triqonometriyanın inkişafında mühüm rol oynadığını göstərirler. Dünya elm tarixində Tusinin beş kitabdan ibarət yazdığı "Bütöv dörd tərəfli haqqında risalə" əsərində tarixdə ilk dəfə olaraq, triqonometriyaya müstəqil bir elm sahəsi kimi yanaşılmışdır. Onun cəbr sahəsində apardığı araşdırımalar içərisində bütün dərəcələrdən kökalma metodunun və Binom düsturunun da dəqiq elmlərin inkişafında çox böyük rolub.

Tusinin Marağa rəsadxanası ilə bağlı fəaliyyəti də onun çoxdankı arzusu ilə sıx bağlı idi və buna görə də, Hülaku xanın Bağdadı alması Tusiyə Marağada rəsədxana tikməklə bağlı ondan icazə almasına, 1259-cu ildə isə işə başlamasına səbəb olur. Bu işlərin icrasına 20 min dinar pul ayrılır. O, rəsədxananın yerini Marağanın qərbindəki təpənin döşündə təyin edib, bura üçün astronomik cihazlar, kitabxana üçün kitablar (burada 400 min cilddən çox əlyazması toplanmışdır), rəsədxanada araşdırımalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsində dövrünün ən görkəmli alımlarını dəvət edir. Tikilib ərsəyə gələn Marağa rəsədxanası öz həcmində və mahiyyətinə görə Şərqi bütün məşhur rəsədxanalarını geridə qoyur və "Elm və müdriklik evi" kimi o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağına çevirilir.

Orta əsrlərdə Qərbi Avropa ölkələrində fəlsəfi fikrin inkişafı.

Bizim eranın V - VI yüzünlərdə antik Yunan - Roma mədəniyyəti və dünyagörüşü yayılmaqda olan xristian dini ilə rəqabət apara bilməyərək, tamamilə iflasa uğrayır. Bu işdə son zərbəni 527-ci ildə hakimiyyətə gələn və xristianlıqdan başqa bütün digər dinləri qanundan kənar elan edən Şərqi Roma imperatoru Yustinian vurur. O, Afinadakı bütün fəlsəfi məktəblərin bağlanması, xristianlığı qəbul etməyənlərin isə vədəndaşlıq hüquqlarından məhrum edilməsi haqqında əmr verir. Nəticədə, təqiblərdən canlarını qartarmaq istəyən buradakı filosofların çoxu müasir İran ərazisinə mühacirət edirlər. Antik fəlsəfənin tarixi beləliklə sona çatır və Orta əsrlər dövrü başlayır.

Çox zaman sxolastika (sxolastika yunanca - "schole" - elmi səhbət, məktəb deməkdir. Dini fəlsəfə tipi kimi, sxolastika hərfi mənada "məktəb fəlsəfəsi" mənasında da işlədir) adlandırılan orta əsr fəlsəfəsini, adətən üç dövrə bölgülər :

Orta əsrlər sxolastikasının əsas inkişaf dövrləri :

1- ci dövr	<p>- İlkin sxolastika 400-1200 illəri əhatə edir. Bu dövr Avqustinlə və ona yaxın olan neoplatonizmlə bağlıdır. Onun görkəmli fiqurları :</p> <ul style="list-style-type: none"> a) İrland monarxı Ioann Skot Eriugena (Johannes Scotus Eriugena, IX əsr); b) Tanrı mövcudluğunun ontoloji sübutu adlanan arqumentasiyası ilə məşhurlaşan Anselm Kenterberili (Anselm of Canterbury, XI əsr) və c) həmçinin fəlsəfi məsələlərin sxolastik qoyuluş və müzakirə metodunun incəldilməsinə yardım göstərmiş skeptik və azad təfəkkürlü fransız Petr Abelyar (Peter Abelard, XII əsr) idilər.
2- ci dövr	<p>- Yetkin sxolastika təqribən 1200 illərdən XIV əsrin birinci onilliyinə qədərki dövrü əhatə edir. Bu nəhəng sistemlər və sintez dövrünün görkəmli nümayəndələri: Böyük Albert (Albertus Magnus, təqribən, 1200-1280), onun şagirdi Akvinalı Foma və Fomanın başlıca opponenti Ioann Duns Skot (John Duns Scotus, 1265/66 - 1308) idilər.</p>
3-cü dövr	<p>- Son dövr sxolastikası XIV əsrin başlangıcından Renessansın çıxəklənməsinə qədərki dövrü əhatə edir. Onun görkəmli nümayəndəsi ingilis Uilyam Okkam (William of Ockham, təqribən, 1300-1349/50) idi. O, təsdiq edirdi ki, inam və zəka bir-birindən əsaslı dərəcədə fərqlənirlər və o, nominalizmi özünəməxsus bir şəkildə əsaslandıraraq zəkanın istiqamətini empirik yönümə çevirdi. Beləliklə, onun təlimi Yeni dövr fəlsəfəsinə keçidi ifadə etdi.</p>

Qərbin və Şərqi orta əsr fəlsəfəsi hər şeydən əvvəl feodalizm cəmiyyətinin fəlsəfəsi idi və bu cəmiyyət üçün ilahiyyat və dinin hökmranlığı tipik idi. Burada dini inama üstünlük verilirdi. Xristian dininə görə, yerdəki həyatın sonunda hər bir insanı çəkdiyi əzabların və bu həyatın ədalətsizliklərinin müqabilində ədalətli mükafat gözləyirdi. Beləliklə xristianlığın xilas və günah ideyaları yunan əxlaqi təsəvvürlərin (məsələn, yaxşı həyat haqqında və s.) yerini tutur. Kilsə çox zaman dünyəvi hökmardarlara tabe olmağa çağırırdı. Bu dövrdə fəlsəfəni ilahiyyatın qulluqçusu etməyə çalışan dini ideologiya, hakim ideologiyaya çevirilir və xristianlığın fəlsəfi əsaslandırılması və müdafiəsi kimi - **patristika** yaranır.

Müqəddəs Avqustin

Şimali Afrikanın Numidiya əyalətində, Taqast şəhərində (müasir Əlcəzairdə Suk-Əxrac şəhəri) anadan olmuş **Avreliy Avqustin Hippomens və ya Müqəddəs Avqustin (354 – 430-cu illər)** patristikanın (yunanca - "pater" sözündən yaranıb, mənası - "ata" deməkdir) ən parlaq nümayəndəsi kimi, Orta əsr fəlsəfəsinin sonrakı inkişafına çox güclü təsir göstərmişdir. Xristian ilahiyyatçısı və filosofu, mötəbər moizəçi, 395-ci ildən Qipponlu yepiskop, xristian kilsəsinin Atalarından biri, katolik, pravoslav və lyuteran kilsələrinin müqəddəsi olan - Müqəddəs Avqustinin şərəfinə sonrakı ədəbiyyatda, yeni yaranmış cərəyanı hətta avqustinizm adlandırmışlar (çünki, tədqiqatçıların bir hissəsi Avqustini xristian fəlsəfə tarixinin banisi hesab edirdilər). Onun xatirəsi katolik kilsəsi tərəfindən 28 avqustda (oldüyü gün), Rus pravoslav kilsəsi tərəfindən isə 15 (28) iyun tarixində qeyd edilir.

Avqustinin anası xristian, atası isə büt pərəst olmuşdur. 373-cü ildə Avqustin Siseronun «Hortensius»unu oxuduqdan sonra fəlsəfə ilə maraqlanır və onu dərindən öyrənməyə başlayır. 19 yaşında Avqustin **mani dinini [manihilik və ya maniheyzim** III əsrə Sasanid dövlətində

(müasir İrak ərazisində) dini təlim kimi yaranmış, onun yaradıcısı - Maninin adı ilə adlandırılmışdır. Manihiliyin əsasını əsasən xristianlıq dini təşkil edir, lakin daha sonrakı dövrlərdə onun yayıldığı ölkələrin əsas dinlərindən - zaroastrizm və buddizmdən də bir çox şeyləri özünə iqtibas etmişdir] qəbul edir və maniliyin əlamətləri hətta o, xristianlığı qəbul edəndən sonra da onun dini etiqadında özünü göstərmişdir. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və yepiskop Ambrosiusla buradakı tanışlıq, onun 387-ci ildə xristianlığın qəbul edilməsi ilə, sonda isə hətta bu dinin əsas ideoloqlarından birinə çevrilmiş ilə nəticələnmişdir. Sonralar o, Şimali Afrikaya qayıtmış və ömrünün sonuna kimi Hippon şəhərində yaşamış, 396-ci ildən isə bu şəhərin yepiskopu olmuşdur.

Avqustinə görə "həqiqi fəlsəfə və həqiqi din - eyni bir şeydir". O, Roma adətlərini və bütəpərəst dini - fəlsəfi təsəvvürleri tənqid edirdi. Onun fikrincə, bütəpərəstlərin allahları romalılara o qədər də köməklik etmirdilər. Bundan başqa, bütəpərəst Allahları əxlaqın tamamilə qayğısına qalmırıdlar.

Avqustin xristian təliminin doqmatik (ehkam) tərəfinə güclü təsir göstərmişdi. O, xristianlığı Platonun fəlsəfəsi vasitəsi ilə əsaslandırmağa çalışırdı. Avqustin Müqəddəs Üçlük haqqında təlimi işləyib hazırlamış, İlahi xeyirxahlıq insanın münasibətini tədqiq etmişdir. Xristian təliminin mahiyyətini o Allahın xeyirxahlığının insan tərəfindən dərk edilməsi qabiliyyəti hesab edirdi. Avqustinin fikrincə, Allah bütün varlığın mənbəyi, təmiz forma, ən yüksək gözəllik, xeyrin mənbəyidir və o, dünyani heç nədən yaradıb. Allah dünyani yaradan zaman bütün maddi şeylərin formasını rüşeym halında maddi dünyanın əsasına qoymuşdu ki, bunların əsasında da onlar sonralar müstəqil surətdə inkişaf etməyə başlamışdır. Dünya nizamında hər şeyin öz yeri var. Dünya Allahın fasılısız yaradıcılığı sayəsində mövcuddur, yəni o, bütün dünyadakı olən şeyləri yenidən canlandırır. Avqustin Allahı bütün mövcudatı yaratmış bir şəxs kimi izah edirdi.

Avqustinin idealist təliminə görə iki dünya var: 1) Tanrınin da mövcud olduğu ideal dünya, 2) Tanrıının ideyalarının əsasında onun iradəsi ilə yaradılan maddi dünya. Avqustin dünyanın insan əqli ilə dərk edilməyən çoxsaylı möcüzələrlə dolu olduğunu və bu möcüzələrin başında Tanrıının durduğunu, yəni hər bir şeyin Tanrı tərəfindən yaradıldığını iddia edirdi. Materiyanın əsasını təşkil edən dörd ünsür - yer, su, hava və od Tanrı tərəfindən yaradılmışdır. O, əqlə yox, iradəyə üstünlük verirdi. İnsan iki ruha: 1) xeyirxah və işıqlı, 2) zülmkar və qaranlıq ruha malikdir.

Xristianlıqdakı günaha batmaq və günahın bağışlanması təlimləri Avqustinin dini baxışlarına xüsusilə böyük təsir göstərmişdir. Xüsusilə də bu təlimdəki təqbir (qabaqcadan müəyyən etmə) haqqındaki nəzəriyyə: bu təlimə görə, insana Allah tərəfindən qabaqcadan həzz dolu və ya lənətli həyat müəyyən edilmişdir. Lakin, bu cür həyat insanın öz gələcəyini azad seçim nəticəsində qabaqcadan təyin etməsi nəticəsində baş verir - yəni o, öz həyatında həzzə, səadətə, kefə cəhd edəcək, yoxsa bunların hamısından imtina edəcəkdir? Bu insanın özündən asılıdır.

Avqustinin fikrincə, Allah qeyri - cismanıdır, ilahi başlanğıc isə sonsuz və hər yerdə olandır. Dünyanı yaratdıqdan sonra, o, dünyada qayda - qanunun hökm sürməsinə və dünyada hər şeyin təbiət qanunlarına tabe olmasının qeydinə qalmağa başlayır. İnsan Allah tərəfindən azad varlıq kimi yaradılmışdı, lakin o, günah iş görərək (cənnət almasını oğurlayıb, onun dadına baxmaqla), özü pisliyi seçilir və Allahın iradəsinə qarşı gedir. Beləliklə pislik yaranır və insan qeyri-azad olur. Avqustinin fikrincə, insan qeyri - azaddır və onun heç nəyə ixtiyarı yoxdur və o, bütünlükə Allahın iradəsindən asılıdır. İnsanın əsas məqsədi - qiyamət gündündən əvvəl qurtulmaq (yəni günahlarını yumaq), kilsəyə sözsüz tabe olmaqdan ibarətdir. İsa Peyğəmbərin vəsiyyətlərinə riayət edən və Allahın iradəsini şəxsi iradəsi kimi qəbul edən hər bir kəs, öz qəlbini xilas edə və Göylərin çarlığına buraxıla bilər.

"Allah şəhəri haqqında" əsərində bəşəriyyətin tarixi - "birinci dünya tarixi" Avqustinin anlamında iki düşmən çarlığı: 1) Allahın düşmənlərinin, kübar cəmiyyətin tərəfdarlarının çarlığı

ilə, 2) *Allahın Çarlığının* mübarizəsi kimi bəyan edilir. Bu halda o Allahın Çarlığını, onun yerdəki formasının mövcud prototipi (əksi) olan Roma kilsəsinin fəaliyyəti ilə eyniləşdirirdi.

Cəmiyyət və dövlətlə bağlı nəzəriyyəsində Avqustin insanların cəmiyyətdə mövcud olan mülki bərabərsizliklərini əsaslandıraraq, buna bəraət qazandırırdı. Onun fikrincə, bərabərsizlik sosial həyatın qəçilməz halıdır. Var-dövlətin hamı arasında bərabər bölüşdürülməsi isə ağılsız bir cəhddir, çünki bu insan həyatında əsrlər boyu mövcud olub və mövcud da olaçaqdır. Lakin buna baxmayaraq, Allah qarşısında bütün insanlar bərabərdir və hamı bir - biri ilə sülh şəraitində yaşamalıdır.

Avqustin dövlət və cəmiyyət haqqında:	
Dövlət:	<ul style="list-style-type: none"> - insanın (Adam və Həvvanın) etdiyi ilkin günah üçün cəzasıdır, - bu dünyada sağ qalmaq üçün alətdir, - bir qrup insanların başqları üzərində hökmranlıq sistemidir,
Ədalətli dövlət:	<ul style="list-style-type: none"> - xristian dövlətidir,
Dövlətin funksiyaları:	<ul style="list-style-type: none"> - qayda - qanunun təmin edilməsi, - xarici təcavüzdən vətəndaşların müdafiə edilməsi, - kilsəyə köməklik etmək və hər hansı büdətlə, küfrlə (yereslə) mübarizə aparmaqdır.

Siyasətdə Avqustin triadanın: ailə - şəhər - dövlətin xüsusi rolunu qeyd edir. O, dövlətlərin apardıqları müharibələri ədalətli və ədalətsizlərə bölündü. Ədalətlilər - qanuni səbəblər üzündən başlananlardır: məsələn, düşmənin hücumunun dəf edilməsi, özünü müdafiə edilməsi zərurətindən başlananlar və s.

Avqustinə görə, Tanrı bir-birindən ayrılmaz olan 3 hipostatda (sifətdə) çıxış edir. Yəni Tanrı 3 sifəti olan məxluqdur, lakin insan ağlı bunun necə baş verdiyini dərk etmək iqtidarındadır. Allah dünyani yaradan zaman maddi dünyaya rüşeym halında bütün şeylərin ilkin formasını qoymuşdur ki, bunlardan da onlar sonra öz müstəqil inkişaflarını davam etdirmişdilər.



Benozzo Gozzoli - **Müqəddəs Avqustin Romada öyrədir.**
San-Djiminyano şəhəri. Divar naxışı. 1464-1465-ci illər.

Avqustinin yaradıcılığında mühüm yerlərdən birini ruh nəzəriyyəsi tutur. Onun fikrincə, ruhlar Tanrı tərəfindən yaradılmış və ölməzdirlər və onlar hətta insanın ölümündən sonra da yaşayırlar. Avqustin ruhların bir bədəndən başqa bədənə köçməsini (Pifaqorçulardan fərqli olaraq), ruhların maddədən ibarət olduğunu, hər hansı bir məkan və ölçü keyfiyyətlərinə malik olduğunu inkar edir, lakin onların yaddaş, iradə, düşüncə kimi xüsusiyyətlərə malik olduğunu iddia edirdi. İnsanın həyatında baş verən hadisələr insan yaddaşında qaldığına görə itmir, məkanda heç bir yer tutmayan müəyyən bir yerdə toplanırlar.

Ruhlar insan bədəni ilə birləşərək, bədənin hər bir yerində mövcuddur (yəni, onun konkret yerləşdiyi yer yoxdur) və Avqustinə görə, ruh bədəndə deyil, bədən ruhda yerləşir. Ruh bədəni idarə etdiyindən, o, bədəndən daha üstündür.

İndiki, keçmiş və gələcək zaman kateqoriyalarını araşdırın Avqustin belə bir nəticəyə gəlir ki, əslində keçmiş və gələcək anlayışları mövcud deyil - yalnız indiki zamanda o anlayışlar keçmiş və gələcək kimi götürülə bilər. Burada keçmiş - insan yaddaşı ilə, gələcək isə - ümüdlərlə bağlıdır. Vaxt - hərəkət və dəyişikliyin ölçüsüdür. Dünya məkanda, onun varlığı isə zamanda məhduddur. Dünyanın yaradılmasına (onun başlanğıcının) tarixi eyni zamanda zamanın da başlanğıcıdır. Vaxt uzunluğa malikdir ki, bu da hər bir hərəkətin və dəyişikliyin müddətini xarakterizə edir. Əbədilik isə - o, nə olmayıb, nə də olacaqdır, o, yalnız indi var. Əbədidə nə keçən zaman var, nə də gələcək.

Avqustinin fikrincə: 1) təbiətdə şər yoxdur, 2) o, xeyirlə ziddiyət təşkil etmir - yəni, şər xeyir əməllər edilməyəndə yaranır, o xeyirin çatışmaması və ya olmamasıdır.

Avqustinin idrak nəzəriyyəsinə görə insan ağıla, iradəyə və yaddaşa malikdir. Onun fikrincə, duyğu vasitəsi ilə əldə edilən bilik, insanı həqiqətə gətirə bilməz. Ağıl həmişə irədəni insanın özünə tərəf yönəldir, yəni həmişə özü özünü dərk edir, yadında saxlayır. Avqustinin iradənin bütün idrak aktlarında iştirak etdiyini təsdiq edən fikri, idrak nəzəriyyəsində bir yenilik idi.

Avqustinə görə həqiqətin dərk edilməsi pillələri:	
Daxili hiss	- hissiyyat vasitəsi ilə qavrama, dərk etmə.
Duyğu	- hissiyyatlı şeylər haqqında bilikdir və o, ağıl, dərrakənin hissiyyatlı məlumatlar üzərində refleksiyası ¹ nəticəsində əldə edilir.
Ağıl	- ən yüksək həqiqətə mistik toxunmadır, nurlanma, intellektual və mənəvi təkmilləşmədir.
	- ruhi baxışdır və onunla o bədənin vasitəciliyi olmadan müstəqil formada həqiqəti seyr edir.
	- elmlərin öyrənilməsində insanlara kömək edir.

Avqustin ümumdünya - tarixi prosesi bütövlükdə əhatə etməyə cəhd edir və bəşəriyyətin tarixini İlahinin niyyətləri ilə uzlaşdırmağa, bağlamağa çalışır. O, tarixi zamanın inkişaf xəttini və mənəvi təkamül ideyalarını inkişaf etdirir. Mənəvi tarix Adəmin günah işlətməsindən başlanır və xoşbəxtlilikdə əldə edilən əxlaqi mükəmməlliyyə doğru irəli hərəkət kimi baxılır.

1. Refleksiya - fəlsəfədə öz hərəkətlərinin, bütün insan mədəniyyətinin və onun əsaslarının dərk edilməsinə yönəldilmiş insanın əqli fəaliyyət formasıdır.

**Tarixi inkişafda Avqustin yeddi əsas dövrü ayırır
(bu dövrləşmənin əsasını yəhudi xalqının İncil tarixindən olan faktları təşkil edir):**

1-ci dövr	- Adəmdən - Böyük daşqına qədər,
2-ci dövr	- Nuhdan - Avraama (islam tarixində - İbrahim Peyğəmbərə) qədər,
3-cü dövr	- Avraamdan - Davidə (Davud) qədər,
4-cü dövr	- Daviddən - Babilistanın əsarət altına salınmasına qədər,
5-ci dövr	- Babilistanın əsarət altına salınmasına qədər - İsanın doğuluşuna qədər,
6-ci dövr	- İsadən başlanır və ümumiyyətlə tarixin sonuyla, Qiyamətlə (burada Qiyamət günü nəzərdə tutulur - İ.Nazim) birlikdə qurtarır,
7-ci dövr	- Əbədilik.

Avraam - (İbrahim Peyğəmbər) ümumdünya daşqından sonra yaşamış üç İncil patriarchından birincisi, Peyğəmbər, Allahın elçisi, bütün yəhudi xalqının ulu babası, ənənəvi Bibliya (İncil) xronologiyasına görə e.ə. 1812 - e.ə. 1637-ci illərdə (175 il) yaşamışdır.

David (Davud) İzrail xalqının 2-ci çarı e.ə. 1055 - e.ə. 965-ci illər arasında müxtəlif dövrlərdə bütövlükdə 47 il (bunlardan 33 il paytaxtı Yeruşəlimdə yerləşən İsrailin və Yəhudilərin birləşmiş çarlığının çarı olub) çarlıq etmiş və özü-özlüyündə o, ideal hökmdar obrazını əks etdirir.

Avqustində "Yer şəhəri" və "Göy Şəhəri" (yəni - "Allah Şəhəri") - sevginin iki növünün simvolik ifadəsidir. 1-cisi, eqoistik ("özünə sevgi, Allaha məhəl qoymamağa qədər çatdırılır"), 2-cisi mənəvi ("Allaha sevgi, hətta özünü unutmağa, yaddan çıxartmağa qədər çatır") motivlərin mübarizəsidir. Bu iki şəhər, altı dövr narahat həyat sürərək paralel inkişaf edir. 6-ci dövrün sonunda "Göy şəhərinin" vətəndaşları xoşbəxt, həzz, kef dolu həyat qazanacaq, "Yer şəhəri"nin vətəndaşları isə əbədi əzablara məruz qalacaqlar. Avqustin mənəvi hakimiyyətin dünyəvidən üstün olduğunu sübut edir, bu təlimə əsaslanan kilsə isə, özünün mövcudluğunu Allah şəhərinin yerdəki hissəsi (nümayəndəliyi) kimi, özünü yerdəki işlərin ali arbitri (hakim) kimi elan edirdi.

Akvinalı Foma (Foma Akvinat)

Orta əsrlər sxolastikasında ikinci görkəmli şəxsiyyət **Akvinalı Foma (Foma Akvinat)** 1225-ci ildə Neapolun Akvino yaxınlığında yerləşən Rokkasekka qəsrində anadan olub, 1274-cü ildə vəfat edib. Onun atası Landolf - qraf, anası Teodora isə - varlı neopolitan nəslindən idi. Bu orta əsr filosofu və ilahiyyatçısı tarixə sxolastikanın sistemləşdiricisi və tomizmin banisi kimi daxil olub. A.Foma 49 yaşında vəfat edib, bundan 49 il sonra onun adı müqəddəsləşdirilmiş, 1879-cu ildə isə onun təlimi Roma - katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi tanınır.

Valideynləri onun oxumasına və dominikan ordeninin rahibi olmaq istəyinə qarşı kəskin etiraz edirdilər. O, valideynlərinin evindən qaçsa da, təqib edənlər ona çatıb, onu geri qaytarırlar. Qardaşları onu rahiblik fikrindən yayındırmaq üçün iki ilə San-Djovani qəsrində dustaq etsə də, o buradan qaça bilir və Paris və Köln universitetlərində təhsil alır. İlahiyyat üzrə doktor elmi adı almaq üçün müdafiə zamanı o, 14 ən bilikli doktora (doktor - elmi addır) üstün gəlməli idi və o, bu işin öhdəsindən bacarıqla gəlir. O, Bibliya mətnlərini və ardıcılı olduğu Aristotelin əsərlərini şərh

edirdi. Onun əsərlərində ilahiyat, fəlsəfə, hüquq, əxlaq, dövlət quruluşu və iqtisadiyyatla bağlı məsələlər öz əksini tapmışdı.

Bu dövrdə bir çox Avropa ölkələrində kilsənin və dövlətin rəqabəti çox geniş yer alır və bu hakimiyətlər arasında gedən mübarisə bəzən hətta açıq qarşidurmaya qədər çatırıldı. Foma dövlətin (regnum) və kilsənin (sacerdotium) qarşılıqlı münasibətinə baxışlarında kilsənin tərəfini tutur və belə güman edirdi ki, kilsə dövlətdən yüksəkdədir və Papa tiran - hökmdarı hətta kilsədən uzaqlaşdırı da bilər. O, cəmiyyətə təbii olan bir şey kimi baxırı. Elə buna görə də, dövlət işlərində kilsənin rəhbərliyinə zərurət yoxdur. Eyni zamanda cəmiyyət (zəka) və xristianlıq (inam) arasında mütləq sərhəd də yoxdur. Mənəvi və dünyəvi vəzifələr müəyyən ölçüdə bir-biri ilə çulğalarılır.

Foma fəlsəfə ilə teologiyani (yun. *Theos* - Allah, *logos* - söz, elm deməkdir) bir-birindən ayırdı: fəlsəfənin predmetini "zəkanın həqiqəti", teologyanın predmetini isə "vəhyin həqiqəti" təşkil edir. Onun fikrincə, bir halda ki, hər ikisinin də son obyekti və hər hansı bir həqiqətin də mənbəyini Allah təşkil edir, deməli fəlsəfə ilə teologiya arasında da prinsip etibarı ilə fərq ola bilməz. Akvinata görə, dini həqiqət fəlsəfi baxımdan (həyatı, praktiki - əxlaqi münasibətlər baxımından Allaha sevgi, Allahın dərk edilməsindən vacib ola bilməz) zəiflədilə bilməz. Teoloqiya (ilahiyat) fəlsəfədən bəzi şeyləri əxz etmişdir, amma o bunu ona ehtiyac hiss etdiyinə görə yox, yalnız onun tərəfindən tədris edilən müddəaların daha anlaşılıqlı surətdə kütləyə çatdırılması üçün edirdi.

Foma müdrikliyi Allah haqqında ən yüksək bilik hesab edirdi. Müdriklik - Allahı dərk etmək, elm isə - buna köməklik edən vasitədir. Foma belə bir prinsip irəli sürür: elmin həqiqətləri və inamin həqiqətləri bir-birinə zidd ola bilməz; onların arasında harmoniya mövcuddur.

Fomaya görə, insan yüksək maddi varlıqdır və o bədən və ruhdan ibarətdir. O, bütün şüurlu təbiət içərisində "ən alicənab" varlıqdır. Foma ruhun ölməzliyi ideyasını müdafiə edirdi. İnsan bədəni, ruhun "qeyri-real" qabığıdır. Fomaya görə, insan ruhunun iki başlıca funksiyası var: bu idrak və iradədir. İnsanın fərdiliyi, onun ruhunun və bədəninin fərdiliyindədir. Foma insanın ruhunun ölməzliyini iddia edirdi. Ruh insan orqanizmini canlandıran gücdür. O qeyri - maddidir və özü mahiyyət, özü əsasdır. O, yalnız bədənlə birlikdə öz bütövlüyünü əldə edir və ancaq ruha malik olma sayəsində bədən mahiyyət kəsb edərək, insana çevirilir. Ruhun və bədənin birliyində fikirlər, hiss və məqsədyönlülük doğular. İnsan həyatının son məqsədi və onun ən böyük nailiyyəti - axırət dünyasında Allahın seyr edilməsindən əldə edilən həzzdır.

Öz yerlərinə görə insanlar heyvan məxluqları və mələklər arasında yerləşən varlıqlardır. Bədənə malik olanlar sırasında o ən ali varlıqdır və onu ağıl, dərrakə, ruh və azad iradə digərlərindən fərqləndirir və məhz bütün bunlara görə, insan öz hərəkətləri üçün məsuliyyət daşıyır. Onun azadlığının kökündə isə ağıl durur. İnsan heyvanlar dünyasından idrak qabiliyyətinin mövcudluğuya fərqlənir və məhz bunun əsasında o azad, dərk edilmiş seçim etmək qabiliyyətinə malikdir.

Foma üçün *zəka* ümumi qanunlarla insani davranış arasında əlaqələnlərici, *qanun* isə onun yuridiksiyası altında olanların ümumi rifahı üçün verilmiş sərəncamıdır. Məhz zəka vasitəsi ilə biz könüllü olaraq qanunlara tabe oluruq, lakin, insan qanunlara riəyət etməzsə, o, hökmdar tərəfindən cəzalandırıla bilər. Günahkarlara güc tətbiq etməklə onları qanunlara əməl etməyə məcbur etmək lazımdır ki, onlar nə özlərinə, nə də başqalarına zərər vurmasınlar.

Foma Allaha ilkin səbəb və hər şeyin son məqsədi, "təmiz forma" kimi baxırı. Bütün cismanın mahiyyəti forma ilə materiyanın vəhdətindədir. Onun fikrincə, materiya ancaq bir-birini əvəz edən formaların passiv substrati (substrat - əsas; qidaverici mühit deməkdir), fərdiliyin əsası, "təmiz potensiallıq"dır. Məhz formaya görə cisim müəyyən növə və görünüşə malik olan şey olur. Bütün canlı mənəvi məxluqlar mürəkkəb subsistent (yəni, bir növ maddi) formalardır. Təmiz mənəvilər, məsələn, mələklər həm əsasa, mahiyyətə, həm də varlığa, mövcud olmaya malikdirlər. İnsanda ikili mürəkkəblik öz əksini tapıb: 1) onda təkcə əsas və mövcud olma deyil, 2)

həm də materiya ilə forma da fərqlənir. Fomanın individuallaşma (fərdilik) prinsipinə görə: forma hər şeyin yeganə səbəbi deyil, çünki, bucür olsayıdı, onda bir növün bütün individuallarını bir-birindən seçmək mümkün olmazdı. Buna görə də o, belə bir nəticəyə gəlmişdi ki, mənəvi varlıqlarda forma özü - özünü (yəni, özü vasitəsilə) fərdiləşdirir (çünki onlardan hər biri, ayrı - ayrı növdür). Bədənə malik olan varlıqlarda isə fərdiləşmə onların mahiyyəti, əsası vasitəsilə deyil, hər bir ayrıca individualda miqdarda məhdudlaşdırılmış şəxsi maddilik əsasında baş verir. Beləliklə, "şey" məhdudlaşdırılmış maddilikdə mənəvi unikallığı əks etdirən müəyyən formanı qəbul edir. Mükəmməl forma - Allahın özünün ən böyük oxşarlığı kimi götürüldü.

İdrak prosesinin başlıca prinsipini, Akvinata görə, ümuminin real mövcudluğu təşkil edir. *Universalilər* haqqında mübahisələrdə o, müləyim realizm mövgelərindən çıxış edərək, göstərirdi ki, ümumi üç cür mövcuddur.

A. Fomaya görə ümuminin və ya universalilərin¹ üç Mövcudluq forması :

1.	"şeylərə qədər"	- Allahın zəkasında bütün gələcək şeylərin ideyası kimi, mövcud olanın əbədi mükəmməl nümunələrinin əksi kimi,
2.	"şeylərin özündə"	- konkret həyata keçmə (yaranma) nəticəsində,
3.	"şeylərdən sonra"	- abstraktlaşdırma və ümumiləşdirmə əməliyyatları nəticəsində insanın düşüncəsində şeylərin anlayış və təsəvvürlərinin mövcudluğu (nominalizm, konseptualizm)

Insana iki idrak qabiliyyəti xasdır: hissi və intellekt. Hər hansı bir bilik xarici obyektlərin təsiri altında hissiyyatlı təcrübədən (qavramadan) başlanır. Dərk edənin ruhuna daxil olarkən dərk edilən öz maddiliyini itirir və ona yalnız "növ" kimi girə bilir. Predmetin "növü" onun dərk edilən obrazıdır.

A. Fomaya görə varlığın (şeyin) eyni zamanda mövcudluq forması :

1.	- bizdən kənarda bir varlıq kimi,
2.	- bizim daxilimizdə obraz kimi (yəni varlığın əksi kimi)

Foma anadangəlmə ideyaları və anlayışları inkar edir, intellekti isə idraka qədər "tabula rasa" (latın. - "təmiz lövhə") hesab edirdi. Ancaq insanlara anadangəlmə "ümumi sxemlər" məxsusdur ki, bunlar hissi material ilə toqquşan zaman fəaliyyətə başlayırlar. İdrak prosesi xarici obyektlərin təsiri altında hissiyyatlı təcrübədən başlanır. Predmetin "növ"ü onun dərk edilən obrazıdır. Obrazın sayəsində, predmet bizim qəlbimizə, fikirlərimizin mənəvi aləminə daxil olur. Bu zaman əvvəlcə hissi obrazlar yaranır. Burada insan intellektiyə yaradılan anlayışlar öz anlayışlarına uyğun olduqları halda həqiqidirlər. Fomaya görə, həqiqət - "intellektin və şeyin uyğunluğu".

1. Universalilər - şeylərin anlayışları, təsəvvürləri.

Xarici hisslər səviyyəsində ilkin idrak obrazları yaradılır. Daxili hisslər ilkin obrazları bir növ işləyib, emal edir.

A. Fomaya görə ilkin obrazları emal edən daxili hisslər :	
ümumi hiss:	- əsas funksiyadır, onun hədəfi bütün hissləri bir yerə yiğmaqdır.
passiv yaddaş :	- ümumi hisslə yaradılmış təəssüratların və obrazların anbarıdır (saxlanılan yeridir).
aktiv yaddaş:	- saxlanılan obrazların və təsəvvürlərin üzə çıxardılmasıdır.
intellekt :	- ən yüksək hissiyyatlı qabiliyyətdir. Mənəviyyat nə qədər yüksək olsa, idrak qabiliyyəti də bir o qədər yüksək olur.

Mələk idrakı - hissiyyatlı təcrübə vasitəsi ilə ifadə edilmiş abstrakt - intuitiv bılıkdir; mövcud aidiyyatı olan anlayışların köməyi ilə həyata keçirilir.

İnsan idrakı - dərk edilən predmetlərin substansional (substansiya - bütün əşya və hadisələrin ilkin əsasını təşkil edən maddi əsas) formalarla zənginləşdirilməsidir.

A. Fomaya görə insan idrakının üç növü:	
Ağıl :	- mənəvi qabiliyyətin bütün fəaliyyət sahəsidir.
Intellekt :	- əqli biliyin qabiliyyətidir.
Zəka :	- fikir yürütmək qabiliyyətidir.

İdrak - insan fəaliyyətinin ən mötəbər fəaliyyətidir: həqiqətləri dərk edən nəzəri zəka, mütləq həqiqəti, yəni Allahi da dərk edir. Anadangəlmə biliyi inkar edən Akvinat, eyni zamanda bizdə bəzi biliklərin rüşeym halında mövcud olduğunu da qəbul edirdi, yəni : hissi obrazlardan abstraktlaşdırılmış (hissi ayrılmış) ilkin anlayışlar obrazlar vasitəsi ilə aktiv zəka tərəfindən qavranılır.O, həmçinin belə bir prinsip də irəli sürmüdü ki, eyni zamanda nəyi isə həm iddia (*təsdiq*) etmək və eyni zamanda da inkar etmək olmaz və bu prinsip gələcəkdə məntiq elminin inkişafında çox böyük rol oynamışdı.

Fomanın cəmiyyət və dövlətlə bağlı fikirləri də çox maraqlıdır. O, insanı öz mahiyyətinə görə içtimai varlıq hesab edirdi. Hakimiyyətin: 1) bir, bir çoxuna və ya çoxuna aid olmasından, 2) bu idarəetmə üsullarının öz vəzifələrini lazımı surətdə icra etməsindən, yəni - sülhün və ümumi rifahın saxlanması və ya hökmdarların içtimai rifaha zidd olan şəxsi mənfəətlərini güdməsindən və s. asılı olaraq, Foma altı idarəetmə üsulunu təqdim edir. Bunlardan, ədalətli idarəetmə üsullarına o, monarxiyanı, aristokratıyanı və polis (şəhər-dövlət) sistemini , ədalətsizlərə isə - tiraniyanı (zülm, istibdad üsul idarəsi), oliqarxiyanı (yuxarı, kübar təbəqənin hakimiyyətinə əsaslanan dövlət) və demokratıyanı (xalqın hakimiyyəti) misal çəkirdi. O, monarxiya quruluşunu ən yaxşı idarəetmə üsulu hesab edirdi, çünki onun fikrincə ümumi rifaha doğru hərəkət, vahid mərkəzdən həyata keçirilən zamaz daha səmərəli olur. Lakin o, eyni zamanda onu da qəbul edirdi ki, monarch pis

dövlət başçısı olarsa, o zaman xalq kütlələri bu tirana qarşı çıxış edə bilərlər, çünkü dövlət hakimiyyətinin başlıca vəzifəsi cəmiyyətdə sülhü və ədaləti saxlamaq, ümumi rifahın qayğısına qalmaq, əhalinin ləyaqətli həyat tərzi sürmələrinə və bunun üçün bütün imkanlara malik olmalarına səy göstərməsindən ibarətdir. Foma ən pis idarəetmə forması kimi tiraniyani göstərirdi. Onun fikrincə, demokratiya bir adamın deyil, çoxlarının mənafeyinə qulluq etdiyi üçün, tiraniyadan daha yaxşıdır.

Foma kilsə hakimiyyətini dünyəvi hakimiyyətdən daha üstün hesab edirdi, çünkü, birinci - ilahi həzzə, ikinci isə - yalnız yerin nemətlərinə doğru səylə, sevgi ilə məhdudlaşır. Özü də bunun da reallaşması üçün İlahi gücün razılığı və köməyi lazımdır.

A. Foma bir növ katolik ilahiyyatın tikilən binasını tikib yekunlaşdırır. XIV əsrən bu günə kimi onun təlimi katolik kilsəsi tərəfindən fəlsəfi dünyagörüşüsünün aparıcı istiqaməti kimi qəbul edilir. Xristianlığın və xüsusulə də katolik kilsəsinin qarşısındakı xidmətlərinə görə, Akvinalı Foma 1323-cü ildə müqəddəs simaların sırasına aid edilmiş, 1879-cu ildə isə katolik dininin ən nüfuzlu teoloq - filosofu kimi qəbul edilmişdir.

İntibah (Renessans) dövrü.

XV əsrən Qərbi Avropa tarixində və ilk növbədə İtaliyada **İntibah dövrünü** keçid başlanır. *İntibah dövrü böyük fəlsəfi sistemlər yaratmamışdır, lakin bu dövrdə dini - dünyagörüşün ilkin şərtlərindən azad olan fəlsəfənin əsasları qoyulmuşdur.*

İntibah (Renessans) dövrünün və bu dövr fəlsəfəsinin xarakterik cəhətləri:

- Qərbi Avropada iqtisadi sahədə feodal münasibətlərinin dağıılması və kapitalist istehsal münasibətlərinin yaranması,
- Elm və mədəniyyətin bütün sahələrinin yüksək səviyyədə inkişafı,
- Orta əsr sxolastikasına və kilsənin mənəvi hökmranlığına ciddi zərbə vurulması – dinin elmdən, siyasətdən və əxlaqdan ayrılması (yəni, dinin, Allahın inkar edilməsi deyil, özünü Allah arasında vasitəçi elan etmiş təşkilatın, yəni kilsənin və onun maraqlarını müdafiə edən dini fəlsəfənin - sxolastikanın inkar edilməsi),
- Humanizm və antroposentrizm (insana marağın, onun sonsuz imkanlarına və üstünlüğünə inam) ideyalarının inkişafı,
- Heliosentrik nəzəriyyənin inkişafı, təcrübəyə əsaslanan elmlərin formallaşması dönyanın elmi - materialist anlamına təkan verir,
- İdeyada əsas marağın formadan onun məzmununa keçməsi.

XV - XVI əsrlərdə Qərbi Avropada iqtisadi sahədə feodal münasibətlərinin dağıılması, kapitalist istehsalının rüşeymlərinin inkişafı və yüksək mədəniyyətin formallaşması prosesi baş

verir. Bu dövrdə bir - birinin ardından böyük kəşflər edilir: **Xristofor Kolumb** (1451 - 1506 illər) tərəfindən Amerika qıtəsi kəşf edilir; portuqaliyalı dəniz səyyahı **Manuel Vasko da Qamo** (1469 - 1524 illər) Afrika qıtəsini əyərək, 1498-ci ildə Hindistana dəniz yolunu tapır və Avropadan Hindistana dəniz vasitəsilə səyahət etmiş ilk avropalı kimi tarixə düşür; **Фернан (Фернандо) Магеллан** (1480 - 1521 illər) portuqaliyalı və ispan dəniz səyyahı tərəfindən ilk dəfə Atlantik okeanından Sakit okeana məşhur birincidünya səyahəti nəticəsində, yer kürəsinin şarabənzər (yumru) formada olduğu sübut edilir; ilk odlu silah kəşf edilir; ilk dəfə kitab çap edilir; coğrafiya və xəritəşünaslıq - elmi fənnlər kimi, anatomiya və fiziologiyanın əsasları isə - elmi istiqamətlər kimi yaranıb formallaşır; astronomiya sahəsində çox böyük nailiyyətlər əldə edilir və s. Lakin ən böyük nailiyyət - kilsənin diktaturasının sindirilmişidir və məhz bu İntibah dövründə mədəniyyətin çıxəklənməsinin ən vacib şərtlərindən biri kimi çıxış edirdi. Məsələn, **Covanni Bokkaçço** (1313 - 1375-ci illər) italiyalı yazıçı və şair, İntibah humanizmi üçün olduqca əhəmiyyətli olan "Dekameron" əsərinin müəllifi, bu əsərində pozğun ruhaniləri və müftəxorluq edən zadəganları lağla qoyur, hər şeylə maraqlanan ağıllı, kef etməyə cəhd edən və qaynar enerjili şəhər sakinlərini isə tərifləyirdi. Rotterdamlı Erazmin "Ağlılsızlığın Tərifi" satirasında, Rablenin "Qarqantuya və Pantaqryuel" romanında, Ulrix fon Quttenin incə ağıllı, istehza və rişgəndlə dolu "Savadsız insanların məktubları"nda humanizm ideyaları öz əksini tapmış, köhnə orta əsr ideologiyası isə tamamilə qəbul edilməz elan edilmişdir.

İntibah dövrünün Qərb fəlsəfəsinin əsas ideyaları :

Allah (teolojiya) :	- Teizmlə ¹ panteizmin ² qarşıluması. Sekulyarizasiya ³
Ontologiy:	- Kainatın hüdudsuzluğu. Varlıqda dualizmdən əl çəkilməsi. Təbiətdə və insanda gizli surətdə olan qüvvələrin mövcudluğu.
Antropologiya⁴:	- Antroposentrizm ⁵ . Humanizm. Yerdəki həyatın dəyərinin özünə qaytarılması. İnsan azadlığı. Yaradıcı insan kultu. İnsanın mənəvi dəyişilməsi ideyası.
Qnosiologiya :	- İdrakin, ağılm Mövqelərinin möhkəmləndirilməsi. İdrakin elmi metodlarının bərqərar olması.
Etika :	- Dualizm : Əhdi-cədiddəki etik vəsiyyətlər və həyata epikürçü münasibət. İnsanın öz taleyini təyin edə bilməsi.
Sosial fəlsəfə :	- Mükəmməl, ədalətli cəmiyyət modelləri (sosial utopiyalar).

1. Teizm - dönyanın Allah tərəfindən (əql və idraka malik bir şəxsiyyət kimi təsəvvür edilən) yaradılıb, idarə edildiyini iddia edən dini-mistik ehhəm.
2. Panteizm - allahı təbiətlə eyniləşdirən dini fəlsəfi dünyagörüşü.
3. Sekulyarizasiya- dünyəviləşmə, dinin öz əhəmiyyətini itirməsi və ya zəifləməsi.
4. Antropologiya - insan haqqında elm..
5. Antroposentrizm - qeyri-elmi idealist nöqteyi-nəzərə görə, insan Kainatın mərkəzi və bütün dünyada baş verən hadisələrin hədəfi, məqsədidir.

Humanizm ideyalarının inkişafına bu dövrdə görkəmlı italyan rəssam, heykəltəraş və memarlari **Leonardo da Vinçi (1452 - 1519-cu illər)** və **Mikelandjelo Buonarroti (1475 - 1565-ci illər)** çox böyük təsir göstərmişdilər. Özünün rəsm, heykəltəraşlıq və arxitektura ilə bağlı əsərlərini; riyaziyyat, biologiya, geologiya, musiqi, anatomiyyaya və s. aid olan işlərini **Leonardoda Vinçi** məhz insana, insanın böyüklüğünə həsr etmişdir. "Sonuncu şam yeməyi"nin, "Djokonda"nın və bir sıra dünyada tanınmış şah əsərlərin müəllifi kimi, o, İntibah dövrü estetikasının humanist prinsiplərinə çox güclü təsir göstərmişdi.

İtalyan heykəltəraşı, memar və şair, renessans mədəniyyətinin və humanizminin ən görkəmlili nümayəndələrindən biri olan **Mikelandjelo** Vatikandakı Müqəddəs Pyotr kilsəsində saxlanılan "İsa üzərində ağlaşma" adlı heykəlində, incəsənət, ilahiyyat və intibahın xülasəsi kimi dəyərləndirilən - ən möhtəşəm və əzəmətli rəngkarlıq əsəri kimi qiymətləndirilən Vatikandakı Sikstin kapellasının tavanındakı freska, İntibah dövrünün və Florensiyanın simvolu kimi dəyərləndirilən, respublika vətəndaşlarının qəhrəmanlığını təcəssüm etdirən simvolik 5 metrlik "David" heykəli və digər möhtəşəm əsərlərində insanın fiziki və mənəvi gözəlliyyinin tərənnüm edilməsi onun sonsuz yaradıcılıq imkanlarına malik olduğunu sübut edir. Tədqiqatçıların fikrincə Mikelandjelo sənəti insan bədəninin təsviriylə başlanır və onunla da qurtarır. Mikelancelo yaradıcılığı insan şəxsiyyətinə pərəstiş, insanın böyüklüğünə və gözəlliyyinə inam hissələri ilə aşılanmış, bütün sonrakı dünya mədəniyyətində böyük iz qoymuşdur.

İntibah dövrünün Qərb fəlsəfəsinin əsas inkişaf istiqamətləri :

1	Humanizm :	Dante, Petrarka, Valla, Fiçino, Mirandola, Rotterdamlı Erazm
2	Xristian neoplatonizmi:	Kuzanski, Plifon, Fiçino, Mirandola.
3	Naturfəlsəfə:	Bruno, Kopernik, da Vinçi, Qaliley.
4	Sosial fəlsəfə :	Mor, Komponella, Makiavelli.
5	Skeptisizm :	Montel.

İntibah dövrünün birinci mərhələsində humanizm orta əsr sxolastikasına və kilsənin mənəvi hökmranlığına qarşı duran dünyəvi sərbəstfikirlilik kimi çıxış edir. Bütün İntibah mədəniyyəti, onun fəlsəfəsi insanın şəxsiyyət kimi dəyərinin tanınmasıyla, onun azad surətdə inkişaf etməyə və öz imkanlarını və bacarığını biruzə, ifadə etməyə hüquqlarının olması ilə doludur. Bu dövrdə ictimai münasibətlərin qiymətləndirilməsində yeni - insani meyarlar bərqərar olur.

İntibah dövrünün nailiyyətləri arasında əsası **N. Kopernik** tərəfindən qoyulmuş, sonra isə - **C.Bruno** və **Q.Qaliley** tərəfindən **kainatın yeni geosentrik nəzəriyyəsinin** inkişaf etdirilməsi, bütövlükdə elmi fikrin inkişafında yeni bir mərhələ idi.

**Dünya quruluşunun mərkəzi haqqında
təsəvvürlər:**

Təsəvvürün (nəzəriyyənin) növü	Əsas ideya	Nümayəndələri :
Qeosentrizm (Yeri kainatın sabit mərkəzi hesab edən qeyri-elmi təsəvvür)	- Yer - dünyanın mərkəzidir. Bütün göy cisimləri (planetlər, ulduzlar və s.) yer ətrafında fırlanırlar.	Aristotel, Ptolomey
Heliosentrizm (Günəş ətrafında hərəkət edən planetlərin mərkəzi hesab edən nəzəriyyə)	- Günəş - dünyanın mərkəzidir. Yer öz oxu və günəş ətrafında fırlanır. Bütün göy cisimləri (planetlər, ulduzlar və s.) günəş ətrafında fırlanırlar.	N.Kopernik
Polisentrizm	- Kainat vahid mərkəzə malik deyil. Yer həm öz oxu, həm də Günəş ətrafında fırlanır. Günəşdən başqa göy cisimlərinin firlandıqları digər mərkəzlər də mövcuddur.	C.Brunu. Müasir elmi nəzəriyyələr.

Nikolay Kopernik

Polyakastronomu, riyaziyyatçı və filosofu, daha çox ilk elmi inqilabın əsası hesab edilən **Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınan Nikolay Kopernik (1473 - 1543-cü illər)** təxminən 1516-cı ildə qələmə aldığı “Kiçik mülahizələr” adlı əsərində bununla bağlı özünün ilk şərhlərini verir. Həmin dövrə qədər təxminən 1500 il ərzində kainatın quruluşu haqqında kilsə tərəfindən rəsmi nəzəriyyə kimi qəbul edilən qədim yunan alimi **Ptolemeyin** nəzəriyyəsi “hökəmrənləq” edirdi. (Ptolemey - antik yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu eramızın 100-cü ilində Misirin Ptolemey Hermi şəhərində anadan olmuş, 175-ci ildə İskəndəriyyədə vəfat etmişdir. Onun fikrincə yer kürəsi dünyanın mərkəzində durur və bütün başqa göy cisimləri - ay, ulduzlar, planetlər onun ətrafında fırlanırlar. Bunu astronomik cəhətdən təsdiq etmək üçün o bir çox göy cisiminin trayektoriyasını hesablayaraq, onları çevrə şəklində yerin ətrafında təsvir etmişdir.) Göy cisimlərini otuz il gərgin müşahidə edən Kopernik belə bir qənaətə gəlir ki, Ptolemeyin nəzəriyyəsi yanlışdır, çünkü, Yer kürəsindəki müşahidəçi yanlış olaraq, Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında firlandığını güman edir, əslində isə məhz Yer bir planet olaraq, bütün digər planetlər kimi Günəş ətrafında fırlanır və bir il ərzində öz orbiti ətrafında tam dövrə vurur. Kopernikin bu kəşfi elmdə və fəlsəfi fikrin inkişafında çəvriliş yaratmış və xurafata sarsıcı zərbə vurmuşdu.

Cordano Bruno

Yeniyetmə yaşlarında valideyinləri tərəfindən monastırda verilən **Cordano Bruno (1548 - 1600-ci illər)** burada gizlin olaraq, N. Kopernikin kitabı ilə tanış olur və dərk edir ki, kainatla bağlı dini dünyagörüş heç də mükəmməl deyil. Monastırda qəçən Bruno sərgərdən, təhlükə ilə dolu həyat sürərək 16 il Fransa, İngiltərə, Almaniya və Çexiyada işlədi və istedadlı mühazirəçi və yazılıçıya çevrildi.

Brunonun fikrincə, fəlsəfənin məqsədi təbiətdən üstün olan Allahın deyil, təbiətin anlanmasıdır ki, bu da “əşyalarda Allahdır”. Varlığın əsas vahidi monaddır (tək, vahiddir) və onun fəaliyyətində cismani və ruhi, subyekt və obyekt birləşirlər. Ən ali substansiya «monadların monadı» - Allahdır. Bir vahid kimi o, bütün tək şeylərdə özünü göstərir - «hər bir şeydə hər şey». Vahid başlangıç və dünya ruhunun Kainatın hərəkətverici prinsipi olması haqqında təsəvvürələr Brunonu hilozoizmə gətirmişdir.

Böyük həyat təcrübəsi italyan mütəfəkkirin kainat haqqındaki fikirlərini də formalasdırmışdır. C.Brunonun fikrincə, bizim yaşadığımız kainat hüdudsuz, heç bir ölçüsü və sonu olmayan bir məkandır və nə Yer, nə də Günəş bu dünyyanın mərkəzi deyil. Bizim kainatımız çoxlu sayda ulduzlardan ibarətdir və onların hər biri bizdən çox - çox uzaqda olan ayrıca günəşlərdir ki, onların da hər birinin ətrafında öz planetləri fırlanırlar.

Vətənə üz tutan Bruno, xainlik nəticəsində kilsə məhkəməsinin əlinə keçir və 8 il ona edilən bütün dəhşətlərə dözür, amma sözündən dönmür və 9 fevral 1600-ci ildə inkvizisiya tribunalı öz hökmü ilə onu “ən amansız cəzaya”, yəni onu diri-dirি tonqalda yandırılmağa məhkum edir. Rəvayətlərə görə, Brunoya məhkəmənin hökmünü oxuduqdan sonra o, öz cəlladlarına demişdir ki: " Hökmü oxuyarkən siz qorxudan tir-tir əsirsiniz, mən isə tonqalda yandırılmağa gedərkən sizin qədər qorxmuram." 1600-cü ildə Bruno tonqalda yandırılır.

Qalileo Qaliley

Heliosentrik nəzəriyyənin 3-cü körkəmli nümayəndəsi italyan mənşəli riyaziyyatçı, astronom, fizik, filosof **Qalileo Qaliley (1564 - 1642-ci illər)** - elmi düşüncənin banilərindən biri - İtaliyanın Pize şəhərində müsiqiçi ailəsində anadan olmuşdur.

1597-ci ildə Qaliley kompası, 1600-cü ildə primitiv bir termometr və insanın ürək döyüntülərini ölçmək üçün rəqqas, 1604-cü ildə sərbəst düşmənin riyazi qanunlarını kəşf edir (onun fikrincə bütün şərtlər bərabər olduqda hər cismin düşmə sürəti onun ağırlığından asılıdır). O, 1609-cu ildə teleskopu daha da təkmilləşdirərək, əvvəlcə onu 3 dəfə, sonra isə böyütməni 32 dəfəyə çatdırmışdır. 1610-cu ilin yanvarın 7-də gecə Ayı müşahidə edərkən, orada dağların, kraterlərin olmasını, Ay səthinin Yerə oxşar olması fikrini söyləyir. Daha sonra o, Yupiterin dörd peykinin olmasını, Veneranın fazalarını, gündüzlər isə hisə verilərək qaraldılmış şübhə vasitəsilə Günəşdə ləkələrin olduğunu və ləkələrin hərəkətinə görə Günəş diskinin firlandığını müəyyən edir. Qalileyin gecələr öz teleskopunu səmaya yönəldərək, müşahidə aparması o dövr üçün olduqca qorxulu və cəsarətli bir addım idi, çünki, dini baxımdan bu insanların "allahın işlərinə" nəzər yetirmələri kimi qiymətləndirilirdi, bu isə ən böyük günah hesab edilirdi. O, bütün bu fikirlərini toplayaraq, nəşr edir və bu oxucularda böyük maraq doğurduğundan, onu Florensiyada saray riyaziyyatçısı vəzifəsinə qəbul edirlər.

Materiya və hərəkətin əbədiliyini əsaslandıran Qaliley cəmiyyətin materialist dünya görüşünün inkişafına böyük təkan vermişdir. **Akustikanın - səs hadisələrinin öyrənilməsinin bir elm kimi təşəkkülü də Qalileyin adı ilə bağlıdır. Onun fikrincə, səs tonunun yüksəkliyi yalnız mənbəyin rəqs tezliyindən asılıdır.** Qaliley şüşələrin cilalanması ilə məşğul olmuş, mexanikaya aid kəşfləri içərisində ətalət qanunu, nisbilik prinsipi, zamanın rəqqas vasitəsi ilə ölçülməsini (əvvəllər vaxtı nəbzin vurması ilə ölçürdülər, Qaliley isə rəqqasdan istifadə etmişdir. İlk rəqqaslı saat 1649-cu ildə onun oğlu Vinçes Qaliley tərəfindən düzəldilmişdir), sərbəst düşmə qanunlarını və s. göstərmək olar. Deyilənlərə görə, kilsədə ibadət zamanı tavandan asılmış iki çilçirağın yellənməsini müşahidə edərkən, Qaliley rəqqasın periodunun amplitud və kütlədən asılı olmadığını müəyyən etmişdir. O, Venera planetinin fazaları, Saturnun şəkli haqqında məlumat verir və Kopernikin sistemini açıq şəkildə müdafiə etməyə başlayır. Bütün bunlar o dövr üçün din əleyhinə atılmış ən cəsarətli addımlar idi.

Bunları əldə əsas tutan kilsə inkvizisiyası ona qarşı hücuma keçir və dünyyanın öz oxu ətrafında firlandığı iddiasından imtina etməsini ondan tələb edir. Dostunun Papa (VIII Urban) seçilməsindən ürəklənən Qaliley 1632-ci ildə "İki Kainat Sistemi Barədə Dialoq" adlı əsərini nəşr etdirir. Lakin, kitabın məzmunu əvvəllər də kilsə tərəfindən edilən xəbərdarlıqlara zidd getdiyindən o, allahsızlıqda təqsirləndirilərək məhkəməyə çağırılır və burada tutduğu yoldan əl çəkmədiyi təqdirdə ölüm cəzası ilə hədələnərək, "tövbə etməyə" məcbur edilir (rəvayətə görə, Qaliley məhkəmədən sonra Yerin firlanmasını nəzərdə tutaraq, "burnunun altında" "onsuzda o firlanır" deyərək, yerin firlanması fikrindən əl çəkmədiyini göstərmişdir. 1633-cü ildə inkvizisiyanın¹ qərarı ilə kitab qadağan edilir, özü isə ömürlük həbs edilir, lakin cəzası ev həbsi ilə əvəz edilir. 1634-cü ildə Qalileo kor olur və 8 ildən sonra - 1642-ci ildə vəfat edir.

Yeni dövr fəlsəfəsi.

Yeni dövrün başlanması əsasən XVII əsrin ortalarında (**1640 - 1660-ci illər**) İngiltərədə I Karl ilə parlament arasında baş verən və tarixə **İngiltərə burjua inqilabı** (burjua inqilabının başçısı - Oliver Kromvel olub) kimi düşən dövrdən götürülür. **Yeni dövrün başlanması** kimi həmçinin digər hadisələr də: 1) Reformasiya (1517 - 1548-ci illərdə katolik dininin Qərbi və Mərkəzi Avropada reformasiyası), 2) 1492-ci ildə ispanlar - Kolumb tərəfindən Amerikanın kəşfi və 3) Konstantinopolun süqutu (1453-cü ildə osmanlı türklər tərəfindən Konstantinopolun alınması) dövrün tarixi başlangıç hadisəsi kimi götürülür. **Yeni dövrün sonu** isə Birinci dünya müharibəsi ilə (1914 — 1918) qurtarır.

Yeni dövr fəlsəfəsinin əsas xüsusiyyətləri:

- fəlsəfədən ayrılmış təbiyyat elmlərinin (fizika, kimya, biologiya, riyaziyyat, mexanika və s.) təşəkkül tapması və rəsmiləşdirilməsi;
- təbii elmlərin məlumatlarının ümumiləşdirilməsi və sistemləşdirilməsi əsasında idrakın ümumelmi metodlarının hazırlanması (buradan da bu dövrün fəlsəfəsinin qarşısında duran prioritet məsələ – elmin fəlsəfəsidir);
- fəlsəfənin diqqət mərkəzində – idrak nəzəriyyəsi, bütün elmlər üçün həqiqi bilik metodlarının işləməsi durur. "Xüsusi" elmlər təbiətin qanunlarını açırsa, fəlsəfə bütün elmlərdə istifadə edilən təfəkkür qanunlarını açırdı;
- dünyyanın hissiyyatlı, empirik biliyinin inkişafı ilə yanaşı dəqiq, rasional, riyazi təfəkkür də inkişaf edir. Həm empirik, həm də rasional idrak elmin bir tam kimi inkişafına aparır, onun xarakterini formalasdırır və Yeni dövrün fəlsəfə düşüncəsinin formallaşan əsas istiqamətlərinə – rasionalizm və empirizm (Bekon, Dekart) proyeksiya edilirlər. Bu iki istiqamətdə hələ orta əsrlərlərdən bizi gələn - təcrübəyə söykənən nominalizm ilə zəkaya, ağıla söykənən realizm arasındaki mübahisə öz əksini tapmışdır.

1. İnkvizisiya - katolik kilsəsinin XIII əsrin əvvəlində təşkil etdiyi məhkəmə-polis təşkilatı.

Yeni dövrün fəlsəfəsi - XVII - XIX əsrlərdə qərbi avropa ölkələrində kapitalist münasibətlərinin formallaşması dövrünün fəlsəfi nəzəriyyələrinin məcmusunu təqdim edən fəlsəfə tipidir.

Frensis Bekon

Bu dövrün xarakterik cəhəti, təcrübəvi təbiətşünaslığa əsaslanan mexaniki, metafizik materializmdir və təbiətin öyrənilməsində ilk bu cür yanaşma metodu **ingilis filosofu, tarixçi, siyasi xadim, yazıçı, empirizmin, müasir induktiv metodun və elmi fəaliyyət prosesinin məntiqi sistemləşdirilməsinin banisi sayılan Frensis Bekona (1561– 1626)** məxsusdur. (Elmi ictimaiyyət tərəfindən qəbul edilməyən iddiaya görə, Şekspirin əsərlərinin əsl müəllifi məhz Bekon olmuşdur). «Yeni orqanon», «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri onu çox məşhur etmişlər. O, təbiəti və materiyani hər şeyin başlangıcı hesab edir və onların dərk edilən olduğunu iddia edirdi, çünki idrakın əsasını maddi aləm təşkil edir və o duyğulardan başlayır. O, antik və orta əsrlərin idealizmini və orta əsrlər sxalastikasını kəskin tənqid edərək, fəlsəfənin vəzifəsini elmdən geniş surətdə istifadə edilməsində göründü və bu işdə yeni idrak metodu mühüm rol oynamalı idi. Onun «Bilik qüvvətdir» - məşhur kəlamı biliyin praktiki əhəmiyyətə malik olduğunu göstərirdi. F.Bekonun fikrincə, «bilik qüvvədirsa, metod ona aparan yoldur, yolçunun yolunu işıqlandıran fanardır».

Yeni dövr fəlsəfəsinin əsas istiqamətləri və məktəbləri :		
Milli xarakterə görə:		
1.	İngilis fəlsəfəsi:	- F.Bekon, T.Hobs, C.Lokk, C.Berkli, Devid Yum
2.	Klassik alman fəlsəfəsi:	- İ.Kant, Q.Hegel, L.Feyerbax
3.	Fransız maarifçilərinin fəlsəfəsi:	- Volter, J.J.Russo, D.Didro, P.Holbax, J.Lametri
Araşdırılan problemlərdən asılı olaraq:		
1.	Rasionalizm:	- F.Bekon, T.Hobs, C.Lokk, C.Berkli, Devid Yum
2.	Empirizm:	- R.Dekart, B.Spinoza, Q.Leybnis
Fəlsəfi biliyin əsas istiqamətləri üzrə:		
1.	Materializm:	- F.Bekon, T.Hobs, C.Lokk, B.Spinoza
2.	Idealizm:	- C.Berkli, Devid Yum, Q.Leybnis, İ.Kant, İohan Fixte, Fridrix Şellinq, Georq Hegel
3.	Dualizm:	- R. Dekart

Bekonun fəlsəfəsi praktiki əhəmiyyət daşıyırırdı, çünki o, elmi biliklərin və kəşflərin köməyi ilə təbiət qüvvələrinə qalib gəlməyi qarşısına məqsəd qoymuşdur. Bekonun təlimində fəlsəfənin tənqid funksiyasına böyük yer verilirdi. Bekon işgüzər fəalyyətə əvvəlcə hüquqşunas kimi başlasa da, tarixdə filosof və elmi inqilabın tərəfdarı kimi iz qoyub.

Bekonun fəlsəfəsinin əsas cəhətləri:	
1. induktiv metod:	<ul style="list-style-type: none"> - deduktiv metodu qəbul etmir (səhv olaraq), induksiyanın deduksiyaya nisbətən üstünlüyünü qeyd edirdi. O, elmi tədqiqatlarda riyaziyyatın və hipotezlərin rolunu lazımi qədər qiymətləndirməmiş, empirik tədqiqatların, eksperimentin rolunu daha çox şışırtmışdır, çünki, məhz induksiya metodu təcrübə və müşahidə vasitəsi ilə ətraf aləmdən bilik və mülahizələrin təsdiqini əldə edir.
2. Dinə münasibət:	<ul style="list-style-type: none"> - bu metod elmin arxalandığı empirik faktların təsnifatına imkan verir. Onun fikrincə, empiriklər nə özündən sap düzəldən hörmətəyə, nə də sadəcə yiğiciliqlə məşğul olan qarışqalara deyil, orta yol seçib, öz bacarığına görə onları yerləşdirən və qaydaya salmaqla məşğul olan arılara bənzəməlidir. Fəlsəfənin həqiqi işi də bundan heç nə ilə fərqlənmir. Tədqiqatın düzgün seçimi onun metodundan asılıdır. Hətta topal düzgün yolla gedərsə, sağlam adamı belə ötüb keçə bilər. Bu metod elmi tədqiqatların induktiv metodologiyasının əsası kimi istifadə olunmağa başladı və müasir elmdə <i>Bekon metodu</i> kimi də adlanır.
3. Təcrübənin rolу¹:	<ul style="list-style-type: none"> - Elmi dərketmədə induksiya və eksperimentə böyük yer verən Bekon, əsl biliyin və həqiqətin əldə edilməsində <i>təcriübənin rolunu</i> yüksək tuturdu. Fəlsəfə tarixində "empirizm" adlanan bu metodun yaradıcısı məhz Bekon hesab edilir. O, empirik və induktiv metodların köməyi ilə insanın bədən quruluşunu və simasını dəyişdirmək, onu cavanlaşdıraraq ömrünü uzatmaq, müəyyən bir cismi başqa bir cismə çevirərək, yeni növlər yaratmaq və s. bu qəbildən olan tədqiqatların dayandırılmasından narazılıq edirdi. O, qızıl hazırlamağın və s. reseptlərini verir.

1.Bekonun fəlsəfəsinin 3-cü cəhətinə aid materiallar 1622-1623-cü illərdə Londonda çap olunmuşdur.

Bekon elmə çox böyük yer verir və onun əldə etdiyi nailiyyətləri mübahisəsəs həqiqət sayırdı. Bu gün də geniş istifadə etdiyimiz məşhur "Elm - qüvvədir" və "Bilik - özü-özlüyündə qüvvədir" kimi kəlamlar məhz Bekona məxsusdur. (Əsas əsərləri - "Yeni orqanon", "Yeni Atlantida", "Təcrübələr" və s.). Bekona görə, fəlsəfə yalnız ağıldan asılı olmalıdır, çünki o çox şeyə qadirdir və onun vasitəsi ilə allahın varlığını belə sübut etmək olar. Onun fikrincə, həm ədalət, həm də pislik dərkedilməzdir, çünki bunlar insana Allah tərəfindən nazil olub. İnsan ağılı isə elm vasitəsi ilə ancaq ətraf dünyani dərk edə bilər. Beləliklə, Bekon «ikili həqiqət» - ağıl və etiqad (vəhy) həqiqəti tərəfdarı kimi, hesab edirdi ki, insan ağılı gücsüz olduğu yerdə etiqada müraciət edə bilər. Elmin vəzifəsi insana qüvvə və güc vermək, onun həyatında layiqli yer tutmaqdır. Bekon bir tərəfdən dinin toxunulmaz olduğunu, digər tərəfdən isə insan həyatında elmin müstəsna rola malik olduğunu iddia edirdi. O, ortodoksal¹ dinə etiqad etsə də, fəlsəfi teologiyaya² qarşı çıxırdı.

Bekon səhv, səfəh vərdişlərdən yaxa qurtarmağı, onların insan ağılini çəşdirmaqdə, səhv addım atmağa sövq etməkdə günahlandırır və beş kabusdan özlərini qorumağı məsləhət göründü.

Tomas Hobbs

Yeni dövr fəlsəfəsində digər **ingilis materialist filosofu, ictimai müqavilə nəzəriyyəsinin banilərindən biri olan Tomas Hobbsun (1588 - 1679-cu illər)** da sosial - fəlsəfi fikirləri maraqlıdır.

Bekonun beş kabusu:		
1	nəsil kabusları:	- bəşər nəslinə daxilən xasdır,
2	mağara kabusları:	- ayrı-ayrı tədqiqatçıya xas olan şəxsi mövhumatla əlaqədardır,
3	bazar kabusları:	- bizim ağılimiza mənfi təsir göstərən sözlərin işlədilməsi ilə bağlıdır,
4	teatr kabusları :	- ümumi qəbul edilmiş təfəkkür sistemləri ilə bağlıdır (məsələn, dini),
5	köhnə məktəblərə bağlılıq kabusları :	- kor qaydaları (məsələn, sillogizm) yeni tədqiqat, ağıllı mühakimələr əvəz edə bilər.

Hobbsun fəlsəfi baxışlarında içərisində o dövrün təbiətşunaslığının tələblərinə uyğun olan mexanistik materializmin yetkin sistemini yaratmışını qeyd etmək lazımdır. Mexanizm - dünyaya bir mexanizm kimi baxan idrak metodu və dünya anlamıdır.

-
1. Ortodoksal, ortodoks - öz məsləkində, dünyagörüşündə sabit, ardıcıl, dönməz olan deməkdir)
 2. Yunanca - theos - Allah, loqos - elm, söz, nəzəriyyə deməkdir. Teologiyaya - ilahiyyat, din haqqında elmdir.

**Tomas Hobbs -
mexanisizmin əsas fəlsəfi ideyaları:**

Materiya :	- o diskretdir (yəni, istədiyi kimi hərəkət edəndir) və özü bölünməz, dəyişilməyən, tamamilə bərk hissəciklərdən (atomlardan) və bir - birindən başlıca olaraq kütləsinin həcmində görə fərqlənən həcmdir.
Hərəkət :	- sonsuz, həmcins ölçü kimi müstəqil surətdə mövcud olan mütləq məkanda baş verir və materiyadan asılılığı və onunla bağlılığı yoxdur. Bütün proseslər mütləq zamanda baş verir ki, bu da özü-özlüyündə heç nədən asılı olmayan uzunluğu təşkil edir.
Mexaniki yerdəyişmə :	- təbiətdəki bütün hərəkət növləri cisimlərin və onu təşkil edən hissəciklərin mexaniki yerdəyişməsidir.
Cəzb edilmə:	- obyektlərin ümumi qarşılıqlı əlaqəsi cazibə hesabına həyata keçirilir ki, bu da qarşılıqlı təsirin universal tipi kimi götürülür və bir an içində heç bir vasitəçi olmadan həyata keçirilir.
Səbəbiyyət :	- <i>Səbəbə</i> xarici təsir (güt) kimi baxılır. Hadisələrin <i>səbəbiyyəti</i> istənilən vəziyyətin birmənalı surətdə qabaqcadan müəyyən olmasından ibarətdir, yəni, heç bir predmet onu yarada biləcək səbəb olmadan yarana, başlana bilməz.

T.Hobbs Dekartla mübahisələrində xüsusi düşüncəyə malik olan maddənin mövcudluğunu rədd edir və sübut etməyə çalışır ki, düşüncəyə malik olan şey nəsə maddi bir şeydir. Təbiət ona öz aralarında böyüklüyünü (ölçüsünə), figuruna, vəziyyətinə və hərəkətinə görə fərqlənən cisimlərin ölçülərinin cəmi kimi görünürdü. O, hərəkəti mexaniki, yəni sadəcə yerdəyişmə kimi başa düşürdü. Hissiyatla bağlı keyfiyyətlərə o, şeylərin özlərinin xüsusiyyətləri kimi deyil, onların qavranılması, mənimsənilməsinin formaları kimi baxırıdı. Hobbs idrakın iki metodunu fərqləndirirdi : rasionalistik "mexaniki" *məntiqi deduksiya* və empirik "fizika"nın *induksiyası*.

Tomas Hobbsun fikrincə insanlar arasında baş verən münaqişələr, birinin digərinə pislik etmək xüsusiyyətindən irəli gəlir və bunun qarşısını almaq, nəzarətdə saxlamaq üçün isə cəmiyyətin formallaşması, onun möhkəmlənməsi üçün isə hakimiyyət, hakimiyyət forması kimi isə dövlətin yaranması zəruridir. Hobbs *mütləq dövlət hakimiyyətinin* tərəfdarı olmuşdur.

Hobbs - içtimai "**müqavilə**"yə əsaslanan **dövlətin** yaranması nəzəriyyəsinin banilərindən biridir. Hobbs cəmi üç dövlət quruluşunu : demokratiyani, aristokratiyani və monarxiyanı göstərir. O, demokratiyani bəyənmirdi, çünki onun fikrincə, "qara camaata böyük müdriklik əlçatmadır" və demokratiya vaxtı partiyalar yaranır ki, bu da vətəndaş müharibəsinə aparır. Aristokratiya daha yaxşıdır, lakin o, xalqın idarəetməsinə daha az oxşayanda və monarxiya ilə daha çox yaxınlaşanda daha mükəmməl olur. Onun fikrincə, *ən yaxşı dövlət quruluşu - monarxiyadır* və o digərlərindən daha çox mütləq və bölünməz hakimiyyətin idealına uyğundur. Hobbs insanların Tanrı tərəfindən fiziki və əqli cəhətdən tam bərabər yaradıldığı əsas tutaraq, insanların bərabərliyi prinsipini müdafiə edirdi. O, iddia edirdi ki, heç də bütün dövlətlər müqavilə əsasında yaranmayıb. Ali hakimiyyətə çatmaq üçün isə iki yol var : fiziki güvvə (istila, tabe etmə) və könüllü müqavilə vasitisi ilə.

Hobbsa görə təbii qanunlar (sülhə cəhd etmə, bağlanmış şərtlərin icrası, hər kəsin öz hüquqlarının bir hissəsindən imtina etməsi) hələ sülhə və təhlükəsizliyə aparmır. Qanun məcburiyyət və gücün köməyi ilə yerinə yetirilə bilər və dövlət məhz belə bir gücdür.

Hobbsun xüsusi fikir verdiyi problemlərdən biri də dövlətdə üsyan və iğtişaşlarla bağlı olan problemlər idi. O, bu məsələnin işıqlandırılmasına 1642-ci ildə çap etdirdiyi "De Cive" əsərinin hətta ayrıca bir fəslini də (XII fəsli) tam həsr etmişdir.

Hobbsa görə, dövlətdə vətəndaşları giyama sövq edən üç başlanğıc :	
1.	- sülhə qarşı olan və insanlarda qiymət oyadən təlimlər və meyllər;
2.	- o meyllər ki, hansılar ki, artıq bölünməyə və silaha sarılmağa çağırışları üstələyir və onları bu işə yönəldir;
3.	- bütün bunların və ya üsyanın özünün baş verdiyi üsul .

« *Bu ümidin həyata keçirilməsi üçün dörd şərtin (şəraitin) mövcud olması lazımdır : say, silahlar, qarşılıqlı etibar və rəhbərlər* ». Hobbs bu işdə rəhbərlərin rolunu xüsusi ilə qeyd edirdi: "Əgər düşməncəsinə köklənmiş və öz şəxsi məhkəməsi tərəfindən hərəkətlərinin düzgünlüyünü ölçən insanlar bu dörd şərtə riayət edərlərsə, dövlətdə üsyanın və təlaşın yaranması üçün daha heç nə lazım deyil - təkcə kiminsə olması, kim ki, onları qızışdıracaq və həyəcanlandıracaq".

Dövlət forması ilə bağlı məsələdə Hobbsun simpatiyasını monarxiyanın tərəfində idə. Hobbsun dinə münasibəti müsbət idi və o, kilsənin zəruruliyini qəbul edirdi. Lakin kilsənin dövlət tabe edilməsi məsələsində dövləti müdafiə edən Hobbs, dinin saxlanması dövlət hakimiyyətini cilovlamaq üçün zəruri bir vasitə hesab edirdi.

Con Lokk

İnsanın həqiqəti dərk etmək qabiliyyətində fəlsəfi yanaşma metodu kimi qnoseologiya¹ çox böyük rol oynayır və bu yanaşmanın başlanğıcı **ingilis filosofu Con Lokkun (1632-1704-cü illər)** adı ilə bağlıdır. Yeni dövr fəlsəfəsində idrak nəzəriyyəsində insan tərəfindən xarici aləmin dərk olunması metodologiyası, xarici və daxili təcrübənin əlaqəsi problemləri başlıca problemlər kimi tədqiq olunur və əsas məsələ kimi burada bütün əldə olunmuş biliklər sisteminin əsasında, həqiqi biliyin qazanılması vəzifəsi qarşıya başlıca məqsəd kimi qoyularaq, bu vəzifənin həyata keçirilməsi yolları kimi iki əsas qnoseoloji cərəyan : empirizmin və rasionalizmin rolü göstərilir ki, bütün bu məsələlərdə də C.Lokun müstəsna əməyi olmuşdur.

Con Lokk «İnsan əqli haqqında təcrübə» adlı əsərində idrakin empirik nəzəriyyəsinə əsaslanaraq, bizim bütün biliklərimizdə təcrübədən əldə edildiyini israr etmiş və ümumiyyətlə anadangəlmə biliklər ideyasını rədd edərək, təcrübəyə birinci yer vermişdir.

C.Lokkun ictimai həyatla bağlı fikirləri də çox maraqlıdır. Məsələn, o, belə hesab edirdi ki, insan sosial mühitin məhsuludur, onun beyni dünyaya ağ lövhə şəkilində gəlib və oraya həyatda istənilən şey yazıla biler. Lokk "Dövlət idarəciliyi haqqında iki traktat" əsərində insanın azadlığını, onun yaşamaq hüququnu və əməkə qazandığı mülkiyyətə sahib olmasını onun təbii hüququ hesab edir, onların təbii hüquqlarının qorunması üçün isə dövlətin zəruriliyini və bu dövlətin də ictimai müqavilənin nəticəsində yarandığını qeyd edirdi. C.Lokk cəmiyyətin idarə edilməsində hakimiyyətin bölüşdürülməsi prinsipini müdafiə edir və hakimiyyətin qanunverici (parlament), icraedici (hakim, ordu) və federativ-məhkəmə orqanlarına bölünməsi prinsipini irəli sürüb, onu müdafiə edirdi.

1. Qnoseologiya - fəlsəfədə "idrak nəzəriyyəsi".

XVII əsrin 2-ci yarısı - XVIII əsr də maarifçilik fəlsəfəsi

İngiltərədə yaranan **maarifçilik** hərəkatı tezliklə **Fransada** da geniş surətdə yayılır və bura hətta onun mərkəzinə də çevrilir.

Maarifçilik fəlsəfəsi (XVII əsrin 2-ci yarısı - XVIII əsr) :	
1	- bu dövrdə yeni fundamental təlimlər və ənənələr yaradılmayıb;
2	- təhsilli insanların geniş kütlələri arasında artıq mövcud olan fəlsəfi biliklər bütövlükdə biliklərin təbliğatına və yayılmasına yönəldilmişdir;
3	- sosial sualları həll etməyə çalışır, cəmiyyətin yenidən qurulması yolunu göstərirdi.

Fransada maarifçiliyin geniş vüsət alması, burada onun: 1) deizm (Deizm - allahı dünyanın yaradıcısı hesab edən, lakin onun təbiətə və cəmiyyətə təsirini inkar edən dini və fəlsəfi cərəyanıdır və onu materializm və idealizmin qarşılıqlı asılılığı və hüquq bərabərliyinə əsaslanan Dekartın dualizmiylə qarışdırmaq lazım deyil), 2) ateistik (ateist - allahsız deməkdir) - materialist, 3) utopik (utopiya - xülya, mövcud olmayan şey deməkdir) sosializm kimi əsas istiqamətlərinin yaranmasına və inkişaf etməsinə səbəb olmuşdu.

Fransız maarifçiliyinin əsas istiqamətləri :	
1. Deizm və onun nümayəndələri:	<ul style="list-style-type: none"> - Şəxsi Allah ideyasını rədd edirlər; - Təbiətin və Allahın eyniləşdirilməsiylə (panteizmlə) razılaşmırıldılar, - Allahıancaq ilkin başlangıç, bütün varlığın səbəbkəri kimi götürürdülər, - Dünyanın yaranmasından sonra tarixin gedışatına - təbiət proseslərinə və insanların işlərinə Allahın müdaxiləsi imkanını rədd edirdilər. <p>Nümayəndələr - Mari Volter (Arue) Fransua, Şarl - Lui Monteske (de Sekonda), Jan - Jak Russo.</p>
2. Ateizm və onun nümayəndələri:	<ul style="list-style-type: none"> - Ateistlər Allahın mövcud olması ideyasını hər hansı bir formada olmasından asılı olmayaraq inkar edirdilər, <p>Nümayəndələr - Melye, Jyulyen Ofre de Lametri, Deni Didro, Klod Adrian Helvesi, Pol Anri Tiri Holbax</p>
3.Utopik sosializm və onun nümayəndələri:	<ul style="list-style-type: none"> - Utopik sosialistlər əsas maraqlarını bərabərlik və sosial ədalətə əsaslanan mükəmməl cəmiyyətin qurulması problemində cəmləmişdilər. <p>Nümayəndələr - fransız: Mabli, Etyen-Qabriel Morelli, Baböf, Sen-Simon, ingilis : Robert Ouen.</p>

Rene Dekart XVII əsr rasionalizminin ilk və ən nüfuzlu nümayəndələrindən biridir.

Fransada fəlsəfi fikrin inkişafında "Müasir fəlsəfənin banisi" və ya "Müasir Riyaziyyatın Atası", Qərb elmi inqilabının ən nüfuzlu simalarından biri kimi qəbul edilən **Rene Dekartın (1596 - 1650-ci il) xüsusi rolu** olub. *Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanının ilk və ən nüfuzlu nümayəndələrindən biridir.* Dekart görkəmli riyaziyyatçı və analitik həndəsənin banilərindən biri hesab olunur. O, "unuversal riyaziyyat" vasitəsi ilə elmin elə bir sisteminin yaradılmasının mümkün olduğunu iddia edirdi ki, məhz onun vasitəsi ilə insan təbiət üzərində aqalıq edə biləcəkdir. Onun fikrincə, məhz riyaziyyat təbiətin dərk edilməsində başlıca vasitə olmalıdır.

Dekartın düşüncələrinə görə ("Metodlar haqqında düşüncələr" əsərində) biliyin mənbəyini və həqiqətin meyarını xarici aləmdə deyil, insanın zəkasında axtarmaq lazımdır və məhz intellektual intuisiya və ya sırf mücərrəd mühakimə idrakin çıxış nöqtəsi ola bilər.

R. Dekart tərəfindən bütün ideyaların iki qrupa bölünməsi :	
Anadangəlmə ideyalar :	- Bunlara: Allah ideyası, riyazi aksiomlar və s. daxildir və onlar doğru ideyalardır. Həmçinin, şübhə edən fikrin özünün mövcud olmasına şübhə etmək olmaz və yeganə həqiqi fakt təfəkkürdür. Məhz onun səlisliyi və aydınlığı həqiqətin meyarını təşkil edir.
Hisslərdən gələn (doğan) ideyalar :	- O şəylər ki, həqiqi kimi qəbul edilir, "hisslərdən və ya hisslər vasitəsi ilə bilinmişdir", tez-tez bizi aldadır. - Guya ən etibarlı və fundamental biliklər hisslərə əsaslanan fiziki, maddi şəylər haqqındaki biliklərdir. Lakin xarici aləm haqqındaki ideyalar, real mövcud ola da bilər, olmaya da (məsələn, bizim illüziyalarımızın, təxəyyüllümüzün, yuxularımızın və s. məhsulu kimi).

Burjua fəlsəfəsinin banisi olan R. Dekart öz fəlsəfəsinin əsas prinsipi kimi zəkanı və özünü dərk etməni aşağıdakı bu fikirdən götürmüştür : «**mən düşünürəm, deməli mən varam, mən mövcudam**». Özünün dualist təlimini («Fəlsəfənin əsasları» adlı əsərində) əsaslandırmağa çalışan Dekart, yaradılmış müstəqil dünyani tamamilə müstəqil olan iki substansiyaya¹: 1) «təfəkkür» və 2) «sahə (yer)» substansiyalarına bölmər və onları ilkin əsas kimi götürür.

1. Substansiya - ilkin başlangıç, bütün əşya və hadisələrin ilk əsasını təşkil edən maddə.

R. Dekartın fəlsəfəsindəki dualizm :	
«təfəkkür» və ya mənəvi substansiya :	<ul style="list-style-type: none"> - Ruhi substansiya ilə «metafizika» məşğul olur. Onun atributunu təfəkkür təşkil edir və o bölünməzdir. - Bu qeyri - maddi substansiya özündə əvvəldən ona məxsus olan "anadangəlmə" ideyalara malikdir və onlar heç də təcrübə vasitəsi ilə əldə edilməyiblər.
«sahə» (yer) və ya maddi substansiya :	<ul style="list-style-type: none"> - maddi substansiya ilə «fizika» məşğul olur. Onun atributunu müəyyən sahə, yer, məkan təşkil edir və o sonsuzluğa qədər bölünə bilir.
1-ci substansiyanın modusu ¹ :	<ul style="list-style-type: none"> - təxəyyül (təsəvvür), hiss, arzu.
2-ci substansiyanın Modusu	<ul style="list-style-type: none"> - fiqur, vəziyyət, hərəkət.
<p>- hər iki substansiyani ali substansiya olan Allah yaratmış, (amma onları yaratdıqdan sonra onların işinə qarışır) və onlar paralel şəkildə mövcuddurlar. Substansiyalardakı dualizmdə əsas əlaqələndirici rolunda Allah çıxış edir və o, təbiəti hərəkətə gətirir və onun bütün inkişaf qanunlarındakı müxtəlifliyi təmin edir.</p>	

Dekart tərəfindən əsaslandırılmış "şübhələr" nəzəriyyəsinə görə, bütün biliklər şübhə vasitəsi ilə yoxlanılmalıdır. Bu yanaşmaya görə, həmçinin doğruluğu haqqında çoxdan və yekdil razılıq əldə edilən biliklərin özləri də (bu xüsusi ilə riyazi həqiqətlərə aiddir) yenidən yoxlanılmalıdır və hətta insanların Allah və din haqqındaki teoloji fikirləri belə burada istisna təşkil etməməlidir. Eyni zamanda, Dekart söyləyirdi ki : şübhə əsas məqsədə çevrilənməli və o, sonsuz olmamalıdır. Onun nəticəsi - aydın və aşkar özəl həqiqət olmalıdır və burada xüsusi fikir formalşmalıdır: yəni burada səhbət elə şeylərdən getməlidir ki, sonda biz onun mövcudluğuna heç cür şübhə edə bilməyək. Dekarta görə, bunun üçün şübhəni qətiyyətli, ardıcıl və universal etmək lazımdır və onun hədəfi heç də insan və təbiət haqqındaki biliklərin xüsusi, mahiyyətinə görə isə ikinci dərəcəli məsələlər olmamalıdır.

Dekart **şübhələri üç mərhələyə** bölgür. **Şübhələrin birinci mərhəsində** o belə bir nəticəyə gəlir: əgər hisslərdə illüziyalar mümkün dursa, yuxu və həqiqət bir-birindən seçilməyə bilirsə, təxəyyülümüzdə biz mövcud olmayan predmetləri yaratmağı bacarıraqsa, deməli, güya ən etibarlı biliklər sayılan fiziki, maddi şeylər haqqında elmdə və fəlsəfədə olduqca geniş yayılmış bu cür ideyaları rədd etmək lazımdır.

Şübhələrin ikinci mərhəlesi ölçü, fiqur, bədən ölçüləri, onların miqdarı, onların harada olması, onların "həyatlarının" uzunluğunu ölçən zaman və s. bu kimi "daha çox sadə və ümumi şeylərə" aiddir.

Şübhələrin üçüncü mərhəlesi o dövr üçün çox ince bir məsələyə - Allahın özü ilə bağlı olan bir məsələyə aiddir. Dekart çox yaxşı başa düşürdü ki, dinə və Allah haqqındaki həqiqətlərə və prinsiplərə şübhə etmək çox çətin bir şeydir, çünkü bu, dönyanın bir tam kimi mövcudluğu və insanın cismani (maddi) mövcudluğu haqqında şübhələrə gətirib çıxarır. Dekartın fikrincə, ali

1. Modus - üsul, növ deməkdir.

həqiqətin mənbəyi olan Allah deyil, digər yalançı və hiyləgər bir zalim dahi düha, onu aldatmaq üçün özünün bütün bacarığından istifadə etmişdir. Yəni göy, hava, torpaq, rənglər, səslər və s. şeylər yalnız illyüziyalar və xəyallardan ibarətdir və yalançı - İlahi, insanların sadəlövlüyündən istifadə edərək, onları bu varlıqların mövcudluğuna inandırmağa çalışır. Bu şübhələr isə Dekartı skeptisizmə və inamsızlığa gətirib çıxardır. Dekartın fikrincə, məhz bu nöqtəyə çatmaqla, insan şübhələrdən keçərək, əsil fəlsəfi həqiqəti dərk edə bilər. Yəni, tutaq ki, biz Allahın, göyün, yerin, bizim özümüzdə bədənimizin olmasının və s. yoxluğuna şübhə etsək də, özümüzün yoxluğunu ehtimal belə etmirik. Buna görə də, Dekart : «mən düşünürəm, deməli mən varam, mən mövcudam» deməklə, düşünən varlığın mövcud olduğunu həqiqət kimi qəbul edir.

Klassik Alman fəlsəfəsi

XVII əsrдə siyasi fikrin mərkəzi İngiltərə, XVIII əsrin böyük bir hissəsində isə Fransa idisə, XIX əsrin başlanğıcından başlayaraq, bu sahədəki liderlik Almaniyaya keçir. Klassik fəlsəfənin ideal nümunəsi olan alman fəlsəfəsiçox ziddiyyətli bir yol keçmişdir. Almaniyada fəlsəfi fikrin inkişafında ən yüksək zirvələrdən birini təşkil edən **klassik alman fəlsəfəsi ilk növbədə - İmmanuil Kant, Georq Vilhelm Fridrix Hegel, Lyudviq Andreas Feyerbaxın adları ilə bağlıdır**. Klassik Alman fəlsəfəsinin formalaşmasında İohan Qotlib Fixtenin (1762 - 1814-cü illər) və Fridrix Vilhelm Şellinqin də (1775 - 1854-cü illər) çox böyük rolları olub.

İmmanuil Kant

Klassik Alman fəlsəfəsi **İ.Kantdan (1724-1804-cü illər)** başlayaraq, metafizikadan - subyektin və onun fəaliyyətdə olan təbiətinin öyrənilməsinə yönəldilməsinə doğru çox uğurlu bir yol keçmişdir. Kant Prussiyanın şərqində - Keniqsberq şəhərində anadan olmuş və bütün ömrünü bu şəhərdə keçirmiştir. Onu klassik Alman fəlsəfəsinin və fəlsəfədə "tənqidçilik" istiqamətinin banisi hesab edirlər. Kant öz həyatında o dərəcədə dəqiq adam olmuşdur ki, digər adamlar hətta ona görə öz saatlarını belə düzəldərmışlər və o, həyatında cəmisi bir dəfə - Russonun «Emil» əsərini oxuyarkən, bir neçə günlüyü evdən çölə çıxmamış, yəni öz həyat ritmini pozmuşdur (və bununla da şəhər əhlini böyük təşvişə salmışdır).

İ. Kantın yaradıcılığı iki dövrə bölündür : 1-ci - "tənqidə qədərki" dövrün mərkəzində təbiətin fəlsəfi və kosmologiya ilə bağlı məsələləri durur.

2-ci - "tənqid dövrü" adlanır.

İ. Kantın fikrincə, fəlsəfə aşağıdakı suallara cavab verməli idi və o, öz tədqiqat programını üç fundamental sual şəklində ifadə edir: "Mən nəyi bilə bilərəm?", "Mən nəyə ümid edə bilərəm?" və "Mən nə etməliyəm?" Bu sualların həlli bizi əsas - dördüncü: "**İnsan nadır? Onun mövcudluğunun mahiyyəti və məqsədi?**" sualına cavab verilməsinə gətirməli idi. Onun devizi: "**Öz aqlindan istifadə etməyə cəsarətin çatsın!**" idi.

İ. Kantın bu sualları o dövr üçün fəlsəfənin qarşısında duran əsas problemləri aydın şəkildə təsvir edirdi.

İ. Kantın əsərləri arasında onun 3 əsas əsəri "Xalis zəkanın tənqidi", Praktik zəkanın tənqidi", "Mühakimə qabiliyyətinin tənqidi" əsərləri xüsusi yer tutur:

İ. Kantın üç əsas əsərində əsas tədqiqat obyekti:	
"Xalis zəkanın tənqidi" (1781-ci il) :	- müasir təbiətşünaslığın əzəl, ilkin şərtləri,
"Praktik zəkanın tənqidi" (1788-ci il):	- əxlaq məsələləri,
"Mühakimə qabiliyyətinin tənqidi" (1790-ci il):	- elmə və əxlaqa münasibətdə estetikanın sərhədləri aydınlaşdırılır.

İ. Kant biliyi 2 yerə: mükəmməl və qeyri - mükəmməl növlərə böldü. Səciyyəvi cəhəti dəqiqlik, zərurilik, ümumilik olan həqiqi elmi, Kant mükəmməl bilik hesab edirdi və bu cür bilik aprior xarakter daşıyırırdı, yəni onu təcrübə vasitəsi ilə əlldə etmək mümkün deyil.

İ. Kantın fəlsəfəsinin üç əsas hissəsi və onların hər birinə aid olan əsas əsər:	
Qnoseologiya:	- "Təmiz idrakin tənqidi" əsəri
Əxlaq :	- "Əməli idrakin tənqidi" əsəri.
Estetika :	- "İdrakin gücünün tənqidi" əsəri.

İ. Kanta görə, dünyadakı bütün şeylər aləmi insanın şüurundan asılı olmayaraq mövcuddur və onlar bizim hiss üzvlərimizə təsir göstərərək, onlarda müəyyən duyguların yaranmasına səbəb olur.

İ. Kant ilk dəfə olaraq, fəlsəfədə idrakin predmet və üsulunu müəyyən edən - dərk edilən subyektin spesifikasını nəzərdən keçirmişdir. Kanta görə, məhz subyektin idraki fəaliyyəti, insan ağlı və onların hüdudularının müəyyən edilməsi qnoseologiyanın (idrakin) predmetini təşkil etməlidir. İ.Kant «Təmiz idrakin tənqidi»ndə idrak prosesini təhlil etmiş və "a priori"¹ bilik anlayışını yaratmışdır ki, onun da mahiyyətini bizim ağlığımızın, xarici aləm haqqında hissərimiz vasitəsi ilə əldə edilən bilik, anlayışlar vasitəsi ilə dərk edilməsi təşkil edir ki, məhz onların köməyi ilə biz təcrübənin mahiyyətini başa düşürük.

İ. Kanta görə, hər bir fəlsəfi tədqiqat insanın idrak qabiliyyətinin və zəkasının tənqidi və tənqidi tədqiqatı əsasında aparılmalıdır. Məhz bu qabiliyyətin yoxlanılması metoduna - *tənqidi metod* və ya Kantın özünün onu adlandırdığı kimi, *transsensual 2 metod* deyilir. Bu metodun mahiyyətini predmetlərin və onların xüsusiyyətlərinin dərk edilməsi deyil, idrakin özünün və onun növlərinin – idrakin *aprior* imkanlarının tədqiqatı təşkil edir. Transsensual subyektə biz - *insan*

-
1. "a priori" - təcrübədən asılı olmayaraq, təcrübədən əvvəlki, təcrübədən kənar, əzəli.
 2. Transsensualizm - idrakin təcrübədən asılı olmadığını, təcrübədən əvvəl yarandığını iddia edən idealist fəlsəfi nəzəriyyədir.

və bəşəriyyət kateqoriyalarını misal kimi göstərə bilərik. Kant dərk edən subyektin müstəqilliyini transsensual şür adıandırırdı.

Kanta görə, bizim şürumuzdan asılı olmayan "özündə şey" dünyası mövcuddur və o duyğu orqanlarına təsir göstərərək müxtəlif hissələr yaradır. Lakin bu bılık "özündə şey" haqqında olan bılık deyildir. Bu, ətraf aləmin hiss üzvləri vasitəsi ilə qavranılmasının bizim şürumuzun formalarına: duyğulara, anlayışlara və mühakimələrə tətbiq edilə bilən tərəfləri, xassələri və münasibətləri haqqında bılıkdir. Beləliklə də, **transsensualı**¹ Kant **transsensualı**² qarşı qoyur (o, transsensualı idrakın hüdudlarından kənarda, mümkün təcrübə xaricində qoyurdu.). Kant *"özündə şeyləri hadisələrdən ayırmağa çalışırdı"* və onlar təcrübə vasitəsi ilə verilə bilməzdi. Bizim üçün nə isə bir şey olan (fenomen), öz-özündə (noumen³) olan şeydən prinsipial surətdə fərqlənir. Hissələrlə qavranılan dünya - Kantda dərkedilən, hissərimiz üçün əlçatmaz olan "şey özündə" dünyası isə dərkedilməzdir, çünki, bu dünya, yəni "şey özündə" Kanta görə məkan və zamanda yerləşmir və o, substansiya deyildir. Məkan və zaman subyektivdir və onlar subyektin qavrayışı məhsullarıdır.

Kant tərəfindən dünyyanın bılıklarımızə əl çatan olan hadisələrə" və dərk edilməz "özündə şeylərə" bölünməsi:	
1. Hissi idrak:	- Hissiyatla bağlı məlumatların ümumi və lazımlı xarakter qəbul etməsi bu cür baş verir : hissiyyatın iki aprior, təcrübəyə qədərki forması mövcuddur - məkan və zaman. Məkan xarici hissələri (duyğuları) sistemləşdirir, zaman - daxilikləri. Kanta görə, onları təcrübə vasitəsi ilə əldə etmək olmaz, çünki onlar apriordur (əzəlidir), yəni ümumi və zəruridirlər. Kantın fikrincə ölçülər haqqında elm olan riyaziyyat da yalnız buna görə mövcuddur.
2. Dərrakə:	- Kant dərrakəni və onun hissiyyatla sintezini tədqiq edir və hissiyyatın dərrakənin kateqoriyaları (miqdar, keyfiyyət, münasibə və modallıq kateqoriyaları) ilə bu sintezi necə həyata keçirildiyini göstərir. Kateqoriyalar Kantda apriordur.
3. "Ağılın ideyaları"	- Kant ağılı tədqiq edir və metafizikanın bir elm olması sualına cavab verir. Ağıldan və onun kateqoriyalarından fərqli olaraq (onlar yalnız təcrübədə tətbiq olunurlar), dərrakə təcrübənin hüdudlarından kənara çıxır və təcrübənin sintezini total mükəmməlliyə, bitkinliyə gətirib çıxardır. Kant "ağılın ideyaları" anlayışını idrakın zəruri idealları kimi elmə daxil edir və burada üç cürə ideyalar yaranır - ruh, dünya və Allah haqqında.

-
1. Transsensual - təcrübədən asılı olmayan deməkdir.
 2. Transsensual - idealist fəlsəfədə - təcrübə xaricində olan, dərk edilə bilinməyən deməkdir.
 3. "Noumen" - idealist fəlsəfədə: "şey özündə", şeyin guya təcrübədən dərk edilə bilinməyən, hissən qavranıla bilinməyən mahiyyətidir.

Kanta görə, təcrübə və induksiya vasitəsi ilə zəruri və ümumi əhəmiyyətə malik olanı dərk etmək olmaz, yəni, təcrübəni nizama salan amil təcrübənin özündən doğula bilməz - bu qabiliyyət bizim tərəfimizdən dərk olunan şeylərdə (obyektdə) deyil, bizim öz daxilimizdə (subyektdə) olmalıdır. Sonralar Kantın idrak nəzəriyyəsindəki bu fikri, Kopernikin geosentrik nəzəriyyəsindəki inqilabi fikrinə bərəbər tutulmuşdur.

Kantın fikrincə, şeylərin bizim tərəfimizdən idrakı məkan, zaman və səbəbiyyət kateqoriyalarını özündə əks etdirir. Kantın kateqoriyaları onlara uyğun olan mülahizələrdən törəyir. Kant mülahizənin on iki tipini hər birisi üç növdən ibarət olmaqla, dörd qrupa ayıraq, mühakimə yürüdür:

Kantın mülahizələrinin mühakimələri:	
Mülahizə	Mülahizənin növləri:
1. kəmiyyət:	- ümumi, xüsusi, təkcə;
2. keyfiyyət:	- təsdiqi, inkari, sonsuz;
3. münasibət:	- kateqorik, şərti, bölüşdürücü;
4. modallıq:	- problematik, assertorik, ¹ apodiktik. ²

Kantın kateqoriyalar cədvəli onun mülahizələrindən törəyir və buna uyğun olaraq o, dörd qrup kateqoriyaları fərqləndirir:

Kantın kateqoriyaları:	
Kateqoriyalar:	Kateqoriyaların növləri:
1. kəmiyyət:	- vəhdət, çoxluq, bütövlük.
2. keyfiyyət:	- reallıq, inkar, məhdudlaşdırma.
3. münasibət:	- məxsusluq və müstəqil mövcudluq, səbəb və nəticə, ünsiyyət və qarşılıqlı təsir.
4. modallıq:	- imkan və imkansızlıq, mövcudluq və qeyri-mövcudluq, zərurət və təsadüf.

Kantın fikrincə, bizim əqlimiz xarici aləm haqqındaki hissələr materiyasını məkan və zamanda qaydaya salır. Kanta görə, hissələrimizin səbəbi olan bu dünya, yəni *özündə şey məkan və zamanda yerləşmir və dərk edilməzdir*. Subyektiv qavrayışın məhsulları olan *məkan və zaman subyektividir, onlar subyektin qavrayış məhsullarıdır*. (Məsələn, bu, mavi eynəkli adama hər şeyin göy rəngdə görünməsinə bənzəyir. Kanta görə, bu, subyektiv qavrayışda bütün qavranılan

1. Assertorik - fikir, mülahizə, mühakimə, xüsusiyyət, hansı ki, təcrübə və müşahidəylə təsdiq edilir.

2. Apodiktik - aydın-aşkar, şəksiz, şübhəsiz deməkdir.

şeylərin, əqlimizdə məkan eynəkləri taxırıq, guya məkanda hər şeyi gördüyüümüzü düşünməyimizə bənzəyir.) Kant belə hesab edirdi ki, qavranılan bütün şeylərin həqiqəti olmalıdır. Lakin eyni zamanda o, iddia edirdi ki, bizim qavramadığımız hər hansı bir şeyin analoji olaraq həqiqi olduğunu qəbul etməyə bizim haqqımız yoxdur.

İdrak prosesi bir - birini rədd edən və hər biri həqiqi kimi sübut oluna bilən, əqli mühakimələr - antinomiyalar¹ doğurur. Kantın göstərdiyi antinomiyaların hər biri tezis və antitezisdən ibarətdir.

Kantın antinomiyalar haqqında təlimi : (tezis və antitezislər)	
1-ci antinomiya:	<ul style="list-style-type: none"> - tezis - «Dünya zamanda başlangıca malikdir və yalnız məkanda məhduddur» - antitezis - «Dünya zamanda başlangıca malik deyil və məkanda sonsuzdur. - antitezis - O, həm məkanda, həm də zamanda sonsuz»dur.
2-ci antinomiya:	<ul style="list-style-type: none"> - tezis - hər bir mürəkkəb substansiya sadə hissələrdən ibarətdir. - antitezis - hər bir mürəkkəb substansiya sadə hissələrdən ibarət deyildir.
3-cü antinomiya:	<ul style="list-style-type: none"> - tezis - iki növ səbəbiyyət mövcudur : biri təbiətin qanunlarına müvafiq gəlir, digəri azadlığa. - antitezis - təbiətin qanunlarına və azadlığa müvafiq gələn səbəbiyyət yoxdur. - antitezis - təbiətin qanunlarına müvafiq gələn səbəbiyyət mövcuddur.
4-cü antinomiya:	<ul style="list-style-type: none"> - tezis - mütləq zəruri varlıq mövcuddur. - antitezis - mütləq zəruri varlıq mövcud deyildir.

Əgər ağıl öz ideyalarını bilavasitə tədqiqatın predmetinə çevirmək istəyirsə, o zaman o, özü-özü ilə ziddiyyət təşkil edir ki, bu da Kantda **təmiz zəkanın antinomiyaları** kimi çıxış edir. *Qeyd etdiyimiz kimi, antinomiyalar - bir-birini inkar edən və eyni zamanda da bərabər surətdə sübut oluna bilən fikirlərdir.* Məsələn, götürək 1-ci tezisi: Dünya zamanda və məkanda (sərhəddə) başlangıca malikdir. Burada antitezis: dünya zamanda və məkanda sonsuzdur və s.

Kantın **əxlaq nəzəriyyəsində** insan ən yüksək dəyər kimi götürülür. Hər hansı bir hərəkət ancaq o zaman əxlaqi hesab olunur ki, bu hamı üçün qanuna çevrilə bilsin. Kant hesab edirdi ki, hər bir cəmiyyət üçün əxlaqi qanunlar mütləq zərurət olmalıdır.

Kant iki "imperativ"in² olduğunu qeyd edirdi: 1) şərti imperativ (siz müəyyən məqsədə çatmaq istəyirsinizsə, bu - bu işləri görməlisiniz) və 2) qəti imperativ (yəni, müəyyən fəaliyyət tipi məqsədə münasibətsiz, qeyri şərtsiz, obyektiv olaraq zəruridir).

-
1. Antinomiya - eyni dərəcədə düzgün hesab edilən iki qanun, müddəə, prinsip, kateqoriya arasındaki ziddiyyətdir.
 2. Imperativ - idealist fəlsəfədə: qəti, qeyd-şərtsiz tələb; ümumi qanun deməkdir)

Kanta görə yalnız bir "qəti imperativ" var və bu qəti imperativ apriordur. Kantın bu "qəti imperativ" inə görə, əxlaqda elə maksimumu əldə rəhbər tutaraq, hərəkət etmək lazımdır ki, sənin hərəkətinin əxlaq qaydası sonda ümumi qanuna çəvrilə bilsin. Onun etik təlimi əsasən "Əməli idrakin tənqididir" (və ya qısa şəkildə - "Prolegomenlər...") əsərində nəzərdən keçirilmişdir. Kant əxlaq məsələsində utilitar¹ yanaşmanı qəbul etmirdi, çünki bu halda əxlaqın möqsədləri burada onun özündən kənardə hesab olunurdu. Kantın fikrincə, bütün əxlaqi anlayışlar öz mənşeyinə görə apriordur və o, nə teologiya, nə də başqa bir şəyə şərtlənmir. Kanta görə, qanun əqlin əmridir, əxlaqın mahiyyəti isə qanun anlayışından çıxarılmalıdır.

Kantda əxlaqi dəyərlər insanın borc hissindən çıxış edərək fəaliyyət göstərir, lakin onları təkcə insanın təbiətində və yaşadığı şəraitdə deyil, əksinə, aprioridə - təmiz idrakin anlayışlarında axtarmaq lazımdır. İnsanın borc və ləyaqəti ilə bağlı məsələdə, əlbəttə ki, ləzzət və həzz içində keçən həyatın heç bir qiyməti yoxdur. Əsil insan o şəxsdir ki, həzz xatirinə deyil, özünün insanlıq borcunu başa düşərək yaşayır, fəaliyyət göstərsin, öz-özü üzərində yüksəlməyi bacarsın. Kantın qəti imperativinə görə, məsələn, *hamının borc pul alması, pul qılığına gətirib çıxarda bilər*. Qəti imperativ tərəfindən həmçinin uğurluq, adam öldürmək və s. işlər də pis hərəkətlərdir. Deməli, qeyd etdiyimiz kimi, əxlaqın mahiyyəti mütləq qanun anlayışından çıxarılmalıdır.

Georq Vilhelm Fridrix Hegel

Alman filosofu Georq Vilhelm Fridrix Hegel (1770 - 1831-ci illər) obyektiv idealizmin nümayəndəsi, klassik alman fəlsəfəsinin 2-ci görkəmli nümayəndəsi olub, bütövlükdə dünya fəlsəfi fikrinin inkişafında çox böyük rol oynamışdı. XIX əsrin sonunda Şimali Amerika və Avropanın bütün aparıcı filosoflarının əksəriyyəti və hətta K.Marksın özü də gəncliyində hegelçi olmuşdur. Hegel ömrü boyu fəlsəfəni tədris etmiş və akademik filosof olmuşdur. O, Nürnberg gimnaziyasının direktoru, 1818-ci ildən - əvvəlcə Berlin universitetinin professoru, sonra isə oranın rektoru olmuşdur. Onun əsas əsərləri sırasında "Ruhun fenomenologiyası" (1807), "Məntiq elmi" (1812-1816) və "Hüququn fəlsəfəsi" (1821) əsərlərinin adlarını çəkmək olar.

Hegel "Məntiq elmi" əsərində dialektikanın ən mühüm qanun və kateqoriyalarının təhlilini vermiş, dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdəti haqqında tezisi əsaslandırmışdır. Hegelin fəlsəfəsinin əsas istiqamətləri sırasında inkişaf prinsipinin yalnız ideal hadisələrə şamil edilməsini, aləmin və idrakin inkişafının başa çatmasının etiraf edilməsini, dialektikanın mistikləşdirilməsini, mövcud şəraitlə barışmaq və ona bəraət qazandırmağı, Prussiya monarxiyasının cəmiyyətin inkişafının zirvəsi hesab edilməsini və s. göstərmək olar. Hegelin idrak nəzəriyyəsində Kantın "şey özündə" və hadisələr dualizminin tənqididə böyük əhəmiyyət kəsb edir.

Hegelin fəlsəfənin inkişafına verdiyi ən böyük töhfə ilk növbədə dialektik metodun hazırlanması ilə bağlıdır. Dialektika altında burada inkişaf nəzəriyyəsi nəzərdə tutulur ki, onun da əsasında əksliklərin vəhdəti və mübarizəsi durur. "Ziddiyyət həqiqətin meyarıdır, ziddiyyətin yoxluğu - yanlış fikrin meyarıdır" - bu tezis Hegelin 1801-ci ildə müdafiə etdiyi dissertasiyada hegelçi dialektikanın dərk edilməsinin əsas qayəsini təşkil edir. Hegeldə ziddiyyət bir-birini inkar edən və eyni zamanda bir-birini şərtləndirən ziddiyyətlərdir. O, bütün dünyada baş verən proseslər arasında qarşılıqlı əlaqənin olduğunu vurğulayırdı. Hegeldə anlayışlar və kateqoriyalar qarşılıqlı surətdə biri digərinə keçir, belə ki, inkişaf prosesində imkan gerçəkliyə, miqdard (say) - keyfiyyətə, səbəb - nəticəyə keçir və geri. O, əks kateqoriyaların: forma və məzmunun, mahiyyət və təzəhür, təsadüf və zərurətin, səbəb və nəticənin və s. birliyini vurğulayır. O, bu cür "cüt kateqoriyaların" daxili ziddiyyətini, qarşılıqlı surətdə birinin digərinə keçməsini göstərir. Hegelin kateqoriyaları rəvan və üzvi surətdə bir-birinə keçirlər.

1. Utilitarizm - etikada egoizmə, fərdiyyətçiliyə, mənfəətpərəstliyə əsaslanan burjua cərəyanıdır.

Dialektikin əsas qanunlarının açılışı Hegelə aiddir: 1) miqdar - keyfiyyət dəyişiklikləri qanunu, 2) əksliklərin qarşılıqlı surətdə bir - birinə keçməsi qanunu və 3) inkarın inkarı qanunu. Kateqoriyaların dialektikası vasitəsilə o, dialektikanın əsas qanunlarının fəaliyyət mexanizmini araşdırır.

Hegel dialektikasının əsas qanunları:	
1. Miqdar - keyfiyyət dəyişiklikləri qanunu:	- Hegel görə, hər hansı bir şey öz keyfiyyəti sayəsində mövcuddur, keyfiyyətini itirərən zaman isə şey artıq özü olmur (yəni başqa şeyə çevirilir). Kəmiyyət - varlıq üçün xarici müəyyənlikdir, o, varlığı say (miqdar) tərəfdən xarakterizə edir. Ev, Hegelin fikrincə, daha böyük və ya daha kiçik olmasından asılı olmayaraq ev olaraq qalır, qırmızı da daha işıqlı və ya daha tünd olmasından asılı olmayaraq, qırmızı qalır.
2. Əksliklərin qarşılıqlı surətdə bir-birinə keçməsi qanunu:	- Ziddiyətlərin qarşılıqlı surətdə bir - birinə keçməsi, Hegel özünü inkişaf (daxili səbəblərdən törəyən inkişaf) ideyasını əsaslandırmağa imkan verir, çünki əksliklərin vəhdəti və mübarizəsində o inkişafın əsas mənbəyini görürdü.
3. İnkarın inkarı qanunu:	- İnkari inkar qanununda Hegel təkcə mütləq ideyanın deyil, həm də hər hansı bir şeyin irəliləyən inkişafını görmüşdü. Hegelin fikrincə, fikir tezis formasında əvvəlcə ehtimal olunur, sonra antitezis kimi özünə qarşı qoyularaq və nəhayət, sintezləşdirilmiş ən yüksək fikirlə əvəz olunur.

Hegel dialektikanı idrak prosesinə daxil edir. Onun üçün həqiqət bir dəfəlik və həmişəlik verilmiş, mütləq doğru cavab deyil, bu bir prosesdir. Hər növbəti pillə əvvəlkidən daha zəngin və daha konkretdir. O, özündən əvvəlki məzmunun bütün zənginliklərini saxlayaraq, əvvəlki pilləni inkar edir, lakin bunu elə edir ki, oradakı bütün qiymətli nə varsa itməsin. O, özündə bütün əldə olunanları toplayaraq, zənginləşdirir.

Lakin F.Engels "Lyudviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu" əsərində Hegelin fəlsəfi sistemi ilə onun dialektik metodu arasında ziddiyətin mövcud olduğunu göstərir. Hegel tərəfindən onun sistemində elan edilmiş ümumi və arası kəsilməyən inkişaf ideyası həyatda özünü doğrultmadı.

Onun fəlsəfi sistemində mütləq ideyanın başlangıcının olması fikri, inkişafın sonunun olmasına haqqındaki fikri özündə ehtiva edirdi, bu isə inkişafın dialektik ideyasının əbədi və sonsuz olduğunu fikri ilə ziddiyət təşkil edirdi. Hegelin dialektik metodу keçmişə yönəlmışdı, çünki o bəşəriyyətin artıq keçmiş olduğu yolu əks etdirən fəlsəfi sistemin tələblərinə tabe edilmişdi - yəni, müasir dövr Hegeldə mütləq ideyanın inkişafının son pilləsini təşkil edirdi.

Hegel görə varlıq (yəni real aləm) və təfəkkür (ideya, anlayış, ruh) eyniyyət təşkil edir və bu eyniyyəti o mütləq ideyanın öz-özünü dərk etməsi prosesi kimi nəzərdən keçirirdi. Hegelin mütləq (obyektiv) idealist sisteminə görə, bütün dünyada baş verən hadisələrin əsasında ruhi və şüurlu başlangıç - "mütləq ideya", "dünya zəkası" ("dünya ruhu") durur və bu aktiv başlangıçın fəaliyyəti öz - özünü dərk etməkdən ibarətdir.

Hegel öz fəlsəfə sistemini bu cür nəzərdə tuturdu:

Hegelin fəlsəfə sisteminin (mütləq ideyanın) inkişaf istiqamətləri:	
1. Məntiq :	- ideyanın öz xüsusi, "xalis təfəkkür" aləmində inkişaf etməsi (özünü özgələşdirərək yaradır). - mütləq ruh - o "özündə" necə mövcuddur, və ya məntiqin predmetini təşkil edən, "özündə ideya".
2. Təbiət fəlsəfəsi (naturfəlsəfə) :	- təbiət inkişaf etmir. Mütləq ideya təbiətin ruhi mahiyyətini təşkil edən məntiq kateqoriyalarının öz inkişafının yalnız xarici təzahürüdür və onlar əksliklər kimi mövcuddur.
3. Ruh fəlsəfəsi (fəlsəfi əql, idrak) :	- ideyanın təfəkkürdə və tarixdə (ruhda) inkişafi. Bu mərhələdə mütləq ideya yenidən öz - özünə qayıdır və insan şüurunun və fəaliyyətinin müxtəlif növlərində öz məzmununu dərk edir. Ruhun mahiyyəti - azadlıqdır. «Ruh özündə varlıqdır». Ruhun tarixi inkişafında üç mərhələ olmuşdur: Şərq, yunan - roma və alman mərhələləri.

Hegelə görə, fəlsəfənin dərk etməli olduğu həqiqət, elmi bilik aşağı pillədən getdikcə daha yüksək pillələrə qalxır, lakin heç vaxt elə bir nöqtəyə çatmır ki, burada mütləq həqiqət deyilən şeyi taparaq, daha irəli getmək mümkün olmasın və burada elm üçün ancaq mütləq həqiqəti seyr etməkdən başqa bir iş qalmasın. İdrak kimi tarixdə də ideal və mükəmməl cəmiyyət, mükəmməl dövlət ancaq xəyalda mövcud ola bilər. Tarixi inkişafda hər bir pillə zəruridir və tarixin gedisində bir - birini əvəz edən bütün ictimai qaydalar, ancaq bəşər cəmiyyətinin aşağı pillədən yüksək pilləsinə sonsuz inkişafının keçici pillələrindən ibarətdir. "Bu pillə öz yerini daha yüksək pilləyə verməyə məcburdur, o da öz növbəsində süqut edir və məhv olur."

Dünyanın əsasında Hegel təkcənin deyil, bütöv, tamin durduğunu iddia edir və onu varlıqdan, sadə substansiyadan fərqləndirir, onu mürəkkəb sistem (organizm) sayırı. Hegel bütövü, tamı - Mütləq adlandırırı, Mütləq isə - ruhdur. Məşhur rus filosofu V.A.Solovyov Hegelin "mütləqin mahiyyəti" ideyasını bu cür şərh etmişdir: "Hegelə görə allah ancaq filosofluq edən əqlidir. Bu əql yalnız mükəmməl fəlsəfədə özünün mütləq kamilliyinə çatır".

Məkan və zamanı isə o ancaq bütövün tərəfləri hesab edir və qeyd edirdi ki: «gerçək olan hər şey əqlə uyğundur, əqlə uyğun olan hər şey gerçəkdir» və inkişaf prosesində əvvəllər gerçək olan hər şey qeyri - gerçək ola bilər, yəni köhnə, dünənki gerçəkliliyin yerini yeni, yaşamağa qadir gerçəklilik tutur (F. Engels).

Hegel "tərəqqinin" (yeniliyin) tərəfdarı kimi (tezis):	
Liberalizm (tezis):	- zəkanı ənənədən yuxarıda, - fərdi cəmiyyətdən yuxarıda qoyurdu.
Konservativizm (antitezis):	- mühafizəkarlar ənənəni zəkadan yuxarıda, - cəmiyyəti (dövləti) isə fərddən yuxarıda qoyurdu.
Hegelin tezisi (sintez):	- liberalizmin və konservativmin dialektik sintezini tapır : - Hegelə görə, ənənə zəkalıdır, - fərd isə - təbiətən sosialdır (ictimaidir).

Hegel həm subyekti (insanı), həm də obyekti passiv yox, reallıqda bir - birlərini qarşılıqlı olaraq konstruksiya edən substansiyalar kimi qəbul edir və bu prosesdə mərkəzi rolü təcrübəyə verirdi. Empirik ənənələr çərçivəsində təcrübə hər şeydən öncə hissi təcrübə kimi başa düşülür və Hegelin də empirizmi, obyekti donmuş və statik reallıq olaraq nəzərdən keçirmir. Hegel "Ruhun fenomenologiyası" əsərində həm subyektin şüurunu, həm də obyekti "hərəkətə" gətirir. O, öz məxsusi təcrübəmizi (yaşadığımız, keçdiyimiz yolu) həqiqət və həyat kimi, bunu bir təcrübə kimi qəbul edir ki, bunu da bizim hər birimiz özümüz keçməli və ona malik olmalıdır. Hegel şüurun (ruhun özünüdərki olaraq) yolunu 2 səviyyədə göstərir: 1. fərdin şüurunun hissi təcrübənin ən sadə forması olan qavramadan fəlsəfi (mütələq) biliyə gedən yol kimi. 2-ci yol, antik Yunanistandan başlayan və Napoleon zəmanəsində başa çatan insani (bəşəri) tarixin formallaşmasını nəzərdə tutur.

Hegel bu əsərində tarixi təcrübənin müxtəlif fazalarını Ruhun inkişaf mərhələləri kimi nəzərdən keçirir. Hegelə görə, hər bir fərd ruhun inkişaf prosesini qısalılmış formada yaşayır və biz çox vaxt yaşadığımız yola nəzər salaraq, müxtəlif çətinlikləri necə dəf etdiyimizi xatırlayır və nöqsanlarımızı başa düşərək, irəliyə doğru hərəkət edirik. Başlangıç ("hissi səhihlik") və son arasında uzanan bu həyatı prosesdə insanlar sanki yaşadıqlarını bir də xatırlayır, bu gündü təcrübələrindən çıxış edərək, əvvəlki həyat yollarına və burada buraxdıqları səhvleri nəzərdən keçirirlər ki, bunun da çox böyük təbiyəvi əhəmiyyəti vardır.

Hegelə görə, insan bilavasitə gördüyü və ya eşitdiyi şeylərə çox vaxt "əmin" ola bilər. Lakin, təcrübə ayrıca şeylərin birbaşa passiv hissi qavrayışı kimi təsvir oluna bilməz. Hər hansı bir şeyin anlayışına malik olmadan, biz onu görə bilərikmi - yəni biz konkret bir şeyin nə olduğunu, nə üçün istifadə olunduğunu və s. bilmədən, onu qavraya bilərikmi?

Hegelin fikrincə, hər bir insan əsl biliyi əldə etməzdən öncə, nəyin əsl bilik olduğunu müəyyənləşdirməlidir, yəni hər hansı bir bilik kimi qəbul etdiklərimiz, hissi təcrübənin köməyi ilə yoxlanılmalıdır. Lakin o, bu şərtin reallaşdırıla bilməyəcəyini güman edirdi, çünki bu biliyin yoxlanılmasını tələb edən hər bir epistemoloji¹ nöqtəyi-nəzərin özü də bir bilikdir. Eyni zamanda o iddia edirdi ki, biz həmişə daha düzgün təsəvvürə aparan yoldayıq, lakin mütələq bilik əlçatan deyildir. Hegelə görə, idrak prosesini başlamazdan öncə bilik axtarmaq, suya girmədən üzməyi öyrənməyə çalışmaq kimi absurddur.

Hegel idrakı bir fenomen kimi, yəni yaranmaqdə olan idrak kimi təsvir edir. Fəlsəfə adı idrakın sadə formalarından, yəni, bizim hər hansı bir şeyi "burada" və "indi" qavramağımızdan başlamalıdır. Hər bir insan yaşadığı dövr ərzində müəyyən "əsasların sarsılması" (yəni, həyat yolunda səhvlerin buraxılması) anlarını yaşayır. Təcrübə yolu ilə biz şüurun bu formasının tənqidini analizi vasitəsi ilə, buraxığımız nöqsanları görə bilirik. Həqiqət əvvəlcədən hazır olan nəsə bir şey deyil, o, mütəhərrik, axıcı bir prosesdir. Bizim yaşadığımız dünya ölü şeylərdən ibarət deyildir və burada baş verən hər bir şey cəmiyyət (biz) tərəfindən, bəşəriyyətin öz məxsusi fəaliyyətinin məhsulu kimi qurulur və dünyanın bizim öz fəaliyyətimizin nəticəsi olduğunu dərk etdikdən sonra, biz bütün baş verənlərə görə məsuliyyət daşıduğumuzu başa düşürük. Hegelin "bədbəxt şüur" adlandırdığı insan, öz ideallarını gerçəklilikdə reallaşdırıa bilməyən və uğursuzluğa düşərək olan şəxsdir. Bizancaq mövcud nizamın nə üçün məhz bu cür və başqa cür ola bilməyəcəyini dərk etdiyimiz zaman ağıllı oluruq.

Hegelə görə, tarix bir-birindən təcrid olunmuş hadisələrin yığını olmayıb, təəssüratların təhliletmə, düşüncəsi prosesidir və onun vasitəsi ilə bəşəriyyət adekvat əsasa "barmaqlarını toxunduraraq" gələcəyə yol axtarır. Tarixin köməyi ilə insan özü olur və özünü retrospektiv (keçmiş təsvir edən) olaraq başa düşür. Əlbəttə ki, bu işdə insanların müxtəlif dövrlərdəki dünya haqqında öz əvvəlki fundamental təsəvvürlərinə istinad etməsi gərəkdir.

1. Epistemoloji - namə, məktub; məktub şəklində yazılmış ədəbi əsər.

Hegel Ruhu özündə varlıq adlandırır və onun tarixi inkişafında 3 mərhələnin olduğunu qeyd edirdi: 1) şərq, 2) yunan - roma, 3) alman.

Şərq fəlsəfəsi, onun mədəniyyəti əsrlər boyu - Antik dövrdən başlayaraq, Avropanın bütün tanınmış filosoflarının daim diqqət mərkəzində olmuşdur. Lakin Hegelin onlardan əsas fərqi onda idi ki, o, bir fəlsəfə tarixçisi kimi, o dövr üçün mövcud olan bütün bilikləri (onun nəzəriyyəsindəki bəzi məhdudiyyətlərə baxmayaraq) elmi və tarixi baxımdan təhlil etmişdir.

Hegelin sistemində Mütləq ruh öz inkişafında usaqlıq, gənclik və qocalıq mərhələlərini keçmişdir. Keçilmiş tarixi mərhələlərin sintezində o, Şərqi bu yolu başlangıçında qoyur. Nəticədə, Hegeldə Şərq ruhu fikir haqqında dərindən düşünməyə qadir olmayan bir şey kimi təqdim edildiyindən, fikir bu təfəkkürün predmeti (obyekti) ola bilməz. O, hətta : "Şərq fikrini fəlsəfə tarixində çıxarmaq lazımdır" ideyasını irəli sürərək, öz məntiqinin məntiqsizliyini bir daha sübut edir, çünki Şərq fəlsəfi fikrini və mədəniyyətini inkar etmək ən azından bilərəkdən tarixi gerçəkliliyi danmaq, onun nailiyyətlərini görməməzliyə qoymaq və ya millətçilik (xristianlıq) çirkabına yuvarlanmaq deməkdir. Qərb inkişaf yolunun üstünlüyü ideyasının təsiri altında olan və buna pərəstiş edən Hegel, məhz Yunanıstanı əqli inkişafın başında qoyur. Lakin bir çox Qərb alımları kimi, Hegel də tarixi tərəqqinin məhz Şərq - Qərb qarşılıqlı zənginləşməsinin məhsulu olduğunu (çünki bu bir əsrin və bir millətin işi deyil) anlaya və ya anlamaq istəmədiyi sübut edir. Hər halda o, Qərbin Şərq sivilizasiyasından üstün olduğunu sübut etməyə çalışmışdır. N.İ.Konrad isə özünün "Qərb və Şərq" kitabında çox haqlı olaraq, əzəldən qabaqcıl və ya geridə qalmış xalqların olmadığını qeyd edir. Dünya xalqları tarixin müxtəlif dövrlərində öz inkişaflarında müxtəlif sürətlə inkişaf etmişlər və buna görə də, Konrad heç kimin özünü digərlərindən üstün hesab etməyə haqqının olmadığını iddia edirdi.

Bütün xristian dünyasına pərəstiş etməsinə baxmayaraq, Hegel dünya mədəniyyətində və tarixində mövcud olan varişliyi əlbətdəki inkar edə bilmir. Lakin bu məsələdə də o, üstün mövqeyi məhz Qərbin ayağına yazar. Məsələn, o, ümumdünya tarixində azadlıq ideyasına toxunaraq, qeyd edir ki: "Şərq bilir və bilirdi ki, bir nəfər azaddır, yunan və roma dünyası bilir ki, bəziləri azaddır, alman dünyası bilir ki, hamı azaddır. Ümumdünya tarixində bizim gördüyüümüz birinci forma despotizm, ikincisi demokratiya, üçüncüsi isə monarxiyadır". Almaniyada Hegelin dövründə, monarxiya idarəetmə sistemləri içərisində ən yaxşısı hesab edildiyindən, bu sahədəki inkişafın aşağı pilləsində Hegel Şərqi (onun despotizmi ilə), ən yuxarı pilləsində isə almaniyani (onun monarxiya idarəetməsi ilə) qoyur.

Lüdvıq Feyerbax

Lüdvıq Andreas Feyerbax (1804 - 1872) klassik alman fəlsəfəsinin sonuncu görkəmli nümayəndəsi olub, fəlsəfi fikrin inkişafında çox böyük rol oynamışdır. O, «Ölüm və ölümsüzlük haqqında fikirlər» (1830-cu il) əsərində ruhun ölməzliyini inkar etmişdir. Onun bu əsərin müəllifi olduğu bəlli olduqda o, müəllimlik hüququndan məhrum edilmişdir. 25 il kənddə yaşayaraq, bütün diqqətini elmi işlərə yönəltiyindən o, «kənd filosofu» adını qazanmışdır. Feyerbax Berlində Hegelin mühazirələrini dinləmiş, sonralar isə qarşısına Hegelin təlimini inkar etməyi məqsəd qoymuş (o, Hegeli ruhu təbiətdən üstün tutduğu üçün tənqid etmişdir) və onun əsas məqsədi fəlsəfi fikri «ölmüş ruhlar dünyasından canlı ruhlar dünyasına» qaytarmaq olmuşdu.

Feyerbaxın təlimi K.Marksa və F.Engelsə çox böyük təsir göstərmişdi. Feyerbaxın fəlsəfəsinin elmi analizi F.Engelsin "Lyudviq Feyerbax və klassik fəlsəfənin sonu" əsərində (1888) verilmişdir. Əvvəlcə, K.Marks tələbə olarkən Feyerbaxın mühazirələrini dinləmiş, sonra isə, Feyerbax həyatının son dövrlərində özü marksist mövqelərə keçmişdir.

Feyerbaxın fəlsəfi fikirlərinin inkişafı, ən yaxşı, onun özü tərəfindən təsvir edilmişdir: "Allah mənim birinci fikrim idi, ağıl - ikinci, insan - üçüncü və son. İlahinin subyekti - ağıldır, ağılin subyekti isə - insandır". Teologyanın (ilahiyyatın) öyrənilməsindən o, Hegel fəlsəfəsiylə maraqlanmağa, ondan isə - idrak nəzəriyyəsində sensualizmə və dində antropoloji nöqteyi - nəzərə keçir. Feyerbax əmin idi ki, hissiyyat - həqiqi biliyin vahid mənbəyidir. Feyerbaxın mənəvi inkişafında etikaya və dini problemlərə maraq həmişə üstünlük təşkil etmişdir və onun fəlsəfəsinin bu tərəfi idrak nəzəriyyəsi ilə bağlı məsələlərdə daha tam və dolğun işlənmişdir.

Feyerbax «varlıq», «təbiəti», «materiyani», «gerçəklilik» və «reallığı» öz mahiyyətinə görə eyni anlayışlar hesab edirdi. Təfəkkürün varlığa münasibətini o insanların mahiyyəti ilə izah etməyə çalışır və onun yalnız insana xas olduğunu iddia edirdi, çünkü canlı varlıqlar arasında o ancaq insanların əsil düşünmək qabiliyyətinə malik olduğunu iddia edirdi.

Feyerbax təbiəti əbədi, məkan və zamanda olan varlıq hesab edir, məkan və zamandan kənarda isə heç bir reallığın olmadığını qeyd edirdi. Onun fikrincə, təbiətsiz məkan və zaman mövcud ola bilməz, çünkü, məhz məkan və zaman hər cür varlığın əsas şərti, insan təfəkkürünün və fəaliyyətının əsasıdır. Təbiətin məhsulu olan insanlar məhz onun üzərində yaranıb, inkişaf etmişdirler.

Feyerbaxın əsas xidmətlərindən biri, Hegel kimi, onun da teoloji məsələlərə xüsusi diqqət yetirməsi olmuşdur. Hegelin dini baxışlarını tənqid edən Feyerbax qeyd edirdi ki, Hegelin fəlsəfəsindən imtina etməyən, teologiyadan da imtina etməyəndir. Dinlə bağlı məsələlər xüsusilə onun "Xristianlığın mahiyyəti" (1841) və "Dinin mahiyyəti haqqında mühazirələr" (1851) əsərlərində öz əksini tapmış və o, burada Hegelin fəlsəfəsini "başından ayaqları üstə" qoymağə cəhd göstərməsidir. Feyerbax idealist fəlsəfəni və dini tənqid edir və öz əsərlərində geyd edirdi ki, əgər dininsanlara ölümdən sonra xilas olmayı və edirsə, fəlsəfə dinin bu vədini məhz bu dünyada yerinə yetirməyə çalışır. Əgər, dinin əsasında etiqad və ehkamlar durursa, fəlsəfənin əsasında ağıl durur. Feyerbaxa görə, din dərin psixoloji köklərə malikdir və dində insanın təbiət və sosial qüvvələr qarışışındaki zəifliyi öz əksini tapıb, yəni din insanın həyatdakı çətinliklərinin, iztirablarının və ümidişlərinin, təmin olunmamış arzularının və bununla bağlı həyəcanlarının ifadəsidir.

Feyerbax insanda və bəşəriyyətdə məlum dini dünyagörüşün tədricən hansı yolla formalaşdığını göstərməyi qarşısına məqsəd qoymuşdur. Onun fikrincə, həqiqi və real olan yalnız hissiyyatla dərk ediləndir - təbiətdən və insan şüurundan kənarda hissən qavranılmaz, dərkədilməz heç bir mahiyyət yoxdur. Dini inamın Kant postulatlarını¹ - Allah, iradə azadlığı, ruhun ölməzliyini - Feyerbax artıq bir şey hesab edirdi. O, onlara qarşı "bu dünya ilə kifayətlən" formulunu irəli sürür - yəni, ateizmə və naturalizmə meyl edir. Eyni zamanda o dinin psixoloji və tarixi mənşəyinin anlanılmasında XVIII əsr "ateistlərilə" kəskin fikir ayrılığına malik idi. Məsələn, XVIII əsrədə Volter, Qolbax və bir çox digər bu cür məşhur filosof - maarifçilər arasında belə bir baxış hökmranlıq edirdi ki, din onun tarixi formalarında, bir tərəfdən yalnız avamlığın və mövhumatın məhsulu, digər tərəfdən isə siyasi məqsədlər naminə şüurlu mistifikasiyanın məhsuludur. Feyerbax bu kobud baxışlara qarşı dini hislərin və təsəvvürlərin psixogenetisinin təsvirini qoyur (psixogenetis - insanda ruhi fəaliyyətin və ya psixi həyatın - hislərin, nitqin, düşüncələrin, yaddaşın, iradənin və s. - yaranması və inkişafıdır.)

Feyerbax Allahi real varlıq hesab etmir, təbiəti birinci, ruhu isə ikinci hesab edirdi. O, İlahi ruhu sadəcə insan qəbilinin, zəkasının məhsulu hesab edir və insanda bu düşüncənin formalaşmasının bir-neçə mərhələdə baş verdiyini göstərirdi. Birinci mərhələ, təbiət qüvvələrindən

1. Postulat - riyaziyyatda, məntiqdə - sübutsız olaraq əsas götürülən müddəə, fərziyyə.

asılı olduğunu dərk edən qədim insanın bu qüvvələri hansısa yolla ram etmək zərurətini dərk etməsi, insanların təbiətlə dialoqa girməyə cəhd göstərməsi dövrüdür. Sonrakı mərhələdə insanlar dərk edirlər ki, göylərə ucalan Allah insanların özündən aralanan öz mahiyyətləridir. Lakin bu heç də dindən imtina edilməsi deyil, onun insanların dininə çevriləməsidir. Feyerbaxın fikrincə, getdikcə İlahi varlıqda insan qəlbinin mahiyyəti öz əksini tapıb, üzə çıxmaga başlayır və bu proses öz zirvəsinə xristianlıqda, dini - fəlsəfi baxımdan ən yüksək zirvəyə isə - əvvəlcə bu prosesi nəzəri cəhətdən işıqlandırıb, bu işə xidmət edən xristian ilahiyatçıları Müqəddəs Avqustininin (354 - 430-cu illər) və Foma Akvinskinin (1225 - 1274-cü illər), sonda isə Hegelin fəlsəfəsində çatır. Hegelin fəlsəfəsini tənqid edən Feyerbax qeyd edirdi ki, onun fəlsəfəsindən imtina etmədən, teologiyadan imtina etmək mümkün deyil. Özünün **antropoloji (yunanca antropologiya - insan haqqında, insanın yaranması və inkişafi haqqında elm deməkdir)** materializmini əsaslandırmaya çalışan Feyerbax, "Xristianlığın mahiyyəti" əsərində qeyd edirdi ki, təbiət əzəli olaraq, hər hansı bir fəlsəfədən asılı olmayıaraq, real dünyamızda mövcuddur və bizim təxəyyülümüzün məhsulu olan İlahi qüvvələr məhz bizim öz mahiyyətimizin əfsanəvi inikasından başqa bir şey deyildir. Feyerbax təbiəti yeganə gerçəklilik, insanı isə təbiətin məhsulu və təkamülün yekunu hesab edirdi. Feyerbax dini məhəbbəti real məhəbbət hesab etmir və allahın deyil, yalnız insanın məhəbbətə layiq olduğunu iddia edirdi.

İnsanlar ən qədim dövrlərdən özünün "Mən"inin ən yaxşı tərəflərini - öz fikir, hiss və arzularını - ilahi reallıqlarla bağlayırdılar. Bu cür ruhlandırılmaya və bəşəriyyətdə şəxsi idealların ilahiləşdirilməsinə impuls kimi, mövcud vəziyyətlə - nə cür olmalıdır arasındakı kəskin ziddiyət səbəb olmuşdur. İnsanlar öz təxəyyüllerində dini baxımdan xoşbəxtliyin təmin edilməsinə cəhd edir, onların özləri tərəfindən yaradılmış Allahları fövqəlbəşər mahiyyətlər kimi dərk edir, lakin bu zaman ilahi və bəşəri olanın qarşı - qarşıya qoyulması, illüziyalara əsaslanır. Bununla belə dinin tarixi rolü çox böyük idi, çünki o qədim dövrlərdə biliyin, incəsənətin və praktiki fəaliyyətin bütün sferalarını birləşdirərək, bəşəriyyətin ən yaxşı ideyalarını və hislərini özündə təcəssüm edirdi. Feyerbax görə, din artıq öz rolunu oynayıb: biz elmi yolla dinin əsasını təşkil edən metafizik illüziyanı dərk etmişik, dini hadisələrin sırrı tapılmışdır, dinin ideoloji tərəfi öz mövcudluğunun mənasını itirib. Onun emosional əsası da getdikcə öz əhəmiyyətini itirir. Dini ehtiyaclar Feyerbaxa görə, arzuların və idealların təmin edilməsinin qeyri-mümkünlüyündən irəli gəlirdi, amma elmlərin, incəsənətin və həyatın sosial formalarının inkişafı nəticəsində bu ideallar tədricən həyata keçib, reallaşır və din keçmişdə malik olduğu o müsbət mənasını və rolunu itirir və onun fikrincə, bəşəriyyət gələcəkdə Allahların köməyi olmadan da xoşbəxt və mənəvi cəhətdən təmiz olmaq sənətinə yiylənəcəkdir. Feyerbax deyirdi ki: "İnsanın dünyagörüşü nə qədər məhduddursa, o nə qədər tarixlə, təbiətlə və fəlsəfəylə az tanışdırısa, onun öz dininə bağlılığı da bir o qədər səmimidir."

Feyerbaxın yaratdığı antropoloji materializmə qüsurlu cəhətlərdən birini, onun öz fəlsəfəsinin əsası kimi götürdüyü - insanın yaşadığı dünyadaki yeri və rolunun sona kimi açıqlanmaması və buna görə də teoloji fəlsəfədəki eyni mücərrəd insandan heç nə ilə fərqlənməməsi tutur. Feyerbaxın insanı dünyaya ana bətnindən deyil, monoteist dinlərin allahından nəşət etmişdir (baramadan çıxan kəpənək kimi).

Feyerbaxa görə, insanın ilahiliyi yalnız "Mənlə Sənin" dialektikasında (insan başqası üçün Allah olmalıdır) təzahür edə bilər. İnsanlar arasındaki münasibətlərin əsasını və həyatın mənasını qadınla kişi arasında məhəbbət hissi tutmalıdır və burada digərinə məhəbbətdə sevən və sevilənin mövcudluğu faktı özünü bürüzə verir. Onun fikrincə: "Məhəbbət olmayan yerdə həqiqət də yoxdur" və hər bir insan üçün obyekt rolunda birinci yerdə məhz digər insan çıxış etməlidir.

**Feyerbaxın aforizmləri¹
(antropologiya ilə bağlı):**

- **Dünya boş - bekar adam üçün heçdir.**
- **Ən uca və ən dərin sevgi, ana sevgisidir.**
- **Heç bir şey olmamaq və heç bir şeyi sevməmək, eyni şeylərdir.**
- **İnsan dinin başlanğıcı, insan dinin ortası və insan dinin sonudur.**
- **İnsan üçün insan gözəlliyi gözəlliliklərin ən yaxşısıdır.**
- **İnsanı tanımaq üçün onu sevmək lazımdır.**
- **İnsan yalnız öz qüvvəsinə inandığı vaxtistədiyinə nail olur.**
- **Nə qədər çox yaxşı kitabıla tanış olsan, birlikdə olmaqdan zövq alındığın insanların sayı o qədər azalacaq.**

Feyerbaxın idrak nəzəriyyəsi sensualist² mövqedə durdurdu - yəni, bizim real dünyani, gerçekliyi hissərimiz vasitəsi ilə qavramağa əsaslanırdı. Feyerbaxa görə, hiss üzvləri fəlsəfənin əsasını təşkil edir. Feyerbax əmin idi ki, hissiyyat - həqiqi biliyin vahid mənbəyidir. Bu, onu ümumi anlayışların mövcudluğunun inkarına və təkin, konkretin həqiqət kimi qəbul edilməsinə gətirib çıxardır.

Fridrix Vilhelm Nitsşe və Artur Şopenhauer

Alman filosofu Fridrix Vilhelm Nitsşe (1844 - 1900) proqnozunu dəqiqliyə verdiyi XX əsrin əvvəlinə qədər yaşamışdı (25 oktyabr 1900-ci ildə vəfat edir). Nitsşe və onun psixoanaliz nəzəriyyəsi sonralar Karl Qustav Yunqun, Ziqmund Freydin və digərlərinin formallaşmasında çox böyük rol oynamışdı. Məsələn, Ziqmund Freyd onun haqqında demişdi ki: "Nitsşeyə qədər heç kim özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman bacaranlar bir daha çətin tapılsın".

Onun atası Polşa zadəganlarından idi. Nitsşe Bonn və Leyptsiq universitetlərində filologiya ixtisasına yiyələnmişdi. Ümumiyyətlə, o, hələ erkən uşaqlıqdan filologiya və musiqiyə çox böyük meyl göstərirdi. Məsələn, Nitsşe 73 musiqi bəstəsinin müəlliflidir. Nitsşe parlaq tələbələrdən biri idi və bunun sayəsində o artıq 1869-cu ildə - 24 yaşında Basel universitetində klassik filologiya üzrə professor vəzifəsinə təyin olunmuşdu. Lakin, 35 yaşında Nitsşe ciddi xəstələnir və dözülməz baş ağrılarını sakitləşdirmək üçün müxtəlif dərmanlar qəbul etməyə məcbur olur. Bu ağır vəziyyətinə baxmayaraq, o, hər il daha gözəl kitablar yazır. F. Nitsşenin əsas əsərləri sırasında "Zərdüst belə deyirdi", "Musiqi ruhundan faciənin yaranması", "Antixristian", "Yaxşılıq və pisliyin o tayında", "Şən elm" və digərlərinin adlarını çəkmək olar. Bu kimi əsərlərində o, qərb mədəniyyətini, onun dəyərlərini, psixologiyasını və ruhunu kəskin tənqid etmişdi. Nitsşenin yaradıcılıq fəaliyyəti 1889-cu ilin başlanğıcında onun beyin fəaliyyətinin pozulması nəticəsində qırılır və o, yerləşdirildiyi əyalət psixiatrik xəstəxanasında vəfat edir.

Aforizmlər onun fəlsəfəsinin ən əhəmiyyətli formasını təşkil edirdi. Bir tərəfdən, belə ifadə

1. Bax: Lüdvik Feyerbax - https://az.wikiquote.org/wiki/L%C3%BCdvik_Feyerbax

2. Sensualizm - idrakin yeganə mənbəyinin duyğular olduğunu iddia edən fəlsəfi cərəyandır.

üsulu Nitşenin vaxtinin bir hissəsinin gəzintilərdə keçirmək istəyi ilə (xəstəliyi ilə əlaqədar) bağlı idi ki, bu gəzintilər də onu öz fikirlərini ardıcıl surətdə konspektləşdirmək imkanından məhrum edirdi. Digər tərəfdən isə bu cür məhdudiyyətlər filosofun yenə də xəstəliyi ilə - gözlərində mövcud olan ağrılar ucbatından ağ kağız vərəqlərinə uzun müddət baxa bilməməsi ilə bağlı idi.

Nitsşə 6 yaşından (yəni, anası ona royal hədiyyə etdiyi vaxtdan) musiqi ilə məşğul olmağa başlayır. 10 yaşında isə o, musiqi bəstələməyə səy edir. O, məktəb və tələbəlik illərində də musiqi ilə məşğul olmayı davam etdirir. Nitşenin musiqi sahəsində erkən inkişafına Vyana klassik musiqi məktəbi (XVIII əsrin 2-ci yarısı - XIX əsrin 1-ci rübündə avropa musiqi istiqaməti. Bu məktəbin əsas nümayəndələri sırasında Yozef Qaydnın, Volfqanq Amadey Mosartın və Lyudviq van Betxovenin adlarını çəkmək olar) və romantizm (XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii cərəyan kimi Almaniyada 1796-cı ildə Yena tələbə şəhərciyində "Yena məktəbi" nümayəndələrinin fəaliyyəti sayəsində yayılmağa başlamışdır) böyük təsir göstərmişdi.

Nitsşə 1862 - 1865-ci illər arasında çoxlu fortepiano pyesləri və lirik vokal əsərlər bəstələmişdir. Məhz bu dövrdə o, fortepiano fantaziyası şəklində yazdığı və qismən başa çatdırıldığı "Ermanarix" (1862-ci ildə) simfonik poeması üzərində işləyirdi. Bu illərdə onun yaradıcılığında A.S. Puşkinin, Ş.Petöfinin (4 mahni), F.Ryukkertin, K.Qrotun, A.fon Şamissnun (3 mahni) şeirlərinə bəstələdiyi mahnları xüsusilə qeyd etmək lazımdır. Sonrakı dövrlərdə yazdığı əsərlərdən "Yeni ilin əks sədasi" (1871-ci il) R.Vaqner tərəfindən, "Manfred. Meditasiya" fortepiano dueti isə (1872-ci il) Qans fon Byulov tərəfindən təqnid olunduqdan sonra Nitsşə praktiki olaraq demək olar ki, artıq musiqi ilə məşğul olmur.

XIX- XX əsrlərdə Qərb fəlsəfəsində yayılmış ən geniş cərəyanlardan birini **"Həyat fəlsəfəsi"** təşkil edirdi və Nitsşə bu fəlsəfi cərəyanın ən görkəmli nümayəndələrindən biri idi. "Həyat fəlsəfəsi"nin banisi isə fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosofu **Artur Şopenhauer (1788– 1860)** hesab olunur və bu nəzəriyyənin mərkəzində insan, onun mahiyyəti və mövcudluğu ilə bağlı olan problemlər durur. O, «Dünya kor iradə və boş təsəvvürdür» adlanan əsas fəlsəfi əsərində dünyani kor iradə və qüvvə kimi təsvir etmişdir. A.Şopenhauerin subyektiv idealist fəlsəfəsinə görə, məqsədsiz, kor fəaliyyət göstərən «iradə» dərkədiləndir, yəni, dünya bir tərəfdən, dərkədənin təsəvvürü, dərkədən isə dünyanın məhsulu rolunda, bütün hadisələr isə iradənin obyekтивləşdirilməsinin mərhələləri rolunda çıxış edir. O, həyata münasibətdə pessimist mövqedən çıxış edərək, həyatı uzun bir yuxugörmə kimi qiymətləndirirdi. Onun fikrincə, insan illüziya və «kabuslardan» xilas olaraq gələcəyi yaradır.

A.Şopenhauerin fəlsəfəsi sonrakı fəlsəfi fikrin inkişafına böyük təsir göstərmişdir. Məsələn, F.Nitsşə onu özünün birinci və yeganə müəllimi adlandırmışdır. Nitşə də müəllimi A.Şopenhauer kimi pessimist mövqelərdə dururdu. Onun fəlsəfəsində xristian mənəvi dəyərlərinə yenidən qiymət verilməsi əsas məsələlərdən birini təşkil edirdi, çünkü, onun fikrincə, xristian dini həqiqi insani dəyərləri təhrif etməkdə, axırət dünyası naminə real dünyani inkar etməkdə və axırət dünyani tərifləməkdə günahkardır. O, bunu bir xəstəlik, "məhvə doğru gedən iradə" kimi qiymətləndirir, öz fəlsəfəsini isə hər cür asılılığa və köləliyə qarşı olan "həyatın müdafiə instinkti" və ya antixristian fəlsəfəsi adlandırırdı. "Zərdüşt belə söyləmişdir" əsərində Nitsşə insanın heç bir avtoritetdən asılı olmamalı olduğunu, azad həyat və ölümün hər bir adama müyəssər olmadığını və bunların yalnız **fövqəlinsana** xas olduğunu deyirdi.

Nitsşeyə görə, bəşəriyyət məqsədsiz və plansız surətdə irəliləyən insan kütləsidir və ayrı-ayrı insanların düşündüyünü digərləri anlamır, nəticədə isə cəmiyyət bir-birinə düşmən kəsilir, bu isə insanları tənhalığa, acliq və səfalətə, kədərli bir sonluğa məhkum edir. Bütləklükdə onun həyat fəlsəfəsi rasionalizmin, mənəviyyatsızlığın tənqidinə, ikiüzlüyə, avamlığa qarşı çevrilmişdir.

Nitsşenin fəlsəfəsində mühüm məqamlardan birini də, "*Allahın ölümü*" adlandırılan məqam təşkil edirdi. Bu isə, bu dövrdə qərbi Avropa fəlsəfəsində və mədəniyyətində özünü göstərən *nihilizmi*¹ - yəni hissən qavranılmaz əslərlə, dəyərlərə inamın itirildiyini eks etdirirdi. Bu proses, Nitsşenin fikrincə, axırət dünyasına üstünlük verən xristian təliminin özünün naxoşluğundan irəli gəlirdi. "Tanrı öldü: indi biz istəyirik ki, fövqəlinsan yaşasın" deməklə o, dinin yox, xristianlığın və kilsənin əleyhinə şixirdi. Nitsşenin insani əsrlər boyu kilsə ilə din arasında vurnuxan, kilsənin əsarətindən qurtarıb, könüllü şəkildə elm və texnikanın, öz rasional ağlının quluna çevrilmiş "insansızlaşmış" insandır. Allahın ölümü özünü insanları əhatə edən evsiz-eşiksizlik, yetimçilik hissinin artmasında, mövcud həyata mərhəmətinitməsində göstərir. Artıq köhnə dəyərlər insanları təmin etmir, çünki insanlar onların qeyri-həyatılıyini hiss edir, onların konkret olaraq onlara aid olduqlarını hiss etmirlər. Nitsşə yazırkı ki: "Allah ilahiyyatda boğuldu, əxlaq - mənəviyyatda" - onlar artıq insana yad olublar. Tanrıdan imtina etmiş insanın bu cür mənəviyyat və təfəkkür ilə yüksək bir yer tuta biləsi böyük bir sual altındadır. Bu cür təhlükəli iddia ilə çıxış edən Nitsşə üçün bu insana nifrət etməmək daha dəhşətli bir haldır: «Bədbəxtlik! Artıq özünə nifrət etməyi bacarmayan ən alçaq insanın zamanı yaxınlaşır». Nitsşə dərk edir ki, Tanrısı ölmüş insana nifrət etmək lazımdır, çünki, bu cür rəzil insanların sayının artması onlara nifrət edənlərin sayının azalması deməkdir. Nitsşə Allahın şəxsən tarixdə nə vaxtsa yaşadığına, sonra isə sözün əsil mənasında olduğunu inanmırı. Nitsşeyə görə, Allahın ölümünü bəşəriyyətin mənəvi böhranı kimi, mütləq mənəvi qanunlara, son nəticədə isə kosmik qayda-qanuna inamın itkisi kimi başa düşmək lazımdır. Nitşə bəşəri dəyərlərə yenidən baxılmasını və dinin, xüsusilədə xristianlığın əsaslandığı insan qəlbinin dərinliklərindən daha dərin qatları tədqiq edib, aşkar etməyi təklif edirdi. Nitsşenin fəlsəfəsindəki "fövqəlinsan" isə özünə dünyani qaytarı bilən, yer kürəsinin mənası olan insandır.

Tarixdə Nitsşenin nəzəri irləndən ən çox yararlanan faşizm hərəkatı olmuşdur. Nitsşə "alman romantikası" haqda yazırkı ki, mən alman irqini ali irq etmək istəyindən çox uzağam. Amma, Nitsşenin alman faşizminin ideoloqlarından birinə çevrilməsində onun bacısı Elizabetin çox böyük rolu olmuşdur. (Elizabet Nitsşə 1930-cu ildə nasistlərin hərəkatına qoşulur və hətta ona nail olur ki, Hitler özü 1934-cu ildə Elizabet tərəfindən yaradılmış Nitşenin muzey-arkivinə üç dəfə baş çəkir, burada Nitsşenin büstü önündə şəkil çəkdirir və bu muzey-arkivi nasional-sosialist ideologiyasının mərkəzi elan edir. Vətən qarşısındaki xidmətlərinə görə Hitler Elizabetə ömürlük pensiya təyin etmişdir.) Faşizm XX əsrə Nitsşedən yararlanan ən böyük hərəkat olmuşdur.

Nitsşenin fəlsəfəsində faşist ideologiyasını maraqlandıran əsas məqam - "fövqəlinsan" obrazıdır. Hitler Nitsşenin fövqəlinsanını **üstün irq** kimi başa düşür və Alman xalqını bu cür **ali irq** hesab edirdi. Bu işdə əlbəttə ki, yenə də Nitsşenin ölümündən sonra çap olunmuş "Hakimiyyət əzmi" kitabına, onun nasist bacısı - Elizabetin etdiyi dəyişiklər çox büyük rol oynamışdır.

1. Latinca "nihilizm" - "heç nə" deməkdir. Nihilizmə görə, insanın varlığı, onun mövcudluğunun obyektiv mahiyyəti dərk olunmazdır. Nihilistlər tanrıların varlığını, bəşəriyyətin mədəni və əxlaqi dəyərlərinin olduğunu, biliyi (hər cür bilik - bir aldanmadır) inkar edirdilər.

Nitsşenin ağılı kəlamları və sitatlar:

1.	- ...Kim uçmağı öyrənmək istəyirsə, o əvvəl durmağı, getməyi, qaçmağı, dırmaşmağı, rəqs etməyi öyrənməlidir : dərhal uçmağı öyrənmək olmaz!
2.	- ...Xoşbəxtlikdən ağlını itirmək daha yaxşıdır, nəinki uğursuzluqlardan, axsayaraq getməkdənsə, yönəmdəmsiz rəqs etmək daha yaxşıdır.
3.	- Sübhədən Zaratustra (Zərdüşt) ürəyində gülür və masqara ilə deyir: "Xoşbəxtlik mənim arxamca qaçırm. Bu ona görədir ki, mən qadınların arxasında qaçmiram. Xoşbəxtlik isə - qadındır".
4.	- Allah - fikirdir, hansı ki, bütün düzü əyri və bütün hərəkətsizləri -fırlanan edir.
5.	- Kimsənsə, o, ol !
6.	- Ən çox isə o adama nifrət edirlər ki, kim uçmağı bacarır.
7.	- Əgər Musiqi ilahəsinin tonlarla deyil, sözlə danışmaq ağlına gəlsəydi, onda qulaqları tixamaq lazımlı gələrdi.
8.	- Siz isə, mənim dostlarım, deyirsiniz ki, zövqlər barədə mübahisə etmirlər? Amma bütün həyat elə zövqlər haqqında mübahisədən ibarətdir!
9.	- Hətta ən ali sevginin badəsində də acılıq olur...
10.	- Əgər sən qulsansa, onda dost ola bilməzsən. Əgər tiransansa - dostların ola bilməz.
11.	- Gözəllik - bu xoşbəxtliyin vədididir.
12.	- Günə ən yaxşı başlamağın vasitəsi ondan ibarətdir ki, oyanarkən düşünəsən ki, bu gün heç olmasa bir insana sevinc bəxş etmək olarmı.
13.	- Çoxları çox gec ölürlər, digərləri - çox tez. "Vaxtında öl!" təlimi hələlik qəribə görünür.
14.	- Gözəlliyyin səsi pəsdən səslənir: o yalnız ən həssas qulaqlara daxil olur
15.	- Ən çox kim uçmağı bacarırsa, ona nifrət edirlər.
16.	- Elə hüquq mövcuddur ki, ona görə biz insandan onun həyatını ala bilərik, amma elə hüquq yoxdur ki, ona görə biz ondan onun (<i>insanın - İ.Nazim</i>) ölümünü ala bilək.
17.	- Ən çox kim uçmağı bacarırsa, ona nifrət edirlər.
18.	- Müdrik həyat yaşamaq üçün, çox şeyi bilmək lazımdır. Başlangıç üçün iki əhəmiyyətli qaydanı yadda saxla: Ələ düşəni yeməkdənəcə, acliq çəkmək daha yaxşıdır, Və kimlə gəldi birlikdə olmaqdansa, tənhalıq yaxşıdır.
19.	- Hər kilsə - fövqəlinsanın qəbri üstündə daşdır: o (<i>kilsə - İ.Nazim</i>) istəmir ki, O, (<i>fövqəlinsan - İ.Nazim</i>) yenidən dirilsin.
20.	- Hər atılan daş - düşməlidir!
21.	- Hər bir böyük sevgi sevgini istəmir: o bundan artığını istəyir.
22.	- İlan dedi: "Xeyir və şər Allah mövhumatıdır". Lakin ilan özü də Allah mövhuməti idi.
23.	- Doğma diyar uğrunda başından keçmək şərəfdidir: Kim onun üçün ölüb, o əbədi yaşayacaq.
24.	- Sevimli insanda hətta çatışmazlıqlar da xoşa gəlir, amma sevilməyənlərdə hətta yaxşı cəhətlər də qıcıqlandırır.

Nitsşenin fəlsəfəsində faşist ideologiyasını maraqlandıran əsas məqam - onun yerdəki həyatın mənası olan "fövqəlinsan" obrazıdır. Hitler Nitsşenin fövqəlinsanını üstün irq kimi başa düşür və

Alman xalqını bu cür ali irq hesab edirdi. Bu işdə əlbəttə ki, yenə də Nitsşenin ölümündən sonra çap olunmuş "Hakimiyyət əzmi" kitabına onun nasist bacısı - Elizabetin etdiyi dəyişiklər çox büyük rol oynamışdır.

Nitsşenin fəlsəfəsi psixoanalizlə məşğul olan Karl Yunq, Ziqmund Freyd, Alfred Adler və bir çox digər alımların elmi yaradıcılığına da böyük təsir göstərmişdir. Məsələn, psixoanaliz sahəsində şöhrət qazanmış Ziqmund Freyd Nitsşə haqqında deyirdi ki,: "Nitsşeyə qədər heç kim özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman bacaranlar bir daha çətin tapılsın".

XIX əsrə materialist fəlsəfi fikrin inkişafında Karl Marks və Fridrix Engelsin rolу.

XIX əsrə qədərki materialist fəlsəfi fikrin inkişafında ən yüksək zirvəni kompleks nəzəriyyə olan **marksizm** təşkil edir. Marksizm - ilk növbədə fəlsəfi, iqtisadi və siyasi nəzəriyyədir və bu nəzəriyyənin yaranması XIX əsrə yaşayın iki alman alim və filosof - **Karl Marks (1818 - 1883)** və **Fridrix Engelsin (1820 - 1895)** adları ilə bağlıdır. ABŞ Konqresi Kitabxanasının 2008-ci lin əvvəlinə aid kataloqlarının məlumatları əsasında konkret şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilmiş - **Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlərin siyahısına görə, bu siyahıya məhz Karl Marks başlılıq edir.** Artıq fəlsəfə kursundan bize yaxşı tanış olan şəxslər arasında aşağıdakı şəxslər siyahıda bu yerləri tutmuşlar :

Tarixdə 50 ən çox öyrənilmiş şəxsiyyətlərdən bəzilərinin adları və onların bu siyahıda tutduqları yer və qazandıqları xallar¹ :	
1.	Karl Marks - (1818-1883) - alman filosofu, 3180 xal.
2.	İmmmanuel Kant - (1724-1804) - alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, 2005 .
3.	Vladimir Lenin - (1870-1924) - rus inqilabçısı, dünyanın ilk sosialist dövləti olan SSRİ -nin qurucusu və ilk rəhbəri, 1970 .
6.	Fridrix Hegel - (1770-1831) - alman filosofu, 1654 .
7.	Ziqmund Freyd - (1856-1939) - Avstriya psixoloqu, psixoanaliz elminin banisi, 1537 .
11.	Foma Akvinski - (1225-1274), italiya filosofu və teoloqu, 1382 .
13.	Platon - (427-347 e.ə.), yunan filosofu, 1263 .
14.	Aristotel - (384-322 e.ə.), yunan filosofu, 1227 .
21.	Avreli Avqustin - (354-430), Qədim Roma filosofu və teoloqu, 950 .
27.	Rene Dekart - (1596-1650), fransız filosofu, 755 .
37.	Sokrat - (469? - 399 e.ə.), yunan mütəfəkkiri, 601 .
40.	Fridrix Engels - (1820 -1895), alman filosofu, 584 .
42.	Benedikt Spinoza - (1632-1677), Holland filosofu, 568 .
44.	Maks Weber - (1864 -1920), alman filosofu, 546 .
49.	İsa (Xristos) - (b.e. 5 - 30 illəri), Xristian dininin banisi, 500 .

Bəzi tədqiqatçıların fikrincə, indiyə kimi Marksın nəzəriyyəsində öz aktuallığını saxlayan mərkəzi bənd - insanın öz əməyinin məhsullarından, öz şəxsi mahiyyətindən özgənənkiləşdirilməsi və onun kapitalist cəmiyyətində istehsal prosesinin vintinə çevriləməsi təşkil edir. Marksizm sinfi mübarizə, proletariatın diktatusu, siniflərin və dövlətin ölüb getməsi, kommunizm cəmiyyətinin qurulması,

1.Bax: Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı. - Vikipediya. <https://az.wikipedia.org>

proletariatın diktaturası, sınıfların və dövlətin ölüb getməsi, kommunist cəmiyyətinin qurulması və s. haqqında dialektik nəzəriyyədir. **Marksist nəzəriyyədə 3 müddəə** çox böyük əhəmiyyətə malik idi. Bunlar:

- əlavə dəyər haqqında təlim (kapitalizmin siyasi iqtisadiyyatı),
- tarixin materialist anlamı (tarixi materializm),
- proletariatın diktaturası haqqında təlim (elmi kommunizm).

XIX əsrin 40-cı illərində proletariatla burjuaziya arasındaki sınıf mübarizə Avropanın ən inkişaf etmiş ölkələrində 1-ci plana çıxır. Bunlardan ən əhəmiyyətliləri sırasında 1831 və 1834-cü illərdə Lion toxucularının üsyənlərini, 1830-cu illərin ortaları - 50-ci illərin başlangıcında İngiltərədə çartistlərin¹ hərəkətini, 1844-cü ilde Sileziya toxucularının üsyənini göstərmək olar.

1847-ci ilin yazında K. Marks və F. Engels Londonda tanış olduqları alman mühacirlərinin "Kommunist İttifaqı" adlı gizli təbliğatçılıq cəmiyyətinə qoşulurlar və cəmiyyətin tapşırığı ilə 21 fevral 1848-ci ildə dərc edilmiş məşhur "Kommunist partiyasının manifesti" program - sənədini hazırlayırlar. Sənəddə onlar kapitalizmin proletariatin əlindən məhv olacağını elan edir və kapitalist ictimai quruluşundan kommunist formasiyasına keçidin qısa programını verirlər (Program 10 bənddən ibarət idi).

Marksizm nəzəriyyəsinin yaranmasında **3 mənbənin** çox böyük rolü olmuşdur. Məhz bu 3 mənbə üzərində marksizm özünün **3 tərkib hissəsini** formalasdırmışdır.

Marksizmin 3 mənbə və 3 tərkib hissəsi:	
Mənbələr:	Tərkib hissələr:
1.Klassik alman fəlsəfəsi (Kant, Hegel, Feyerbax)	1. "Dialektik materializm". Bu mənbə əsasında K.Marks və F.Engels özlərinin dialektik materializmini yaradırlar. Marks Hegelin dialektikasını fəlsəfi fikirin zirvəsi hesab edirdi. Lakin, Marks və Engels Feyerbaxın materialist fəlsəfəsinə əsaslanaraq, Hegelin dialektikasındaki idealizmi tənqid edir və materialist mövqeyə keçirlər. Onlar materialist fəlsəfəni inkişaf etdirərək, onu insan cəmiyyəti birliyinin dərk edilməsinə - tarixi materializmə tətbiq edirlər. Marks və Engels özləri marksizmin tərkib hissələrindən biri olan " dialektik materializm " terminindən istifadə etməmişdilər. (Ilk dəfə bu termini 1887-ci ildə Əsəf Disqen istifadə etmişdi. Bu anlayış yalnız 1891-ci ildə rus inqilabi nəzəriyyənin görkəmli nümayəndələrindən biri olan Georg Plexanovun Hegelin ölümünün 60 illik ildönümünə həsr edilmiş əsərində istifadə etdikdən sonra geniş istifadə olunmağa başlanılmışdır.)
2.İngilis siyasi iqtisadiyyatı (Adam Smit, David Rikardo)	2. Əməyin dəyər nəzəriyyəsi. İngilis siyasi iqtisadi A.Smit və D.Rikardonun timsalında əməyin dəyər nəzəriyyəsinin başlangıcını qoydu. Marksdan da çox-çox əvvəl belə fikirlər söylənmişdi ki, malların dəyəri onların istehsalına sərf olunan iş vaxtına mütənasib olaraq formalaşır. Həmçinin, izafə məhsul haqqında da məlumat mövcud olsa da, onun iqtisadi təbiəti tam aydınlaşdırılmamışdı. Marks bu ideyaları inkişaf etdirərək, əməyin əlavə dəyər qanununu kəşf edir - o, <i>fəhlə qüvvəsini və izafə dəyəri ayrıca kateqoriyalara ayırır, kapitalın dövriyyəsinin iqtisadi mexanizmini və onun artımında muzdlu işçilərin və istismarın rolunu göstərir.</i>
3. Utopik sosializm (A.S.- Simon, Ş.Furye, R.Ouen)	3. Sosializm nəzəriyyəsi. Utopik sosializm Marks və Engelsin irəli sürdükləri siyasi xülasə və təkliflərin özülü olsa da, onlar utopik "kobud və düşünülməmiş kommunizm", "ümumi xüsusi mülkiyyət" prinsipini sadəcə olaraq yayanları sərt tənqid etmiş və kommunizm cəmiyyəti haqqında nəzəriyyəni yaratmışlar.

1. Çartizm - 1836-1848-ci illərdə İngiltərədə baş vermiş sosial və siyasi hərəkətdir. Çartizm adı 1839-cu ildə parlamentə verilmiş xartianın adından götürülmüşdür.

I. "Dialektik materializm": K.Marks "Feyerbax haqqında tezislər" əsərində məşhur tezislərindən 11-cisində qeyd edirdi ki, filosoflar yalnız müxtəlif üsullarla dünyani izah edirdilər, əsas məsələ isə onu dəyişdirməkdən ibarətdir. Sonralar bu cür mövqə "Alman ideologiyası"nda metafizik fəlsəfənin kəskin tənqidinə gətirib çıxardır. F.Engelsin nöqtəyi-nəzərincə, **marksist fəlsəfənin predmetini**, həm təbiətdə, həm də cəmiyyətdə gedən ümumi dialektik proses təşkil edir. Dialektika Marks və Engelsin fikrincə, hər bir hərəkətin ən ümumi qanunları haqqında elmdir.

Şüurun varlığa münasibətində fəlsəfənin əsas məsələsini Mark və Engels materialist mövqedən həll edir. Onların fikrincə, şüur heç vaxt dərk edilmiş varlıqdan başqa bir şey ola bilməz, insanların varlığı isə onların həyatlarının real prosesidir. Şüur həyati deyil, həyat şüuru müəyyən edir.

II. Marksızmin iqtisadi nəzəriyyəsinin əsası K.Marksın 3 cildlik "Kapital" əsərində öz əksini tapıb. Əsərdə mənfəət, əmək haqqı, kapitalist müəssisəsinin mahiyyəti və s. məsələlər araşdırılır. İqtisadi quruluşun əsas, siyasi üstqurumun isə onun üzərində ucaldığını qeyd edən Marks, **bazis və üstqurum məsələlərinə** öz iqtisadi nəzəriyyəsində çox böyük yer ayırmışdır. Marksızmin iqtisadi nəzəriyyəsinin təməl daşını isə K.Marksın **izafî dəyər** haqqındaki təlimi tutur. Marks insanlar arasındaki münasibətləri, mal mübadiləsində bazarların və pulun, kapitalın təsərrüfat sistemində oynadığı rolü, insanın işçi qüvvəsinin mala çevrilməsi və s. məsələləri nəzəri cəhətdən işləyib əsaslandırır. Marksə görə, muzdlu işçi öz iş qüvvəsini torpağın, fabrikin, əmək alətlərinin sahibinə satır. İşçi iş gününün bir hissəsini (yəni bu müddətdə qazandığı əmək haqqını) özünün və ailəsinin dölanışına sərf edir; iş gününün digər hissəsini isə o, müftə çalışır, yəni kapitalistin gəliri, onun var - dövlətinin mənbəyi olan izafî dəyəri yaradır.

Marks və Engelsə görə, insanların maddi istehsal prosesində formalaşan fəaliyyətləri tarixi prosesin həllədici amili kimi təbiətin dəyişdirilməsində çox mühüm rol oynamışdır. Maddi istehsal həm də insani heyvandan ayıran əsas şərtidir. İnsanları şüuruna, dininə və s. görə heyvanlardan ayırmak olar. Əmək bölgüsünün hər mərhələsi ona uyğun olan mülkiyyət formasını müəyyən edir və tayfa mülkiyyəti tarixi inkişafın gedisində birinci mülkiyyət forması olmuşdur. Məhsuldar qüvvələrin sonraqı inkişafı xüsusi mülkiyyətin və dövlətin yaranmasına gətirib çıxarır. İkinci mülkiyyət forması kimi - antik (quldarlıq dövrünün) mülkiyyəti, üçüncü - feodal mülkiyyəti, dördüncü - burjuaziya mülkiyyəti formalaşır.

III. Marks və Engels yeni - kommunizm cəmiyyətinin qurulması nəzəriyyəsində utopik sosializm nəzəriyyəsinə əsaslanmışdır, yəni kommunizm cəmiyyətinin nəzəri məmbələri rolunda ilk növbədə utopik sosialistlərdən A. Sen - Simon, Ş. Furye, R. Ouenin əsərləri çıxış etmişdir. Lakin, utopik sosializmin məhdud cəhəti ondan ibarət idi ki, onlar mövcud istismar üzərində qurulmuş cəmiyyətdən, bütün zəhmətkeçlər üçün məqbul olan istismarsız bir cəmiyyətə keçməyin həqiqi çıxış yolunu göstərə bilməmişdilər. Utopik sosialistlər nə kapitalizmdəki muzdlu əməyin və köləliyin mahiyyətini izah edə, nə onun inkişaf qanunlarını aça, nə də bu quruluşu dəyişdirə - yeni cəmiyyət qura biləcək ictimai güvvəni tapa bilmışlər.

Marks və Engels kommunizmi mükəmməl cəmiyyətin qurulması planı kimi deyil, tarixi prosesin qanunauyğun nəticəsi kimi başa düşürdülər. Onlar kommunist inqilabının zəruriliyini və proletariatın inqilabın gedisində siyasi hakimiyəti ələ keçirmələrinin zəruriliyini, istehsal vasitələri üzərində xüsusi mülkiyyətin bütün cəmiyyətə məxsus olan mülkiyyət növü ilə əvəz olunmasını iddia edirdilər. Onların fikrincə, kommunizmdə cəmiyyətin siniflərə bölünməsi ləğv olunur və yəni sinifsız cəmiyyət qurulur. Siniflərlə birlikdə dövlət də məhv olur, yəni - kommunizm sinifsız və dövlətsiz quruluş olmalı idi. K.Marks "Qota programının tənqididə" əsərində iddia edirdi ki, kommunizm cəmiyyətinin inkişafının ən yüksək mərhələsində insanı istismar edən əmək bölgüsü yox olacaq; bununla birlikdə əqli və fiziki əmək arasındaki ziddiyyət də yox olacaq; əmək yalnız yaşamaq üçün vasitə deyil, birinci həyati ehtiyac, zərurət olacaq; insanların hərtərəfli inkişafi ilə

birlikdə, bütün məhsuldar güvvələr də artacaq və ictimai sərvət bolluğu yaranacaq və yalnız onda burjua hüququnun dar üfüqünün öhdəsindən gəlmək mümkün olacaq və bu cəmiyyət öz bayrağında: "Hər kəsə qabiliyyətinə görə! Hər kəsə ehtiyacına görə!" sözlərini yaza biləcəkdir.

Marksist fəlsəfədəki tarixin materialist anlanılması indi də ictimai elmlərin öhdəsində olan faktiki materialın dərk edilməsində, mövcud olan yanaşmalardan ən yaxşısı qalmaqdə davam edir. Marksizmdəki iqtisadi və kommunizm cəmiyyəti quruculuğu ilə bağlı məsələlərə gəldikdə isə, qeyd etmək lazımdır ki, əlbəttə ki, keçən bir əsr yarım ərzində kapitalizm cəmiyyəti çox böyük dəyişikliklərə məruz qalıb. Kapitalizmin bir çox ziddiyyətləri müasir dövrdə marksizm banilərinin göstərdikləri yolla deyil, başqa üsullarla həll edilmişdir. Məsələn, 1917-ci ildə Rusiyada Sovet hakimiyyəti qurulduğdan sonra səkkiz saatlıq iş rejiminin tətbiq edilməsindən sonra, qərb dünyasında artan narazılıqların və sosial münaqişələrin qarşısını almaq üçün, 1919-cu ildə ən böyük qərb ölkələrinin liderləri (əvvəl Vaşinqtona, sonra isə Cenevrədə) səkkizsaatlıq iş gününün tətbiqi haqqında, 48 saatlıq iş həftəsi, 1919-cu ildə Beynəlxalq əmək təşkilatının yaradılması və fəhlə sinfinə bəzi digər güzəştlərin də edilməsi razılığa gəlirlər.

XX əsrin fəlsəfi fikri.

XX əsrin əvvəllərində kapitalizm cəmiyyəti özünün daha yüksək inkişaf mərhələsi olan, imperializm mərhələsinə daxil olur və bu dövrün ən geniş yayılmış nəzəriyyəsi kimi, marksizmin bir növ davamı olan **sosializm nəzəriyyəsi** yaranır. Bu nəzəriyyənin banisi **Vladimir İliç Ulyanov (təxəllüsü - Lenin; 10 (22) aprel 1870, Simbirsk - 21 yanvar 1924, Moskva quberniyası, Qorki malikanəsi)** - hesab olunsa da, XX əsrin əvvəllərində marksist nəzəriyyənin inkişafında **rus marksistlərindən Q.V.Plexanovun, L.D.Trotskinin, A.A.Zinovyevin, İ.V.Stalinin, L.B.Kamenevin, M.A.Bakuninin, O.Y.Martovun, Qərb filosoflarından K.Kautskinin, R.Lyuksenburqun, K.Libknextin, O.Buerin, müasir neomarksistlərdən - Frankfurt məktəbinin nümayəndələrindən T.Adorno, Q.Markuze və digərlərinin də rolü az olmayıb.**

Vladimir İliç Ulyanov (Lenin)

Vladimir İliç Ulyanov (Lenin) - Rusiya inqilabçısı, marksizminin ən böyük nəzəriyyəçisi, sovet siyasi və dövlət xadimi, Rusiya sosial - demokrat fəhlə partiyasının (bolşeviklər), 1917-ci il Rusiyada Oktyabr inqilabının təşkilatçısı və rəhbəri, RSFSR-in Xalq Komissarları Sovetinin (hökumətinin) birinci sədri, dünya tarixində birinci sosialist dövlətinin yaradıcısıdır.

Atası - İlya Nikolayeviç Ulyanov (1831-1886) 1869-cu ildən Simbirsk quberniyasında əvvəlcə xalq məktəbinin inspektoru, sonra isə - direktoru işləmiş, III dərəcəli mükəddəs Vladimir medalı ilə təltif olunduqdan sonra isə, 1882-ci ildə irsi dvoryanlıq hüququ qazanmışdır. Anası - Mariya Aleksandrovna Kazan dvoryan nəslindən olub, atası Kazan quberniyasında Kokuşkino mülkünü sahibi idi.

1879-1887-ci illərdə Vladimir Ulyanov Simbirsk gimnaziyasında təhsil almış və buranı qızıl medalla bitirdikdən sonra Kazan Universitetinin hüquq fakultəsinə daxil olmuş, lakin tələbə hərəkatlarında iştirak etdiyi üçün universitetdən xaric olunmuş və Kazan quberniyasının Kokuşkina kəndinə sürgün edilmişdir. 1898-ci ildə ona Kazana qayıtmaga icazə verilsə də, siyasi dərnəklərdə iştirak etməkdə şübhələnərək, universitetə bərpa edilməkdə ona etiraz edilmişdir.

1890-ci ildə anasının xahişlərinə əsasən hakimiyyət bir az yumşalır və ona hüquqşunas olmaq üçün ekstern imtahanlar verməyə icazə verilir və o, bundan istifadə edərək 1891-ci ilin noyabrında ekstern üsulla imtahanları verib, İmperator Sankt-Peterburq universitetinin hüquq fakultəsinə daxil

olur. Universiteti bitirdikdən sonra o, proletarların hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərməyə başlayır.

1895-ci ilin dekabrında Lenin siyasi fəaliyyətinə görə yenidən tutulur və Yenisey quberniyasının Şuşenskoe kəndində 3 il müdətinə sürgün edilir. Burada o, 1898-ci ilin iyulunda 1894-cü ildən tanıldığı və Şuşenskoe kəndində siyasi sürgündə olan Nadejda Konstantinovna Krupskaya (Sankt - Peterburq, 14 (26) fevral 1869 il - 27 fevral 1939 il, Moskva) ilə kilsə kəbini kəsdirir.

1901-ci ildən o, "Lenin" təxəllüsündən istifadə etməyə başlayır (bütovlük də isə, onun konspirasiya məqsədi ilə həmçinin V.İlin, V.Frey, İ.Petrov, K.Tulin, Karpov və digər 150-dən çox təxəllüsü, özü və yoldaşları tərəfindən çox gəniş surətdə istifadə etdikləri - "starik", yəni "qoca" kimi partiya ləqəbi də var idi). *Statistikaya görə, bütün dünyada Lenindən daha çox ancaq İsa Peyğəmbər (Xristos) haqqında yazılıb. Leninin əsərləri isə çap nəşrlərinin ümumi tirajına görə Bibliyadan və Mao Szedunun əsərlərindən sonra dünyada üçüncü yerdə durur.*

1903-cü ildə Rusiya sosial - demokratlarının II qurultayında partiya üzvlərinin mühüm qərarların qəbul edilməsi zamanı səsvermə nəticəsində 2 hissəyə - "menşeviklər"ə və "bolşeviklər"ə parçalanmasından sonra, Lenin "bolşeviklər"ə - yəni, "çoxluq" qazanmış tərəfdarlarına başçılıq edir, sonra isə bunun əsasında bolşevik partiyasını - Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasını (RSDR(b)P) yaradır. "Leninizm" anlayışından geniş istifadə olunması, onun xəstəlik səbəbindən işlərdən aralanmasından sonra oldu. (1918-ci il avqustun 30-da Lenin Mixelson zavodunda fəhlələr qarşısında çıxışından sonra avtomobilinə yaxınlaşarkən terrorçu - eser qadın Kaplan atəş açaraq, çərtilmiş və zəhərli güllələrlə onu iki yerdən ağır yaralayır ki, bu da onun sağlamlığına, 1921-ci ilin qışından həkimlərin təkidi ilə tez-tez işinin arasını kəsib, müalicə olunmasına və hətta 1923-cü il martın 10-da xəstəliyinin yenidən kəskinləşməsi nəticəsində paraliç olmasına və bir müddət dilinin tutulmasına, 1924-cü ilin 21 yanvarında isə vəfat etməsinə səbəb olur.) Lenin son kütləvi çıxışını 20 noyabr 1922-ci ildə Moskva sovetinin plenumunda edir.

Leninizmin nəzəri mənbəyini marksizm təşkil edir. Lenin marksizm nəzəriyyəsini öz fəlsəfi əsərlərində, xüsusilə də 1908-ci ildə yazdığı "Materializm və empiriokritisizm" [burada empiriokritisizmin (maxizmin), neokantçılığın, praqmatizmin mahiyyəti göstərilir] və 1922-ci ildə özünün demək olar ki, son əsərlərindən biri olan "Mübariz materializmim mahiyyəti haqda" məqaləsində (bu Leninin fəlsəfi vəsiyyəti hesab edilir) idealist irticaya qarşı mübariz materializmin birləşməsini, materialist fəlsəfənin müasir təbiətşünaslıqla ittifaqını və s. əsaslandırır.

Lenin "Marksizmin üç mənbəyi və üç tərkib hissəsi" əsərində (K.Marksın ölümünün 30 illiyinə - 1913 ildə yazılmışdır) marksizmin yaranmasında üç mənbənin və bu mənbələrin marksizmin tərkib hissələrinin formallaşmasındaki rolunu əsaslandırır¹ Lenin marksist nəzəriyyəni inkişaf etdirərək, qeyd edirdi ki, cəmiyyət özünün müasir vəziyyətindən bir başa kommunizmə keçə bilməz - bunun üçün əvvəlcə sosializm mərhələsinə qədəm qoymaq və ancaq bundan sonra daha yüksək inkişaf mərhələsi olan kommunizmə keçmək lazımdır. Bu mərhələdə ilk növbədə burjuaziyanın müqavimətini qırmaq və sosialist iqtisadiyyatını inkişaf etdirmək üçün hakimiyət forması kimi "proletariat diktaturası"nı qurmaq lazımdır. Lenin Marksın ölümündən sonra keçən illər ərzində kapitalizm cəmiyyətində baş vermiş dəyişiklikləri göstərərək, kapitalizmin özünün inkişafında son mərhələ olan imperializm mərhələsinə qədəm qoyduğunu və bu dövrün qeyri-bərabər, sıçrayışlar şəklində inkişaf etməsi şəraitində sosializmin əvvəlcə bir, ayrıca götürülmüş kapitalist ölkəsində qələbəsinin mümkün olduğunu və bütün ölkələrdə sosializmin eyni zamanda qələbəsinin qeyri - mümkün olduğunu qeyd edir, inqilabın ilk növbədə "zəif halqalarda" - yəni inkişaf

1. Bu haqda yuxarıda, marksizm bölümündə artıq danışılıb - bax: səh. 119 - 122.

etməmiş ölkələrdə baş verəcəyini, bu dövrdə proletariatın rəhbər rolunu, onun sosialist inqilabındakı əsas müttəfiqlərini (kəndli, ziyalı və digərlərini), qarşıda duran vəzifələri, inqilaba rəhbərlik edə biləcək partianın rolunu, proletariat diktaturasının inqilabçı avanqard partianın rəhbərliyi altında həyata keçirilməsini, ən yaxşı hakimiyyət forması kimi Sovetlərin hakimiyyətini, inqilabi situasiya, inqilabın şərtləri və s. göstərir.

XX əsrə Qərb fəlsəfi fikrinin inkişafında başlıca cəhət, bu dövrdə çoxsaylı fəlsəfi məktəb və cərəyanların mövcud olması və onların əksəriyyətinin marksizmə əks mövqedən çıxış etməsidir. Bunun əsas səbəbi isə uzun illər boyu maksist - leninçi nəzəriyyənin praktikada kommunizm ideallarını reallaşdırmağa çalışan SSRİ və digər keçmiş covet və xalq-demokratiya dövlətlərinin siyaset və ideologiyasının məhək daşı olmuşu, Qərb fəlsəfəsinin bütün fikrinin marksizmin düzgün olmadığını sübut etməyə çalışan və çox vaxt əsasən tutarlı sübut və arqumentsiz tənqidə üstünlük verməsi, fəlsəfənin inkişafınınancaq ideoloji qarşidurma sahəsində özünü götərməsi və s. səbəb olmuşdur. Hər iki tərəf həqiqi fəlsəfi problemləri həll etmək üçün səylərini birləşdirməkdənə, uzun illər boyu bir - birində zəif yerlər və səhvlər axtarmaqla məşğul olmuşlar. Əlbəttə ki, XX əsdə fəlsəfi tədqiqatlar sırasına insanla bağlı olan bəzi problemlərin araşdırılması, dini fəlsəfə, həmçinin pozitivizmin ən yeni növləri və s. ilə bağlı olan tədqiqatlar da daxildir.

XX əsrin əvvəllərində elmin rolunun artması fəlsəfəyə də öz təsirini göstərmiş və bu **sayentizm** (latınca: bilik, elm deməkdir) adlı fəlsəfi istiqamətin meydana gəlməsinə səbəb olmuşdu. Sayentizmin nümayəndələri fəlsəfənin konkret elmə meyilli olan müəyyən təfəkkür tipinə arxalanması ideyasını irəli sürür, pozitiv elmlərə (məsələn, təbiətşünaslıq) istiqamət götürərək fəlsəfədən dünyagörüşü problemini çıxarmağı, fəlsəfənin tarixən qərarlaşmış predmetindən imtina edilməsini, çox vaxt neopozitivizm (analitik fəlsəfə), «elm fəlsəfəsi», strukturalizm istiqamətdə inkişaf etməsini təklif edirdilər. Lakin bu istiqamətdə aparılan araşdırılmalar nəticəsində aydın olur ki, nəzəri bilikləri tam şəkildə empirik faktlara müncər etmək olmaz.

XX əsrin 2-ci yarısından sonra fəlsəfədə müxtəlif spesifik nəzəriyyələr yaranır ki, bunlardan da: "**industrial**", "**postindustrial**", "**texnotron**", "**informasiya**" cəmiyyətlərinin adlarını çəkmək olar.

Industrial (sənaye) cəmiyyət - iqtisadiyyatda sənayenin üstünlük təşkil etdiyi iqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətə deyilir. XIX əsrin 40-ci illərində yaranan bu nəzəriyyənin lideri amerikan iqtisadçısı və sosioloqu P.Draker hesab olunur. Alimlərin bir qisminin fikrincə, bu cəmiyyətin əsas meyarı ölkədə sənaye cəmiyyətinin formallaşması, kənd təsərrüfatında işləyən əhalinin bütövlükdə istehsal sahəsinə cəlb olunmuş işçi qüvvəsinin 50 %-dən az olmasıdır.

Industrial cəmiyyətin **postindustrial** (sənayedən sonra) cəmiyyətdən əsas fərqləndirici xüsusiyyətləri - postindustrial cəmiyyətdə əmək məhsuldarlığının və həyat şəraitinin çox yüksək olması, yüksək texnologiyalara əsaslanan innovation iqtisadiyyat sektorunun üstünlük təşkil etməsidir. XX əsrin 2-ci yarısında yaranan "**Texnotron**"(və ya "**postindustrial**", "**informasiya**" cəmiyyəti) konsepsiyanın əsas nəzəriyyəçiləri sırasında **D.Rismen**, **D. Bell**, **Q. Kan**, **O. Tofler**, **Z. Bjezinski**, **J. Furastye**, **Y. Masudanın** adlarını çəkmək olar.

"Postindustrial cəmiyyət" terminini elmə ilk dəfə XX əsrin 50-ci illərində amerika sosioloqu **Devid Rismen** (1909 Pensilvaniya, ABŞ - 2002 Nyu-York, ABŞ) və **Daniyel Bell** (1919 Nyu-York, ABŞ - 2011 Kembridj, Massachusetts, ABŞ) daxil etmişlər (amma, D.Bell "**postindustrial cəmiyyət**" terminini "**informasiya cəmiyyət**"i termini ilə əvəz etmişdir).

1946-cı ildə D. Rismen Çikaqo universitetinin sosial elmlər professoru olur və kütləvi kommunikasiyaların öyrənilməsi üzrə tədqiqatlara başçılıq edir. D. Rismen öz elmi tədqiqatlarında müsahibə və KİV-in analizindən istifadə edir və bu ona amerikalıların xarakterində baş verən dəyişiklikləri təsvir etməyə kömək edir. Bu tədqiqatlar nəticəsində

D. Rismen 1950-ci ildə Neytan Glezer və Reuel Denni ilə birlikdə "Tənha kütlə" (rus dilində - "Однокая толпа") kitabını dərc edir və burada modernləşmənin müasir insanın şüuruna və davranışına təsirini tətqiq edir. Tədqiqat nəticəsində o, belə bir nəticəyə gəlir ki, qərb cəmiyyətində fəal azad sahibkarlıq dövrünün subyektindən, bürokratik təşkilata tabe olan, istehlak və əyləncənin idollarına (bütlərinə) sitayış edən şəxsiyyət tipinə keçid baş verir.

XX əsrin 60-cı illərinin sonuna **postsənaye problematikası** qərb sosiologiyasında aparıcı nəzəriyyələrdən birinə çevrilir. 70-ci illərdə bir az kölgədə qalan bu istiqamətə maraq yalnız 1980-ci illərdə yeni informasiya və rəbitə texnologiyalarının inkişafına marağın artmasıyla yeni vüsət alır. Yeni cəmiyyətin yaranması haqqında ideyanı dəstəkləyən alımlar arasında, postindustrial nəzəriyyənin yaradıcılarından biri olan Deniyel Bell bu dövrdə çox böyük şöhrət qazanır və "Dedalus" jurnalında cəmiyyətlərin 2000-ci ilə qədərki dövr üçün inkişaf proqnozlarını dərc etdirir.

Kolumbiya və Harvard universitetlərinin sosiologiya üzrə professoru D. Bellin təsnifatına əsasən, cəmiyyətin postsənaye tipi ABŞ-da, Yaponiya və bir sıra Qərbi Avropa ölkələrində XX əsrin son onilliklərində formallaşmağa başlamışdır. Onun fikrincə, ictimai istehsal sistemində əsas halqanı informasiyanın alınması, emalı və saxlanılmasına yönəlmış əmək təşkil edir və bu cəmiyyət üçün elmi nailiyyətlər əsasında texnikanın inkişafı tipikdir. İlk dəfə olaraq cəmiyyətin postsənaye tipi çərçivəsində, təbiətlə insan arasındaki münasibətlərin əvəzinə, ön plana insanların öz aralarındaki münasibətlər çıxır.

Texnotron cəmiyyətin yaranmasının obyektiv əsasları:	
1.	- yeni texnologiyaların, ilk növbədə isə yeni informasiya texnologiyalarının yayılması;
2.	- texniki sistemin qloballaşması, vahid dünya texnologiya zəncirinin və vahid informasiya (məlumat) məkanının yaranması;
3.	- yeni texnologiyaların qlobal əmək bölgüsündə, təbii resurslardan istifadədə, ABŞ-ın, Qərbi Avropa və Yaponiyanın siyasi və informasiya sferalarında hökmranlığı.

D.Bellin yaratdığı cəmiyyətin inkişaf nəzəriyyəsinə görə, cəmiyyətin inkişafında mülkiyyət formasının dəyişməsinin məşhur marksizm sxeminə alternativ olaraq, o, özünün aşağıdakı sxemini verir: **Feodalizm → Kapitalizm → Sosializm**. Buradan məntiqi nəticə kimi: **Sənayedən əvvəlki → Sənaye → Postsənaye cəmiyyətini** təklif edir. D.Bellin postsənaye (postindustrial) cəmiyyəti mülkiyyətin deyil, biliyin dominantlığına əsaslanırdı.

D.Bellin postindustrial (informasiya) cəmiyyət nəzəriyyəsinə görə cəmiyyətin xarakterik əlamətləri:	
- bu cəmiyyətdə intellektual texnologiyaların üstünlüyü;	
- biliyin daşıyıcılarının sayının artması;	
- müxtəlif malların istehsalından xidmətlərin göstərilməsinə kecid (xidmət sahələrinin genişləndirilməsi və inkişafi) və s.	

Sənaye (industrial) cəmiyyətində əsas simalar - (informasiya cəmiyyətində - "yeni insanlar") alımlar, riyaziyyatçılar, iqtisadçılar və intellektual texnologiyaların digər nümayəndələri əsas rol oynamaya başlayırlar. D. Bell belə hesab edirdi ki, postsənaye cəmiyyəti intellektual sinfin yaranmasını bir zərurət edir və bu sinfin nümayəndələri siyasi səviyyədə konsultant, ekspert və ya texnokratlar rolunda çıxış edirlər.

D.Bellin gələcəyin informasiya cəmiyyətində 3 əsas sosial siniflər:

- | | |
|----|---|
| 1. | - "alımların yaradıcı elitasi və ən yüksək peşəkar administrasiya" ; |
| 2. | - "orta sinif" :mühəndislər, elmi işçilər ; |
| 3. | - "əqli əməyin proletariati" :texniklər, assistentlər, kiçik elmi işçilər, laborantlar. |

Müasir cəmiyyətə baxışlarda müxtəlif nöqteyi-nəzərlərin olmasına baxmayaraq, onların hamısı bir şeydə həmfikir idilər : informasiya bu gün həlledici rol oynayır. Devid Rismenin, Deniyel Bellin, Zbiqnev Bjezinskinin və digərlərinin konsepsiyanının müqayisəli təhlili onu göstərir ki, onların hamısını bu və ya digər dərəcədə və formada mədəniyyətin və cəmiyyətin taleyində kütləvi informasiya vasitələrərinin artan rolunun tanınması birləşdirir. Lakin eyni zamanda onlar arasında müəyyən fərqlər də mövcuddur.

Postindustrial cəmiyyətlərdə istehsal sahəsində çalışan əhalinin 50-60 %-i sənayedə, 40-45%-i xidmət sahəsində, 5%-i isə kənd təsərrüfatı sahəsində çalışan əhalinin payına düşməlidir. Bu cür cəmiyyətlərə istehsalın avtomatlaşdırması nəticəsində malların kütləvi istehsalı, xidmət sahələrinin inkişafı, şəhərlərin və onların əhalisinin urbanizasiya prosesləri nəticəsində artması və s. xarakterikdir. **Texnotron cəmiyyətində** yaranan iqtisadi və ictimai-siyasi münasibətlərin xarakteri müxtəlif müəlliflərin konsepsiyalarında fərqli surətdə təqdim olunurdu. Məsələn, sosioloq **Zbiqnev Bjezinski (28 mart 1928, Varşava, Polşa - 26 may 2017, Vaşinqton, ABŞ)** müasir dövrdə elmi - texniki inqilabın bəzi xüsusiyyətini mütləqləşdirərək qeyd edirdi ki, yeni texnologiya və elektronika sosial tərəqqinin həlledici amilidir və bütün dünya "texnotron era" istiqamətində hərəkət edir.

Z. Bjezinski 1970-ci ildə çap etdirdiyi "İki dövr arasında: Amerikanın texnotron erada rolu" əsərində inkişaf etmiş sənaye ölkələrinin, ilk növbədə isə ABŞ-ın industrial inkişaf mərhələsindən texnika və elektronika dövrünə qədəm qoyduğunu qeyd edirdi. Texnotron cəmiyyət konsepsiyasına əsasən, bu cəmiyyət hər şeydən əvvəl informasiya texnologiyalarının tətbiqinə əsaslanan cəmiyyətin inkişafında yeni bir prinsipial mərhələdir. Z.Bjezinski də D. Bell və digər tədqiqatçılar kimi "texnotron" dövrdə ən yeni kommunikasiya (rabitə) texnikasının cəmiyyətin inkişafının bütün sahələrinə təsirinin gücləndiyini qabaqcadan xəbər verirdi. O, yazırkı ki, texnotron cəmiyyətə çevrilən postsənaye cəmiyyətində mədəni, psixoloji, sosial və iqtisadi münasibətlər texnikanın və elektronikanın (xüsusilə də inkişaf etmiş kompüter və kommunikasiya sahəsində) təsiri altında formalasır.¹ Bütün inkişaf etmiş ölkələrdə iqtisadiyyatın bu sektorу daha sürətli templərlə artır. Məsələn, 1980-ci illərin ortalarından başlayaraq, ABŞ-ın ümumi işçi qüvvəsində informasiya işçiləri üstünlük təşkil edir (50%-dən çox). 1991-ci ildə isə ABŞ-da ilk dəfə olaraq informasiyanın və informasiya texnologiyalarının əldə edilməsinə sərf edilən xərclər, istehsal texnologiyalarının və əsas fondların əldə edilməsinə sərf edilən xərcləri üstələyir. Artıq,

1. Бах: Между двумя веками : роль Америки в эру технотроники. - Brzezinski Zb. Between Two Ages. America's Role in the Technotronic Era. N.Y 1970. P. 9.

1995-ci ilin başlanğıcına amerika iqtisadiyyatında bütün sənaye istehsalında əldə edilmiş əlavə dəyərin təxminən 75 %-i informasiya texnologiyalarının köməyi ilə yaradılmışdır. İlk dəfə olaraq həmin ildə ABŞ-da əldə edilmiş kompüterlərin (16,5 milyon ədəd) ümumi sayı, əldə edilmiş avtomobilərin və ya televizorların miqdardan çox olmuşdur. Beləliklə informasiya cəmiyyətinə keçid real perspektiv və qəcilməz zərurət xarakteri əldə etməyə başlayır. Müasir informasiya cəmiyyəti qlobal cəmiyyət kimi formalaşaraq, yəni qlobal xarakter alaraq, tədricən bütün dünyani əhatə etməyə başlayır.

İnformasiya cəmiyyəti özündə aşağıdakıları ehtiva edir:	
1.	- dünya informasiya iqtisadiyyatını və elektron kommersiyanın (ticarətin) inkişaf etmiş sistemlərini;
2.	- vahid dünya informasiya məkanını;
3.	- qlobal informasiya infrastrukturunu;
4.	- formalaşan dünya normativ-hüquq sistemini və s.

Z.Bjezinskiyə görə texnotron cəmiyyətdə asudə vaxtın keçirilməsində fəaliyyətin maarifləndirici və təriyəvi əhəmiyyəti və aparıcı funksiyaları yaddaşlardan silinməyə, vətənpərvərlik, vətəndaş ləyaqəti, ictimai borc və bir çox başqa bu kimi keyfiyyətlər unudulmağa, yaddaşlardan silinməyə başlayır.

Z. Bjezinskiyə görə texnotron cəmiyyətin sosial nəticələri:	
1.	- texnotron inqilab gerçəkliliyin dərk edilməsinə öz təsirini göstərir;
2.	- ailədə və nəsillər arasında mövcud olan ənənəvi əlaqələri dağdır;
3.	- qlobal integrasiyaya doğru artan meyllərə baxmayaraq, ictimai həyat getdikcə fragməntləşir;
4.	- bizim həyatımız fragməntləşdiricə, qlobal reallıq bütün gücü ilə fərdi udur, onu öz cənginə keçirir və hətta bəzən onu boğub, məhv də edə bilir;
5.	- insanların milli və ideoloji birliklərlə bağlı köhnə inamlarının iflasına imkan yaradır və dünyaya yeni qlobal baxışlar sistemini formalaşdırır.

Z.Bjezinskinin fikrincə, kommunikasiyalar və kompüterlərlə bağlı yaranmış dəyişikliklər, cəmiyyət üzvlərinin virtual¹ aləmdə daha sıx bağlılığına gətirib çıxarır - yəni, bu cür cəmiyyətlərdə cəmiyyət üzvlərinin fasılısız sıx eşitmə - görmə vasitələrinin (yəni, müasir KİV-nin) təsiri altında olmalarından istifadə edərək, bəzən onları çox asanlıqla, hətta onlardan çox-çox uzaqlarda baş verən hər hansı bir problemin həllində şəxsən iştirak etməyə belə cəlb etmək mümkün olur.

1. Virtuai - təsəvvürümüzdə canlandırıllaraq mümkün olan; törəyə bilən.

Z.Bjezinski *kütləvi mədəniyyətə və onun ABŞ-dan ixracına*, kommunikasiya inqilabının qanuna uyğun nəticəsi kimi baxır və bunun ideologiyanın sonu olduğunu iddia edirdi (yəni, o, XX əsrin son rübündə sosializm ilə kapitaliz arasında gedən qarşışdırımda ideoloji mübarizədən imtina edilməsini təbliğ edirdi.) O. Qeyd edirdi ki, tələbələrin bu nəslİ artıq texnotron dövrdə yaşıyır, hərçənd ki, bəzi hallarda onların yaşadıqları cəmiyyətin özü hələ o səviyyəyə (yəni, texnotron cəmiyyətə) gəlib çatmayıb.

Texnotron cəmiyyətin tipik xüsusiyyətləri:

1.	- predmetlərin düzəldilməsi texnologiyalarından, maddi və təbii resursların dəyişdirilməsi və istifadəsindən - istehsal texnologiyalarına, informasiyanın yayılması və istifadə edilməsinə keçilməsi;
2.	- iqtisadi fəaliyyətin məqsəd və strukturunun dəyişdirilməsi, maddi istehsaldan qulluq, xidmət istehsalına keçilməsi;
3.	- siyasi həyat sisteminin dəyişdirilməsi;
4.	- insanların gündəlik həyat oriyentirlərinin dəyişdirilməsi.
5.	- iqtisadiyyatda biliklərin istehsalı, informasiyanın emalı və yayılmasıyla bağlı sektorun üstünlük təşkil etməsi;
6.	- xarici və daxili ticarətin ümumi həcmində texniki informasiyanın satış payının, iqtisadiyyatın aqrar, çıxarma və emal etmə sənayesindəki ümumi məhsulun satış payından üstün olması;
7.	- ölkə əhalisinin ümumi payında informasiyanın yaradılmasında, emalında və yayılmasında iştirak edən işçi qüvvənin, kənd təsərrüfatında və sənayedə çalışan fəhlələrin sayından artıq olması;
8.	- qlobal telekommunikasiya şəbəkəsinin, peyk televiziya verilişlərinin, həmçinin internetin formalaşması və sürətli inkişafi.

XX əsr qərb fəlsəfəsində dünyanın fəlsəfi dərk edilməsi, insanların fəaliyyətlərinin idarə edilməsi və cəmiyyətin inkişafına təsir göstərilməsi ilə bağlı **rasionalist və irrasionalist istiqamətlər** də inkişaf edirdi. **XX əsr rasionalizmində** ilk növbədə ispan filosofu X. Ortega-i-Qassepyumun (1883 - 1955), ingilis filosofu K. Popperin (1902 - 1994), yuxarıda haqqında danışdığını - amerika filosofu və sosioloqu D. Bellanın (1919 - 2011), fransız filosofu, politoloqu və sosioloqu Raymon Aronun (1905- 1983) və bir çox başqalarının adlarını çəkmək olar. **XX əsrin irrasionalizmi** İsveçrə psixoloqu Karl Qustav Yunqla (1875 - 1961), psixoanaliz elminin banisi və psixopatoloji müalicənin yaradıcısı Avstriyalı Zigmund Freydi (1856 - 1939) psixoanalitik fəlsəfəsiylə, neofreydizmin əsasını qoyanlardan biri, alman sosioloqu, filosofu, psixoanalitiki Erix Fromm (1900 - 1980) fəlsəfəsiylə təqdim edilmişdir.

Psixoanaliz XIX əsrin axırlarında psixoloqiya və fəlsəfədə **Zigmund Freyd** (tam adı - Siqizmund Şlomo Freyd, 1856 – 1939) tərəfindən yaradılmış mühüm bir istiqamət idi. Sigizmund (22 yaşında olanda adını dəyişib Zigmund qoyur) Freyd Almaniyanın Frayberq şəhərində yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıqdan valideynləri onun təhsilinə böyük diqqət verirdilər: digər

uşaqlar şam işığında dərs oxuyarkən, Ziqmund üçün ayrıca bir otaq və kerosin lampa ayrılmışdı. Bütün bunların müqabilində və əzmkarlığı sayəsində o, alman və ivrit dillərini mükəmməl bilir, fransız, ingilis, ispan, italyan dillərində sərbəst danışırıdı. Ziqmund həmçinin yunan və latin dillərini də mənimsəmişdi. Qimnaziyada təhsil aldığı illərdə o, əla nəticələr göstərərək, tezliklə sinifdə 1-ci şagird olur. 17 yaşında (1873-cü ildə) o, Vyana universitetinin tibb fakultəsinə qəbul olur və 1881-ci ildə buraxılış imtahanlarını əla qiymətlərlə verərək, doktor elmi rütbəsi alır. 1930-cu ildə Z. Freyd ədəbiyyat sahəsində ən mötəbər titullardan birinə - Höte mükafatına (Frankfurt şəhəri) layiq görülmüşdür. Avstriyalı psixoloq, psixiatr və nevroloq Ziqmund Freyd tarixdə daha çox psixoanalizin banisi kimi məşhur olsa da, XX əsrin psixologiyasına, tibb elminə, sosiologiya, antropologiya, ədəbiyyat və incəsənətin inkişafına da öz müsbət təsirini göstərmişdir. Freyd öz həyatı ərzində çoxlu sayıda elmi işlər yazıb, dərc etmişdir (onun əsərlərinin tam külliyyatı 24 cild təşkil edir.) O tibb elmləri doktoru, professor rütbələrinə layiq görülmüş, bir çox xarici ölkələrin assosiasiya və cəmiyyətlərinin (Amerika, İngiltərə, Fransanın) fəxri üzvü seçilmişdir.

Freydin nailiyyətləri arasında psixikanın üç komponentli ("O", "Mən" və "Fövqəl-Mən") psixi modelinin tədqiqi, Edip kompleksi (əks cinsli valideyninə şüursuz və ya şüurlu seksual meyl və eyni cinsli valideyninə ambivalent hiss) nəzəriyyəsinin yaradılması, "şüursuzluq" anlayışının psixologizasiyası, şəxsiyyətin psixoseksual inkişafının spesifik mərhələlərinin ayrılması, azad assosiasiylar metodu və yuxuların şərh edilməsi kimi terapevtik metodikaların və s. hazırlanması ən əhəmiyyətlilərindəndir.

XX əsrə qədərki fəlsəfənin, Freydin fikrincə, ən böyük çatışmazlığı, təhtəlşür probleminin onun tədqiqat predmeti olmamışı idi. Düzdür, fəlsəfə insan, şuur, əqlin müxtəlif cəhətlərinin öyrənilməsi ilə bağlı məsələlərə kifayət qədər fikir versə də, Freydin fikrincə, «Fövqəl - Mən» (Super ego) psixikası daxilinə keçirilmiş sosial əhəmiyyətli məsələlər, təhtəlşür probleminin müxtəlif tərəfləri ilə bağlı məsələlər (davranış, yuxugörmə, hipnotik vəziyyətlər, intuisiya, təxəyyül, libido (cinsi meyl), həyata meyl, ölümə meyl) və s. fəlsəfənin əsas tədqiqat məsələləri sırasına düşməmişlər.

Freyd öz tədqiqatlarında bəzən öz fikrini əsaslandırmaq üçün yunan mifologiyasına da müraciət edirdi. Məsələn, Freydin «Edip kompleksi» təlimindəki Edip termini - bilmədən öz atasını öldürüb, öz anasına evlənən qədim yunan padşahı Ediplə əlaqələndirilmişdir.

(Yunan mifologiyasına görə, Fiv şəhərinin çarı Lay və şahzadə İokasta, gələcəyi xəbər verən delfiyaldan qorxunc xəbər alırlar: delfiyalı Laya deyir ki, əgər oğlun olsa, o, sənin qatilin olacaq və arvadınla - yəni öz anası ilə evlənəcək. Lay yeni doğulmuş oğlundan canını qurtarmaq üçün, onu öldürmək qərarına gəlir və bunu etməli olan çobana tapşırır ki, uşağı Kiferonun dağlıq otlaqlarına aparıb, orada vəhşi heyvanlara atsın. Lakin bunu etməli olan çobanın son anda körpəyə yazığı gəlir və o uşaqqın heç bir məlumat vermədən, onu burada rast gəldiyi qonşu şahlıqdan olan çobana verir. Çoban uşağı öz çarının yanına gətirir. Korinf çarının uşağı olmadığından, o, körpəni övladlığa götürüb, ona Edip adı verir.

Böyüdükdən sonra Edip atasını öldürəcəyi və anasıyla evlənəcəyi ilə bağlı bu peyğəmbərlikdən xəbər tutur və bu dəhşətli taledən qaçmaq üçün şəhərdən qaçır. Fiv şəhəri yaxınlığında Edip yolda az qala arabanın təkərləri altına düşəcəkdi. Arabanı sürən ağa Edipi təhqir edir və onu maşayıt edən 4 qulluqçu ilə Edip arasında dava düşür və Edip arabada oturan qocanı (qoca Edipin doğma atası -çar Lay olur) və onu müşayiət edən 4 nəfərdən 3-nü öldürür. Sonra yolunu davam etdirən Edip Fiv şəhərinə çatır. Burada bir çaxnaşma olduğunu görür: qayanın üstündə oturan Sfinks (şir bədənli qadın cildində olan div) buradan keçərək şəhərə daxil olmaq istəyən hər kəsə bir tapmaca deyir. Tapmacanı tapan yolunu davam etdirir, tapmacanı tapa

bilməyəni isə parçalayırdı (lakin bu tapmacaları heç kim tapa bilmirdi). Sfinks Edipə də bir tapmaca deyir: "Kim səhər dörd, günorta iki, axşam isə üç üstə gəzir?" Edip cavab verir ki: "Bu insandır: körpə dörd, böyük iki, qoca isə asası ilə - üçü üstündə". Edipin düz cavabı ilə məğlub olan Sfinks özünü qayadan uçuruma atır və beləliklə də Fivlilər Sfinksdən azad olurlar. Şadyanalıq edən xalq, Edipi Fivin şahı elan edir və onu güya qudlurlar tərəfindən öldürülmüş çar Layin dul arvadı - İokasta ilə evləndirirlər. Beləliklə də, Edipin atası və anası ilə bağlı olan peyğəmbərlik reallığa çevrilir.)

Freydə görə, oğlan uşağında (Freydə görə, bu özünü 3- 4 yaşlı uşaqlarda daha qabarıq surətdə göstərir) "**Edip kompleksi**" nə görə anaya məhəbbət, atasına isə qısqanlıq hissi və ona rəqibi kimi nifrat motivləri yaranır. Eyni psixoloji kompleks qızlarda da müşahidə edilir - ataya məhəbbət, anaya nifrat. Bunu isə Freyd "**Elektra kompleksi**" adlandırır.

Freydin kütlə və insanla bağlı olan təlimi də təhtəlşüurla bağlı idi. Freyd əqli insanın xilaskarı, kütləni isə ibtidai cəmiyyətin ordusu hesab edirdi.

Z.Freyd dini ümuməbəşəri nevroz adlandırmışdır. O, "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək, iki əks qüvvənin - həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir. Z.Freyd bolşevizmi dinə yaxın olan növbəti illüziya sayırdı. Onun fikrincə, K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərləri kommunistlər üçün Bibliya və Quranı əvəz etmişdir.

Uzun illər ərzində psixi xəstələrlə çalışan Freyd, bu sahədə qazandığı təcrübə və bilik əsasında, insanların psixi pozğunluğunun onların uşaqlıqda keçirdikləri əsəb sarsıntısı ilə bilavasitə əlaqəsi olduğunu söyləmişdir. Onun fikrincə, insan bir şəxsiyyət kimi beş yaşına kimi formalaşır, sonra isə (6 yaşında) durğunluq dövrü yaşanır və ancaq yeniyetməlik dövründə insan bu durğunluqdan çıxaraq, yenidən inkişaf etməyə başlayır. Freyd insanın beş böyümə mərhələsindən keçidiyi qeyd edir və hər mərhələnin mahiyyətini göstərir. 1-ci mərhələ - 0 - 2 yaş arası, 2-ci - 2 - 3 yaş, 3-cü - 3 - 6 yaş, 4-cü - 6 yaşdan yuxarı - yeniyetməlik dövrü, 5-ci dövrdə - cinsi istəklər, karyera planları, ailə qurmaq istəkləri özünü göstərir.

Z.Freyd psixoanalizdən savayı, şərq dillərinə, şərq incəsənət nümunələrinə, xüsusilə də şərq (Cənubi Azərbaycan) xalçalarına böyük maraq göstərmişdi. Onun yaşadığı Vyana, daha sonrakı illərdə isə Londondakı evini antik heykəltəraşlıq nümunələri, müxtəlif xalça məmulatları bəzəyirdi. Z.Freyd psixoanaliz seanslarında müsbət təsir vasitəsi kimi xəstələrə rahatlıq, ruh yüksəkliyi gətirən məhz bu zərif xalçalardan müalicə prosesində geniş surətdə istifadə edirdi. Məsələn, onun fikrincə : "Zərif toxunuşlu bu xalçaların rəng palitrası, incə naxışları yuxu danışmaq üçün lazım olan bir mənzərə yaradır. *Qaşqay xalçası* üzərində uzanan pasiyentlər öz xatırələrini, arzularını, fantaziyalarını danışır, problemlərini bölüşür, əvəzində isə xalçanın ötürdüyü müsbət enerji sayəsində sakitlik, dinclik tapırdılar."

1938-ci ildə Avstriyanın Almaniyaya birləşməsindən və yəhudilərin nasistlər tərəfindən izlənilməsindən sonra, Freydin vəziyyəti əhəmiyyətli dərəcədə mürəkkəbləşir. Freydin qızı Annanın həbs edilməsindən və gestapoda dindirilməsindən sonra Freyd Üçüncü reyxi tərk edərək, İngiltərəyə getməyi qərara alır.

1939-cu ilin yayında Freydin xəstəliyi daha da kəskinləşir. Z.Freyd ömrünün sonunda (83 yaşında) dözülməz ağrılardan qurtulmaq üçün ona qulluq edən - öz həkim dostu Maks Şurdan xahiş edir ki, ona ölümcul morfi inyeksiyası vursun. Əvvəlcə xəstə atasından bir addım da ayrılmayan Freydin qızı Anna onun bu istəyinə qarşı çıxsa da, sonra buna öz razılığını verir və sentyabrın 23-də Şur xəstəlikdən zəifləmiş Freydə onun həyatını dayandırmaq üçün kifayət edəcək miqdarda morfi iynəsini vurur.

Avstriya psixiatri¹ və psixoloqu² Ziqmund Freydin hikmətli fikirləri:

1.	- Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu daha çox azad idi.
2.	- Bədbəxtliyi dadmadan, həmişə xoşbəxt olmaq istəyirsən. Halbuki nələrin səni bədbəxt etdiyini bilmədən, nələrlə xoşbəxt olacağını bilə bilməzsən.
3.	- Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun...Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir.
4.	- Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyən vermədən yaşamağı öyrənməliyik.
5.	- Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin düşünə bildiyi mənasını vermir.
6.	<p>- Əlindəki daşı atmaq əvəzinə, ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar.</p> <p>- Hırslı insanın daş əvəzinə söz atdığı gün sivilizasiya yaranıb.</p>
7.	- Heç bir kişi birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın yoldaş olmaq istəməz.
8.	- Hələ cavabı tapılmamış və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırılmalarına qarşı mənim də cavablaşığı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istər?
9.	- İnsanın əlçatmaz olanları hər şeydən daha çox dəyərləndirmək və arzulamaq xisləti vardır.
10.	- Qəribə deyilmi? Birini çox sevdiyinizdə, söylədiyinin yalan olduğunu bilsəniz belə, yenə hər şeydən çox ona inanmaq istəyərsiniz.
11.	- Biz necə də tərəqqiyə nail olmuşuq! Orta əsrlərdə onlar mənim özümü diri-diri yandırardı, indi isə kitablarımı yandırmaqla kifayətlənlərlə (<i>Nasist Almaniyasında kitablarının yandırılması haqqında fikri</i>).
12.	- Nə qədər ki, güclü ideyaya söykənir, insan güclüdür.
13.	- Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.
14.	- Faşistlər Freyddən gestapo zamanı onunla yaxşı rəftar edildiyini yazmayı tələb edəndə, o, buna belə reaksiya vermişdir: "Bəlkə hər kəsə ürəkdən gestapo arzuladığımı da əlavə edim?"

XX əsrin 70-80-cı illərində fəlsəfədə **tənqid** **fəlsəfə tarixinin** (tarixin pozitivist interpretasiyasına qarşı çıxış edən fəlsəfə tarixinin qnoseoloji istiqaməti) əsasını qoyanlardan biri - fransız filosofu, politoloq, sosioloq və publisisti **Raymon Klod Ferdinand Aron (1905 -1983, Parij)** olmuşdur. Siyasi baxışlarında liberal mövqelərdən çıxış edən K.Aron, elmin ideologiyasızlaşması və qloballaşma ideyasının, industrial sənaye cəmiyyəti nəzəriyyəsinin tərəfdarı idi. O, Fransada alman sosiologiyasının, xüsusilə də Maks Veberin ideyalarının yayılmasının tərəfdarı idi. K.Aron otuzdan çox kitabı müəllifi olub, fransanın məşhur "Fiqaro" qəzetiinin siyasi icmalçısı idi və ömrünün son illərində siyasi publisist kimi siyasi, iqtisadi və

1. Psixiatr - psixiatriya mütəxəssisi, ruhi xəstəliklər həkimi.

2. Psixoloq - insan psixologiyasının incəliklərini bilən mütəxəssis; həssad adam.

beynəlxalq problemləri işıqlandırmaqla məşğul olurdu. O, belə hesab edirdi ki, dövlətin əsas vəzifələrindən biri vətəndaşların azadlığını, plüralizmi və bərabərliyini təmin edən qanunlar yaratmaq, həmçinin bu qanunların bir başa icrasını təmin etməkdən ibarətdir. Gəncliyində "sol"çu mövqelərdə duran K.Aron, sonralar, "soyuq müharibə" illərində klassik liberalizm mövqelərinə keçir və antikommunist mövqelərdə duraraq, NATO - nun möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış etməyə başlayır. O, kapitalizmlə sosializmin konvergensiyasına heç bir tarixi ehtiyacın olmadığını iddia edirdi. **"Vahid sənaye cəmiyyəti"** nəzəriyyəsinin banilərindən biri olan Klod Aron, konvergensiya nəzəriyyəsinin tərəfdarlarından fərqli olaraq, iddia edildi ki, sosializmlə kapitalizmin mübarizəsində 2-cilər qalib çıxacaq və buna görə də ideologiyasızlaşma konsepsiyasını irəli sürürdü (burada elm partiya ideologiyasına qarşı alternativ kimi çıxış edir). O, "İntellektualların tiryəki" kitabında qeyd edirdi ki, Qərbdəki ziyalılar marksizm və sovet sisteminə daha çox meyl edirlər, lakin müəyyən vaxtdan sonra onlar marksizm və sovet quruluşunda məyus olacaqlar. K.Aron 1968-ci ilin solcu tələbə hərəkatını, müstəmləkəçilik siyasetini və Fransa Prezidenti Şarl de Qolun siyasetini tənqid edirdi.

Haqqında məlumat verdiyimiz bütün bu nəzəriyyələrin əsas məqsədi, mövcud kapitalist cəmiyyətin inkişaf meyllərini verərək, bu cəmiyyətin zəruri inkişaf istiqamətlərini işıqlandırmaq və gələcək inkişafda bütün ölkələrin bu mərhələyə gələcəklərini əsaslandırmaqdan ibarət idi. Bu nəzəriyyələrin gizli məqsədi isə ondan ibarət idi ki, onlar məhz bu yolla (yəni cəmiyyətin inkişafını açıqlamaqla) gələcəkdə bütün ölkələrin - ideoloji, sinfi və s. fərqlərdən asılı olmayaraq, bu mərhələyə gələcəklərini əsaslandırmağa çalışır, SSRİ-nin və digər sosialist və xalq-demokratiyası ölkələrinin də bu inkişaf mərhələsinə kələcəklərini əsaslandırır və bunun bu cür olduğu təqdirdə, dünyada gedən ideoloji və sinfi mübarizənin, qarşılurmaının mənasızlığını əsaslandırmağa çalışırlar. Çünki, qərbin inkişaf etmiş ölkələrində bir-birindən təcrid olunmuş şəkildə, cəmiyyətin ayrı-ayrı tərəflərinin tədqiqi üzərində qurulmuş bu - müəyyən yerlərdə nöqsanlı, zəif əsaslandırılmış nəzəriyyələr, artıq uzun illərin axtarışlarının nəticəsində böyük alımlər ordusu tərəfindən formalaşmış, yekdil və tam marksist-leninçi nəzəriyyə qarşısında çox zəif görünürdülər (lakin, bir neçə onillikdən sonra marksizmin də zəif cəhətlərinin olduğunu həyat özü sübut etdi.)

XX əsrдə yaranmış digər spesifik fəlsəfi konsepsiya - **antropoloji konsepsiya** hesab olunur ki, bu da humanitar- antropoloji istiqamətin, yəni «insani məzmunun» başlıca prinsip elan olunaraq, ön plana çıxarılması meyillərinin güclənməsi ilə bağlı idi. Bu zaman antropoloqizm çərçivəsində fəlsəfi anropologiya, həyat fəlsəfəsi, ekzistensializm, personalizm və s. cərəyanlar formalaşır. Bu antropoloji konsepsiyalardınsanların fərqli xüsusiyyətləri təkcə əqlə münasibətdə deyil, xristianlıq ilə doğma cəhətlərə malik olmasında da özünü göstərir. Onlar arasında mövcud olan digər bir ümumi cəhət, bu cərəyanların oxşarlığı, aralarında demək olar ki, sərhədlərin olmamasıdır. Antropoloji konsepsiyanın tərəfdarlarının fikrincə, ənənəvi fəlsəfə dönyanın mahiyyəti, mənbəyi kimi, insanın özünü kifayət qədər qiymətləndirmir, onun daxili təcrübəsini tam şəkildə nəzərə almır.

Antropoloji konsepsiaları şərti olaraq iki qrupa bölmək olar : 1. subyektiv- antropoloji və 2. obyektiv - ontoloji. 1-ciyə, insanın subyektiv «Mən»dən asılı olan (yəni, burada insana obyektiv şərait və normalardan asılı olmayan varlıq kimi baxılır) təlimlər daxildir və əqli - idraki fəaliyyət (mənəvi, təhtəlşür - irrasional və iradi impulslar) insan azadlığının həqiqi əsasları kimi götürür. 2-ci konsepsiaya görə isə, varlığın mənası obyektin özündən çıxarılaraq (yəni, insan özünü dünya əqlinin və mütləq ruhun determinasiya edilmiş sistemində bir varlıq kimi göstərir, insanın əsl varlığı rolunda isə onun yaradıcılıq fəaliyyəti çıxış edir və bu onun həyatının mənasını təşkil edir) dərk edilir.

Fəlsəfi antropoloji konsepsiyanın nümayəndələrini şərti olaraq fizikalislərə, sosiobioloqlara və strukturalistlərə bölmək olar.

Başlıca prinsiplərə görə fəlsəfi antropoloji konsepsiyanın tərəfdarları :

1.	fizikalislər:	- fəlsəfi baxışlarının əsasında dünyanın fiziki mənzərəsi, fiziki inkişaf qanunlarının dərk edilməsi durur; (U.Kuayn, C.C.Smart,C.Armstrong).
2.	səsiobioloqlar:	- insanın davranışları ilə bağlı olan sosial məsələləri bioloji qanunlarla əlaqələndirirlər; (K.Lorens, Uilson, R.Qrivers, R.Aleksander).
3.	strukturalistlər:	- onların fikrincə, həqiqi mənada tarix yoxdur, ictimai həyat və insanın özü isə müvafiq bütövlüyün ancaq konkret ifadəsidi. Ona görə də insan azadlığı yoxdur. (K. Levi - Stross, M.Fuk, J.Derrida).

XX əsrin sonunda **insan problemi** ilə Qərbdə bir çox fəlsəfi cərəyanlar məşğul olurdu.

XX əsrin 90-cı illərinin postpozitivizmində ("elmin fəlsəfəsi" məktəblərindən biri) mərkəzi yerlərdən birini **kritik rasionalizm** tuturdu ki, bunun da banisi məşhur filosof, səsioloq, məntiq və riyazi məntiqin banisi - **avstriya və ingilis filosofu Karl Popper (1902 - 1994)** idi. K. Popper daha çox **elmin fəlsəfəsi, həmçinin sosial və siyasi fəlsəfə** ilə bağlı fikirləri ilə məşhur idi. O, öz əsərlərində *elmi metodun* klassik anlayışını təqnid edirdi. Popper həmçinin "**açıq cəmiyyət**" in inkişafını və çıxəklənməsini mümkün etmək üçün, demokratiya və sosial **kritisizm (kritisizm-tənqid fəlsəfə)** prinsiplərini qızığın surətdə müdafiə etməyə çağırırdı. O, deyirdi ki, : "Mən səhv edə bilərəm, siz isə haqlı ola bilərsiniz; səy edək və biz ola bilər ki, həqiqətə yaxınlaşarıq." Popper "Açıq cəmiyyət və onun düşmənləri", "Tarixisizmin yoxsulluğu" və digər əsərlərində marksizmi təqnid, sosial - reformizm ideyalarını isə müdafiə edirdi.

Karl Popper elmi biliyin prinsiplərinin hazırlanmasına böyük töhfə vermiş və bununla da tənqid realizmin banisi olmuşdu. Onun fikrincə, həqiqət obyektivdir, bilik isə təqribi, təxminən xarakter daşıyır və səhvlərə meyilli ola bilər və deməli, daim yenidən baxılmalıdır (**fallibilizm prinsipi**).

Popper cəmiyyət tarixinin obyektiv qanuna uyğunluqlara tabe olduğunu və məhz bu qanuna uyğunluqların dərk edilməsi nəticəsində gələcəyin elmi proqnozunun verilməsinin mümkün olduğunu iddia edən marksizmi "tarixisizm" adlandırırdı. O, qanunun və tendensiyanın (*meyl, təməyüll*) nisbətini, cəmiyyətin həyatında sosial texnologiyanın rolunu araşdıraraq belə bir qənaətə gəlir ki, *qanunla ümumi tendensiyalar bir-birindən radikal surətdə fərqlənir*, çünkü *qanun ümumi olub, hər hansı bir təzahürdə, hadisədə fəaliyyət göstərdiyi halda, tendensiyada bu cür xüsusiyyət müşahidə olunmur*. Popper sosial texnologiyanın (sosial mühəndisliyin) əsasında ictimai münasibətlərin, cəmiyyətin sosial institutlarının və s. təkmilləşdirilməsinin mümkünluğu ideyasını irəli sürdü.

K.Popper özünün sosial fəlsəfi konsepsiyasında sosial həyatda ideyaların daşıyıcıları olan fəndlər və təsisatların təcəssümü olan üç dünyanın mövcud olduğunu iddia edirdi: 1) fəlsəfi (təbii hadisələr dünyası), 2) mental (psixi hadisələr dünyası), 3) obyektiv həqiqət (bilik) dünyası (o, bunu insan ruhunun məhsulu - nəzəriyyələr, hipotezlər, ideyalar dünyası, yəni elmi biliyin yüksəlişi kimi qəbul edirdi.)

Obyektiv həqiqət dünyasından danışarkən Popper belə bir paradoksal ideya irəli sürür ki,: "Prinsip etibarı iləancaq o nəzəriyyələr düzgündür, hansılar ki, tez və ya gec təkzib edilə bilinir." Bununla o, biliyin ümumi xarakteriniin nisbi olduğunu iddia edirdi, yəni o, mütləq həqiqətin mövcudluğunu inkar edirdi. Popper həqiqətin dərk edilməsini biliyin faktlara adekvat uyğun gəlməsi kimi başa düşürdü və qeyd edirdi ki, həqiqəti daim buludlarla örtülmüş olan dağların zirvəsi ilə müqayisə etmək olar: lakin bu dağın zirvəsinin mövcud olmasına heç cür təsir etmir. Bu müqayisəsi ilə Popper obyektiv biliyin bizim onu dərk etmək və onu əldə etmək imkanlarımızdan aslı olmayaraq, mövcud olduğunu qeyd etmək istəyirdi. Lakin insan biliyinin nisbiliyi ideyasına aludəcilik Popperi çox vaxt aqnostik¹ nəticələr çıxartmağa gətirib çıxarır, məsələn: "biz bilmirik,ancaq ehtimal edə bilərik..." və s. bu kimi ifadələr. Popperin fikrincə, elm həqiqətin təsdiqində hissi, müşahidəçi faktlardan imtina etməlidir və gələcək **falsifikasiya**² (antiverifikasiya) **prinsipinindir** - yəni, Popper bunu "qeyri - həqiqətin inkar edilməsi prinsipi" adlandırırdı ki, bu da elmi biliyi qeyri - elmi bilikdən ayırmaga imkan verməli idi. Əlbəttə ki, bu prinsip məntiqi deyil, metodoloji prinsip idi.

K. Popperin "qeyri - həqiqətin inkar edilməsi prinsipi"nin mahiyəti:

1.	- əgər nəzəriyyə rədd edilibsə, o dərhal kənara atılmalıdır.
2.	-ancaq o nəzəriyyələr elmi hesab edilə bilər ki, onlar prinsip etibarı ilə rədd edilə bilər, yəni, onlar özlərinin səhv, qeyri-həqiqi olduğunu sübut etmək iqtidarındadırlar.
3.	- nəzəriyyə - ya konvensional (yəni, elmi birlik tərəfindən qəbul edilmiş), ya da empirik baxılmalıdır.
4.	- empirik nəzəriyyənin xarakteri təyin edilməlidir: baş verən hallar, hadisələr və o şeylər ki, bu nəzəriyyəyə uyğun gəlmir.
5.	- "faktiki səhv" olan və məntiqi cəhətdən səhv olan (bir-birini təkzib edən) mülahizələri bir-birindən ayırmagın vacibliyi. ³

İ.Narski yazırıdı⁴ ki, ingilis neopozitivist filosofu Karl Popper tərəfindən işlənib hazırlanmış "elmi nəzəriyyələrin həqiqətə oxşarlığı" konsepsiyasında fəlsəfi baxışların məcmusunda əsas rolu onların nəzəri idrak konsepsiyası, sonuncuda isə əsas rolu həqiqət (həqiqilik) anlayışı deyil, hərçənd, onsuz da ötüşmək mümkün olmamışdır, fikirlərin müəyyən mənalar sinfinə mənsub olmasının yoxlanması (verifikasiyası) prinsipi oynayır.

Falsifikasiya, saxtalaşdırma (antiverifikasiya) prinsipi əlbətdə ki, empirik səviyyədə həqiqi biliyin yoxlanılması üsulu deyil. Onun köməyi ilə Popper elmi biliyin məzmununun yenidən tənqid etməsi problemini həll etmək istəyirdi. O, daim qeyd edirdi ki, elm, nəzəriyyələrin dəyişməsi ilə müşayiət edilən dinamik bir prosesdir və onlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər, lakin bir - birini "tamamlamlırlar". Elmdə elə bir şey yoxdur ki, onu saxtalaşdırmaq mümkün olmasın və buna sübüt kimi tarixdə kifayət qədər ölü nəzəriyyələrin mövcud olduğunu misal gətirir

1. Aqnostisizm - obyektiv aləmin dərk edilə bilməsini inkar edən idealist fəlsəfi nəzəriyyə.

2. Falsifikasiya - saxtalaşdırma, saxtalaşdırılma, saxtakarlıq etmə.

3. Bax: Поппер К. Логика и рост научного знания. Moskva, 1983, səh. 119 - 120.

4.Bax: Mehdiyev R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Rusca ikinci nəşrdən tərcümə. Bakı, "Şərq - Qərb", 2010, səh.14.

və hər bir nəzəriyyə ən yaxşı halda müəyyən həddə qədər “təsdiqlənə” bilər, obyektiv həqiqi idrak isə qeyri-mümkündür - bütün bunların əsasında etibarlı biliyin qeyri-mümkün olmasını nəzərdə tutan fallibilistik¹ tənqid prinsipi dayanır. Fallibilistik tənqid prinsipinə görə elmin tərəqqisi təkamül vasitəsi ilə gedərək aşağıdakılardı özündə əks etdirir:

K. Popperin fallibilistik tənqid prinsipinə görə elmin tərəqqisi modeli:	
1.	- müəyyən bir hipotezin irəli sürülməsi,
2.	- hipotezin araşdırılması və onun tənqid (sınaqdan keçirilməsi),
3.	- hipotezin eliminasiyası, yəni müəyyən xətaların üzə çıxması, aşkarlanması,
4.	- bunun nəticəsində, yeni problemlı vəziyyətin yaranması və s.

Təqdim edilən modeldə (fallibilizm prinsipində) aydın görünür ki, irəli sürülmüş 1-ci, ilk hipotez ancaq fərziyyədir, elmi bilik döyüllidir; sonda əldə edilən bilik də problemlidir, yəni o da hipotetik və etibarsızdır, lakin 1-cilə sonuncu bilik arasındaki əsas fərq, Popperə görə, onun həqiqətə daha çox yaxınlaşmasındadır.

Pozitivizmin ("elmin fəlsəfəsi" məktəblərindən biri) digər nümayəndəsi amerikalı filosof və tarixçi Tomas Kun (1922 - 1996) idi. "Stenford fəlsəfə ensiklopediyası" T.Kunu XX yüzilliyin elmi fəlsəfəsinin ən nüfuzlu filosoflarından biri adlandırır. Onun "Elmi inqilabların strukturu" kitabı isə ən çox sitat gətirilən elmi kitablardan biri hesab edilir.

Kuna görə, elmi bilik - sıçrayışvari, elmi inqilablar vasitəsi ilə inkişaf edir. Elmin inkişafını T.Kun K.Popperdən fərqli olaraq, falsifikasiya (saxtalaşdırma) prinsipi ilə deyil, yeni ideyaların köhnəsi üzərində qələbə çalması, bərqərar olması ideyası ilə bağlayır. Onun fikrincə, elmi biliyin doğruluğunun meyarları tarixən nisbidir. Kun qeyd edrdi ki, elm - tək-tək alımların fəaliyyət sahəsi deyil, sosial institutdur və elmdə alımlar məktəblərdə, elmi cəmiyyətlərdə birləşirlər. Peşəkar alımlar isə elmin bünövrəsini, onun ideoloji bazisini təşkil edirlər. Onun fikrincə, müasir dövrdə elmin inkişaf etdirilməsi üçün xüsusi jurnalların yaranmasına, elmi kadrların hazırlanması üzrə yeni müəssisələrin, dərsliklərin yaradılmasına ehtiyac duyulur. T.Kunun fikrincə, elmi nəzəriyyələr ona görə yaşamır ki, onlar elmi axtarış prosesində əldə edilmiş nəticələri izah etməkdə çətinlik çəkirlər. Yeni nəzəriyyələr isə yalnız o zaman meydana çıxır ki, əsas anlayışlar və metodlar, onun fikrincə, artıq köhnəlmışlər. Bu zaman onların yerini alımların yeni nəslinin diqqətini cəlb edən yeni anlayış və metodlar tutur. İdrak prosesində Kun da Popper kimi varisliyi inkar edirdi. T.Kuna görə, yeni nəzəriyyənin köhnəsi üzərində qələbə çalması mövcud problemin həllini tapmağa imkan verirsə, bu yolla o özünün səmərəli olduğunu göstərir.

1. Fallibilizmin (ingiliscə "fallible" - səhv'lərə meyilli olan, etibarsız deməkdir) əsasında insan biliyinin, idrakının səhvsiz ola bilməməsi tezisi durur və onun ən məşhur tərəfdarları - Pirs və Popper idi.

XXI əsrin əvvəllərində fəlsəfi fikir.

Müasir fəlsəfə ondan əvvəl olmuş və onun içərisindən çıxdığı dünya fəlsəfi fikri ilə sıx bağlıdır. **XXI əsrin əvvəllərində** də dünyanın bütün ölkərində və ilk növbədə inkişaf etmiş ölkələrdə fəlsəfi fikrin inkişafına, fəlsəfənin qarşısında duran yeni problemlərin həlli yollarının axtarılıb tapılmasına böyük tələbat və maraq qalmaqdadır. Müasir dövrdə fəlsəfə elminin qarşısında duran əsas məsələ cəmiyyətin ictimai, iqtisadi, mədəni həyat sahələrində baş verən proseslərin, insanların mənəvi bütövlüyünün ümumi əsaslarının dərk edilməsi, cəmiyyətdə mövcud olan radikal ictimai əhval-ruhiyyənin artmasının qarşısının alınması yollarının tapılması və bu problemin həlli yollarının göstərilməsi, cəmiyyəti daha da irəliyə aparan elmi nəzəriyyələrin üzə çıxarılmasından ibarətdir ki, bu da ilk növbədə müasir dünyani və insanı, onun müasir həyat tərzini, durumunu anlamağı, müasir cəmiyyətin əsas qlobal problemlərini – ətraf mühitin çirkənməsi və nüvə müharibəsi təhlükəsini, içməli su, elektrik enerjisi, yanacaq, ərzaq və s. qıtlığı, narkomaniya və alkoqolizm, yoluxucu xəstəliklər, aclıq, uşaq ölümü, miqrasiya problemi və s. dərk edib, çıxış yollarını göstərməyi nəzərdə tutur.

Müasir dövrdə kapitalist sistemi radikal ictimai əhval - ruhiyyələrin artmasının qarşısını almaq üçün öz sosial siyasetini yumşaltmağa və orta sinfin mövcudluğunu dəstəkləməyə məcburdur. Tarix müasir dünyada marksizmin əsas tezislərindən biri olan *kapitalizm cəmiyyətində sosial polyarlaşmanın artması haqqındaki tezisini* təsdiq etdi: müasir dövrdə əhalinin 1%-i bütün dünyada yüksəlmiş ümumi sərvətin 50% -nə sahibdir.

Fransız iqtisadçısı **Toma Piketti** Avropada və Amerika Birləşmiş Ştatlarında iqtisadi bərabərsizliyə həsr edilmiş "Kapital XXI əsrə" (fransızca - "Le Capital au XXI-e siècle") kitabının [976 səhifəlik bu kitab 2013-cü ildə 696 səhifədə fransız, 2014-cü ildə - ingilis, 2015-ci ildə isə rus dilində cap edilmiş və "Nyu-York tayms" qazetinin bestsellerlər sıyahısında (18 may 2014-cü ildə) birinci yerə çıxmışdır. 2014-cü ilin sonuna bu kitabın ümumi tirajı 1,5 mln. nüsxədən çox olmuşdur.] əsas tezisi ondan ibarətdir ki, kapitalın gəlir səviyyəsi iqtisadi artım səviyyəsindən yüksək olarsa, bu halda var - dövlətin kapitalistlərin əlində cəmləşməsi, təmərküzləşməsi prosesi daha da dərinləşə bilər, bu isə uzaq perspektivdə iqtisadi qeyri - stabilliyə gətirib çıxarar. Cəmiyyətdə bərabərlik üçün şərait yaratmaq və sərvətlərin əksər hissəsinin mütləq azlığın nəzarəti altına düşməsinin qarşısını almaq üçün, **Piketti sərvətə proqressiv vergilərin qlobal sistemini yaratmağı təklif edir**. Pikettinin fikrincə, var - dövlətə qoyulan qlobal illik 2 faizlik vergi, gəlirə görə qoyulan 80 faizə qədərki proqressiv vergi ilə birləşdikdə, qeyri - bərabərliyin səviyyəsi aşağı düşə bilər. Kitabın əsas qayəsini təşkil edən qeyri - bərabərlik ideyası Pikettinin fikrincə heç də təsadüfi deyil və bu kapitalizm cəmiyyətinin zəruri əlamətidir və onun qarşısının alınması ancaq dövlətin bu işə müdaxiləsi yolu ilə həll edilə bilər. Kitabda qeyd edilir ki, əgər kapitalizm reformasiya (islah) edilməsə demokratiyanın özünü belə təhlükə altına sala bilər.¹

Bütövlükdə bu kitab XXI əsrin elmi nəzəriyyəsində çox böyük əks - sədaya səbəb olmuş və dövrümüzün bir çox məşhür alımları kitabda qaldırılan məsələləri çox diqqətlə tədqiq etmişdilər. İqtisadiyyat üzrə Nobel mükafatı laureati Pol Kruqmanın fikrincə, kitab "qeyri - bərabərlik problemi üzrə çox gözəl, geniş miqyaslı tədqiqatdır" və "bu ilin - ola bilsin ki, onilliyin iqtisadi nəzəriyyə üzrə vacib kitabıdır". Əsər nəinki bu gün ətrafımızda baş verənləri qeydə alan əvəzsiz bir sənəddir, o həmçinin görünməmiş tarixi dərinliyi ilə də seçilir. Kitabda müxtəlif zamankəsiklərində kapitalizmin inkişafı, cəmiyyətdə var - dövlətin qəri - bərabər bölünməsi məsələləri müəllif tərəfindən geniş tədqiq edilmişdir. Digər iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robertu Solou,

1. Bax: Toma Piketti. "Капитал в XXI веке", Moskva, 2015. - ISBN 978-5-91103-252-4

Ümumdünya bankının keçmiş baş iqtisadçısı Branko Milanoviç, ingilis tarixçisi Endryu Xassi, Stiven Pyorlsteyn və digərləri kitabı "novatorçu", "iqtisadi tarixin riyazi modelləşməsi üzərində triumfu" kimi qiymətləndirmişlər.¹

XXI əsrin əvvəlində də fəlsəfənin qarşısında duran əsas məsələ bütün dünyada baş verən tarixi proseslərinin hərtərəfli, elmi əsaslandırılmış analizini verməkdir. Şübhəsizdir ki, müasir dünyada məhz hər şeyi əhatə edən, hər şeyi qavrayan, anlaya bilən hərtərəfli elm kimi fəlsəfə dünyagörüşümüzün əsasını təşkil edir və müasir texnokratik sivilizasiyanın mahiyyətinin və inkişaf istiqamətlərinin dərk edilməsində, onun hökmran rolu əvəzsizdir.

*Bu gün müasir fəlsəfənin kökündə insan idrakinin, insan ruhunun sonsuz imkanlara, geniş potensiala malik olması haqda baxışlar əsas yer tutur və **insan ən yüksək sərvət, hər bir şeyin dəyəri, ölçüsü kimi dərk edilir**. İnsan həyatının məqsədi və mənası problemləri günümüzün ən vacib problemləri arasında ən yüksək zirvədə durur. Müasir fəlsəfə dünyani daha çox kompleks şəkildə tədqiq etməyə çalışır və bu problemləri bir problem ətrafında cəmləşdirmək olar - **bu bəşəriyyətin sağ qılması problemidir** ki, bu da fəlsəfənin əbədi sualının yeni həlli ilə qırılmaz surətdə bağlıdır - insan həyatının mənası və insanın bu dünyadakı təyinatı nədən ibarətdir? **XXI əsrin fəlsəfəsinin əsas məsələsi insana həqiqətin, həyatın mənasının axtarışlarında kömək etməkdir.***

1. Bax: Toma Piketti. "Капитал в XXI веке". - <https://ru.wikipedia.org>

ƏDƏBIYYAT

1. Bünyadzadə K. İslam fəlsəfəsi: tarix və müasirlik. Bakı, Çəşioğlu, 2010, 154 s.
2. Əhədov A. Qədim dünya fəlsəfəsi. Bakı, 1995.
3. Hacıyev Z. C. Fəlsəfə. Ali məktəblər üçün dərslik. Bakı, 2012.
4. Hüseynov H. Azərbaycanda XIX əsr ictimai vəfəlsəfi fikir. Bakı, "Şərq-Qərb" nəşr., 2007.
5. Xəlilov S. Fəlsəfə: Tarix və Müasirlik (Fəlsəfi Komparativistika). Bakı, Azərbaycan Universiteti, 2006.
6. İmanov H. Əhmədov A. Orta əsr islam şərqində fəlsəfi fikir. Bakı, 1998.
7. İsmayılov N.İ. Fəlsəfə (fəlsəfi fikrin inkişaf tarixi). Dərs vəsaiti. Bakı, 2018.
8. Mehdiyev R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı, "Şərq - Qərb" nəşr., 2010, 360s. Rusca ikinci nəşrdən tərcümə.
9. Mehdiyev R.Ə. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı, 2010.
10. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006.
11. Məmmədov Z.C. Azərbaycanda XI - XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978.
12. Məmmədov Z.C. Orta əsr Azərbaycan filosofları və mütəfəkkürləri. Bakı, 1986.
13. Niyazi Mehdi, Dilarə Mehdi. Fəlsəfə tarixində Fəlsəfə (1997). Nə və necə deyilənlər haqqında kitab (Fəlsəfə üzrə dərs vəsaiti). Bakı, 2006.
14. Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi. Dərs vəsaiti. Bakı, "ZƏKİÖĞLU" nəşriyyatı, 2007.
15. Şükürov A., Abdullazadə G. Azərbaycan fəlsəfəsi (qədim dövr). Bakı, 1993.
16. Şükürov A. Fəlsəfə. İlkinci nəşr (Ali məktəblər üçün dərslik). Bakı , 2011.
17. Şükürov A. Mifologiya. I - VIII cildlər. Bakı, 1995-1997.
18. Şükürov A. Şərq fəlsəfəsi və filosofları. Bakı. 2005.

Rus dilində

19. Августин Аврелий. Исповедь Блаженного Августина, епископа Гиппонского. - М.: ACT, 2003
20. Аристотель. Политика. - М. : ACT; Транзиткнига, 2005.
21. Анатомия мудрости. 106 философ. Жизнь, судьба, учение, т. 1- 2. Симферополь: «Таврия», 1995.
22. Джинджолия Б.Д. Восточная философия XIX - XX веков. Екатеринбург, УПИ, 2006.
23. Диоген Лаэртский. О жизни, учениях и изречениях знаменитых философов. Москва, Мысль, 1986.
24. История философии: Запад-Россия-Восток. Кн.1. Философия древности и средневековья / под ред. Н.В. Мотрошиловой. Москва, 2012.
25. Коробкова Ю.Е. Философия . Москва, МИЭМП, 2005.
26. Крюков В.В. Философия . Новосибирск , НГТУ, 2006.
27. Кушнаренко С.П. Кушнаренко Я.В. Античная философия . Новосибирск , НГТУ, 2003
28. Мамедов З. Азербайджанские философы и мыслители средневековья. Баку,1993.
29. Майоров Г.Г. Формирование средневековой философии: Латинская патристика. Москва, Мысль, 2009.
30. Платон. Избранные диалоги : пер. с древнегреч. - Москва, ACT, 2004.
31. Философия: учебник / под ред. А.Ф. Зотова, В. В. Миронова, А. В. Разина. - 6-е изд. ; пер. и доп., Москва, Проспект, 2010.
32. Философия: Учебник / Э.В. Островский. Вузовский учебник: НИЦ Инфра, Москва,2013
33. Философия: Учебник для вузов / Под общ. ред. Миронова В.В., Москва,Норма, 2005.
34. Философия: Учебник для вузов / Под ред. Лавриненко В.Н., 4-е изд., Москва, 2012.
35. Тома Пикетти. "Капитал в XXI веке", Москва, 2015.

MÜNDƏRİCAT

II nəşrə ön söz	3
I Hissə. Fəlsəfənin predmeti	5
Fəlsəfə və elm	6
Fəlsəfənin struktur, əsas məsələsi, kateqoriya və funksiyaları	9
Dünyagörüşün tipləri və formaları	14
II Hissə. Fəlsəfi fikrin əsas inkişaf mərhələləri	18
Qədim dövrdə Misirdə fəlsəfi fikir	20
Qədim Babilistanda fəlsəfi fikir	22
Qədim Hindistanda fəlsəfi fikrin inkişafı	25
Qədim Çində fəlsəfi fikrin inkişafı	31
Antik dövrün Yunan fəlsəfəsi	40
Milet məktəbi	45
Elea məktəbi	47
Pifaqor və pifaqorçular məktəbi	50
Atomizm. Levkipp	52
Abderli Demokrit	56
Sofistlər. Sofistlər məktəbi	58
"Klassik yunan fəlsəfəsi" dövrü. Sokrat	61
Platon	65
Aristotel	69
Kiniklər məktəbi. Antisfen və Sinoplu Diogen	78
Antik fəlsəfi fikrin inkişafında "Ellinizm" mərhələsi	83
Aristotel. Likey və ya perepatetiklər məktəbi	84
Epikür və "Epikür bağlı" məktəbi	85
Stoya (stoiklər) məktəbi	89
Qədim Azərbaycanda fəlsəfi fikrin inkişafı. Mağlar, Zərdüştilik, "Avesta"	91
Mani və maniheyçilik	97
Orta əsrlərdə Azərbaycan fəlsəfəsi. Məzdək və məzdəkilər hərəkatı	99
"Kitabi - Dədə Qorqud" dastarı	101
Orta əsrlərdə Azərbaycanın görkəmli filosofları	105
Əbulhəsən Bəhmənyar	105
Eynəlquzat Abdulla Miyanəçi	105
Şihabəddin Ömər Sührəvərdi	107
Nizami Gəncəvi	109
Siracəddin Urməvi	113
Nəsirəddin Tusi	114
Orta əsrlərdə Qərbi Avropa ölkələrində fəlsəfi fikrin inkişafı	116
Müqəddəs Avqustin	117
Akvinalı Foma (Foma Akvinat)	121
İntibah (Renessans) dövrü	125
Yeni dövr fəlsəfəsi	130
XVII əsrin 2-ci yarısı - XVIII əsr də maarifçilik fəlsəfəsi	136
Klassik Alman fəlsəfəsi	139
XIX əsr də materialist fəlsəfi fikrin inkişafında K. Marks və F. Engelsin rolu	155
XX əsrin fəlsəfi fikri	158
XXI əsrin əvvəllərində fəlsəfi fikir	172
Ədəbiyyat	174

**İsmayılov Nazim İsrafil oğlu
Yusifova Sevda Fərrux qızı**

**FƏLŞƏFƏ
(fəlsəfi fikrin inkişaf tarixi)
Ali məktəblər üçün dərs vəsaiti
II nəşri (əlavələrlə)**

Redaktor:

Kompüterdə yığanlar:

Yığılmağa verilmişdir: 28.08.2020.

Çapa imzalanmışdır: 07.09.2020.

Nəşrin ölçüsü: 60x84 1/16. Ofset çapı.

Fiziki çap vərəqi: 16. Sifariş: 62. Sayı: 100 ədəd. Müqavilə qiyməti ilə.

ADNSU NƏŞRİYYATI

Bakı - Az1000. Azadlıq pr. 34